

**ALLAHVERDİ EMINOV**

**MİR CƏLALIN  
POETİKASI**

**I cild**

**3 cilddə**

001  
01.01.1989

ALLAHVERDİ EMINOV

96371

# MİR CƏLALİN POETİKASI

M.F.Axundov adına  
Azərbaycan Milli  
Kitabxanası

ARXIV

Bakı,  
“Araz”-2011

92984

**Naşiri və redaktoru:**  
**Əlirza Sayılov**

*Mir Cəlalin poetikası*  
Bakı, "Araz" nəşriyyatı, 2011, 352 səh.

*Müəllif monoqrafiyada böyük yazıçımız Mir Cəlal Paşayevin yaradıcılığında əslində araşdırılmamış nəşr poetikasından bəhs edir. Ədibin "Bir gəncin manifesti", "Yolumuz hayanadır", "Dağlar dilləndi", "Təzə şəhər" və "Yaşlılarım" romanları və povestləri təhlil olunmuşdur.*

*Kitab geniş oxucular üçün nəzərdə tutulmuşdur.*

*Kitabın maliyyə dəstəkçisi:*  
**Sarıyev Həsən Qaçay oğlu**  
(Ağdam Rayon İcra Hakimiyyətinin  
sabiq başçısı)

A 4965443200  
050-2011 qrifli nəşr

© "Araz", 2011

## I HİSSƏ

### "BİR GÖNCİN MANİFESTİ" ROMANI

Biz hələ də bir suala cavab tapmaqdə ya çətinlik çəkirik, ya da bu barədə analitik düşünmək belə istəmirik: Bədii ədəbiyyat anlayışı orta məktəb şagirdlərinə hansı istiqamətdə və kimlərin yaradıcılığı öyrənilməlidir. Qeyri-peşəkar oxuculara bəyan edərdik ki, formal baxımdan hər iki si bəllidir və tədris planlarında, programlarında nəzərdə tutulmuşdur. Lakin əslində qeyri-peşəkar psixologiyaya bilərkəndə rəvac verən bu məsələlərə cavabdehlik daşıyan təhsil məmurlarıdır! Bir faktı xatırladardıq ki, "Əlibə" dərslikləri ya köklü, ya da ötəri olaraq dəfələrlə yeniləşmiş, müvafiq materiallarla əvəzlənmiş, yaxud hansı mətnlərse çıxarılmışdır. Buna baxmayaraq dəfələrlə mətbuata təqnidi aspektdə çıxarılmışdır, hərçənd, görkəmli pedaqoq Yəhya müəllim cavablandırılmışdır. Lakin 20-30 ildir ki, XI siniflər üçün "Ədəbiyyat" programı və dərslik ünvanına birbaşa yox, ləngər vura-vura gəlir. Biz dəfələrlə nüfuzlu qəzetlərdə təqnidi, səviyyəli məqalələr çap etdirmişik (sonuncu "Sonra gec olar", "Azərbaycan müəllimi" q.). Və konkret ünvanları da göstərmmişik. Təəssüf ki, aidiyyatı məmurların "tükü" belə tərpanmamışdır! Səbəbsiz deyil. Ədəbi şəxsiyyətlər və onların yaradıcılığı öyrədilir. Səbəbləri öncə, programın (müvafiq dərsliyin) strukturunun stereotip ənənələrdən kənara çıxmamasıdır. (Bəllidir ki, ilk növbədə program tərtibçisi (mətbuatda ononim çap olunmuşdur, müəllif-siz) gileyən ki, milli ədəbiyyatımız zəngindir, dövrəndərə bəzi ədiblər, şairlər programdan çıxarılırlar, digərlərlə evezlənir. Bəzən M.S. Ordubadi, Hüseyin Cavid kimi gör-

kəmli simaların ədəbi taleyi belə olmuşdur. Müstəqilliyiminin bərpasından sonra təbii ki, yeniliklər: bədii əsərlərin məzmunu, ideyası və s. nəzərə alınmalıdır, lakin programı ortaya qoyan təhsil nazirliyinin müvafiq idarəsi öz istədiyi şəkildə məsələyə yanaşdı. Müzakirəyə çıxarılan programın müzakirəsi geniş oxucu auditoriyasında formal əksini tapdı. Açığı, hələ də aydınlaşmadı ki, çağdaş ədəbiyyatımız (elbəttə, 30 il nəzərdə tuturuq) şagirdlərə necə və hansı məqsədlə öyrədilməlidir. Seçilmiş yolu əsas götürməkləmi? Bu halda ədəbiyyatımızın nailiyətlərimi, ideya-poetik məziyyətlərimi? Suallar məhdudlaşdırır. Məhz bu məsələlərə küll halında və əlaqəli yanaşılmalıdır. Yaddan çıxarılır ki, məktəblilərə ədəbiyyat-sənətkarların yaradıcılığı, yaxud ayrı-ayrı əsərləri ümumi kontekstdə, konkret əsərin poetikasında sənətkarlığı, ideya-məzmun çalarları, yazıçı proqnozları və sairdə çatdırılmalıdır. Ona görə ki, orta məktəbin son sinfi ədəbiyyatı ümumi sferada bilsinlər (informasiya alınlara), ədəbi şəxsiyyətləri tanışınlar, ən maraq doğuran əsərlər barədə konkret nəsa oxusunlar, müəllimindən eşitsinlər və nəhayət ədəbi zövqə yiyələşsinlər. Məgər bu kifayət etmirmi? Bir halda məzunlar test imtahanlarında ədəbiyyata aid suallarda bu genişliyə cavab axtarmırlarsa, eləcə də filologiya ixtisaslarını seçəcəklərsə, tamam başqa, dərin və əhatəli ədəbiyyatı öyrənəcəklərsə, ehtiyac varmı birtərəfli olaraq ədəbi simaları və bəzi əsərləri öyrətməyə, hətta programdan çıxarmağa? Suala cavab tapmaq qeyri-adı deyil!..

Hazırda istifadədə olan dərslik məhz streetipliyi və subyektivliyilə nəzərə çarpır və nə qədər elə streetip zövqlü məmurlar çalışacaqlarsa, optimal heç nə gözləmək intizarına ehtiyac yoxdur. Biz məqalələrimizdə bəzi mətləblərə əsaslı toxunmuşuq və M.S.Ordubadi, S.Rüstəm, M.Hü-

sey, M.İbrahimov, S.Rəhimov kimi milli ədəbiyyatımızda, ədəbi təqnidimizdə, dilimizin formallaşmasında, ümumiyətlə, mədəniyyətimizin inkişafında misilsiz xidmət göstərən, hətta bir və ya iki klassik əsər qələmə alan sənətkarların məktəbdən qovulmasını heç cürə bağışlaya bilmirəm. Belə ki, "Qılınc və qələm", "Abşeron", "Yeraltı çaylar dəni-zə axır", "Şamo", "Böyük dayaq", "Bir gəncin manifesti" romanlarının maleyi fikrimizin təsdiqidir.

Sonuncu əsərə qədər yazdığınımdan yenidən məsələyə qayıtmak istəməzdəm

Mən 50-ci illərin sonunda orta məktəbi qurtarmışam. (Sonralar filoloq oldum). Bizə ədəbiyyatı öyrədən müəllimlərimizdən nəyi öyrəndik və bu gün də hafizəmizdə yaşayır. C.Cabbarlının dramları, S.Vurğun, S.Rüstəm, R.Rza şeirləri, (eləcə də poemaları), M.S.Ordubadi, M.Hüseyn, M.İbrahimov, S.Rəhimov romanları (eləcə də povestlər) qələmə almışlar. Və bir də "Bir gəncin manifesti", "Can nənə, bir naşıl de", "Ana və poçtalyon", "Dağlar" (Aşıq Ələsgər), "Gülşən"...Siyahi uzun olmaya da bilər, lakin ədəbi əsərlər öz təsir gücünü, aşıladıği estetik zövqü, söz ustadlarının sənətkarlığı ömürlük qaldı. İlk mərhələdə bu yol məgər kifayət deyilmə!

Bu və ya digər əsərlər riyaziyyatçıların, mühəndislərin, həkimlərin, müsiqicilərin də yaddaşlarında əbədiləşmişdir. Məhz ədəbiyyat bütöv halda belə bir kontekstdən açılmalıdır və informatik rol oynamalıdır. Bəs nəyə əl atmışlar? Filən şairə, yazıçıya, dramaturqa toxunmaq olmaz-filənkəsin xətrinə dəyər, filən əsər inqilabdan danışır. Lənindən, partiyadan bəhs edir və ilaxır absurd görünən ştamplar. Nəticədə uşaqlara o təlqin olunur istər-istəməz ki: Azərbaycanın müasir ədəbiyyatı bu sənətkarlardan ibarətdir, oxuyun, qürurlanın! Paradoks aşılanma pafosu.

Dünya ədəbiyyatının ehtiyacı yoxdur sənətkar 5-10 əsər yaxşıñ-ortabab. Onun ehtiyacı var 1-2 əsər qələmə alsın-dəyərli. Kompleks yaradıcılığa qalsa, C.Cabbarlıda, M.S.Ordubadiñ, S.Vurğunda, R.Rzada istənilən zəif əsərlər tapmaq çətinlik törətməz. Lazımdır ki, bir və ya bir neçə əsərinin sənətkarlıqla yazılıması, qarşısına qoyulan ideya, obrazların taleyiñə və ilaxıra yanaşma prizmasının obyektivliyi aşılansın. Konkret "Bir gəncin manifesti" əsərinin üzərində bəzi fikirlərimi çatdırmaq istərdim.

Mərhum yazıçımız Mir Cəlal xüsusiñ gənc nəslin ən sevimli sənətkarıdır və şagird illerindən yadımda "Bir gəncin manifesti" təsadüfən qalmamışdır. Mir Cəlal görkəmli, bəlkə də yegane məhsuldar və orijinal hekayələr qələmə alan müəllif idi.

"Bir gəncin manifesti" əsəri (roman janrının tələblərinə cavab verir) nə üçün tədris edilmir? - Sualına bəlkə də bir-mənalı cavab vermək çətindir. Bəziləri marağında əsas da onu tuturlar ki, Azərbaycanda sovet hakimiyyətinin qurulması uğrunda inqilabi hərəkat, yəni inqilab əhval-ruhiyyəli bədii əsərdir və tipik nümunəsi Mərdan obrazıdır.

Mən bir keçid kimi Bahar obrazı haqqında danışmaq isteyirəm; cüñki bu yeniyetmə uşaqlarımızın tipik surətidir və keçmişin kövrək, ağrılı tarixçəsini özündə yaşıdır. Məktəbililər Baharın yaşadığı mühiti, onun anası Sonanı və qardaşı Mərdanı - bu üçlüyün psixologiyasını mənimsəyirlər, daha doğrusu, ədəbiyyat müəllimi bu obrazları "açır-sa", mənimsədirsə-dərsliyə hansı əsər "qonaq" çağrılmalıdır? Bu günün ədəbiyyat dərslikləri ümumi halda belə bir "qəfəs"də nəfəs alırlar. Və qəribədir ki, bu sahənin rəsmiləri özlərini müdafiye üçün istehkam quraşdırırlar.

Şagirdlər ədəbiyyatın tədrisindən "nəyi" "necə" yadlaşlarında qoruyurlar? Program və dərslik müəllifləri bu

suallara cavabı tapmağa tam borcludur. Ona görə ki, o ya-şın (yeniyetməlik və gəncliyin) psixologiyası bunda israrlıdır. Şagirdə - oxucuya ədəbi zövq müqabilində yanaşılma-lıdır. Konkret Bahar və Mərdan obrazlarına qayıdaq. Şəx-sən mən 50-ci illərin sonuna qədər şagird olmuşam: Tahir, Lətifə, Cəlal, Humay, Firudin, Çapayev, Hüseynbala, nə-hayət Baharı. Mənca, ədəbiyyat aləminə yol bu kimi ədəbi qəhrəmanlardan başlanır. Mir Cəlal Bahar surətini yüksək və tarixi kontekstdə məharətlə bir sıra məziiyyətlərilə yaratmışdır. Bahar kimdir və hansı mühitdə kövrək qəlbində hansı arzuları ilə yaşayır? Bahar kimsəsiz, atasız və yalnız qardaşı Mərdan, anası Sonaya güvənən bir uşaqdır. Və məgrurdur:

- Düş sənə deyirəm!
- 
- Korsan?
- Sənin tutundur?
- Düş deyirəm, düş o budaqdan.
- Ehsan ağacıdır

Bu dialoqda o, çəkinmir, baxmayaraq quzu otarandır, əmri verənse varlı oğludur. Ağaməciddir. Baharın bəzi xarakter cizgilərini ceyran əhvalatında görürük. Yaziçi sənətkarlıqla günahsız heyvanın timsalında Azərbaycanın milli sərvətlərinin xaricə, konkret ingilis misteri vasitəsilə Londona ötürülməsinə etirazını bildirir. Unutmayaq ki, bu müəllif mövqeyi 30-cu illərə gedib çıxır. Maraqlı və ədəbiyyatın təsvir gücü ilə insanın daxili aləminin açılması məhərəti. Ümumiyyətlə, Mir Cəlal romanda güclü və təbii insan təsvirləri vermişdir: "Bahar qolunu ceyranın boynuna salıb döşünə sıxmışdı. Bir əlilə də heyvanın qabaq ayaqlarını cütləndirib bərk-bərk tutmuşdur. Ceyran mələyirdi. Hərdən çapalayıb əldən çıxməq istəyirdi. Dağın başından, sürü-

dən ona səs verirdilər. Bahar ceyranın tükündən anasının onu təzəcə yaladığını bildi. Belinin tükləri hələ də yaş iddi. Bahar onun gözəl başını, zərif boynunu tumarlamağa başladı. Köbəyinin maya kimi yumşaq olduğunu gördü. Ceyran lap körpə idi. Baharin ürəyi lap birtəhər oldu. Balasını çağırın ananın səsi Baharı kövrəldi, az qaldı ceyranı eldən buraxsıb, heyvanın üzündən öpdü, özünə toxdaqlıq verdi: "Mən öldürməyə aparmıram, bəsləyəcəyəm, əle öyrədəcəyəm, böyüdəcəyəm. Quzu kimi saxlayacağam." Bu epizodda Bahar obrazının gen və gələcək çizgilərini görür. Kimsə körpə uşaqlığını xatırlayırsa yazıçı müşahidəsinin təbiliyini görür.

Mir Cəlal ceyran əhvalatı ilə daha ciddi bir məsələni ortaya atır: Bu heyvancıgaz yerli vəzifəlilərin yaltaqlığı ucbatından misterlərə peşkəş edilməlidir! Sadə görünə bilər, lakin Sonanın düşüncələrini yazıçı təsvirində məsələ durulur: "Sanki Sona vətəninin, xalqının başına gələnləri öz həyatında aşkar hiss edirdi. Körpə bir uşağın sevincini də qarət edən bu canavar iştahlıları kim, nə zaman bizim ana torpaqdan qovacaqlar? Nə zaman, nə zaman?" Böyük yazıçımız Vətənimizin başına gətirilən yadəllilərin oyunlarından xəbərdardı. Və bizi - XXI əsrin soydaşlarını xəbərdarlıqla çağırır ki, milli sərvətimizi xaricililərin yoluna pəyəndəz etməyin. Öz sərvətlərimizi çıxarmağa qüvvəmiz də, idrakımız da yetər?

Romanda "inqilab qoxusunu, ruhunu burunlarına çəkən bəzi məsul məmurlarımıza tövsiyə edərdik: "Bir gəncin manifesti"ndə yazıçı uzaqqorənliyinə, obrazların psixologiyasındaki milliliyə-peyzajın həyatılıylə - əsərin poetikasına hörmətilə yanaşsınlar. Budur, Sona xala ceyranı risqlə, ustalıqla qaçırrı. Bunu kişi etməzdı, lakin azəri-türk qadını çəkinmir. Dilsiz, amma duyğulu ceyranı meşəyə

buraxır və əvəzində simasız insanlara və xaricilərə parodiya bağışlayır.

"Mister şoferə baxır;  
– Ceyran gərək mələsin, axı?  
– Bu mələyəndən deyi!!  
– Necə yəni?  
Şofer özünü saxlaya bilmədi:  
– Cənab, – dedi, – bu qoduqdur!  
– Necə yəni?  
– Cənab, bu, eşşək balasıdır!.."

Yaxud, məşhur "Sonanın cavabı". Və müəllifin "İtə ataram, yada satmaram" epiqraflı - ölməz yanaşma üslubu. Nə verdi əsərdəki bu əhvalat? Əvvəla, bir anaya kədər gətirəcək bir payızın sərinliyinin oyadıldığı əhvali: "Sərin bir payız səhəri iddi. Səhər də demək olmaz, işıqlaşmamışdır. O vaxt iddi ki, günün necə olacağını təyin etmək mümkün olmur. Bilmək olmur ki, günəş çıxacaq, yağış yağacaq, ya tutqun, durğun hava olacaq. Lakin alaqqarınlıqda bəzi əlamətləri sezmək olurdu: göy üzü bulanıq, üfüqlər qara iddi. Sanki varlıqlar ümumi bir sükütu dinləyir. Sanki hər şey qinına çəkilmişdir. Və belə bir səhərin alatoranlığında Sona xala bir yoluñ yolcusudur. O, "Yusif-Züleyxa" xalçasını satmaq üçün gedir: "Uşaqlarına çörəkpulu, namərd əlində qalmış Mərdana-dustaqlıqla xərclik, rüşvət, pul tapmaq üçün son ümidi-xalını satmalıdır". Bu kiçicik yazıçı təsviri ilə bəzi detallar üzərində gənc nəslü düşündürmək, müstəqil məmləketimizin əl-ayağına dolaşan qanun pozanları, rüşvətlə insan taleyi həll edənləri tənqid atəşinə tutmaq, belələrini gələcək mübarizəyə aparmağın qeyri-mümkünlüyü. Bədii əsərin gücü məgər xırda məişət məsələlərini əks etdirməsidir? Mir Cəlal yiğcam romanda görün hansı global problemləri qaldırmağa müvəffəq olmuşdur? Qədim

yunan filosu Heraklit yazdı ki: "Xalq qanun yolunda öz evinin divarı üçün vuruşduğu kimi vuruşmalıdır". Bu fikrin səmimiliyi arxasında Mir Cəlal daha ciddi məsələni qoyur: "Xalçanı satıb kəndə qayıdacaq hampaların birindən iki pud un alacaqdır. Qalan pulu götürüb oğlunun dalısınca gedəcək, onun buraxılması, kəndə qayıtmaq üçün hökmət adamlarına rüşvət verəcəkdir".

Məgər hökmət məmurları deyilmi rüşvətin əsirinə çevrilən? Məhz əsil yazıçıların üzərinə xalqının, dövlətinin cibinə göz dikənləri ifşa etmək missiyası düşür; necə ki, Mir Cəlal Sovetləri qələmə almışdır?.. Xalça məsələsinə qayıdaq. Burada yazıçı yüksək vətənpərvərlik hissini bürüzə vermişdir. Yalnız "Yusif-Züleyxa"nı dəyər-dəyməzinə satmaq barədə düşünən ananı bir kimsənin təəssüfü ayıldır və bu səs çağırış idi, müsəlman psixologiyasına xəbərdarlıq idi: "Verin, Verin aparsın, fahişələrə fərş eləsin! Qoy onu toxuyanlar quru yerde qalsın! Ay bədbəxt, qafil müsəlman!". Yazıçının mənsub olduğu xalqının iç dünyasına bələdiyi, ürəkdən acımasından doğan uzaqqorənliyi ən ulu Milli nemətlərimizi, sənədlərimizi soydaşlarımızın müxtəlif yollarla xarici ölkələrə aparıb satmasıdır. Bunların qiyməti ni hələ o vaxt cavan fəhlə anlamışdı, bu günün bəzi məmurları da o şəraiti yaradırlar: Sərvətlərimizin talan olmasına, yad əllərə keçməsinə! O zaman kəndçi Sona xala bunun nə demək olduğunu başa düşürdü: "Nədən doğma oğlunun dağdan ovladığı ceyran bize yaraşmadı, nədən öz əllərimlə toxuduğum xalça mənə yaraşmadı? Kimdir bunlar?! Bu kəlləpaşa kimi ütümüşlər, qızılı törenmiş capqınlar kimdir? Haradan basa-basa çapovula gəliblər, nə üçün? Nə üçün?"

Gənc nəsil bilməlidir ki, azəri qadınlarımızda müsbət keyfiyyətləri əhatə olunduğu mühitin zənginliyi, ictimai

münasibətlər psixologiyası aşılamışdır. Lakin Sona xala tımsalında anadangələmə, gen tərbiyəsi almış qadınlarımız da vardır və yazıçı onun tam obrazını məharətlə yaratmışdır. Tacir xalçaya yüksək qızıl pul təklif edir və təkidindən qalmır, hətta yalana əl atır: "İngilis almır, ay bacı, görürsən ki, mən alıram. Öz müsəlman qardaşın" deyirse, Sona xalada tacirlərə məxsus aldatma, pul hərisliyi, yeri gələndə "Vətən" məfhumuna laqeydlik xarakterini duymaq fəhmi güclüdür və "satmiram" deyib xalçanı bükür. Burada daha maraqlı detalla üzləşirik: "Xalçanın küləyi soyuq və kəsərli silah kimi ingilisin boz sıfətinə dəydi. Mister vahiməyə düşmüş kimi geri -geri çəkildi. Alt çənəsini laxlatdı...Nəhayət, tacirin tərcüməsində "hara getsə, onu mən alacağam" sözlərindən sonra Sona xala daha da qəzəblənir, vətənpərvərlik hissi coşur, tüğyan edir və "itə ataram, yada satmaram" qəzəbiyle cavablandırır.

Mir Cəlalın fərdi peyzaj yaratmaq və bu təsvirin insan xarakterini açmaq üslübü: "Sona özünə gələndə yolu yaridan keçdiyini, tarlalar arasındaki təmiz daşın yanına çatdığını" gördü. Dincəlmək istədi. Yaşillaşan payız taxılları, şirildiyib axan dağ suları və üfüqlərdə sap kimi uzanıb gedən dəstə quşlar mühiti əsl dincəlmək yeri idi. Hava durulmuşdu. Göylər Sonanın, o məgrur ananın həyacanına güllümsəyirdi. Qüruba doğru gedən günəş ona vətən baxçasından tutulmuş qızılqıl dəstəsi kimi təzə, əvan, xoş göründü".

Uşaq-yeniyyetmə taleyi bütün əsrlərdə bəlkə də eyni olmurdu: əzablı, yetim, başadüşülməyen və axırda atılmışlar. Zəmanəmizdə bu, qabarıl nəzərə çarpmaqdadır. Əlbəttə, məsələnin subyektiv və obyektiv səbəbləri vardır. Təəssüf ki, bizim balalarımız belə bir sosial-mənəvi bələdan qurtulmamışlar. Xüsusiylə, erməni bəhrəsinin nəticəsi

olaraq. Mir Cəlal romanında özünə qədər dünyada məşəq-qətli həyatlarını yaşıyan uşaqların faciyəsini duymuş, ədəbiyyatda belələrinin obrazları ilə tanış olmuşdur.

Azərbaycan diyarında, eksi quruluşda, çar üsul-idarəsi dövründə Baharların taleyinə laqeyd qalınmışdır. Baharın kənddən ayrılib şəhərə üz tutması anası Sonanın gecəsini gündüzünə calayır və bu məhəbbət nigarançılığa rəvac verir. O, bir qarın çörək üçün qassab məşədi Abbasın dükənинə galir. Müəllif şəhər həyatına nabələd bir kənd uşağının keçirdiyi təbii hissələri oxuculara çatdırır. Nə qədər kövrək, narahat, amma maraq doğuran həyatdır bu şəhər. Bahara belə galir: "O, intizar və xoflu gözlerini adamlardan ayırmadı. Şəhərin basıraq, gurultulu küçələri ona qəribə gəldi. Ac, yorğun olsa da anasından, kəndlərindən ayrılsa da belə bir yera gəldiyinə sevinirdi. Burada camaat çox idi. Burada araba, fayton da çox idi. Ömründə görmədiyi, eşitmədiyi şeyləri də görürdü"...Bu sətirləri oxuyan hər bir kənd məktəblisi Baharın yaşantılarını yaşamaq istər və necə ki, ilk dəfə Bakıya gəldiyim günü xatırladım... Mühəribədən sonraki bir gün idi. Bahar üçün şəhər naməlum idi və başına gələcək faciyədən də xəbərsizdi. Bəli, iri şəhərlər ilk sakinini əlləri üstə qarşılısa da, ayaqları altına atmaqdan da çəkinmir...Varlılar, harınlar sərt davranışlarında və soyuq qəlblərində bütün əsrlərdə və məmləkətlərdə yaşamışlar. Məgər bu gün başqa qiyafəli imkanlılar azmıdır? Qəribədir, belə xisətlilər gənc nəslin, gələcək idarə edənlərin ruhunu zəhərləyirlər. Bəlkə, dədə-babalarının bu iyrənc xasiyyətləri gen vasitəsilə ötrülmüşdür günümüze? Gizlətməməliyik və ədəbiyyatın bir vəzifəsi də tərbiyə etməkdir. Müsbət əxlaqi kefiyyətləri aşılamaqdır. Mir Cəlalin nəşr poetikasına eyni zamanda bu prizmadan baxmalıyıq. Bahar, bir tifil cocuq sərt qış günündə bayırə atılmış-

dır. Soyuq rüzgarın çaldığı qılıncın ağırlarını vücudunda yaşamaqla: "Bahar başını qaldırıb göye baxdı, tamam qaranlıq qovuşduğunu, qış gecəsinin bir qorxu kimi hər yanı, işiq gələn hər yerin baslığı görendə vücuduna ilan kimi soyuq və müdhis bir vahimə yeridi, ürəyi bala quş kimi döyündü, başı gicəlləndi. Addımlarını atdı, harayasa tələsmək istədi. Yeridi, yeridi, qəssablıqdan uzaqlaşa bilmədi. İndii onun bütün damarları sancır, qulağı qəribə bir uğultu ilə tutulurdu...Addımını atdıqca Daş hasar, ayaqlarını qara, iri iynələrlə dolu buzlara yapışdırır, hərdən ayağında isti hiss edirdi, yəqin ki, axan qan olacaqdır "

Gənclərimiz üçün bu sətirləri oxumaq, keçmişimizin qaranlıq üzü adamlarını tanımaq və müstəqilliyimizi gələcəkdə daha da inkişaf etdirmək istəyi ilə yaşamaq, oxumaq, şəxsiyyət kimi formalaşdırmaq və sairə məgər qəbəhətdirmi?

Bahar qar yorğanına bələnir, gözünə isti evləri, qızarmış təndirlər, alovlu buxarılar görünür və ürəyindən keçir ki, kaş!.. Amma qulaqcığından "onların yiyesi var" etirazı keçir. Sahibsiz özüdür, bir də boranlı külək. Bu iki "sahibsiz" arasındaki çarpışmada məglub özüdür. Ölüm ayağında anasını, qeyri-adi ürpədici arzular, xəyallar bürüyür. Və nə üçün bu tale xidmətinə düşar olduğuna inanmaq istəmir: "Deyəsən bu yorğan deyil, bu ki, sudur, mən suyun içindəyəm? Bəs məni sıxıb kiçildən kimdir, hanı mənim ayaqlarım? Dizlərimə tikanmı batırıllar, mən bu çöldə nə gəzirəm?"

Bahar tərləmək istəyir, amma qolu quru ağac kimi salanmışdır. Qardaşına ünvanlanan məktubu yoxlamaq istəyir uşaqlı etibarılı. Bu da baş tutmur; əli yoxuydu, gözü isə şüşə ilə örtülmüşdü. Belə anlarda yada ana varlığı düşür: "Ana, ay ana. Anacan!" çağırışları da əbəsdir. Çünkü: "Gü-

nahsız bir məxluqun xeyalında canlanan bu səsi boğmaq üçün qış bütün şiddetlə bağırırdı. Boran küçədə ac qurd kimi ulayır, soyuq qılınc kimi kəsir, şaxta bəla kimi durur, qar şiddetlə kəsirdi".

"Bir gəncin manifesti" romanı Mir Cəlalın yaradıcılığında, eləcə də nərimizin ən kövrək və ləyaqətli əsəridir; bunun müəllifinin də kənarda qalması

Mən romanın yalnız Bahar və ötəri olaraq Sona xala obrazları üzərində dayandım. Əsərin ümumiyyətlə, poetikasına toxunmadım. Roman çox yox, XX əsrin əvvəllerində inqilaba qədər tariximizin möşətinə, mənəvi proseslərinin bəzi məqamlarına da toxunmuşdur. Dostoyevskinin bəzi əsərlərində ilkin motiv belə səciyyələndirilmişdir ki: Yer kürəsi qabığından özüne qədər göz yaşı içindədir.

Mir Cəlal insanların özünün tipologiyasını təsvir etmiş və öz təəssüratlarından irəli gələrək sosial-mənəvi problemləri ortaya qoymuşdur. Və belə bir məlum rasional formuləni əsas götürmüştür: Fərdi taleləri rədd edən kosmik harmoniya yetərinçə deyildir. Məhz fərdi talelər-obrazlarda təcəssümə, estetik ümumiləşdirməyə cavab verir və təbiət təsvirini-peyzajın fantomluğunu dəqiqləşdirir; fikir poetikasını açır. Sanki sənədlidir, qeyri-yönum axtarmağa ehtiyac qalmır, yəni disharmoniyadan uzaqlaşır.

Araşdırıldıqda romanın rasional poetikasının təhlili yalnız qazanmış olar. Mir Cəlalda rassionallıq düzgün bədii biçimdə qoyulmuşdur: Peyzajın əlvanlığı, romanın kopməzisiya bitkinliyi, dialoqların məqamında səslənməsi və sairin müəllif təfsirində verilməsi fikrimizə haqq qazandırı.

## II

Azərbaycan ədəbi tənqididə şərəfli və çətin dövrləri keçmişdir. Sovet hakimiyyətinin qələbəsindən sonra, xüsusilə 1920-1941-ci illərdə istedadlı, eksi dövrü yaşamış müqtədirlər tənqidçilərimiz yetişmişdi: Mustafa Quliyev, Əli Nazim, Mikayıł Rəfili, Kazım Əlekberli, Hidayət Əfəndiyev. Onlar peşəkar idilər, yeni yaranan ədəbi mühiti təqdir və tənqid edirdilər, metodoloji məsələlərə daha çox baş qoşurdular. Amma bu canıyananlıq repressiya ilə nəticələndi və ən istedadlıları məhv oldular. Sağ qalanlardan-nisbatən cavanlardan M.Arif, Orucalı Həsənov, M.Cəfər, Əkbər Ağayev, Mehdi Hüseyn, M.Quluzadə, Cəfər Cəfərov öz "paylarını" götürdülər, daha çox ədəbi şəxsiyyətlərin araşdırılması ilə məşğul oldular. Ab-hava sakitləşəndən sonra xüsusilə yeni yaranan ədəbi nəslin: S.Rəhimov, Əli Vəliyev, Əbülhəsən, Mir Cəlal, M.Hüseyn, Mirzə İbrahimov, İ.Əfəndiyev, C.Cahanbaxş yaradıcılığı, yaxud ayrı-ayrı əsərləri haqqında məqalələr qələmə aldılar.

Yeni tənqididə təfəkkürün yaranması, nəsrda üslubi istiqamətlərin formallaşması yeni tənqidçilərin də meydana gəlməsinə imkan yaratdı. C.Xəndan, Əhəd Hüseynov, M.Əlioğlu, Bəkir Nəbiyev, Qulu Xəlilov, Xalid Əlimirzəyev, Q.Yaşar, Akif Hüseynov, Şamil Salmanov sırf tənqidlə məraqlandılar və ortaya çıxan nəşr nümunələri haqqında fikir söylədilər. Yeri galəndə sərt tənqiddən də çəkinmədilər.

Şübhəsiz, hər bir ədəbiyyat adamının sevdiyi, yaxud şəxsiyyətin hörmət bəslədiyi yazıçılar vardır (indi, xüsusilə) və onlara münasibətdə xeyli fərqliydi. Bu hissi universallaşdırmasa da, daha çox obyektivlik meyarına üstünlük verənlər nəzərə çarpırdı. Əhəd Hüseynov, Qulu Xəli-

lov, Bəkir Nəbiyev, Xalid Əlimirzəyevin "ipleri üstə odun yiğmaq" çətin məsələ idi... Mən bu mövzunu genişləndirmək istəməzdim, məqsədim o deyil. Lakin 50-ci illərin sonu və 60-ci illərdə diqqəti daha çox Əhəd Hüseynov cəlb edirdi. Sərt qiymətləndirmə duyumu, mövzunu qavrama psixologiyası, məsləkində sədaqətlilik və s. keyfiyyətlərilə.

Orta məktəbdə ailəmizə ədəbi mətbuat gəldiyindən, bu gün də yaddaşma arxayınlışıram.

Yolum Pedaqoji İnstitutu düşdü və ədəbiyyat dərnəyindən də qalmadım. Rəhbəri isə Əhəd Hüseynov idı. Dərhal "Azərbaycan gəncləri" qəzetində bir qrup yazarlarla səhbat edərkən çəkilmiş foto şəkli xatırladım

Mən şeir yazmirdim, üzvlərin hər biri özünü şair iddiası ilə təsəvvür edirdi. Pafosla oxuyurdular, sonda Əhəd Hüseynovun gözləri kinayəli gülürdü, sıx, əlinin ədasına tabe olan saçını sığallayırdı: - Başqa şeir oxu, - deyirdi, yəni dərslərini oxusən daha yaxşı olardı.

Çox keçmədi, Əhəd Hüseynovun özü biz ikinci kurslara rus ədəbiyyatından mühazirələr oxudu, seminar məşğələrini özü apardı. Bir üstün cəhəti də onda idı, öz ədəbiyyatımızla müqayisələr aparırdı, paralellər edirdi. Az sonra jurnal vasitəsi ilə bəlli oldu ki, Əhəd Hüseynovun elmi dərəcəsi yoxdur. Onda belə bir ənənə qüvvədə idi: Tənqidçi dissertasiya dalınca düşmürdü, çünki ədəbiyyatda tənqidin böyük nüfuzu vardi.

Bir dəfə mərhum tənqidçi Qulu Xəlilovun "Ədəbiyyat qəzeti"ndə geniş məqaləsi çap olunmuşdu. O, niyə tənqidçilərə elmi ad verilməməsi sualını ortaya atmışdı, hətta bəzisinin (M.Cəfərin, Orucəli Həsənovun, Əkbər Ağayevin) adlarını da çəkmişdi. Yeni nəsil üçün deyərdim ki, həmən məqalə rezenans doğurdu və bu iki Sima (H.Orucəlidən savayı) elmlər doktoruna qədər yüksəldilər, Məmməd Cəfər müəllim akademik səviyyəsinə çatdı

Əhəd Hüseynovun Mir Cəlalın yaradıcılığı haqqında tədqiqat üzərində işlədiyini eștidik.

Əhəd Hüseynovun yüksək ədəbi zövqünə yalnız heyran kəsilmək olardı, bunun bir səbəbi də Lev Tolstoyu, F.M.Dostoyevskini, M.Qorkini, N.Qoqolu, A.Çexovu və digərlərini dərindən dərk etməsiydi. Çağdaş yazıçılara da dərin hörmətini gizlətmirdi. İsmayıł Şıxlı ilə eyni kafedrada idı və eyni kurslarda dərs deyirdilər. O vaxt yazıçının "Ayrılan yollar" romanı haqqında dərnəkdə tərifli sözər demişdi

Mir Cəlali tədqiq etmək yazıçının özünün sağlığında məsuliyyətli işdi-bir sıra rakurslardan: Birincisi, Mir Cəlalin özü müqtədir ədəbiyyatşunas, professor idı. İkincisi, yazıçının gözü qarşısında onu araşdırmaq, yeni söz demək çətin məsələ idi. Üçüncüüsü, şəxsi psixologiya baxımdan tədqiqat prosesində bəzi "başağrıları" yarana bilərdi.

Bəzən insan ən qiymətli suallara cavabını vaxtında, şəxsən almağı unudur. Bəlkə də ağlına gelmir ki, dünya əbədi deyil, sən də həmçinin. Hər gündə uzləşdiyin, səhəbtə bulunduğun o insanı sabah itirə bilərsən. Bu sətirləri yazanda heyiflənirəm ki, İsmayıł Şıxliya, Əhəd Hüseynova, Feyzulla Qasimzadəyə, Əbdüləzəl Dəmirçizadəyə nə qədər cavabsız qalan suallar verərdim. Nə qədər. Axı, onlar auditoriyaya girir, ayağa qalxırıq, danişir və sonda "Kimin suali var?"ını bizim ixtiyarımıza buraxır. Biz isə zəngin intizarını yaşayıraq

Əgər mən Əhəd Hüseynovdan xəber alsa idim ki, ustad, müəllim, Mir Cəlalın hekayələrini niyə tədqiqat mövzusu seçmisiz? O, özüne məxsus təbəssümə deyəcəkdi: - Bilirəm, orta məktəbdə "Bir gəncin manifesti" əsərini oxumusan. Baharın maleyi üçün darıxmışan. Yazıçının

"Yolumuz hayanadır", "Yaşıdlarım", "Dirilən adam"ını, bir də hekayələrini oxu. Sonda sualını təkrar verəcəksən, cavabını da alacaqsan. Fəhmən belə fikirləşirəm, yanılmırıam. Təkcə Əhəd Hüseynovun böyük yazıçımız haqqında dediyi sözlər mənim yozumuma haqq qazandırır

Mir Cəlalı daha rahat, qayğısız günlərimdə oxudum: Pedaqoji fəaliyyətimin müəllimlik dövründə. Orta məktəbdə tam olmasa da, icmal şəklində, yaxud ayrı-ayrı əsərləri dərs kitablarına salmışdı. Şagirdlər, hətta həmkarlarım-dan yazıcıını mütaliyə edənlər çoxuydu. Və təbii ki, bəzi obrazlar haqqında soruşturdular. Sual isə cavabsız qalmamalı idi

Mir Cəlal hələ 60-cı illərdə ali məktəblərdə tədris olunurdu, müasir Azərbaycan ədəbiyyatı haqqında mərhum ədəbiyyatşinas Kamal Qəhrəmanov dərs deyirdi, M.Cəlalin üç romanını: "Yaşıdlar", "Dirilən adam" və "Təzə şəhər" i oxutdurdu: - "Bir gəncin manifesti"ni hələ kənddə oxumusuz. - Yarı ciddi, yarı zarafat tapşırığını verdi. - Hekayələri də duzrudur, güldürəndir. - Əlavə etdi.

Qəribədir, son V kursda dövlət imtahanı verirdim, imtahan komissiyasının sədri, təzəcə elmlər doktoru olmuş, professor Ağamusa Axundov idi. Biletimin bir suali belə idi: "Mir Cəlalin son hekayələri". Xatırlayıram: "Sancaq fabrikində" (1954), "Havapərəstlər" (1960), "O yana baxan" (1962), "Neçə cür salam var" (1960)), yəqin ki, digər hekayələrin də adını çəkmişəm. Ağamusa Axundovu bir elə tanıdım, amma məqalələrini tez-tez oxuyurdum. Mənə bəri başdan xəbərdarlıq etdi ki, məzmunu danışma, oxuduğun bilinəcək, təhlilə diqqətli ol. Özümə məxsus gənclik pafosu ilə danışrdım, o da həvəslə qulaq asırdı. Mən belə məqamdan dərhal istifadə etdim, çox xoşladığım, bir az əvvəl unutduğum bir hekayənin adını çəkdir: - "Plovdan sonra", -dedim.

Ağamusa müəllim dərhal başını çevirdi:

- Sualın son hekayələridir, -dedi. - Mir Cəlal bunu 1955-ci ildə yazıb. Amma maraqlıdır, bir məlumat ver, bəlkə heç oxumamışan:-Hekayənin qəhrəmanı Ərkinaz xanımdır. - Sözümə bünövrə qoydum. - Oğlu Ramizdir. Bu ana öz yeganə oğlunun tərbiyəsinə pis təsir göstərən xanımdır. Ona görə də Ramiz orta məktəbi sürünen-sürünen qurtarır, ali məktəbə girir, ancaq oxuya bilmir

Ağamusa Axundov şirin və novlu səslə dilləndi:

-Kifayətdir.-Məni rahatlıqla süzdü, həyacanımı duydu, avtoruçqanı əlinə aldı. Yanındakı komissiya üzvlərinə məsləhətləşmədən ucadan:- "Əla" yazırıam, - dedi. -Hiss edirəm, sən sürünen-sürünen oxumamışan.

Onun sağında oturan məşhur tarixçi-alim Məmməd Şıxlıdı. Və yenice içəri girən məşhur tarixçi, professor Şükür Sadıqov isə ayaq üstə dayanmışdı. O, tarix-filologiya fakultəsinin klassik dekanı idi, arxayincılıqla cavablandırıldı.- Eminov əlaçı tələbədir.

Şıxlı müəllim başı ilə təsdiq etdi

Bu əhvalat 1964-cü ilin iyun ayında olmuşdu

Cari ildə (2000) qərara almışdım, elmi, publisist məqalələrin yazılışına ara verim, beynim informasiyalarla ləngərlənir, çalxalanır. Yaradıcılıq psixologiyası da elə tekə malikdir: qayğısına qalmışan, əzizləməsən, gecələr tənhalasanda yerbəyevr eləməsən... Yoxsa, yuxularına da "haram" qatar.

Hansı qəzətin birində bir azəri -türk uşağının taleyi barədə məqalə oxumuşdum: Bu çocuğu xaricə satmışdır, bizdə ona həyan duran tapılmamışdır, anası da qaçmışdır. Həqiqətənmə bizim oğlan balamız heç birimizə lazım deyildi? Bəs dövlət-hökumət məmurları görmürlərmi? Və iləxir dolaşıq və bulanıq fikirlər beynimdə yanıb-söndü, göynətdi.

Tək bumu? İnqilabdan qabağı başa düşdüm, vəziyyəti anladım. Soveti də gördüm, el çaldım, alqışladım. Bəs müstəqilliyimiz? Hər şeye sahib kəsilirik, ancaq öz balalarımıza yiye durmuruq, talayıb ötürürük xarici ölkələrə? Qəfil Bahar yadına düşdü. Onun uşaqlıq arzuları, gələcək niyyətləri. Anası Sona, qardaşı Mərdan və bir də

Bəlkə elə o uşağı, Allah etməsin, Sonadır nənəsi? Babası elə Mərdandır? Adlardır, mümkündür. Yeddinci sınıfda oxumuşdum. Kitabxanamızdan iki günlüyə vermişdilər, növbə uzundu. Ədəbiyyat müəllimimiz, mərhum Abuzər Ağayev belə göstəriş vermişdi, iki həftəyə on beş şagird oxuyub başa çatdırmalı idi... Hə, "Bir gəncin manifesti" romanını oxumağı qərara aldım.

Mir Cəlal haqqında mən əminəm ki, "xeyli" yox, "çox" yazacaqlar (xatirə söyləməklə işim yoxdur), şübhəsiz, burada xalqa öyündə -nəsihət vermək və ilaxırda məna, intellekt, emosional informasiyalar və sairələr özünü göstərməyə bilər. Digər tərəfdən, şəxsiyyət bütövlüyü, xarakter dəyanəti və hümanizm əsərə hopur, oxucusunu düşündür və tərbiyələndirir. Dahi psixoloq S. Rubinsteyn yazırı ki, bütün canlı varlıqlar inkişaf etdiyi halda, yalnız insanların tarixi vardır. Şəxsiyyətin həyat yolu fərdin inikişaf tarixidir. O, cəmiyyətin ictimai, siyasi, mədəni həyatında iştirak edir, dövrün tarixi hadisələrini yaşayır, yaradır. İctimai-tarixi baxımdan cəmiyyətdə həmən şəxsin həyatında gedən proseslər, bütövlükdə cəmiyyətin özü, onun istiqamətlərinin inkişafında mühüm rol oynayır<sup>1</sup>. Bu yanaşma fərdin inikişaf dinamikasını tamamilə aydın göstərir. Ədəbi aləmə gəldikdə proses yönümünü spesifik cəhətdən dəyişir, ictimai-sosial amillər, xarakterlər, münasibətlər Məkan və Zaman kontekstində öz işini görür.

1. Rubinsteyn S. Problemi obşey psixoloqii, M., 1976.

Təbii ki, hər iki faktor sənətkar müxtəlif dünyagörüşü formalaşdırır və ziddiyətlər burulğanına getirir. Bəlkə də sənətkar belə "ziddiyətlərin" fərqi: sosial, fəlsəfi, ictimai və sairə varmir və əsərində məhz bunları sıralamağı belə xəyalında tutmur. Lakin tənqid daha dərinə gedir, yazıçının məqsədini, niyyətini aydınlaşdırır. Mən bu fikrə yanaşmaya tam haqq qazandırmaq istəməzdəm, o mənada, bir əsər müxtəlif dövrlərdə ayrı-ayrı aspektlərdən qiymətləndirilir. İctimai quruluş, ideologiya buna gətirib çıxarır. V.Hüqo, O. Bal-zak, A.Düma, L.Tolstoy, M.Qorki kimi dahilərin əsərləri belə bir zəmində oxucu nəsillərinə təqdim edilmişdir. Deyək ki, Lev Tolstoynın hələ sağlığında münasibət siyasiləşmişdi. Lenin onu "rus inqilabının güzgüsü" adlandırmışdı və 70 il sovet oxucularına beləcə də sırıldılardı. Lev Tolstoy inqilabdan qaçmırı, ona bəlliyydi ki, hər hansı bir quruluş, ideologiya xalq öündə özünü doğrudur və bu antoqonist nöqtəyə gelirsə, təkamüldən yox, inqilabdan danışılmalıdır.. Ehtiyac yoxuydu ki, dahi ədibə "Zülmə müqavimət göstərməmək", "Böyük peygəmbər", "Mənəvi dini təkmilləşmə" kimi epitetlər yapıldırlar. L.Tolstoynın mürtəcə plandan da yan keçilmirdi. Şübhəsiz, yazıçının günyagörüşündə. Xüsusilə maarifçiliyində, ədəbi yaradıcılığında ziddiyətlər yox deyildi. Lakin o, xalqını, cəmiyyətini epik şəkildə təsvir etmişdi. Professor Abbas Hacıyev düzgün yanaşmışdır: "L.Tolstoy konkret bir dövrün, mürəkkəb tarixi şəraitin qüdrətli bədii ifadəcisi, rus həyatının dahiyanə təsvirini verən böyük realist sənətkarıdır..."

Məhz ictimai-siyyasi mühit, inqilabi mübarizə L.Tolstoynun yaradıcılığına dərin təsir göstərmiş, onun əsərlərində xalqa və vətənə məhəbbət ideyasını, demokratik əhval-ruhiyyəni gücləndirmişdir<sup>2</sup>. Bir az da üzü

2. Hacıyev Abbas. Sənətkarın yaradıcılıq fərdiliyi, B. 1990. səh. 20.

özümüzə yaxınlaşsaq, M.Qorki də belə yanaşmaya məruz qalmışdı və yenə də Leninin bələsına düşmüdü. Bu beyni xəstə dahi "Ana" romanında da inqilabi ideologiyani fetişləşdirmişdi, baxmayaraq "vaxtında yazılmış əsər" adlandırmışdı. Qorki Rusiyada inqilabi hərəkatı görürdü, qiyamətləndirirdi ki, daha yetər belə bir hakimiyət və yeni quruluş arzulayırırdı. Dahi, böyük yazıçı haradan biləydi ki, Lenindən tərbiyə almış bu bolşeviklər rus ziyanlarını məhv edəcək, onun özünü isə xaricə qovacaqlar

M.Qorki ziddiyətləri görürdü və bunun hakim sınıf tərəfindən törədildiyini dərk edirdi. Və bu hakim siyasi dairə isə sənətkarları "dilə tuturdu" ki, fəhlə və kəndli sınıfları əks etdirin, onların şanlı yolunu, əməyini işıqlandırın. Ona görə də partianın ideoloqlarından V.I.Lenin, A.V.Lunaçarski, A.A.Jdanov və başqaları ədəbiyyata "partiyalılıq" və "sinfilik" anlayışlarını-bu bədii kabusu gətirdilər; ən böyük istedadları bəşəri əsərlər yazmaq xoşbəxtliyindən məhrum etdilər. Axi, bütün zamanlarda sənətkar ictimai mühitdən ayrılmamışdır, bu ab-havanın təsirini duymuşdur və əsərlərində təsvirini rəva bilmışdır. M.Qorki yazmışdır ki, əger yazıçı ictimai mühiti öz materialı kimi işlənən, onu hərtərəfli öyrənməyə cəhd göstərmişsə, o, hər hansı başqa bir adamdan artıq ictimai mühitin adamıdır<sup>3</sup>.

Ədəbiyyatda sinfiliyi və partiyalılığı ideallaşdırmaq, ifrat sosiallaşdırmaq əslində cinayət idi və söz adamlarını çıxılmaz buxova salmaq idi. Sənətkarın fərdi üslubu və tematikası baxımından zamanla, siyasi mövcudluqla barış-mamaşa tam haqqı vardır. Ədəbiyyat söz sənətidir, obrazlı təfəkkürün inikasıdır və estetik zövq mənbəyidir - bu elementlər varsa - oxucusunu tapacaqdır. V.Hüqonun "Səfilər", O.Balzakin "Qorioata", L.Tolstoyun "Hərb və sülh", M.Qor-

3. Qorki M...Ədəbiyyat haqqında, B.1950, səh. 123.

kinin "Artomonovların işi", M.S.Ordubadinin "Qılinc və qələm" kimi romanlarda qavramalı çox mətləblər verilmişdir: Dövrün gerçekliyi, cəmiyyətin ziddiyəti, insanın psixologiyası Ədəbiyyatın-demokrat H.Q. Dobrolyubov göstəirdi ki, bu çətin bədii idrak forması ziddiyətləri, yeniliyi və onun təzahür müxtəlifliyini, insanlarda oyanan sağlam ruh və düşüncəni, dövrün mübariz qüvvələrini görməyə kömək edir.

Bədii əsərdə daha çox təbii olaraq sınıf mövqelər əks olunur, bu təbəqələrin təmsilçiləri ya müsbət, ya da mənfi xarakterləri - öz bədii qiyemetini alır. Jan Valjan, Qorio ata, Andrey Balkonski, Hüsaməddin...Məgər başdan ayağa müsbət obrazlardır? Fəhlənin, kəndlinin cinayətkarı yoxdur? Torpağını müdafiye edən zabit idealdır? Xeyr. Yazıçının öz fərdi-bəşəri mövqeyi vardır və hansı sınıfda təmsil olunduğu onun üçün maraqsızdır. Təki istedadı, intellekti, üslübü və digər xüsusiyyətləri özündə birləşdirən şəxsiyyəti olsun. Yazıçı peşəsidir ki, gördüyü, müşahidə etdiyi hadisələrə, əksliklərə, əxlaqi normalara və sairə bigane qalmır, imkanı müqabilində əsərinə gətirir. Ona görə də yazıçıya "ictimai mühitin adamı" yarlığını yapışdırmaq bəzi məqamlarda düzgün deyildir: yalnız bir sınıfın mənəviyyatını, psixologiyasını təsvir etmir, eyni zamanda təmsil olunduğu sınıfın mövqeyində dayanır, onun arzusu, idealı uğrunda mübarizə aparır. Belə bir formulənin nəticəsi olaraq, marksistlər partiyalılığın yüksək inkişaf etmiş sınıf mübarizə ilə yanaşı addımladığını və nəticəsi kimi möhürləmişlər

"Partiyalılığ"ın tarixi XIX əsrin ortalarına gedir, alman ədəbiyyatında işlənmişdir. F.Fçeyliqrat "İspaniyadan" şeiri yazmış (1841), ənənəvi tərənnümü qəbul etmiş, sənətkar sınıflarından və sınıf mübarizədən kənarda, öz fərdi hissələr və duyğular aləmində görmək istəmişdir. Bu ad-

dimdən ruhlanan K.Heyverq "Partiya" şeirini qələmə almışdır.

Təəssüf ki, ədəbiyyatşunaslar partiyalılığı "estetik kateqoriya" adlandırmadan belə çəkinməmişlər. Görəsən Homer, Nizami, Füzuli, Nəvai, Şekspir, Hüqo, Balzak, M.F.Axundov, L.Tolstoy ...Hansı partyanın üzvi idilər?

Partiyalılıq siyasi görünütdür və bədii əsərin məzmunu və formasını nəzarəti altına almaq səlahiyyətinə malik deyil. Bizim gözdənirəq ədəbiyyatşunaslar və estetiklərə isə: partiyalılıq bədii əsərin mündəricəsi, məzmun, forma vəhdəti, sənətkarlıq təcrübəsi, dünyagörüşü və yaradıcılıq axşatışları ilə bağlı problemdir, yazıçının canlı bədii obrazlarla, həyatı lövhə və mənzərələrlə müasirlərinə söylədiyi fikir, düşüncə və təəssüratlardır, insanlara aşılamaq istədiyi ideyalardır. – Bir ədəbiyyatşunasdan gətirdiyim bu iqtibasın özü görəsən partiyalıdır? Paradoks və sarkazmla dolu olan belə milyonlarla fikirdə sənətkar partiyalı mövqədə deyilsə: əsərində hansı forma və məzmunu, üslubu, bədii ifadə vasitələrini seçərdi? Tamamilə absurd bir yanaşma. Müasirliklə partiyalılığı eyniləşdirməkdə sənətkarın oxucu tələbatından, bəşəri zövqdən, daxili nihilizmdən irəli gələn proseslərə müsbət yanaşmaq hüququ vardır. Bu isə Məkan və Zaman paralellərindən də asılıdır. Cəngavərlik, kübar həyatı romanlarını dövrün oxucuları tələb etmişdi, maraqlı əsərlər yazılıdı. Bu gün həmən romanları yaşadan qəhrəmanların cəsarəti, sağlamlığı, qətiyyəti, şəxsi istəkləri uğrunda ölümündən də qorxmamalı və sairədir. Amma yazıçı üslubu, təsvir ustalığı qalmışdır

Yazıçının öz duyum, qavrama və əksetdirmə prizması mövcuddur. Əsərə köçəndə bu "üçlük" müəllifin şəxsiyyətindən baş qaldırır. Hər bir yazıçıda bu, müxtəlif fərdi yanaşmada özünü tapır. D.Lindey fərdi yaradıcılıq prosesində sənətkarın işini dövrün ədəbi şəxsiyyətinin dünyagörüşü ilə, varlığı duyumu ilə, bəşəri məqsədilə əlaqələndir-

mişdir. Və haqlı idi. Yazıçının şəxsiyyəti öz əsərində yaşayır...buradan da təbii bir yaradıcılıq psixologiyasının bədii-ədəbi xüsusiyyətləri meydana çıxır: həyat, insan, münasibət-obrazları doğuran üçlük.

Professor Abbas Hacıyev bu məsələdən danışarkən obyektivdir: "S.Vurğun, A.Tolstoy, N.Tixonov, S.Rəhimov, K.Simonov ...R.Rza, Mir Cəlal, M.Hüseyn, Əbülhəsən və başqaları bədii obraz yaradanda həyatı, məşəti, psixologiyani və Milli münasibətləri öyrənir, fasiləsiz müşahidələr aparırlar. Onların dövr və zaman haqqında düşüncələri, gözəllik arzuları, hiss və duyguların təmizliyi obrazların ruhuna, mənəviyyat və zehnинə hopmuşdur".

Professor Cəfər Xəndan "Bədii ədəbiyyatın partiyalılığı" (1955) məqaləsində yazmışdı: "Partiyalılığın gözəl nümunəsi olan qabaqcıl Sovet ədəbiyyatı dünya miqyasında böyük şöhrət qazanan gözəl sənət əsərlərinə malikdir. "Ana", "Dəmir axın", "Tarmar", "Sakit Don", "Gənc qvardiya", "Şamo", "Bir gəncin manifesti", "Gələcək gün", "Səhər" və s. əsərlər həm fərdi yaradıcılığın, həm də partiyalılığın gözəl nümunələridir<sup>5</sup>. Mərhum alimimizin fikirlərini təhlil etməkdən uzağam, bu da bir sıra səbəblərlə bağlıdır.

Əlliinci illərdi, əsərlər məhz partiyalılıq prizmasından qiymətləndirilməlidir. "Sakit Don"da, "Şamo"da, "Bir gəncin manifesti"ndə hansı partiyalılıq ideyası axtarmaq lazımlı gəlirdi və yazıçıların boynuna bu minnəti qoymağa dəyərdimi?! Cəfər Xəndan Mir Cəlalın anadan olmasına 50 illiyi münasibətlə yazdığı bir məqaləsində (1958) partiyalılıq xofundan özünün və ədibin canını qurtarır ki, onun "Bir gəncin manifesti" də istisna olunmur. Və povestlərində nəzərə çapracaq ən yaxşı cəhət yiğcamlıqdır<sup>6</sup>.

4. Hacıyev Abbas. Göstərilən əsəri, səh. 37-38.

5.Cəfər Xəndan. Seçilmişilmiş əsərləri, B.1972, səh. 89.

6.Cəfər Xəndan. SeçBİMB əsərləri, B.1972, səh. 212.

Mir Cəlal gəncliyinin qaynar dövrünü (illərini) Gəncə şəhərində yaşamışdır. Bakıdan sonra ikinci ədəbi-ictimai mühitlə zəngin yer idi. S.Vurğun, C.Xəndan, M.Rzaquluzadə, H.Arası, Ə.Cəmil və başqa ədəbi şəxsiyyətlər də burada ilk əsərlərini qələmə almışlar. Mir Cəlalın tədqiqatçılarından biri olan ədəbiyyatşunas Yaqub İsmayılov yazar ki, Gəncənin öz simasını gündən-günə dəyişməsi, ictimai həyatda böyük yeniliklərin baş verməsi, azadlığa çıxmış xalqın coşqun ruh yüksəkliyi, tərəqqi və quruculuq işlərinin genişlənməsi həssas qəlblə Mir Cəlala da dərin təsir etmiş, istedadının parlayıb inkişaf tapmasında və müəyyən istiqamət almasında müsbət rol oynamışdır<sup>7</sup>. Həqiqətdir bu.

Müqtədir Mehdi Hüseyn Mir Cəlalın yaradıcılığına hörmətlə yanaşmışdır. Ədəbiyyatımızın dönəməz və güzəstsiz təessübkeşи bəzən sərtlilikdə ifrata da varmış, lakin həqiqətdən uzaqlaşmamışdır. "Azərbaycan Sovet ədəbiyyatının yaradıcılıq problemləri" (1948) silsilə məqalələrində Mehdi Hüseyn sənətşunas və ədəbiyyatşunas Cəfər Cəfərovun M.Cəlalın "Dirilən adam" romanı haqqında fikirlərinə münasibətini belə bildirmişdir: O (tənqidçi nəzərdə tutulur. - A.E.), Mir Cəlalın "Dirilən adam" romanını "əhvalat" adlandırmıqla da bədii əsərdə məhz sadəliyə və təbiiyə qarşı çıxırı. O, mühərribə zamanı öz əsərlərində Koroğlu və Babək adlarını təkrar edən yazıçılarımıza da bunun üçün hücum çekirdi<sup>8</sup>.

Mehdi Hüseyn "Azərbaycan romanı haqqında" (1954) analitik məqaləsində də bu gün üçün maraqlı doğura bilən müləhizələr söyləmiş, otuzuncu illər Azərbaycan romanlarında ictimai mühitin geniş təsvirini göstərmişdir. "Azərbay-

7. İsmayılov Yaqub. Mir Cəlalın yaradıcılığı, B. 1975, sah. 7.

8. Mehdi Hüseyn, Əsərləri, X c. B. 1979, sah 32.

can Sovet romanı sərt polemik bir üslubda yaranırdı" deyən Mehdi Hüseyn: "Mir Cəlalın "Bir gəncin manifesti" əsəri otuzuncu illərdə yaranan Azərbaycan romanının ən yüksək mərhələsi idir. Bu əsərdə müəllifin əsas müvəffəqiyyəti, şübhəsiz, Azərbaycanda inqilab ərefəsində və inqilabın ilk günlərində xalqımızın həyatında baş vermiş böyük hadisələri və böyük təbdülütlə poetik bir dille təsvir etməsidir"<sup>9</sup>.

Bir qədər geniş dayanaq, bu, zənnimcə, romanın poetikasında bədii cizgilərə aydınlıq gətirir.

Nəsra sinfilik və partiyalılıq mövqeyində yanaşmanı gizlətməyə ehtiyac yoxdur və yox id. Mehdi Hüseynə qədər "bədii pafos" anlayışı poeziyaya şəmildi və yaraşdı. Nəsrə, onun təsvir, ifadə vasitələrində bədii həyacanı, asta səsi, daxili sevinci və sıxiştini üzə çıxaran pafosu görmürdü tənqidçilər. Böyük yazıçı bədii pafosun nəsrədə həyat gerçəklərini sənət həqiqətinə çevirməsində rolunu qiymətləndirdi; "yazıcıının özündən çox qəhrəmanlarının, onların mübarizəsinin poeziyasını verdiyini" deyirdi. M.Hüseyn romanda vətənpərvərlik duyğularını xüsusi qüvvətlə təsvir etdiyini, sadə və sıravi adamların qəlbində vətən məhəbbətinin nə dərəcədə kök saldığı məxsus lirizmlə açdığını, emosionallığı təqdir edir. Və bu kontekstdən yazıçıının əsərlərinin bədii-estetik keyfiyyətlərini görür: "Mir Cəlalın əsərlərindəki emosionallıq "Bir gəncin manifesti"ndə daha da güclənmişdir. Əgər o, "Dirilən adam" romanında hadisələrlə bir o qədər də üzvi əlaqəsi olmayan poetik ricələrə əl atırdısa, "Manifest"də bədii surətlərin bilavasitə özünü göstərməyə, onların bu və ya başqa hadisəye münasibətini şərh etməyə daha çox diqqət yetirir. Bu nöqtəyi-nəzərdən öz əliylə toxuduğu "Yusif və Züleyxa" xalçasını satmağa gətirdiyi səhnəni xatırlamaq kifayətdir".

9. Mehdi Hüseyn. Əsərləri, IX c. Bakı, 1979. sah 241.

Mir Cəlalda komik, gülməli situasiyanın dramatik təsviri bədii başlıq, bütövlüyə getirir. Ümumiyyətlə, yazıçıda dramatik vəziyyətlərin (situasiyaların) işlənməsi güclüdür və bu cəhət "Dirilən adam", "Açıq kitab", "Yolumuz həyənadır" romanlarında da qabarıqdır. Bu, xüsusiylə, ondan irəli gəlir ki, Mir Cəlal mövzu seçimində özüne qarşı tələbkər idi, həyat hadisələrinə bədii-intellektual nəzərlə yanaşındı, fağırlıq və iddiallıq əksikliyini düzgün fərqləndirirdi. Ona görə də Mir Cəlal nəşrinin xarakteri müsbətə doğru dəyişirdi və çox vəziyyətlərdə lirik intonasiya kəsb edirdi.

"Ədəb səhbəti" hekayəsini oxuyub düşünək. Uşaqlar üçün nəzərdə tutulan bu lirik təhkiyəli əsərdə gələcək hüquqşunas olacaq uşağın qonaq yanında özünü ədəbsiz-əlləri ciblərində - aparması təsvir olunur. Ata nəsihəti yerində:

"Kamil başını aşağı salıb getmək istəyəndə atası mane oldu.

– Dayan, getmə! Sənə min dəfə demişəm adam yanında əlini cibinə qoyma. Böyük bilmirsən, kiçik bilmirsən, əlini cibinə qoyub, səhbətə başlayırsan. Bunu tərkit, yaxşı deyil!

– Baş bu ciblər nə üçündür?

– Ciblərin yeri var, məqsədi var, bir şey qoymaq, soyudan qorunmaq

Kamil atasının sözündən utandı".

Bu sada sujetli, amma düşünmək iqtidarına cavab verən hekayədə yazıçı xalq pedaqogikasına bələdliyini və bu üsulun yerini başa düşməyi göstərmışdır. Lakin adət halini almış vərdişin hökmü... Mir Cəlalın pedaqoqluğuna dəlavət edir.

Bu və yaxud digər əsərlərində gördüyüümüz nədir? Əzab çəkən, yaxud laübali, neytral, yaxud vecsiz insanların portretləri, yaxud iç aləmləri, hansı ki xarakterik səviy-

yəlidir. "Qəbul imtahani", "Mən zaminəm", "Heykəl ucalanda", "Plovdan sonra", "Vicdan mühakiməsi", "Nazik mətləb" və sair hekayələrində də gündəlik həyatın işığı və kölgəsi, rastlaştığımız adamların fəziləti və fəsadı, fərdin öz yerini görməsi və unutması kimi həyatı, əxlaqi məsələlərin inikası. Bu kimi hekayələrdə bəzən obrazın birbaşa mühakiməsi olmasa da, qəti inam yaranır oxucuda, özü şəraiti başa düşəcəkdir. Adı həqiqətlərdən, hadisələr və situasiyalardan gözlənilməz nəticələr çıxarmaq yox, daha realist qənaətlərə gəlməyə inam göstərir. Vəziyyət dramatikləşir, baxmayaraq yumorludur, satiralıdır. Müəllif üçün gizli, oxular üçün aşkar mətləb dərin psixoloji təhlildən sonra məlum olur. Və "burada ənənəvi sadəlik və qeyri-təbiilik, şəraitin adiliyi, həyatın dərin məzmun xırdalıqlarına yena həmən maraqlı üstünlük təşkil edir, amma bu, indi komik surətdə nəzərə çatdırmaq deyil, xarakterlərin və həyatı situasiyaların dərin psixoloji təhlili nəticəsində qazanılır. V.Q.Belinski yazırı ki, komedyianın gülməli olması hadisələrin yüksək mənalı gerçəklilik qanunları ilə aramız su-rətdə ziddiyətlərdən yaranır.

Mir Cəlalda lirik ahəng, dərinləşəndə təhkiyə üstündür, qəmlidir, həzindir və bu cür də olmalıdır, məsələ hadisələrin məzmununda dayanan vəziyyətdən gedir. Lakin birdən gözlənilməz məqamlar baş verir. Daha lirik qəmlilik, həzinlik ciddi situasiya alır, "xırda adamlar" – diqqətdən yayanın insanlar ictimailəşir, fəallaşır, hətta məisət psixologiyasından uzaqlaşırlar. "Badamın ləzzəti" (1937) hekayəsinin qəhrəmanı Badam arvaddır, sadə olmaqla barabər avamdır. İclasda -filəndə iştirak etməmişdir. O, tədricən makro mühitin təsiriylə dəyişir, seçki iclasında iştirakçı olur, ürək sözünü deyir; maraqlıdır ki, yazıçı Badamı ictimailəşdirse də danışanda səmimi, yumorlu vəziyyət alır,

gülüş doğurur. Lakin kinaya, qəh-qəhə deyil. Avam insa-nın psixologiyasındaki surətli inkişafın doğurduğu gülüşdür.

Mən bu hekaya üzərində bəlkə də dayanmaq istəməzdəm, yazıçı İsmayıllı Şixlinin "Deputat" hekayəsini xatırlamasa idim. Mir Cəlalın Badam arvadı 30-cu illərdə yaşamışdır, işi də əsasən evdarlıqdır, lakin onun seçici kimi söz deməsi fərəh doğurur, deməli, ona bu imkanı yaradmışlar. İ.Şixlinin gənc deputatı isə Milli Məclisə qədər gəlmışdır; o, da adı, sadə adamıdır, kolxozçudur, hələ evdar deyil. Lakin şərait elə gətirmişdir ki, iclasda o, söz demək əvəzinə, yatır, rahatça istirahət edir. Hər iki qəhrəman Sovet adamıdır, sakındır. Otuzuncu illərdə görünür, seçiciyə, deputata inam varmış, onu danışdırırlarmış, fəalmiş. Qırxalli ildən sonra seçilmiş deputatin isə dili "qıflılıdır".

Mir Cəlalla İsmayıllı Şixli eyni ictimai quruluşun, sovet cəmiyyətinin yazılıcısıdır və həyat həqiqətlərinin bədii təsviri də gerçəkdir. Bircə fərqi ondadır ki, obrazlar müxtəlif siyasi situasiyaların yetirməsidir. Mir Cəlal müdrikdir, ictimai quruluşun dərininə varmışdır və hələlik inqilabin "övladına" inanır

Mir Cəlalın müharibəyə qədər və müharibə illərindəki yaradıcılığı, xüsusilə hekayələri haqqında söylənilən tənqid-fikir birtərəfli və ənənəvi dəyərlidir. Əsərlərinin mənbələri, bədii metoddan istifadə, dil və ifadə vasitələri analitik təhlildən uzaqdır. Şübhəsiz, M.Arif, M.C.Çəfərov, M.Hüseyn, Ə. Mirəhmədov, C.Xəndan və başqları səmimi danışırlar, misallar gətirirlər, yaradıcılığı siyasi motivlər dairəsində qiymətləndirilir. Əlbəttə, o dövrde tənqidin professorallığı məntiqi-fəlsəfi yanaşmada səsləşmirdi, mühakimələr sosiallaşmışdı. Surətlərin danışığı, hadisələrin təsviri təriflənirdi, lakin yazılıçı istedadı mahiyyətinə və məzmununa görə təhlil edilmirdi. Dövrün mətbuat orqanla-

rında, ədəbi hesabatlarda rəyler, fikirlər az olmurdu. Sonu sadalanan tərifli, üzdən gedən cümlələr idi. Bu dəfə də yaçıçı adətinə müvafiq psixologiya ilə qarşılaşırıq. Mir Cəlalin özünün nə bir yazınlara münasibətini görürük, nə də qələm dostuna hansısa məktubunda öz təəssüratına, razılığına, yaxud incikliyinə rast gəlirik. Vaxtilə (1887) A.P.Çəxox müasiri M.V.Kisilovaya yazmışdı ki, rəyləri oxuyuram. Rəylər çox idi, onu da deyim ki, "Severnıy vestik"də də vardır. Oxuyuram və heç cüra başa düşmürəm ki, məni tərifləyirlər, yaxud mənim məhv olmuş canım üçün ağlayırlar. "İstedaddır, istedad! Amma bununla belə, xudaya, sən özün onun ruhunu hifz elə, rəylərin mənası belədir".

Maraqlı faktdır, yaradıcı adamların ədibə və şəxsən özünə münasibətinin sosial-psixologiyasıdır. Və yalnız çox sonralar, əllinci illərin sonlarında Mir Cəlal müharibəyə və mübarizəyə aid fikir söylədi, yazılığının qarşısında duran vəzifəni qabardı; yazılıçı vurğulayır ki, istedadın, qələmin bütün gücü müharibəyə qarşı, sülh, asayış, dinc, xoşbəxt həyat uğrunda mübarizəyə sərf olunmalıdır, çünki bu, elə bir müqəddəs vəzifədir ki, bütün başqa bir arzumuz, ideallarımız bundan asılıdır. İndii bizim qələmlərimiz milyonların istək və arzusunu ifadə etməlidir<sup>10</sup>.

Mir Cəlal da digər qələmdaşları kimi ümumi ideya axtarışından fərdi mövzu və üslub tanınmasına gəlib çıxmışdır. Müharibə dövründə bilavasitə cəbhədə olmasa da, top-ların səsini, qələbə hayqırtısını eşidir, əsgərlərin rəşadətindən xəbər tutur, cəbhə xəbərlərini oxuyur, nəhayət "qələmi süngüye çevirirdi". Maraqlı hekayələr, publisist məqalələr yazırırdı. Qələbədən sonra vəziyyət - ölkədə ideoloji durum yeni ideyalarla şərtlənirdi. Bərpa işləri, yeni quruculuq sa-

10. Bax: "Ədəbiyyat və incəsənət" q.04 oktyabr, 1958-ci il.

hələri, insanların əhval-rahiyyəsi, ziyan mövqeyi və sair məsələlər gündəmə gəlirdi. Repressiya arxada qalmışsa, ideoloji funksionerlərin nə özləri, nə də ideyaları, ölüm hakimləri arxivə göndərilənməmişdi. Hər bir sənət adamı bunu yadından çıxartır, qələmə sarılında üzünü ilahiye tutur. Təbii ki, yazıçılarımız yeni quruluşun gelişini pis qarşılamamışdır, epiq əsərlərlə cavab vermişdilər. Əbülhəsən "Yoxuşlar", "Dünya qopur", S.Rəhimov "Şamo", M.Hüseyn "Daşqın", Mir Cəlal "Dirilən adam" və "Bir gəncin manifesti" romanlarını çap etdirmişdilər. Bu əsərlərin qəhrəmanlarının istək və arzusu bərqərar olmuşdu. Artıq üstündən on beş il ötmüşdü. İnkər etmek haqsızlıq kimi səslənərdi ki, ictimai-mədəni şüurda dəyişikliklər başlamışdı, yeni nəsilin mənəvi-əxlaqi tərbiyəvi gücü problemlə dövləti daha çox düşündürdü: Yeni nəsil necə və nə uğrunda formalaşmışdır? Vətənpərvəmi, beynəlmilləçimi? Onların Vətəni Azərbaycandırımı, SSRİ-dirmi? Suallara cavablar heç də sənətkarlarımızın fikirləşdiyi tərzdə deyildi, kommunist tərbiyəsi Sovet ölkəsinə göz bəbəyincə qorunmalı, onu öz vətəni hesab etməli, öz tarixindən once rus tarixini və ədəbiyyatını mənimsəməli, siyasi savadın yalnız görünən tərəfina yiylənəməli, dərin qatlarına varmamalı. Türkçülük ideoloji xəstəlikdir, rusçuluq və bundan şaxələnən beynəlmiləlcilik psixologiyasına sahib kəsilməli. Sənətkarlara gəldikdə, lazımı şərait yaradılır, orden-medallar, titullar verilir, istirahət evlərinə yola salınır və ilaxır. Nə qalır: Yaratmaq! Bu çağırış əslindən ən istedadlı söz ustadlarının əl-qolunu bağlayırdı; şairlər bəzən lirikadan tutub poetik nümunələr qələmə alırlılar. Yazıçıların işi xeyli çətinləşmişdi. Başlıcası Stalin yaşayırdı, onun xofu itməmişdi. Məsələ ondadır ki, artıq yaşa dolmaqdə olan yazıçılarımız "əzəli mövzu"lara üz tuturdular: inqilabi keçmişə, hərəkata, inqilabçıların keçdiyi şanlı yola bir də nəzər yetirir, romanlarının sonrakı hissələrini, cildlərini yazırlılar. Maraqlı cəhət

onda idi, ədəbiyyatşunaslar, xüsusilə tənqidçilər yazıçılara aman vermirdilər; bir balaca "kənara" çıxdımı-sosialist realizmini, partiyalılığı pozmaqdə, sovet romanının tələblərinə riayət etməməkdə günahlandırır, püxtələşmiş yazıçılara "yazmaq dərsi" keçirdilər: - Həyatda mürəkkəb hadisələrin mahiyətini dərindən qavramaq, yeni əlaqələrin, siyasi görüşlərin, sosialist ictimai münasibətlərin, Yeni insan səciyyələrinin necə yaranıb inkişaf etdiyini, nə cür təşəkkül tapıb formalaşdığını, zənginləşdiyini mükəmməl öyrənmək, yaxşı bilmək və geniş eks etmək üçün ciddi, uzun müddətli yaradıcılıq axtarışlarına, həssas yazıçı müşahidələrinə ehtiyac duyulurdu -Bu sitat zahirən bəlağətlidir, ideolojidir. Lakin yazıçılıq sənətdir və sırf bədii fantastikanın, zəngin müşahidənin məhsuludur; ona kənar diqtə lazımlı gəlmir, beyində və ürəkdə çapalayan, üzə çıxmaga cəhd edən mövzu, ideya tənqidçi "xeyir-duasına" ehtiyac duymur.

Mən vurğulamışdım. "Yazıçı azadlığı" məfhumu mövcuddur. Vaxtilə böyük rus yazıçısı A.P.Çexov "Ad günü" povestinin yaranması ilə əlaqədar demisidir: "Mən nə liberal, nə mühafizəkar, nə tədricilik tərəfdarı, nə rahib, nə də etinasızam. Mən yalnız azad sənətkar olmaq istərdim və təəssüf edirəm ki, belə bir sənətkar olmaq üçün Allah mənə qüvvə verməyib. Mən hər hansı şəkildə olursa-olsun, yalana və zorakılığa nifret edirəm...riyakarlıq, korazehinlik və özbaşnalıq təkcə tacir ailələrində və qazanmaqdə hökm sürmür, mən bunları elmdə, ədəbiyyatda, gənclər arasında görürəm. Buna görə də mənim nə jandarmalara, nə qəssablara, nə alımlərə, nə yazıçılara, nə də gənclərə eyni xüsusi tərəfkirliyim yoxdur. Mənimcün müqəddəsdən də müqəddəs insan ağılı, istedadı, ilhamıdır, məhəbbət və mütləq azadlığıdır, gücdən və yalandan uzaq azadlıqdır".

Çoxmənali olan bütün yazıçı qənaəti bir daha sənətkarın

yaradıcılıq sərbəstliyinə, təmiz hümanist azadlığına haqq qazandırır. Məgər ehtiyac varmı püxtələşmiş yazıçılara: S.Rəhimov, Əbülhəsən, M.Ibrahimov, M.Hüseyin, Mir Cəlal və digərlərinə rəylərdə, qurultaylarda, hesabatlarda və sairədə yol göstərəsən. Məsələnin paradoksallığı bir də ondadır, hətta Mehdi Hüseyin, Mirzə İbrahimov, Süleyman Rəhimovun özləri bir-birinə "dərs" verirdi! Belə yanaşma şübhəsiz, bizimkilərin ruslardan kor-korana əzx etmələrin-dən gəlirdi. Maksim Qorki böyük yazıçıdır, sənətkardır, amma bu, imkan vermir onun yaradıcılıq fərdiyyətinə qarışmağa, öyünd-nəsihət verməyə. Yazıçının ədəbiyyat haqqında bu gün də maraqlı doğuran fikirləri faydalıdır. Amma mütləq mənada deyəsən ki, roman yazmaq istəyən ədib, qələm sahibi hekayələr qələmə almalıdır. Onsuz da ilk illərdə yazı-pozular olur, istedad varsa, roman da, lap epopeya da qələmə alınır. Mir Cəlalın ilk tədqiqatçısı Yaqub İsmayılov da dolayısı ilə Qorki nəsihətinə çağırır. M.Cəlalla belə bir sitat gətirir: "Yazıçılığa böyük romanlarla başlamasıq çox pis vərdişdir... Yazmağı Qərbdə də, bizdə də bütün böyük yazıçıların etdiyi kimi, kiçik hekayələr üzərində işləməyi öyrənmək lazımdır. Hekayə adama sözlərə qənaət etməyi, materialı məntiqi surətdə yerləşdirməyi, sujetin aydın olmağını və məzmunun əyani şəklə salınmasını öyrədir"<sup>11</sup>.

Mən roman nəzəriyyəsi haqqında mübahisə etmək fikrində deyiləm və bu, məqsədim də deyildir. Mir Cəlal "Bir gəncin manifesti" romanına qədər necə hekayə yazıb, o qədər də dərin mənə daşımır, amma əsəri 30 yaşında qə-

ləmə almışdır. Bu məqamda mənə irad tutan tapılar ki, əsər povestdirmi, yoxsa romandırmı? Bəri başdan israrımı əsaslandırmaq istərdim: Romanın nəzəri-strukturundan danişanlar (yazanlar) bir sıra məsələləri, məqamları əsas götürürərlər. M.Kuznetsov, R.Foks, V.Dneprov, A.Adamoviç, M.Verli, Q.Xəlilov və digər çağdaş ədəbiyyatşunaslar roman janrına ətraflı aydınlıq getirmişlər. M.Kuznetsov romanı: realizmle bağlamış, R.Foks burjua və kapitalist mədəniyyətinin dünya bədii mədəniyyətinə verdiyi nailiyyətlə, V.Dneprov cəmiyyətin ailə-məisət, məhəbbət, siyaset, din, əxlaq və sairi əhatə etməklə, A.Adamoviç ictimai əlaqə, səbəb və nəticələrlə birlükde bütün mürəkkəbliyile bədii dərkətmə tələbile; M.Verli zəruri və əsas bir forma kimi haqq verməklə, Qulu Xəlilov lirik, dramatik və s. elementləri özündə birləşdirməklə böyük bədii nailiyyətlər, zəngin ifadə vasitələri qazanan, faciəvi, komik, dramatik vəziyyətlərin epik genişliyilə sıx bağlılığının verilməsilə əlaqələndirmiştir<sup>12</sup>.

Roman bütün yozumlarda "dövrünün eposu"dur, epik sənətdir. Roman o zaman yazılır: bəşəriyyətin mənəvi-maddi mədəniyyəti nailiyyətlərə gəlib çıxır, ailə-məisət problemləri özünü bürüze verir, mövcud cəmiyyətin idarə olunmasında əksliklər, uğurumlar yaranır, fəndlər, şəxsiyyətlər arasında konfliktlər meydana gelir. Azad insanların sərbəstliyi pozulur və sair proseslər yazıçını narahat edir, düşündürür. Və hər bir əsər dövrün öz mövzularını, öz müəlliflərini tapır, lakin konkret bir mövzu yazıldıqda belə, qada-

12. Bax. M.Kuznetsov, Ədəbiyyat nəzəriyyəsi problemləri, M., 1958, R.Foks, Roman i narod, M., 1957, V.Dneprov, Problema realizma, L.1961, A.Adamoviç stanovleniye janra, M., 1964. M.Verli Obşaya literavidenie, M.1957. Qulu Xəlilov. Həyat yaradıcılıq çeşməsidir, B., 1974.

ğa qoymur, məsələ ona (mövzuya) necə yanaşılmasından gedir. Orta əsr, kapitalist, burjua, sosialist addımında romanların tipologiyasını müəyyənləşdirməyi şərti hesab edirəm. Təbii ki, cəngavərlik, məişət, inqilabi, məhəbbət və s. mövzulu romanlar yazılmışdır.

Fikrimcə, mövzudan irəli gələrək: obrazların səciyyəsini, fikrini, davranışını, küll halında qarşıya qoyulan məqsədin global şəkildə həllinə qatlaşması, yaxud naildirse romanıdır. Janra verilən geniş təsvir, obrazların çoxluğu, təsvirlərin baş alıb getməsi, çarpışmaların zaman-zaman, məqam-məqam davam etməsi və ilaxırlar yalnız həcmə xidmət göstərir. Bu məsələdə yaziçinin da şəxsi ədəbi maraq dairəsi rol oynayır

"Bir gəncin manifesti"nə gələnə qədər maraqlıdır, bizim romancılarımız da bu janra münasibətlərini bildirmişlər. Ə.Əbülhəsən, İ.Əfəndiyev, M.İbrahimov "Ədəbiyyat və incəsənat" qəzetində fikirlərini ifadə etmişlər. Hərçənd, M.Arif, Y.Qarayev də kənardə qalmamışlar. Mən "Azerbaiyancın romanının yaradıcılıq problemləri" mövzusunda keçirilən simpoizumun materialları ilə tanışlıqdan belə qənaətə gəldim ki, ən real, təbii sözü yaziçılarımız söyləmişlər. Axi, kənardan baxmaq ayrı şeydir, stol arxasında oturub obrazlarla yaşamaq özge!

Sovet hakimiyyəti uğrunda mübarizə tarixi epoxadır və dünyani lərzəyə salan, dünyani qoparan bir eradir. Çar üsul-idarəsinin laxlaması, beynəlxalq həlqədən qopması, ucqar xalqları bir-birindən ayırması, ağalığa son qoymaq və sair siyasi-mənəvi proseslər yetişmişdi. Birinci dünya müharibəsi vəziyyəti açdı, ortaya qoydu. ADR-in ikiillik dövrü, şübhəsiz bu proseslərin məntiqi nəticəsiydi. Lakin Şərqdə ilk demokratik quruluş yaşamaq imkanını itirdi və Sovet quruluşu qələbə çaldı. Maarifçilik-demokratik ruhlu və təhsilli yaziçılarımız 10-15 ildə özlərini nisbətən azad

hiss edirdi. Yusif Vəzir, M.S.Ordubadi, Seyid Hüseyin, H.B.Nəzərli, A.Şaiq və başqaları romanlar, povestlər, həkayələr qələmə aldılar. İlk romanlar sosialist ictimai varlığı, gözlənilən idəlləri, yeni quruluşun sosial və məişət problemlərini əks etdirirdi. Yeni nəsil: Əbülhəsən, S.Rəhimov, M.Hüseyin, Mir Cəlal, M.İbrahimov, Əli Vəliyev yeni epiq romanlarını artıq arxada qalmış tarixi hadisələrdən, yeni azad həyatın bərqərarlığından, ümid dolu ovqatdan yazdılar. Həmən tematika samballı yazıçılarından da yan keçmədi. D.Furmanov, A.Serafimoviç, A.Fadeyev, M.Şoloxov maraqlı romanları ilə dünya ədəbiyyatına çıxdılar. "Şamo", "Daşqın", "Bir gəncin manifesti", "Dirilən adam" romanlarının yaranması müsbət hadisə kimi qarşılanmışdı. Məhz elə 30-cu illərdə Hidayət Əfəndiyev, Məmməd Arif, Cəfər Cəfərov, Mehdi Hüseyin və başqaları müsbət fikir söyledilər. Məsələn, H.Əfəndiyev: "Dirilən adam" bizim ədəbi inikişafımızın son dövrü üçün olduqca maraqlı hadisələrdən bəhs edən əsərlərdəndir" - deyə qiymətləndirmişdir. Yaqub İsmayılov monoqrafiyasında məsələyə toxunaraq "Dirilən adam" romanının böyük mübahisələr doğurduğunu (1939) vurğulamış, M.Arifin, C.Cəfərovun, Rəsul Rzanın fikirlərini xatırlatmışdır. Mənim "Dirilən adam" romanının poetikasından bəhs etmək niyyətim olmadığı üçün bəzi fikirlərə qayıtmagi lazımlı bilirəm; əlbəttə, zaman və zövq müxtəlifliyi baxımından.

Mərhum şairimiz Rəsul Rza "Dirilən adam"da kompozisiya dağınıqlığını, eləcə də C.Cəfərov, M.Arif qüsür sayır. Nəzəri cəhətdən "kompozisiya-əsərin quruluşu, onun tərkib hissələrinin düzülüşü əsərdə göstərilən həyat prosesini səciyyələndirən surətləndirmədir, onların əlaqə və münasibətlərinin təşkili, hadisələrin təsviri qaydası"dır<sup>13</sup>.

13. Ədəbiyyatşunaslıq terminləri lügəti (tərtibçi M.Əziz), B.1988, səh. 110.

Bu formulə artıq standart funksiyasını itirmiştir və bu gün dünya roman yazılışı bu yanaşmanı rədd edə bilir, yəni nisbidir. İradın digəri: romanda hadisələrin çox vaxt birinci şəxsin dilindən söylənilməsi-yazıcıının bu üsuldan axıradək müvəffəqiyyətə istifadə etməməsidir. Yazıcı roman yazmaqdə, xarakterlər yaratmaqdə tam sərbəstdir, yiğcamlıq da istisna edilmir. Eyni mövzuya ədəbi baxış da həmçinin. Cəfər Cəfərovun "Dirilən adam" a münasibəti şəxsi zövqündən irəli gəlir; eyni zamanda bədii əsərin hasilə gəlməsi əzabını yaşamamasını da əlavə edərdim. C.Cəfərovun: "Dirilən adam" roman deyil, tələsik, səliqəsiz və diqqətsiz yazılmış siyasi nöqsanlı xırda əhvalat" adlandırmaşı hələ öz dövründə ədalətsiz səslənmiş, xüsusi-la, Mehdi Hüseyn və M.Arif kəskin etirazlarını demişlər.

"Bir gəncin manifesti" ilə "Dirilən adam" arasında bir il (1938 və 1939) fərqli vardır, tematika ağırlığı, üslub seçimi, dil intonasiyası və s. arasında bir yaxınlıq özünü göstərir, ona görə də birini "roman", digərini "povest" adlandırmaq səhvdir.

Bəzi tənqidçilərin rəyləri kifayətdir: M.Arif: "Əsərin də-yəri orasındadır ki, bir konkret kəndli ailəsi və onu əhatə edən mühit timsalında oxuculara Azərbaycan xalqının ağır vəziyyətini açıb göstərmüşdür"<sup>14</sup>. M.Mübariz: "...bu əsər bir muzdur ailəsinin tragediyası fonunda müsavat bandasının rəzil Simasını ifşa edir"<sup>15</sup>. Mehdi Hüseyn: (C.Cəfərovu nə-zərdə tutur - A.E.) "Dirilən adam" romanını "əhvalat" adlandırmaqla da bədii əsərdə məhz sadəliyə və təbiliyə qarşı çıxırı"<sup>16</sup>.

14. M.Arif: "Dirilən adam" haqqında, "Ədəbiyyat qəzeti", 11 may 1939.

15. M.Mübariz. "Ədəbiyyat qəzeti", 05 iyun 1939.

16. M.Hüseyn. Azərbaycan ədəbiyyatının yaradıcılıq problemləri. Əsərləri. X c. B., 1979, səh. 32.

Sonralar M.C.Cəfərov, Məsud Əlioğlu, Qulu Xəlilov və başqları "Dirilən adam" romanının baş personajı Qədir haqqında obyektiv fikirlər irəli sürmüslər. Mən bu sırada Y.Ismayılovun fikrinin üstündən keçməyi haqsız sayardım: "Mir Cəlalın inkişaf edən bədii nəşri, roman yaradıcılığı üçün səciyyəvi olan bir çox məziiyyətləri bu əsərində də ("Dirilən adam" nəzərdə tutulur. - A.E.) görürük. "Dirilən adam" müəllifin həyatı dərk və dərkətmə imkanlarının bədii rənglərini üzə çıxaran bir romandır. Burada həyat hadisələri, ictimai varlıq, insan səciyyələri və onların mahiyyəti. Mövcud hadisə və vəziyyətlər ancaq realist qələmle göstərilmir. Təsvirlərdə realizmi bəzəyən və qanadlandıran romantika da, romantik boyalar da iştirak edir"<sup>17</sup>.

Mühəribədən sonra - 50-ci illərə qədər Mir Cəlal iri həcmli epik əsərlər qələmə almadi, lakin ara-sıra hekayələr, publisistik məqalələr, elmi əsərlər yazdı. Füzuli poeziyasını xüsusi araşdırıldı. Yazıçının yaradıcılıq fəaliyyətinin intensivsizliyi kimi də yanaşmaq düzgün olmazdı. O, eyni zamanda Bakı Dövlət Universitetində elmi və pedaqoji işini uğurla davam etdirirdi; çoxcəhətli idi. Nüfuzu artmışdı, haqqında yazıldılar. Məsələ ondadır, sənətkarı təhriketmə ilə "intizama" çıxarmaq düzgün olmazdı və onun qarşısına "plan" da qoymaq absurd idi. Qalır yazmaq vərdişinə- "kökdən" düşməmək başlıca fiziki şərt sayılır. M.Cəlal sakit oturmurudu, yazdı. Amma ədəbi tənqid xofu hələ çəkilməmişdi. Köhne Məmməd Arif nəсли ahillaşmamışdır, bədii əsərlərə operativ reaksiya verirdilər. Etiraf edək ki, bədii zövq məsələsi, analitik təhlil qabi-liyyəti öz işini görürdü: Əsəri sırası ilə, məzmunu, sujeti, obrazları, dili və s. təhlil edilir, realizmin tələbləri baxımından yanaşılırdı. Təessüf ki, be-

17. İsmayılov Yaqub, göstərilən əsəri, səh 85.

lə bir "sərt" yanaşma Mehdi Hüseyndə də kök salmışdı. Görünür, vaxtında yaranan bu cür ədəbi məhsulları qiymətləndirmək bəzi yazıçıları "məhsuldarlıq"dan qoyurdu. M.İbrahimov, M.Hüseyn, Mir Cəlal fasılə ilə roman yazırdılar. "Gələcək gün", "Böyük dayaq", "Abşeron", "Səhər", "Bir gəncin manifesti", "Yolumuz hayanadır" romanları. Digər tərəfdən məişət -sosial qayğılar, ruhi -ovqat sarsıntıları kimi yaradıcılıq psixologiyası da mövcuddur və fərdi xarakterlidir. Heyfslənirəm-bəla inca, lazımlı, sırlı faktlar niyə yazıçılarımızda olmamışdır? Axi, bu məsələlərə necə də real aydınlıq gətirərdi! Rus və dünya sənət adamlarını şöhrətləndirən və yaşıdan bir amil də sərbəst olaraq yaradıcılıq laboratoriyanın sırlarını rəsmi: qeydlər, epistolalar, mətbuat vasitəsilə əbədiləşdirmək vərdişləri deyilmi? A.Çexov, İ.Qoncarov, L.Tolstoy, İ.Trugenelv və başqa sənətkarlar təmkinlə, tərballik etmədən qələmə yaxın durmuşlar. Mir Cəlaldan sonra bir misal gətirəcəyəm, lakin məqamı yetişdiyi üçün A.P.Çexova üz tutdum.

Yazıçı 23 dekabr 1888-ci ildə-günün, ayın dəqiqliyində yazırkı ki, elə anlar olur, mən müsbət mənada yazıram. Lakin mən onu görmürəm. Və ona cindən, damdabacadan da az inanıram: camaat avamdır, pis tərbiyə alıb, yaxşıları isə vicdansızdır və bizə olan münasibətləri qeyri-səmimidir. Mən bu camaata lazımmam ya yox, bilmirəm. Burenpon deyir ki, lazım deyiləm və boş-boş işlərlə məşğulam. Akademiya isə mənə mükafat verib, heç şeytan da bu işlərdən baş çıxarmaz. Pul üçünmü yazım? Lakin heç vaxt da məndə pul olmur. Və pula adət etmediyimdən oldu-olmadı, demək olar ki, mənim üçün eynidir. Pul üçün ləng işləyirəm. Tərif üçünmü yazım? Lakin tərif məni yalnız əsəbiləşdirir...Əgər bizdə tənqid olsayıdı, onda bilərdim ki, nə yazıram, materialım yaxşıdır, ya pis, hər halda ulduzlar astronomiya gərək olduğu kimi, mən də özümü həyatı öy-

rənməyə həsr elədiyim üçün insanlara lazımmam. Mən bu vaxt daha yaxşı işləməyə çalışır və bilərdim ki, nə üçün işləyirəm".

Bu cümlələri rahatca dəftərçəmə köçürdüm, sonra yazıçıının böyük və ölməz mətləbləri üzərində düşündüm.

XIX əsrə XX əsr arasında paralellər tapası oldum: Yazıçıya dövrünün-müasir quruluşun verdiyi qiymətin dəyəri, xalqamı, yoxsa pulamı yazmaq əzabı, şöhrət-tərif üçün qələmi işlətmək, tənqidin yoxluğu... Bizim zamanla, lap XXI əsrə səsləşmirmi? Hətta mən Mir Cəlal nəşlinin taleyini gördüm, sənətkardan dövlətin təbliğat maşını kimi istifadə etməsi və fərqli olaraq cüzi qonarar verməsi, sosial-siyasi səbəblərdən istifadədən məhdudlaşdırılması səddi, ədəbi tənqidin subyektiv-şəxsi fikirlərinin qeyri-məhdudluğunu. Zəif, ya qüvvəti yazmaq üçün daha nələr lazım idi?

Mən A.Çexovun toxunduğu sonuncu qənaətdən başlamaq istərdim. 30-cu illərdən start götürən zəif və ənənəvi tənqid 50-60-cı illərə ayaq döyüd. Yəzici təxəyyülü və narahatlığı ilə razılaşmamaq, dədə-baba bədii strukturdan dördəlli yapışmaq, ideoloji stampı eldə hazır tutmaq məhz Mir Cəlalin da yaradıcı taleyinə düşməsdür. Belə ki, tənqidin irad tutduğu struktur-kompozisiya məsələsi yazıçının dilə gətirdi; bu, müəllifin "Yolumuz hayanıdır" (1952-1957) romanı haqqında haqsız tənqidlə bağlı idi. M.Cəlal yazırdı: "Bu cəhətdən (əsəri söküb yenidən yazmaq.- A.E.) mən qələm yoldaşlarımın çoxundan ayrılrıam. İnsan köhnə otaqlarını söküb təzədən tike biler. Ancaq yaranmış, zehinlərə yermiş əsəri söküb təzədən qurmaq mənim təsəvvürümə siğışan deyil...Əlavə, sözü olan adam onları təzə əsərdə deməlidir. Xırda qeyd, təshih mümkün olan şeydir, amma minlərlə oxucunun zehninə yeriyən əsəri sökmək, məncə, xeyrli iş deyildir<sup>18</sup>.

18. Mir Cəlal. Əsər necə yaranır, "Ulduz" j. 1967, № 11, səh 17.

"Yolumuz hayanadır" romanı barədə bəzi təfərrüatla kifayətlənməli oluram. Çünkü əsər nəşrindən sonra ciddi ədəbi mübahisələrə imkan verdi. Mövzusu görkəmli satirik şairimiz M.Ə.Sabir və onun yaşadığı mühitdən alınmışdır. Dövr də mürəkkəb idi, əsərin yazılışı içtimai-siyasi şərait də. Mir Cəlalin özü də daima təqnidçilərə "bəla" açıldı. Bunu mən yazardımın sakit, səs-küysüz şəxsiyyəti və yaradıcılığı ilə də bağlayıram.

Nüfuzlu təqnidçilərdən M.Hüseyn, M.C.Cəfərov, Cəfər Xəndan, Abbas Zamanov, Əhad Hüseynov, Bəkir Nəbiyev, Yəhya Seyidov və digərləri roman haqqında az-çox danışmaq imkanını qəcirməmişlər. Mehdi Hüseyn: "Yolunuz hayanadır" əsərinin ən böyük məziyyəti xalqımızın sevimli şairi Sabiri öz mühitində, həm də bu mühitin mürəkkəb şəraitində baş verən ədəbi-fikir mübarizələr fonunda göstərməsidir. Adamların səciyyə və psixolojisini özünə məxsus bir məharətlə açmışdır"<sup>19</sup>. Cəfər Xəndan: "Mir Cəlal elə faktlar, elə hadisələr seçmişdir ki, bunlar geniş hacmdə birinci dəfə bu romanda təsvir olunur. Belə hadisələrdən biri XX əsrin əvvəllərində ziyalılar arasındaki ziddiyətlər, məktəb, maarif, mətbuat aləmi, ailə-məişət məsələləri və sairədən ibarətdir... Yəzici Şamaxı, Bakı və Tiflis hayatında yuxarıda danışdığını məktəb, maarif, mətbuat və s. məsələlərə daha geniş yer vermiş və çox zaman bunları Sabirlə bağlamağa çalışmışdır"<sup>20</sup>. Əziz Şərif: "Roman şairin həyat və mübarizəsinin inandırıcı mənzərəsini çəkir, bizi Sabiri əhatə edən mühitlə tanış edir"<sup>21</sup>.

19. Bax: "Azərbaycan" j.. 1959, №1, səh. 18.

20. Cəfər Xəndan. Mir Cəlal, B. 1958, səh 45.

21. Əziz Şərif. Roman Sabira. "Durujba narodov" j. 1958. № 7, səh 224.

Lakin Çexova qayıtsaq, "bizdə tənqid olsayıdı, onda bilaerdim ki, nə yazıram" fikri üst-üstə düşür. Abbas Zamanov, Qulu Xəlilov, Əziz Mirrahmədov roman haqqında kəskin rəydə olmuşlar. Sabırşunas A.Zamanov əsəri tam müvaffəqiyyətsiz roman gözündə görmüş, bir ağacda oturub, min budağı siləkələmişdir və yazımışdır: "Romanda Sabiri bədii xarakter kimi canlandırmaq üçün son dərəcə sönüklərə qondarma, bəziləri isə heç bir təsir qüvvəsi olmayan adı əhvalatdır. Əsərdə Sabir obrazı yoxdur. Müəllifin təqdim etdiyi Sabir bizim tanıdığımız Sabir deyildir. Biz Sabiri belə təsəvvür etmirik". Buradaca münasibətimi bildirərdim ki, mərhum professor Abbas Zamanov unudur ki, roman janının spesifik xüsusiyyətləri var və ümuman bədii əsərdə yazardımın həyat materialına, tarixi faktlara münasibəti sərbəstdir. O, tarixi bədii oçerk yazmış ki mənbələrin əsirinə çevrilisin. Roman fotosəkil təqdim etmir oxucuna. Şəxsiyyət qalır, onun fəaliyyəti inkar olunmur, ətrafi da həmçinin. Lakin yazardımın öz fərdi yanaşma üslubu, təsvir məharəti var ki, ona görə də biz romanı zövq ilə elimizə alıb oxuyuruq. Dahi rus təqnidçisi V.Q.Belinski təsadüfi yazmışdır: "Roman tarixi faktları ifadə etməkdən çəkinib, onları yalnız məzmunu təşkil edən xüsusi hadisələrlə əlaqədar bir şakıldə alır, ancaq bu vasitələrlə tarixi faktların daxili tərəfini, necə deyərlər, astarını açıb bize göstərir, bizi tarixi şəxsiyyətlərin kabinetinə, yataq otağına aparır, bizi onun evdəki məişətinin ailə sirlərinin şahidi edir. Onun bize yalnız rəsmi tarixi libasda deyil, həm də xalatda, qalpaqda göstərir. Ölkə və əsrin koloriti, onların adət və etiqadları tarixi romanın məqsədini təşkil etmirsə də, hər halda onun hər bir əlamətində ifadə olunur. Ona görə də tarixi bir roman elə bir nöqtəyə bənzədilə bilər ki, orada tarix bir elm olaraq incəsənətlə birləşir. Tarixi roman tarixə bir əlavə, onun digər bir cəhətidir"<sup>22</sup>.

22. Belinski V.Q.Seçilmiş əsərləri. B., 1948, səh. 53-54.

Romanda ictimai və ədəbi mühit, tarixi şəxsiyyətlər-dən M.Ə.Sabirin, S.M.Qənizadənin, Əlibəy Hüseynzadənin, Mirzə Cəlilin, N.Nərimanovun və başqalarının obrazları təsvir edilmişdir. Görəsən bədii əsərdə daha nələr lazımdır? Əgər belə yanaşmaya qalsa "Vaqif", "Cavanşir" əsərləri daş-qalaq olunmalı idi. Əsərdə dialoqlar, personajların fərdi danışq tərzi, təsvir vasitələri, mətbuat organlarının yeri və s. məsələlər geniş əksini tapmışdır. Bəla orasında idi ki, Abbas Zamanov və digərləri: Əziz Mirəhəmədov, Qulu Xəlilov "tarixi roman" prinsiplərində dəyişməz, mütləq tarixliyi görürmüşlər. M.Cəlal hər bir tarixi şəxsiyyəti bədii təxəyyülündə görə bilmək səlahiyyətindədir, öz yozumunda tipikləşdirmək zorundadır. Yaziçi tarixçi deyil və onun roluna girməməlidir, yalnız faydalananmalıdır. Mehdi Hüseyn tamamilə haqlıdır: "Yazığının vəzifəsi heç də tarixi şəxsiyyətlərin fəaliyyətini başdan-başa izləyib, bədii tərcüməyi-hal yaratmaqdan ibarət deyildir"<sup>23</sup>.

Konkret romana gəldikdə böyük ədib Abbas Zamanovun məqaləsinə<sup>24</sup> - ədəbiyyat tarixçisine qəti etirazını bildirmiş və cavablandırılmışdır<sup>25</sup>.

23. Mehdi Hüseyn. Ədəbiyyat və sənət məsələləri, B.1958 səh 105.

24. Abbas Zamanov. Biz Sabiri belə təsüvvür etmirik. "Kommunist" 9, 16 fevral 1958.

25. Bax: "Azərbaycan" j. 1958, №3, səh. 152, 155.

### III

Mir Cəlalın ideya axtarışı yaradıcılıq potensialından ayrılmırı. Qazandığı uğur, nailolma ideya niyyətinin orijinalliğine cavab verirdi. O, bu ideya niyyətinin reallaşması üçün yeni üslub, bədii vasitələr tapırdı. Lokal məişət səhnələrindən uzaqda dayanırdı. Çunki oxucu zövqü, intellekti tələb edirdi ki, bədii konstruksiya xeyli dərəcədə mürekkebəleşsin, süjet mahiyyətcə adilikdən çıxsın. Hekayələrində, romanlarında qəhrəmanların davranışları, hərəkətləri xarakterik məişət səhnələrində təsvir olunurdu. Sərbəst təhkiyə obrazların daxili aləminin açılmasına təbe etdirilirdi. Nəsrədə ciddi rəqabət gedirdi və bu, mövzu təkrarçılığı ilə sonuclansa da, başqa-başqa yazıçı təxəyyülündə yazılırdı. Əsərlər bədii güc ilə seçilməliydi. M.Hüseyn, S. Rəhimov, Əbülhəsən, Əli Vəliyev, M. İbrahimov kimi sənətkarlar ədəbi meydanda tab getirildilər. Mir Cəlal 30-cu illərdə, müharlbəyə qədər yazdığı hekayələrdə, romanlarda öz daxili iztirabını, sarsıntılarını yaşayırı; bu, öncə ondan irəli gəldi ki, mövzular ictimai-sosial siqletinə görə qlobal və məsuliyyətli idi. Məişət- ailə münasibətləri yeni müstəviyə qalxmışdı, daha müəyyən dilemmalar qarşısında tərəddüdlər etmirdilər. Əmin-amanlıq, azad məhəbbət, maariflənməyin sürəti və bahem vəzifəsindən sui-istifadə edənlər cəmiyyətin əl-ayağına dolaşanlar və ilaxır hadisələr, zümrələr epik, satirik təsvirdə verilirdi. Onun üçün də Mir Cəlal müasirləri tərəfindən ən çox təqnidə və təqdirə məruz qalan, alqışlanan yazıçılardan biridir. "Dirilən adam", "Bir gəncin manifesti", "Yolumuz hayanadır?", "Yaşıdlarımlı", "Açıq kitab" əsərləri qalmaqalsız keçmədi. Təqnid yaxşı dərmandır, bu şərtlə, cana düşsün, ağrını sağaltsın,

daha başqa fəsada yol açmasın. Bizim ədəbiyyatda da görünür, tənqid ünvanlı olmuşdur və təessüf ki, XXI əsrə də bədii əmənəsini yaşıdır. Ədəbiyyat tarixinə qayıtmalı ol-saq, dünyanın bütün ədəbi proseslərində belə hal mövcud idi, necə ki L. Tolstoy, N. Qoqol, A. Çexov və digərlərinin başı az ağrımamışdır. Mən yənə Çexova üz tuturam, cünki bu böyük yazıçı ilə Mir Cəlal nəşrində, sözsüz, hekayələrində ruhi yaxınlığı sezmişəm. Onun da qəhrəmanları bəzən daşıdığı mundirinə sığışmışır, boş yerdən başı qalmاقala qarışır, özü gülmür, güldürür. Və amansız da təndiqlə barışırı. Çexovu mühitinin tənqid qane etmirdi, əsəbiləşirdi. Müasir qələm dostlarına, öz gündəliyində yazdığı məktublarında, qeydlərində bu səssiz fəryadı görürük. Mən təəssüflənirəm ki, professor Mir Cəlal niyə haqsız tənqid cavabsız buraxmışdır?..

A.P. Çexov müasir tənqiddən narazı idи və çəkinmədən sözündən qalmırırdı. Budur, konkret rəyi; üzünü Leontyev-Şeqlova tutub yazırırdı: "Əgər nüfuzuna istinad elədiyiniz tənqid bizim Sizinlə birlikdə bilmədiklərimizdən xəbərdarırsa, bəs nəyə görə bu vaxtadək susur, nəyə görə həqiqəti və sarsılmaz qanunları bizə açmır? Əgər tənqid bunnarı bilsayıdı inanın, çıxdan bizə yol göstərər və bilərdik ki, də indiyədək sağ qalardı, Barantyeviç də xiffət çəkməzdı və onda biz də darıxmaz, üreyimiz sixılmazdı"

Mir Cəlal yaradıcılığının tekamülü səbəbsiz olmamışdır. "Bir gəncin manifesti"nə qədər iri həcmli əsərini - "Dirilən adam" romanını tamamlamışdı. Tarixə dönüş, hadisələrin epik təsviri, obrazların həyatiliyi və sairələr 30 yaşlı yazıçı üçün qeyri-adi görünə bilərdi. O, biri tərəfdən, mövjud ictimai - siyasi vəziyyətin də sənətkar qarşısında "pərdəärxası" iddiaları yox deyildi.

Şair bir ithaf, yaxud lirik şeirlə canını sığortalaya bilir; yazıcıının "hesabatı" isə bambaşqadır. Görürsən Mir Cəlal hekayə yazar, satira və ya yumora meyl edir, eksikləri qamçılıyırırdı. Romana, povestə gələndə daha ehtiriyatlı olmaq lazımlı gəlirdi. Bilirsiz, bu gün 60-70 il keçəndən sonra o dövrə qayıtmak və inqilabi tərifləmək, inqilabçı obrazları yaratmaq, Sovet hakimiyyətinin yolunu intizarla gözləmək və sair müəllif yanaşması ilə bədii əsərləri manfi planda qiymətləndirmek tənqiddə pedantılıqlıdan başqa bir şey deyil. Məsələnin analitik tərəfini görmək lazımdır. Belə təqdirdə Mir Cəlalın "Dirilən adam"dan sonra belə bir lirik-epik romanı qələmə alması tamamilə reallıqdır. Yaqub İsmayılovun fikrini iki yönümdən hər halda müsbət qiymətləndirmək gərəkdir: "Dirilən adam"dan sonra da ədib eyni tarixi dövrün, eyni ictimai-siyasi şəraitin hadisələrinə, xüsusən, yaxın inqilabi keçmişimizə yeni dən qayıtmaga böyük (fərqləndirmə bizimdir-A.E.) ehtiyac duydu. Çünkü qabaqcıl vətəndaş-yazıcı narahatlığı onu dinc buraxmır, uşaqlıq illərində gözləri qarşısında cərəyan edən bir çox hadisələrin mahiyyəti, fəaliyyət göstərən, mübarizə aparən, azadlıq ideası ilə yaşıyan insanların taleyi onu dərinlən düşündürdü. (Yeni bir əsərin meydana gəlməsi zəruri idi".) Birinci tərəfdə yazıcıının seçdiyi mövzuya sosial-ictimai münasibət vardır; tənqidçi belə görür və təessüf ki, bu barədə M.Cəlalın rəsmi yazıçı mövqeyi yoxdur. İkinci tərəfdə yazıcıının qələmə aldığı mövzuya onun daxili tələbatının, narahatlığının nəticəsi vardır və ədəbiyyatşunas tamamilə haqlıdır. Birinciya yazıcıının qayıdışının mənəvi-əxlaqi və sosial-siyasi faktorları artıq uzda idi. M. Cəlal roman janının imkanlarına artıq inanmışdı.

Azərbaycanın XIX və XX əsr mühitində insan şəxsiyətinin təbəqələr daxilindəki sərt əxlaq qanunlarının və davranışının hökmranlığı ilə qarşılaşmasına digər yazıçıla-

rın əsərlərində təsadüf olunmuşdu. Öz əsəri ("Dirilən adam") də daxil olmaqla həmin əsərlərin obyektiv qayəsi, məqsədi insan şəxsiyyətini alçaldan, təhqirə məruz qoyan əxlaq nöpmalarının qeyri-təbiiliyini ifşa etmək idi. Belə mühitin təsvirinə dönüş 30-cu illərdən etibarən başlandı və çoxcəhətli insan taleyini iki mühüm tipoloji sxemlə şərtləndirmək mümkündür. Birinci vəziyyətdə aydın haldır ki, dramadır, obrazların səhne həyatıdır-özlüyündə əxlaqi fəciyədir. İnsan şəxsiyyəti buxova salınır, qeyri-bərabər mübarizəyə qalxır, az-çox dərəcədə həmən hakim təbəqə-əxlaq qanunlarının aradan qaldırılması və onların hələlik qalıb ağalığı, hökmranlığı verilir. Ədəbi qəhrəmanların bəşəri xoşbəxtlikləri uğrunda mübarizə aparması artıq səhnə üçün darisqallıq yaradır və onlar epiq məsvirə çıxırlar. Sosial problemlər birinci plana keçir.

**İkinci vəziyyət** yazıcının qayıdışı yaradıcılıq prosesilə əlaqədar idi. Yazıcının öz niyyətini, məqsədini oxucusundan gizlətmək, yaxud onunla bölmək xüsusiyyəti fərdi yaradıcılıq metodunun bir elementidir. Və bu, iki amildən asılıdır. Biri bədii mədəniyyətin tarixi inkişafı gedişindən, digəri yazıcının bədii təfəkkür üslubundan (manerasından) asılıdır. Və bu isə cəmiyyətin tarixi inkişaf dərəcəsilə ölçüür. Məşhur rus ədəbiyyatşunası B.S.Meylax<sup>26</sup> yazar ki, bədii təfəkkür bir-birilə ayrılmaz qarşılıqlı təsirdə, bütövlükdə, hərəkətdə yazıcının dünyagörüşü və bədii sistemidir; fikrin verilməsi probleminin yaradıcılıq metodu problemlə düz mütanasib əlaqəsi xüsusilə mühümdür, ona görə ki, bədii təfəkkür tipləri (dərəcələri) üzrə oxucu qavrayışına yazıçı istiqamətinin müxtəlif tiplerinin tərifinin və təsnifatının mümkinlüyü meydana çıxır! Digər tərəfdən Mir Cəlalın qəhrə-

26. Meylax B. Xudojestvennoye müşleniye Puşkina, kak tворческий процесс, M.-L., 1962, s. 88-89.

manları fərdi ruhi sarsıntı keçirmirlər, sırf inqilabi əhval-ruhiyyədən uzaqdırlar. Savadsız ana daha sürətlə əxlaqi-məlşət motivlərini ictimai haqsızlığa yönəldir. Onun inqilabı ovqatı daxilindən başlayır, amoralizmdən çox-çox uzaqda dayanır. Öncəsi, yazıçı bu mövzuda yazılı romanların təsirinə düşmür, hətta öz "cibinə" belə el uzatır. Romanın orijinal, ağır təhkiyyənin xəsisliyi, spesifik psixoloji təhlil metodу üzrə davam edir; müəllif mənəvi saxtakarlığın ifşasına üstünlük verir.

"Bir gəncin manifesti" romanının mövzusunu xatırlamağa ehtiyac duymuram, məsələ bədii-estetik münasibətin orijinallığı, yaxud taftalogiyasındadır. Əlbəttə, fakt və hadisə ətrafindakı prosesləri idarə edən obrazlardır. Məhkəmədə hakim və əsas müttəhim vardır, birinci məntiqə, olana əsaslanır, ikinci isə idarə edir, yalanı və doğrunu ortaya gətirdir. Mövzunu da məhz müəllif idarə edir. Mən buradaca bir məsələyə münasibətimi açıqlardım: Obrazlar tarixən yaşamışlardır, yoxsa 10-15 və bir o qədər də on mislində olanlardır? Düzdür, sualın cavabı birmənalı deyil və bunu arzu etməzdim.

M.Cəlalin tədqiqatçısı Yaqub İsmayılov "sujetə daxil olub əhvalatda iştirak edən müsbət və mənfi surətlərin bir çoxu (fərqləndirmə bizimdir) tarixən yaşamış şəxsiyyətlər olmuş, lakin nə həmin adamlar, nə də hadisələr olduğu kimi əsərə getirilməmişdir" fikrini mülahizə kimi qəbul etmək daha doğru olardı, lakin belə deyildir.

Vaxtılı romanı "əhvalat" adlandırılara Mehdi Hüseyin'in cavabını xatırladan Y.İsmayılovun bu anلامı sətiraltı işlətməsi özünü təkzib edir. Əhvalat heç bir yaradıcılıq məhsulundan romana mövzu verə bilmir, uzağı hekayə, kiçik povestə gücü çatır. Romanda hətta bir əhvalat baş verse belə, o, böyük bir hadisənin yaranması və inkişafına

gətirib çıxarırlar: A.Q. Çernişevskinin "Nə etməli?" romanında. Və müəllif oxucusu ilə daha geniş, dərin "rəqabətə" qoşular. N.Q. Çernişevskinin<sup>27</sup> özü belə şəhri irəli sürür ki, xalis ədəbi materialın mahiyyəti məhz oxucularda yazıçı ilə rəğbet hissi oyandırmaqdandır, onların özlərini müəllif etməkdən ibarətdir! Əhvalat hadisədən törəmədir; birinci yazıcının imkanlarını məhdudlaşdırır, ikinci yazıcını daha geniş üfüqə çıxarır. Ədəbiyyatşunasın "bir çoxu" deməklə obrazların tarixən yaşadıqlarını bildirmişdi. Məgər "bir çoxdan" ayrılib hansı əsrə, rübdə, ilde yaşayanlar varmı? Bütün surətlər - qəhrəmanlar eyni dövrün sakınlarının ümumiləşdirilmişləridir. Obrazlar həyatı hadisələrin doğruduğu faktların davranışı məcmuudur. Bu baxımdan faktlar köhnə, keçmiş olsa da, hadisələrə xidmət edir və daha tarixi tipologiya doğurmur (xüsusilə romanda). N.A.-Dobrolyubov<sup>28</sup> yazıcının bu baxımdan fakta münasibətini xarakterizə edərək göstərmüşdür ki, yazıçıda (sənətkarda) qavrama daha canlıdır, güclüdür və ondan ibarətdir ki, o, ətrafda rast gəldiyi müəyyən qəbildən olan faktdan güclü şəkildə heyrətlənir, fakta acıgözlükə baxır, onu mənimsəyir, öz qəlbində əvvəlcə tək təsəvvür kimi daşıyır, sonra ona digər, yaxud nəhayət, sənətkarın (yazıcının) bu qəbilədən əvvəller gördüyü bütün ayrı-ayrı hadisələrin bütün müümələtlərini özündə ifadə edən tip yaradır.

Daha bir məsələ orada özünü göstərir: "tarixən yaşamış surətlər" nə deməkdir? İnqilab xətrinə belə çıxmırkı Sona xalalar və onlardan doğulanlar, ta Mərdana qədər (bəlkə təzəsi odur tənqidçiye görə?), İap Hacı Məşədi Mi-

27. Çernişevski N.Q. Polniye sobraniye soçineniy, XII c., M. 1949, sah. 132.

28. Dobrolyubov N.A. Tyomnoye çarstvo. M., 1946. II c. sah. 16.

seyib bəy, İlyas bəy və başqları tarixən azəri-türk kişiləri ürvatsız əlaqənin əbədi daşıyıcıları olmamışlar. Şuhəsiz, Mir Cəlalın məqsədi bu bəylərin xarakterlərinin işqli və kölgəli məqamlarını mərkəzə gətirmək deyildi. Romanın yüksək bədii səviyyədə alınması daima yazıçının öz müəsirləri tərəfindən müəyyən dozada, ölçüdə yaxşı qarşılımışdır: janın tələbələrindən irəli gələrək həcmi şərti götürülmüş, zəngin məzmun, parlaq bədii obrazlar, təsvir ifadələri və ilaxır orijinal üslubda ərimişdir. Burada yazıçının şəxsiyyətini, dünyagörüşünü, ədəbi təcrübəsini, gerçəklilikin daima hərəkətliliyi və sairəni əlavə etməyi unutmamayıq. Bəlkə bu kontekstdə eyni həyatın, cəmiyyətin görünən və mübhəm hadisələrində rəngarəngliyi görmək hissini, tələbatın ideya-estetik tələblərini, ümumiləşdirmə və digərləri də xatırlatmalıyıq.

Romanın yaranması tarixi bəlkə də başqa bir mövzudur. Lakin tarixi məkan-zaman həqiqəti əsərin taleyini həll edir. Mən daima təəssüflənirəm ki, bu gün müəllif yozumu yoxdur. Amma mən həmfikirlərim yazıçılara, şairlərə və digər qələm sahiblərinə Dostoyevski "özünüifadə"sinə misal gətirərdim.

Sənətkarın şah əsəri yaranır. Və bu yola qədər uzun məsafə var. "Bir gəncin manifesti" romanı çapından sonra zəmanət verə bilməzdilər ki, Mir Cəlalın şah əsəridir! Yazıçı otuzuncu illəri yaşayırırdı, hadisələr gözü qarşısında baş verirdi. Üstəgəl, iki on ili hələ tamam olmamışdı mövcud hökumətin (1920-1939). Bəs hansı həqiqətlər və paradoxlar qarşısında tab gətirmək lazımlıydı? Mövzunun "doğuluşundan" qabaqda bir ad (termin mənasında) dayanırdı: İdeal tarixin bədii əksi! Mir Cəlalı əhatə edən nə idi və hansı "rəqiblər" qarşıda dayanırdı! Birinci və ikinci məlumat idi. Birincini sənət mövqeyi şərtləndirirdi, yaxınlaş-

maqda olan epoxanın epik təsviri. İkincini sırf yaradıcılıq "sərgüzəştləri" maraqlandırırdı. Mir Cəlal romanın ilk birinci fəslini "Təhqir" adlandırmışdır. Mənçə, bu, yazıçı tərəfindən çox cəsarətlə törədilmiş qəsddir- təhqirdir! Hələ dünya ədəbiyyatı tarixində belə bir anlaşma olmamışdır! Gəlin, bir az da yazıçı cəsarətini qoşaq-yol getməyi bacarsın. Mir Cəlal müəllim idi o vaxt da və sonra da. Roman yazılanda bütün siyasi-bədii dəyerlə yanaşı müəllif mövqeyi əsasdır: yazıçı inqilabi ab-havadan başlamış qələbə ərəfəsinə qədər yalnız sosial davranış xəttiyle hərəkət etməliydi və gedənlər var idi. Ə.Əbülhəsən, S. Rəhimov, M. Hüseyn, Əli Veliyev və başqları. Bu müəlliflər daha geniş götürdükleri müqabilində, Mir Cəlal hadisələrə müdaxiləyə vaxt gözləmədi.

Romanın ilk fəsl "Təhqir" - doğrudanmı əsər boyu bu anlayış müəllif məqsədinə kölgə salacaqdır?

Birinci dialoq:

— Düş sənə deyirəm!

—

— Karsan?

— Sənin tutundur?

— Düş deyirəm o budaqdan.

— "Ehsan ağacıdır

— Düş aşağı, uzun danışma, ağzin yekə olar!"

İkinci dialoq:

— Nə cürətlə ona sataşırsan, ay qodus!

— O, məni niyə yixir?

— Yalan danışma, itin küçüyü!

— O, məni itələyib ağacdan saldı.

— Kəs səsini!

— Atamın qəbri haqqı!

— Görüm atan səni yanına çəksin."

Bu uşaqlar yeniyetmədilər və hər ikisi azəri-türk balalarıdır. Lakin onları bəri başdan yamanlamaq lazımlırm və yazıçı da belə bir fikirdə olmamışdır. Ağaməcid də, Bahar da öz azadlıqlarını anlamışlar və əxlaqi seçim imkanlarını itirməmişlər. Bu hissədən onlar arasında münaqışə yaranmışdır. Ona görə də hər iki obrazdan yazanda əxlaqi münaqışəni əxlaqi normaların bəzi ziddiyətlərindən fərqləndirmək lazımlı gəlir. M. Cəlal əxlaqi normalarla mənəvi sərvətlər sisteminin belə ziddiyətlərini ortaya qoyur. Hər iki yeniyetmənin reaksiyası-onların həlli qaydaları (gəlib güc tətbiqinə çıxır) kompleksinə doğmatik və reliativist münasibət səciyyəvidir. İki münaqışədə toqquşmanın iki tipi: davranış dəyerinin bir sistem çərçivəsində və ayrı-ayrı (varlı və kasib) əxlaqi sistem normaları arasındaki toqquşmalar müncərdir. Bu isə zəruri olaraq seçmənin sosial asılılığı haqqında təsəvvürdən doğur.

Bəlliidir ki, etikada davranış münaqışələrinə - sosial ziddiyətlərin spesifik mənası: sinfi ziddiyətlərin (antiqonizmlərin) və qeyri-ziddiyətlərin sosial-antiqonizmlərin mövcudluğu kimi baxmaliyiq. Təəssüf ki, Bahar və onu münaqışəyə çəkən Ağaməcid surətləri təhlil olunmamış, yaxud onların davranışlarına əxlaqi seçimdə məsuliyyət məsələsi nəzərə alınmamışdır. Bu cocuqları iki qütbə ayırib qiymət verməni mən bitərəflilik hesab edirəm. Bilmək çətindir - onlar yaşa dolduqca hansı sosial-mənəvi əxlaqi potensiala yiyələnəcəklər, məgər varlı uşaqları xalqını, vətənini sevmək ruhunda böyümürlər? Səhv qənaətdir, dekabristlər kasib idilər, yoxsa zadəgan ailələrindən çıxmışdır? Əlbəttə, küberliqdan. Hərçənd, Mərdan münaqışəyə belə qiymət verir: "Ana, Baharın böyük taxsı var. Onun taxsı kasıblıqdır, kasıbçılıq! Bu zamanədə kasıblıqdan böyük günah nədir? Yixil ölü, kasib olma". Mərdanın belə yanaşmasına ya fatalist, ya da valyuntarist təsəvvürü-

lə yanaşmağa ehtiyac duyulmamalıdır. Baharın həqiqətən təqsiri var. Və bu da onun şəxsiyyət azadlığının ilk rüşeymilərindən gəlir. Çünkü fatalist konsepsiya azlığı inkar edir. Bahar da, elə Ağaməcid də "insan hər şeyə cavabdehdir" formuləsini əsas götürürlər. Ağaməcid də öz növbəsində qürurunu qoruyur, Baharın düşməsini ağızından qaçırmışsa, axıra qədər getməlidir, burada hansı ciddi qəbahətdən söz gedə bilər? Deməli, onda sözünə qarşı məsuliyyət hissi güclüdür və sonra nə baş verəcəksə, hələlik maraqsızdır.

Əxlaq nəzəriyyəsi nöqtəyi-nəzərindən obrazların poetikasına yanaşmalıyıq. Bu, özünü ekzistensializmdə göstərir. Bu iddiaları ki, seçmə (Bahar da, Ağaməcid də hərəkətlərində bu cəhəti nəzərə almışdır) üçün şəxsi məsuliyyət probleminin (əsərdə bu səviyyəyə qalxmasa da) irəli sürülməsində və həllində birincilik hər ikisini əhatə etmişdir. Məsələn, məşhur etik Sart ekzistensialistin bir müsbət cəhətinə onda görmüşdür ki, bu iddia hər bir şəxsi öz ixtiyarına buraxır və vəziyyətdən asılı olmadan bütün məsuliyyəti o adamın üzərinə atır. Sart maraqlı misal gətirir, baxmayaraq fərərilik məsələsidir.

Yeri gəlmışkən romanda vətənpərvərlik konsepsiyası daha qabarıqdır; bu gün Qarabağ müharibəsində müxtəlif bəhanələrlə fərariyə "status" verilməkdəirlər. Starta qayıdaq: "Qəflətən meydana gələn və məni cəlb edən heç bir ictimai hadisə xaricdən gəlmir; əgər mən müharibəyə səfərbərliyə alınmışsما, bu, mənim müharibəmdir, mən bunda günahkaram və buna layiqəm. Mən ona birinci növbədə ona görə layiqəm ki, çəkinə bilərdim: ya fərari ola bilərdim, ya da intihar edə bilərdim. Bir halda ki mən bunu etmədim, deməli, onu seçdim, onun iştirakçısı oldum."

Əxlaqda ekzistensializm şəxsi məsuliyyəti hipertrofiyalasdırır və onun obyektiv nəticəsi pisliyin həqiqi sosial

mənbələrinin, konkret özünü günahkar hesab edənlərin müdafiəsi olur. Belə halda (Bahar və Ağaməcid, sonra prosesə qoşulmuş Mərdan) davranışında insana bərabərləşdirici, tarazlaşdırıcı yanaşma onunla nəticələnir ki, cavabdeh adamlar heç nə üçün cavabdehlik daşımır, yəni məsuliyyətin mütləqləşdirilməsi şəxsi məsuliyyəti aradan qaldırır. Məsuliyyətsiz davranışın bir sıra formalarına: cəsarətsizlik, qorxaqlıq, satqınlıq və sairə yanaşmada özünün ziddiyətinə baxmayaraq, ekzistensializm insanın qərar qəbul etməsinin dünyagörüşünə, praktik fəaliyyətinə laqeydikdən əsil məsuliyyət yarada bilmir. Romanda oxuyuruq: "Bahar bu acı həqiqəti uşaq ağılı ilə dərk etmişdi. Amma nədənsə ağacdan düşmək istəmirdi. Hacı oğlu olmasa da, nökər olsa da, yetim olsa da tut ağacından düşmək istəmirdi.

Ağaməcid açıqli-acıqli, cəld yuxarı dırmasıdır.

- Demirem düş, ay dul arvadin oğlu?
- Düşmürəm!
- Necə?

Baharın cavabı Ağaməcid üçün gözlnilməz idi. Hirsi başına vurdu, başından yekə danişan bu yoluq gədəni sanki parçalamaq üçün tələsdi:

- Necə?"

Bu dialoqda hər iki tərəfin suçu sezilir: Baharın elə tut ağacına çıxması da, Ağaməcidin təhqirli sözü də qeyri-əxlaqi səciyyəlidir və hər ikisi məsuliyyət dərəcəsi qarışışında qalır və bu situasiya əxlaqi zərurətə uyğun qərar tələb edir. Onlar bu və ya digər hərəkət etmək üçün obyektiv imkan olaraq müəyyən fəaliyyətə rəvac verməlidirlər. İstər Bahar, istərsə Ağaməcid situasiyaya cavab olaraq adekvat hərəkətə əl atmalıdır; qərar qəbul etməlidirlər.

Romanda Mir Cəlalın həyat mövqeyi, yaradıcılıq məqsədi insan məişətinin və inkişaf dinamikasının fəlsəfəsilə

tamamlanmışdır. İngilabin yaxınlaşması ərefəsi, hadisələrin bu böyük nəticənin ümidi qarşılımasına doğru yetişməsi yazıcının obyektivlik prinsipini dəqiqləşdirmişdir. Obrazların karakter-məsişət nöqtəyi-nəzərində irəli gəldi və bu bədii yaradıcılığın mühüm prinsipiyydi. Bir qədər dərinə varsaq, poetikası idi. Yaziçi bədii strukturu nəzərdə tutmuşdu. Bu isə müəllif müraciətini: şərhini, qiymətləndirməni, mühakimə yürütməni istisna etmirdi. Və ideya axtarışını yaradıcılıq müstəvisinə çıxartdı.

Mir Cəlal roman yazarkən Vətəni haqqında, onun üstündə yaşayan insanlar barədə düşünmüştü. Yenə təkrar etdiyim kimi, bu məsələdə yazıcının təəssüratından və iş prosesindən xəbərsizik. O bəllidir ki, yazıçı son dərəcə təvazökar idi, başını aşağı salıb əsərlərini yazırı. Görünür, belə haldır ki, çox yazıçılar kimi, o da mətbuata açıqlama vermirdi, intervüylərə meyl göstərmirdi. Və nəhayət, "Bir gəncin manifesti" romanı Mir Cəlalın yaradıcılığında mühüm hadisə olaraq fərəh doğurdu və lirik nəsrin epik nümunəsinə çevrildi. Əsərin əbədi və bədii gözəlliyi bir də ondadır ki, misilsiz təsvir əlvənlığında insanların daxili aləminin qiymətinin "duyuşmasında, sabah "ağ günə" çıxacaq Sona anaların, Bahar yeniyetmələrin, Mərdan gənclərin aqibətindədir. Əgər insanlar öz Vətənində əzilirsə, bir parça çörəye möhtacdırsa, bu proses çoxmu davam edəcəkdir! Budur, 70 il ötdü və müstəqilliyimizin 20 ilinə qədəm basdıq.

– Sonaların, Baharların və Mərdanların taleyi sual altına qoyuldu! Mir Cəlalın bədii strategiyası!

Romanda Sona xala-ana obrazı xüsusi istəkli, proqnozla, vətənpərvərliklə təsvir edilmişdir. Bunun səbəbini harada axtarmalıyıq.

Sualın cavabı ele asan da deyil.

Sona ilk dəfə oxucuya sakit, başını aşağı salmış qadın

kimi təqdim olunmur, qalmaqalla üzləşir. Oğlu Mərdanın Hacı ilə savaşması- bunu təhqir kimi qəbul etməliyik- xaraktercə ötkəm, sözündən qaçmayan, qorxmaz bir qadın nəzərində tanımaq isteyirik.

Romandan yananlar nədənsə (təbii, əsərə, obraza ya-naşma müxtəlif tənqidçi zövqündən asılıdır) daha çox Mərdan obrazını təhlil edirlər. Mənim fikrimcə, Sona obrazı əsərin bütün bədii məqamlarına işq gətirir və təsadüfi deyil, əsərin ilk sahifelərində oxucu bu azəri-türk qadını gö-rür. Bir qadın obrazı olaraq Sonanın timsalında Bətən üçün yanın, ağırlığı için-için daşımağı bacaran və pak övlad böyüdən bir anaya rast gelirik. Mir Cəlal güman ki bir tərihyəçi müəllim- ata-yazıcı üçlüyünün əxlaqi-psixoloji özünəməxsusluğunu təsvir etməklə xeyli yüngüləşmişdir. Sonanı vicdan-şəxsiyyət simvolu kimi qəbul etsək, yanılmarıq. Və unutmayaq ki, bu mövzulu eyni dövrə yazılan heç bir romanda bu səviyyədə yüksək qadın-ana obrazıyla qarşılaşmırıq. Bu cəhəti də nəzərdən qacırmamalıyıq. Sona müəyyən sosial-tarixi imperativliyin subyektiv təsviri dir və bu imperativlik Qadın şəxsiyyətinin daxili aləminə dərin köklərlə daxil olmuşdur ki, onu davranışın, özünüqiy-mətləndirmənin, ümumi əxlaqi keyfiyyətlərin müstəqil təmsilcisi simasında görürük. Sonanın vicdanında qorumağı bacardığı normativ məzmun cəmiyyətin içindən nəşət edir və öz mövqeyini, xasiyyətini, davranışını, milli mənsubiyyətini daşıyır. Bir fərd-qadın timsalında əxlaqi şüurunun özünü aparması, təsirlilik dərəcəsi onun təriyəsindən, başqalarına ünsiyyətdən, temperamentindən və s. asılıdır.

Bəzi nüanslara-həqiqətlərə diqqət yetirək:

"Anası Baharı çox sevirdi.

Bunu yazmamaq da olardı; cunki hər bir ana övladını sevir və sevməlidir. Lakin Sona arvadın analıq sevgisində

çoxlarına xas olmayan ayrı bir əlamət, ayrı bir xüsusiyyət vardı

— Ev yiyəsini bəri çağır!

Sona arvad Hacı İbrahimxəlilin böyük oğlu Ağarəşidi tanıdı:

— Nə buyursunuz?

— Buyurmağım yoxdur, qulluğunuza ərz əlaməyə gəlmışəm!

Sona duruxdu. Ağarəşid bir də soruşdu:

— Bu evin bir kişi var, ya yox?

Sona təkrar elədi:

— Nə buyursunuz?

— Buyurmağım odur ki, kişi qabağına arvad çıxmaz!

Söz Sonanı tutdu. Özünü saxlaya bilməyib dedi:

— Arvad qabağında artıq-əskik danişmaq da kişiye yaraşmaz, sözün var, söz daniş!..”

Ailə münaqişəsində başlanan mübahisələr və Sona arvadın ilk dəfa varlı ailənin böyük oğlu ilə üz-üzə gəlməsində hər ikisində haqlı tərəfi yazılıçı gizlətmir və Ağarəşidi pisləmək, mənfi planda təsəvvürə gətirmək düzgün olmadı. Qardaşı döyüldüyü üçün o, məsələni aydınlaşdırmalıdır və bu, bizim milli xüsusiyyətimizə aiddir. Mərdan uşaqlıq və o, özündən kiçiyə əl qatıbsa, yaxşı hərəkət etməmişdir. Müsbət obrazdır deyə onu siğortalamağa ehtiyac qalmır. Və Sona arvad da düzgün iş görür və oğlunu müdafiə mövqeyini tutur. Ağarəşidin düzgün iradına tam adekvat çavab verir və ana məhəbbətinin təcəssümüdür. Bir ana qadın vicdanının səsidir, çünki o, hər iki oğlunu çətinliklə böyüdübüdür və daxili nifratını də gizlətmir. Əxlaqi davranışına nəzarət-imperativ mexanizmi kimi, vicdanının cəmiyyətdə adıləşən əmredici, məcburedici qüvvəyə qarşı reaksiyasıdır. Sona arvad özünün ruhdaxılı aləmində əxlaqını qoruyur, ictimai münasibətlərində, həyat tərzində ob-

pektiv mövqedən çıxış edir.

Əxlaqda, xüsusilə, qadın davranışında psixoloji özünaməxsusluq ondadır. Qadının psixi həyatının ən çalarlı elementlərini üzvi şəkildə birləşdirən bir mexanizm kimi özünü bürüzə verir. Belə ki, xarakter davranışları bir sıra dərinliklərinə: hissi- iradi, səməralı, romantik- kövrək qatlarının təsirilə yaranır. Etiklərin şəhadətinə görə: təkcə soyuq rəsional təhlilə, məntiqi qiymətləndirməyə deyil, eyni zamanda hissələrin müdrikliyinə, onlarda əksini tapan həyatı təcrübəyə, vərdişə, bir sözlə, əxlaqi intuisiyaya əsaslanır. Təəssüf ki, ədəbiyyatşunaslarımız daima üzdən, empirizmdən obrazı, situasiyani təhlil etmişlər. Sona da istisna deyil. Əgər dərin ehtiyac içərisində boğulan Sona xalçasını satmaq üçün bazara, şəhərə üz tutursa və...qayıdırsa, məşhur yazıçı Roman Rollanın vurğuladığı "sərrast sürətdə insan ruhunun caynaqları adlandırılan əxlaqi intuisiyası" unutmağa dəyməz.

Sona arvad vicdanını, torpağını və namusunu dəyişməz ruhla sevən bir qadındır-tipdir. Mən məktəbli illərimdə bu əsəri oxuyanda Sona arvadın boyunu, səsini, yerişini belə dəqiqləşdirmişdim. Uzun, əndamlı, hökmü səsli, iti yerişli və baxışlı qadir-ana idi. Kəndimizdə bu adı bir qohum qadına oxşadırdım; çox zabitəli, sözü ötkəm idi. Vaxt gəldi, Sona arvad obrazından yazanda o təsəvvürümə qayıtdım.

Sona arvadı Mir Cəlal bir neçə kritik situasiyalarda təsvir edir. Ən maraqlısından biri ceyran məsəlesi idir, əlbettə, xarakterin davranış kulminasiyası deyil. Qadın mənəviyyatında yüksək əxlaqi instansiya çatın, qaçılmaz sosial vəziyyətlərə təslim olmamaqdır. Bu, əxlaqi şüurun tam dəyərlə meyarıdır. Cəmiyyətin, sinfi mövqeyin, diqtənin Sona arvada gücü çatmaması "son instansiya"nı reallaşdırır. Və o, borc hissini daha qabarlıq və sezilərək bürüzə verir. İlk

vaxtda əxlaqi intuisiyani ağılına gətirə bilməzdi. Oğlunun tutduğu ceyranı əzizləmək, böyütmək, gözəllik mənbəyi ki- mi görmək hissini düşüñə bilərdi. Budur, Bahar ceyranla gelir evlərinə. Sanki hansıa hadisə baş vermişdir, qo- num-qonşular cocuğun yolunu gözləyirlər. Ağarəşidin də gözü ceyrandadır və yollar axtarır, qulağına çatanda ki ceyranın tutulmasında Mürsəlin də rolü olmuşdur, sevinir. Lakin "hakim" Sona arvaddır; Ağaməcidin niyyətini intuitiv duyur və sözünü kəsə deyir:

"Nə danışırsan, Ağarəşid, uşaqların içünə fitnə salma- ğımı gəlmisən?

Ağarəşid dedi:

— Fitnəkar özünsən, ay arvad. Mən haqq-hesabın düz getməyinə görə deyirəm. Üç yoldaş bir yerdə ov tutub, əl- bət ki, burda".

Mən Ağarəşidin mövqeyinə onun uşaq marağı ilə ya- naşıram və haqq qazandırıram. Gəlin, hər bir yaş dövrünə belə əhvalat gəlsəydi, əger imkanım vardısa, ceyranı al- maq istəyini yaşayardım. Lakin onun cavabı qeyri-etikdir və burada Sona arvad iki cəhətdən haqlıdır. Birisi özün- dən kiçiyin o kobud cavabıdır, digəri hələ bir qənaətə gəl- məzdən ceyrana müştəri gözü ilə baxmaqdır. Ona görə də Sona arvad ceyranı evə gətirir.

Sona arvad ceyran məsələsinin çox uzanacağını intu- tiv kəsdirir bu xoşa gəlməz epizoddan sonra. Ümumiyyət- la, intuisiya əməlin, sözün, jestin əsasında başqasının davranış mövqeyini təsəvvürə gətirməyə, onun daxilinə nüfuz etməyə şərait yaradır, hətta kimsənin əxlaqi xüs- siyyətlərini daha yaxşı aşkara çıxarıv və "hissim məni al- datmadı" təsəllisine sevinir. Sona arvad bu epizodda vic- dan əzabı ilə üzləşir: intuitiv sezmə iki cəhətdən meyar ro- lunu oynayır. Kimsənin əxlaqını, niyyətini, ehtirasını və

sairin təmizliyini və şəxsin natəmizliyini, uğursuzluğunu, eqoizmini diqtə edir. Birinci əxlaqi təntənədir, ikinci əxla- qi əzabdır. Sona arvadda hər iki intuisiya: hissi və rosion- nal mövcuddur və məqsədinin, bütövlükde vicdan-borc hissinin motivlərinə tabe olur, qarışındakıların arzu-istek- lərini qiymətləndirməyi bacarıv və bu, onun daxilindən gə- lir. Üzbəüz dayandığı birinci kimsə oğlu Bahardır. Uşaqlı- ğını yaşamağa binəsib övladı üçün ceyran ən yaxşı əylən- cədir- isnişmədir. Bu ceyran anasından, başqa ceyranlar- dan ayrılib və qismətinə düşmüşə, ürəyi sinqdır, boynu bükükdür. Baharin uşaq sevincini yazıçı məhz bu situasi- yaya ahəngdar təsvir etmişdir: "Bu gecə Bahar sevincin- den yatmırı. ceyranı qapının yanında bağlamışdı, qabağı- na çörək ovuntusu, tut yarpağı, güllü yonca tökmüşdü. Bir kasa suyu dəqiqədə bir onun qabağına qoyub götürürdü. Ceyran küsmüş kimi üzünü yana çevirdi. Bahar onun ba- şını kasaya əyib, balaca, bülöv rəngli incə dodaqları suya dəyənəcən buraxmırı. Ceyran nə yeyir, nə içirdi. İri dal- ğın gözlərini pəncərədən, çölün qaranlığından ayırmırı. O, üzünü qaranlığa doğru çevirib elə sakit durmuşdu ki, deyərdin anasının səsini, hənirtisini gözləyirdi. Uşaq onun bu dalğınlığına dözə bilmirdi. Sağına, soluna keçib əzizlə- yır, oxşayırdı. Xəyalında onu bəsləyib böyüdürdü, evə aliş- dirir, qoyun-quzuya qatırıdı".

Mən müəllif təsvirinin əlvanlığı üzərində dayanmırıam. Lakin ceyranla Baharin taleyindəki oxşarlığı göstərmək is- tərdim. Və bu kövrək, isti yaxınlığı Sona arvad fəhmən duymuşdu.

Üzbəüz və mücərrəd ikinci qüvvə Yüzbaşı və onun at- rafıdır. İlkin mübahisə Yüzbaşı və yasavuldur; hər ikisinə qarşı hırsı əyanılaşır. Və bu sualı: "Yoxsa hacının indi də ceyrana gözü düşüb?" intuitiv piçiltidir. Və ikinci suala: "Yoxsa ceyrana da vergi qoymaq istəyirsən?" fəhmən gəl- mədir:

"– Bu saat gedib ceyranı gətirdirsən!

– Hökmdür?

– Bəli, hökmdü. Gətirərsən burda danışarıq. Şər zahid rəhmət elər! Ceyran uşağımızdır, öldürsən də əldən verməz.

Bir kəlmə dedim, qurtardı getdi

...– Sona fikirləşir, nə edəcəyini bilmirdi. Evə doğru hər addımında machul və qorxunc bir macəraya yaxınlaşdığını güman (intuitiv hiss- A.E.). edir də Ürəyi döyündürdü. Yasavul onu qayğılarından ayırmak istədi:

– Sənin ceyranın sabah bu vədə misterin hüzurunda olacaq, gərək özün fəxr eləyəsən

– Mister kimdir?..."

Sona arvaddakı intuitiv duyum onun psixikasında hiss-i yaşamanın və rasional dərkətmənin bağlılığı kimi sosial-mənəvi məqsədə yönəlir, əxlaqi təminolunma və ya əksinə, duyusunu ifadə edir. Hətta dərin, ağırlı emosional formada özünü göstərir. Misterin hələlik kimliyini bilməyən, lakin təzə bir sözü eşitdiyini təsəvvüründə mənalandıran: "Vəzgal ingilisinin" ad bayramıdır" xəbərdarlığı həyəcansız ötüşmür. Sən demə, Sona arvad elə də sadəlövh, məlumatsız qadın deyilmiş: "Sona misterin adını eşitmİŞdi, kim olduğunu da yaxşı bilirdi ki, mister bu nahiyyədə ingilislərin tikməsidir".

Sona arvadın həyacanı qəbahət iş görmüş birisinin başqası və özü qarşısında ciddi şəkildə bürüyən sadə əxlaqi rusvayçılığa, günah duyusuna oxşamır; o, həyasını itirmir- baxmayaraq "bir növ qəzəbdir, ancaq daxilə çevrilmiş qəzəbdir"<sup>29</sup>.

29. Marks K.,Engels E.. Soç. I cild, sah. 371.

Sona arvad savadsızdır maarifçilik nöqtəyi- nəzərincə, amma daxili saflığı, gəndəngəlmə mənəvi üstünlükleri, sinfi mənafeləri yaxşı başa düşür və öz mövqeyini qoruyur. Bu zaman o, əxlaqın bəşəriliyini özündə təcəssüm etdirir. Sadə əxlaq normaları sosial-mənəvi motivlərini bütürzə verir. Və xarakterində yerinə düşmüş tərslik, inadkarlıq xüsusiyyətləri üzə çıxır. Halbuki nərimizdə Sona arvada qədər həmən mühitdə olan qadın obrazlarında bu keyfiyyəti görmürük. Büzüşmiş ağız, itaətkar, döyülən və sair görümlü. Sona tərsliyi onu ceyran məsələsində sona qədər işin dalısında getməyi şərtləndirir. İctimai sosial səciyyə olur.

Misterə nifrət yalnız ceyranla motivləşmir; bu "boz şeytan"ın məqsədini təsəvvür edir. Yaziçi daha qabarıq mənbəni verir. Və bu, azəri-türk qadınlarının dünyagörüşünə işarədir. Romanda oxuyuruq: "Sona camaat arasındakı danışıqlardan bilirdi ki, aylarla yollar basa-basa gəlib buralara çıxana "boz şeytan" uzun və murdar fil xortumu ilə yalnız nefti sormur. Gecə-gündüz dağda-daşda sümsünür, ağılı kəsən yumşaq və "yazlı" yerlərdə mit tövləsini bərkitməyə, vətən tormağının şirəsini, fağır- füqəranın qanını sormağa çalışır. O, burada özüne nökərlər tapır. Onun pristava verdiyi hər hədiyyə, yüzbəşiyə doğru çevirdiyi hər xoş bəxşis rəiyyətə cox baha tamam olur, vətənə ağır başa gelir" (fərqləndirmə bizimdir). Biz yaziçinin qaldırdığı bu global məsələyə qayıdacağıq.

Yasavul Sonanı yaxşı tanıyor və ehtiyatla yanaşır. O, Sona arvadın halını görür. M. Cəlal daxili dünyasını Sona obrazıyla verir: " Sanki qucaq dolusu və adəti əlindən alındığı üçün ixtiyarsız qolları yanına düşdü. Sine dolusu bir ah çəkdi. Yixiləcəkini güman edib boşalmış əllərini təqətsiz dizlərinə qoyub çökdü".

"Yasavul kənardan baxan olmadığını gördükdə, rəsmiyəti pozaraq Sonanın qolundan tutub qaldırmaq istədi. Sona dırşayıla rədd etdi. Yasavul qorxmış kimi kənara çəkildi. Sona ayağa qalxdı. Yasavul səsini yumşaldıb dedi:

– Günah sənin özündədir, axı!

Nə günahın yiyesiyəm mən?

Yasavul dediyini yadından çıxarmışdı. Sona bir də soruştanda xatırladı:

– Tərs danışırsan".

Sona arvad fəndikirdir eyni zamanda, qətiyyətindən, tərsliyindən dönen deyil. Və həm də eyhamla fikrini söyləməyi bacarandır. Lətiflə səhbatində Sona sakit tərzdə deyir ki, ay Lətif qardaş, mən isteyirdim ceyranı bəzəyim, boğazına yaxşı bir qotaz asım, yuyub təmizləyim, ingilis ağalarının evinə gedəndə deməsinlər ki, qanmaz müsəlmanlardılar... Axı, buna baxacaqlar, tumarlayacaq, bəlkə öpəcəklər də! Yaraşar ki, bunun bədənində çirk ola, ya toz ola? Bizim üçün eyib olar. Ləyaqətli yera gedir, bunu mən bilməmişdim". Hər halda "ən ləyaqətli yer" torpağımdır, vətənimdir və ən nifrat etdiyim hiss xaricilərin "hücumu", sərvət və hakimiyyətpərəstlərin proqnostik niyyətlərinə şərait yaratmaqdır. Ağlılı xalq, dövlət strukturu: siyasi-məmər siyaseti tabelik, normaların iyerarxiyası konfliktli situasiyalarda: - bir əxlaqi davranışın tələblərinin başqa adekvat "göstəricilərlə" münaqışəyə girməsidir. İfadəsi: həqiqəti söyləmək tələbi, məqsədi fəhmən görmək qabiliyyəti, vətənpərvilik cəhdii və sair.

Sona ceyranı qaçırır, ingilise qismət olmasın; axı, niyə milli sərvətimiz xaricilərin qismətinə düşsün?

Mən yuxarıda bu xarici məsələ probleminə toxunmuşum və vəd etdiyim kimi, bir az ətraflı qayıdırám: Mir Cəlal son dərəcə vətənpərvər, xalqını, millətini sevən yazıçı,

alim, pedaqoq idi. Onun nəşrindən bu motiv qırımızı xətlə keçir. Romanda isə böyük sənətkarın uzaqqörenliyi, proqnozu necə də bu günlər üçün səslənir. Azərbaycan torpağına və onun misilsiz sərvətinə göz dikilmənin tarixi çox-çox keçmişə - "Gülüstan", "Türkmənçay" müqavilələrinə gedib çıxır. Zaman-zaman Rusiya, İngiltərə dövlətləri iştahını bizdən yayındırmamışlar. Tarixçilərin də nəzərində yayınmamış, eləcə də ədəbiyyata bu mövzu ya ayrıca, ya da qism şəklində getirilmişdir.

Mir Cəlal romanda geniş epik planda təsvir məqsədini karşısına qoymamışsa, Sona-mister-ingilis xəttini maharətlə, genetik yaddaş aspektində vermişdir: konkret Sona arvad obrazının timsalında inandırıcı və iibrəli psixologiyada. Neftimiz, təbiətimizin nemətlərini millətimiz milli sərvəti kimi qiymətləndirmiş və bunun dəyeri bir xalqın, dövlətin sabahına-inkişafına imkan vermişdir. İnsanın, azəri-türkünün əxlaqi münasibətini istiqamətləndirmiştir. Bu sistemin hansı ki, davranışın obyektivləşdirdiyi mənbədən gəlir-bir sıra elementləri subyektiv sahəyə-şüura, fərdin psixikasına keçir. Məsələn, bir obyekte, məsələyə əxlaqi mövqə-münasibət müsbət və mənfi ola bilər. Sona arvadda sərvətimizə sahib çıxməq, varlanmaq və əvəzində yerli əhalini, camaati dilənci köküne getirmək mənfi emosiyalıdır. İngilis neçidir ki, gəlib neftimizi talasın: "O, uzaq yerlərdən-ölkələr, dənizlər basa-basa buraya xeyrə gəlməmişdir. Bizi de Hindistan köküne salmaq, var-yoxdan çıxarmaq, aldatmaq, tora salmaq üçün gəlmİŞdir"

Sona arvadın obyektiv düşüncə qiyməti. O, bir tərəfdən, sosial vəziyyəti, sosial qrupu təmsil edir, digər yandan, xaricilərin sərvət toplamaq mənafeyini bəyan edir; daha doğrusu, şəraiti ifadə edir. Yaziçi məharətlə Sonaladən timsalında əxlaqi istiqamətin, davranış fəallığının mə-

suliyetini əsərə getirir. Ceyran bir bəhane rolunu oynayır və həm də maddi sübutdur. Sona arvad ceyranla bağlı onu gözləyən pis halları da nəzəretindən yayındır. Yüksək dairədə ceyran məsəlesi gündəmdədir. Və Sonanın "Ceyran qəçdi, evim yixıldı!" nidası səslənir. Artıq bədii zəmin yaranmışdır. Və operativ axtarış üçün də imkan yetişmişdir: ceyran yolun sağ tərəfinə qaçmışdır. Fətişoğlu əlində qamçı kola soxulur.

M.Cəlal misterin cəh-cəlalli mənzilini təsvir edir. Bu, haradandır, bəlkə İngiltərədən gətirilmişdir? Bizimdir, mədəndə aşağı və orta işçi qüvvəsi azərbaycanlılardır, bir parça çörəyə də möhtac onlardır. Analoji vəziyyət həqiqətənmə tarix təkrarlanır! Həqiqətdir. XXI əsrde də həmən ingilislərin nəvə-nəticələri Bakıya, onun neft yataqlarına sahib "çıxdılar"; kəskin səslənməsin: Milyardlarla sərmayə qoydular(!), nefti bizim mühəndislər, neftçilər üzə çıxardılar. Özləri yüksək dolları ciblərinə basdırılar, bizimkilərə uşaqqərcliyi ötürdürlər. Mir Cəlal bu prinsipial məsələni 30-cu illərdə qələmə almışdı və mərhum sənətkarımızın ağıllına gələrdimi 60 ildən sonra tarix təkrarına gəlib çıxacaqdır?! Nikbin olaq...

Sona arvadın bize kəskin kinayəli ittihamı: "Doydaq bilməyen müftəxorlar - kənd-kəsəyin ağ gününü-güzəranını, işığını oğurlayub gətiriblər. Onlar xalqın ağ gün ümidi lərini oğurlamağa gəliblər. Budur, hər yere süpürge çekib, özlərinə zərziba qayırlar. Onların caynaqlı əllərində balta, dişlərində qılınc, ayaqlarında nallı çəkmələr var!

Bu toxumu torpağa kim saldı? Bizi bu güne qoyan günü yansi! İngilisin yolunu bura salan, yarı yolda can verəsən, gün işığına həsrət qalasan! (fərqləndirmə bizimdir).

Tarix doğrudanmı təkrarlanır? Və öz dövründə yaşayışın insanların damamı xarakterini özünə tabe edir? İctimai

quruluş adət olunmuş şəkildə təkrarlanan bir sıra situasiyalarla xarakterizə edilir. Belə vəziyyətlərdə insanlar əxlaqi seçim etməyə borcludurlar və konkret optimal qərar qəbul etməlidirlər. İctimai rəy bu cür situasiyalara əhəmiyyət verməli, qiymətləndirməlidir. Səlahiyyətlilər üçün bu qiyamət, seçim davranışının, ictimai müstəvidə-əxlaqın mövcud etalonunda möhkəmlənməlidir, hətta keçmişdəki mənfi, ziddiyyətli proseslərə xalq, millət mövqeyindən yanaşmalıdır. Bu vəziyyətin müsbət həlli ictimai xadimlərin fəaliyyəti, fədakarlığı, aidiyyatı məmurların müsbət seçimi kimi nəhayət ananın qayğısına cavab kimi nəzəre alınır və qiymətləndirilir. Və bu əxlaq, davranış xətti cəmiyyətdə, sosial qruplarda digər mənəvi etalonlarda nümunəyə çevrilir. Sona arvad məhz sıfır nüfuzlu etalonu nümunəsində tipik bir obrazdır.

Romanın daha bir parlaq epizodu: tabelik və istismar normalarının iyerarxiyası konflikti. Sona arvadın iyirmi il-dən, artıq yük yerində olan Yusif-Züleyxa xalçası. Sona ananın yrayıncı olan bir milli sərvəti. O, "hər dəfə evi töküsdürəndə qatını açır. "Yusif-Züleyxanın üzünə doyunca baxar, yənə səliqə ilə dörd qatlayıb yerinə qoyardı. "Murdım var, arzum var" - deyən Sona arvad xalçanı satmaq məcburiyyətindədir. Mərdanın həbsilə bağlı ona pul gərəkdir.

Oxuyuruq: "İndi budur. Sona "Yusif-Züleyxa"nın qoltuşuna vurub bazara aparmalı olmuşdur. Uşaqlarına çörək pulu, namərd əlində qalmış Mərdana-dustaqlı oğluna xərcilik, rüşvət pulu tapmaq üçün son ümidi - xalçanı satmalıdır (fərqləndirmə bizimdir). Mir Cəlalin müasirliyi, onun yaradıcılığının əbədiliyi daha bir nüansda özünü göstərir; bu dəfə xalça cəmiyyətdə kök salmış neqativ halların ifşamasına yönəlir. Məsələyə qayıdaq. Xaricilər, xüsusiylə ingilis-

lər məmləkətimizdə sərbəst, xozeyin iddiası ilə gəzib-dolanırlar. Çünkü Azərbaycan onlar üçün yaxşı, təkrarsız xammal diyarıdır. Biz bunu görüb əsəbiləşirik, bəzi məmurlarımız hətta paytaxtımız Bakının milli görkəmini, koloritini, görum elementlərini dəyişməyə, xarici-ingilis dilində "xüsusi isimlər" yazmağa, adlandırmaya imkan yaratmışlar. Bunlar, şübhəsiz məmurlarımızın rüşvət, sərvət hissiliə əlaqədardır. Düşək-dəmiryolu vağzalından başlayaq Bakını gəzməyə...milliliyimizdən soraq verən yalnız küçə səlin-qəsizliyinin şahidi olarıq.

Bələ görünür, bizlərin xeylisi, məsul şəxsləri Azərbaycanı, onun Bakısını xaricilərin ixtiyarına buraxmışlar. Sona arvadın yaşadığı dövrə də belə imiş! "Sona da bir çoxlarının diqqətini cəlb edən gödək tuman, baldırıçıq, boz, kütsifət və qəribə libaslı bir adama baxırdı. "İngilis" deyə adamlar bir-birinə göstərirdilər. İngilis burada iri və məğrur addımlar ataraq, istədiyi hər şeyə diqqət yetirir, heç kəsdən məsləhət soruşmur, heç nədən çəkinmirdi. Adamlar ona sümsük itə baxan kimi ikrah və nifrətlə baxırdılar. Sanki bu baxışlar deyirdi: -Bunu bizim içimizə buraxan, atana lənət!

Mir Cəlal özüne qədər heç bir yazıçının görmədiyi ədəbi cəsarəti Sona obrazında çəkinmədən etdi; bu gün biz bunun şahidiyik. Bakını gəzirik, reklamlara nəzər və qəh-qəhə ilə baxırıq: əcnəbi qəribə adlar, əcnəbi eybəcer şəkillər. Tarixi ənənələrə malik, bütün dünyada Neft Akademiyası kimi tanınan Bakının milli sərvətini ötürmüşük ingilislərə, nə bilim, hansı şirkətlərə. Əcayıb geyimdə də biziimlə yanaşı küçələri gəzirlər. Dəfələrlə yerli neftçilərə verilən məvacib üstə sakit toqquşmalar; "kövrək aksiyalar" baş tutmuşdur. Bəlkə onların içərisində Sona arvadın nəticələri də haqq səsini uçaltmışdır?! Bəlkə Sona ilə, onun intizarla gözlədiyi xalçasını satmaq ümidiylə bizim neftçi

fəhlələrin, mühəndislərin Zaman və Məkan paralelinə nəzər yetirək. Ən haqlı həqiqəti Mir Cəlal- böyük ədibimiz təsvir etmişdir: "Sona kənara, ev şəyi satılan kənara çəkilib boğcasını açdı. Xalcanı təmiz yerə salıb yaşığını ağızına çəkdi, bir daşın üstündə çömbəldi. İntizarla baxmağa başladı. Onun gözləri dərində idi. Bu, sifətinə qasqabaqlı diliacı adam xarakteri verirdi. Bir az yana dönəndə, bəbəkləri gözünün küncüne çatanda, bu təsir daha da artırdı. Deyərdin bu baxışlar bir fəlakət ocağının təsirini göstərir. Çənəsinin gödəkliyi qədər, yanağının çıxıqlığı- əzab, iztirab, dodaqlarının solğunluğu- qayğı əlaməti idi!!"

Mən öz haqqını-hüququnu tələb edən neftçilərimizi Sona arvadın daxili və xarici əlamətlərlə müqayisədə tam oxşarlıq tapmaq niyyətinə düşməmişəm. Lakin Sonanın arzuladığı inqilab qalib gəldi və məğlub da oldu, müstəqillik cürcərdi onların yerində, bəs niyə xaricilərin önündə əyilməliyik, büzüşməliyik? Milli sərvətə göz dikib soranlar Sonadan qalma "Yusif-Züleyxa" xalçasını da qapıb ölkələrinə aparacaqlar. Qeyrətli Sona arvad bu yola "veto" qoymuşdu, amma bir çox məmurlarımız milli dəyərlərimizi- antikvarlarımıizi ölkədən çıxarıb, xarica ötürdülər

Mir Cəlalın müasirliyinin, vətənpərvərliyinin qlobal miqyasını bunda axtarmalıq və bunun üçün bize qadağa qoymazlar; elə isə zəhmət çəkib böyük sənətkarımızın "Bir gəncin manifesti" romanını oxuyalar və dərindən düşünənlər. Mir Cəlalın yazıçı təxəyyülrü, uzaqgörən fantaziyası gerçekliyi proqnozlaşdırmağı bacardı və gələcək nəslə ötürdü. Məşhur yazıçı Henrix Bölldə belə bir fikirlə Mir Cəlal həqiqəti səsləşir. H. Böll yazırkı ki, bizim fantaziyalarımız da gercəlikdir, reallığın töhfəsidir və bu fantaziya, bu töhfə bize ona görə verilib ki, faktları araşdırıb, onun arasında gizlənən gerçekliyi aydınlaşdırıb bilek.

Mir Cəlal bədii həqiqətin meyarını reallaşdırılmışdır. Və

bunun əsas mənbəyini mənafedə görmüşdür. İngilisi Azərbaycana, onun sərvətlərini şəxsi mənafeləri üçün istifadə etməyə kim istiqamətləndirmişdir. Misterin böyük-başında hərlənən tacirlər, bəylər, pristavlar, yasavullar və onlardan yuxarıda dayanan dövlət məmurları. Mister haradan bilərdi ceyran tutublar, bazarda "Yusif-Züleyxa" xalçası satılır və bunları almaq lazımdır. Sonanın misterləri içərimizə buraxanlara lənət oxuması tamamilə yerinə düşür.

Zaman aşırımında məmurlardakı "mənafə" fenomeni başqa biçimdə - formatda Azərbaycana üz tutmuşdur. Mənafedə, şübhəsiz, xoşbəxtliyə aparan yol vardır; təmin olunanda problem qalmır. Məşhur fransız filosofu Holbax (XVIII əsr) insanlardakı bu meyli mənafedə axtarmışdı, eyni zamanda mənafenin ümumiyyə xidmətini də unutmamışdı, göstərmışdı ki, insanın şəxsi mənafeyi tələb edir-o, eyni zamanda ümumi mənafə üçün çalışmalı, başqa insanlara xeyirxah münasibət bəsləməlidir<sup>30</sup>. Mənafə özlüyündə mənfi statusunda mütləqleşmir, bir şərtlə, həmvətəndaşlarının rahatlığına yönəldilsin, onların əməyini yüngülləşdirməyə xidmət etsin. Sonanın ceyranını, xalcasını satın almaq həvəsinə düşən Misterləri içərimizə doldurduğumuz xaricilər arasındakı mənafə antoqanizmi yoxdur. Genetik birləşmə daha güclü və sərtdir. Holbaxa qayıdaq, o yazırı ki, cəmiyyətdə vətəndaşlar insan əməyini yüngülləşdirir, onun nəşə və sevincini artırır, insan həmvətəndaşlarının istehsal etdikləri şeylərdən, onların bilik və bacarıqlarından istifadə edir, sevinc və əyləncələrinə şərık olur. Bir sözlə, ömrünün hər anında insan cəmiyyətdə öz həmvətəndaşlarından asılıdır<sup>31</sup>.

30. Holbax. Seçilmiş əsərləri (rusca). II cild, M., 1963, səh. 27.

31. Holbax. Seçilmiş əsərləri (rusca). II cild, səh. 27.

Bu sonuncu fikir bizim sevincimizə çevrilməlidir!

Mir Cəlal Sona arvadın bir sıra mühüm xarakter-cizgilərini iri planda təsvir edir; o, əzablı həqiqət axtarışlarını bürüzə verir. Fəlakətdən saralmış fədakar bir qadın-qəhrəmana çevirilir. Oğlu həbsə məhkum tənhalığın mücəssəməsi və daha bəzi epitetlərə layiq azəri-türk qadınında nəzərimizdə ucalır.

Mən tələsmək istəməzdəm. Romandakı "Yusif-Züleyxa" obrazı-predmeti üzərində dayanardım. Mir Cəlal intellektual ədib idi və o, Füzuli kimi dünyəvi fikirlərə, obrazlarla zəngin poeziyanı araşdırmışdır. Biz adətən, bədii əsər haqqında danışarkən insanlara üz tuturuq, bəlkə də qeyri nəyəsə, əşyaya ehtiyac duymuruq. Elə deyil; əgər müəllif əsərinə hansısa bir predmeti daxil etmiş və ötəri üzərindən keçməmişsə-bu, təsadüfi ideya-fikir olmamalıdır. Məhz bu müəllif yanaşmasının mahiyyətinə varmaq lazımlı gəlmir. Xalcanın toxunuşunda, saxlanışında üç amili xatırlatmalıyıq: Tələbat, maraq və bir də onlardan irəli gələn xoşbəxtlik. Xüsusiylə, "birincilər" (maraq və tələbat) elə bir sistemdir ki, insanın hərəkət və davranışlarına stimul verir, onun arzu və istəklərinə -xoşbəxtliyinə yol açır. Gələcək səadətini, torpağını, xalqını nəzərdə tutur. Şəxsi səadət miqyasını genişləndirir, hətta mövcud milli sərhədini adlayır. Bəlkə də ən qədim dövrə gedib çıxan insan əlinin qidalanlığı düşüncə, idrak, fantaziya möcüzələri yaradır. Ona görə də insanın özü təbii-tarixi bir sistemin məhsuludur. Konkret "Yusif-Züleyxa" xalçası da istisna olunmaz, vaxtilə tələbat və maraqdan yaranmışdır. Daha doğrusu, bu anlamdan doğan insanın məişəti, strukturu, inkişaf qanuna uyğunluqları öz növbəsində iqtisadi, siyasi, mənəvi-əxlaqi seçimi və təsiri məsələlərindən yan keçməməliyik. Sonanın sanki vidalaşmaq ərəfəsində ikən ürə-

yində dolandırıldığı fikirlərə diqqət yetirək: "Sanki onun danışmağa dili gəlmirdi. Qəzəbdən, həsrətdən, peşimançılıqdanmı qızaran sıfətində mənalı bir sükut cilveləndi. Sanki o, ağızından söz çıxan kimi gözəl xalçanı, o gözəl "Yusif-Züleyxa"nın həmişəlik olaraq əlindən çıxacağını, özünün yeganə təsəllisini itirəcəyini, xalçaya bağlı bütün şirin, müqəddəs arzularını selə-suya verəcəyini duyurdu. Sanki o, əbədi və təmiz olan bir məhəbbəti satmaq kimi ağır və çətin bir zərurət qarşısında idi. Ona görə də qiymət demək müşkül idi. Azəri-türk qadının bu kədərlı və kövrək hissəleri insan xisletinin mürəkkəb, möcüzəli, sentimental və realist təbiətindən xəbər verir. Sosial-əxlaqi prizmadan yanaşanda daha bir ciddi dövrə alınır: insanın arzu və istəkləri, maraq və tələbatları arasında duran bir sıra hərəkətverici qüvvələr məhsuldar qüvvələrin, istehsal münasibətlərinin inkişafı ilə bağlıdır. Kustarçılığın - bir dərzgahın məhsulu olan qiymətli milli əşya, predmet maraq və tələbatdan düşündürməsini, onun insan idrakında inikasını, müəyyən şüur aktı kimi təzahürünü inkar etməməliyik. Yazarçı da onu nəzərdə tutur; bir tərəfdən maraq və tələbat nəticə etibarilə istehsalın və mədəniyyətin ümumi səviyyəsi-lə ölçülür və bunlar insan şüurunda (fantaziyasında) ideal obraz, fikir predmeti şəklində təzahür edir. Filosofların şəhadəti kimi: tələbat bilavasitə hiss və duyğuların məhsulu olaraq, bioloji ehtiyac şəklində meydana çıxdığı kimi, həm də ruhun, xəyalın törəməsidir. Belə bir tarixi mərhələlərdən keçən "Yusif-Züleyxa" xalçası Sona arvadı dərindən düşündürməyə bilməzdi; onun psixikasına, xarakterinə təsir göstərməyə bilməzdi. Xalça milli əmtəəliyində çıxb, bəşəri əmtəəyə çevrilmişdir. Gəlin, fikrimizi əsaslaşdırmaq üçün arxivə atılmış K. Marksın dahiyanə sözlərini xatırlayaq: "Əmtəə, hər şeydən əvvəl, zahiri bir predmet-

dir, öz xassələri sayesində müəyyən insan tələbatını ödəyən bir şeydir. Bu tələbatın təbiəti, bu tələbatı, məsələn, mədə və ya xəyalını doğurması- məsələni əsla dəyişdirmir. İş həmçinin bunda da deyildir ki, həmin şey insan tələbatını məhz necə: yaşayış vasitəsi, yəni istehlak şeyi kimi bilavasitə ödəyir, yoxsa istehsal vasitəsi kimi dolayı yolla ödəyir"<sup>32</sup>.

Sonanın xalçası bir tələbat predmeti kimi maddi və mənəvi ehtiyacın cəmidir. Sona üçün bu xalça maddi tələbatını ödəmək üçün qorunmamışdı; onun mənəvi -ruhi həyatı üçün idi, illərlə bir ana məhəbbətində arzu-istəyinin ödənici idi. Bu isə onun xoşbəxtliyinin mənbəyidir, bir vasitə olaraq saxlanılırdı.. "Yusif-Züleyxa" xalçası istehsal predmetində antikvar əşyadır, milli sənətkarlığı və sənəti özündə ehtiva edir. İngilis kimi dünyagörmüş, intellektual, ənənələrə və dövlətçiliyə malik bir ölkənin vətəndaşı xalçanı görçək valehliyini gizlətmir, çünkü yeganə sənət nümunəsidir, ölkəsinə yalnız gözəllik getirir. Bu ingilis eyni zamanda onu da qərara alır ki, gələcək nəsillərin əlinə keçəcək və tarixi muzeylərinin eksponatına çevriləcəkdir. İngilis- misterin və tələbat dairəsi:

- "Mister həyəcan içinde idi. Dözə bilmirdi. Cılpaq qırımızı qılçalarını qatlayıb diz çökdü (fərqləndirmə bizimdir). Xalçanın haşiyələrinə, ilmələrinə bir də diqqətlə baxdı, ayağa qalxdı. Xalçanı qaldırıb öz sinəsində tutdu. Sonra tacirə verib divardan asılı kimi saxlatdı.

Tacir qudlurlara təslim olan qorxaq yolcular kimi, qollarını geniş açdı. Xalçanı qabağına tutdu. İngilis baxdı, baxdı, yanına yeridi, baxdı, kənara çəkildi, baxdı. Yandan, aşağıdan, yuxarıdan baxdı, arxayınlıq hesab edir, sevinci-

32. Bax: K.Marks və F.Engels. Seçilmiş əsərləri, III c. B.1953.

ni gizlədə bilmədi, nə isə dedi " Bu, müşteri baxışda misterin istehsal predmetinə- xalçaya marağını gücləndirir və artıq onun düşüncəsinə yer edir, gələcək həyat-məişət tərzinə güclü təsir göstərecəyini təsəvvüründə canlandırır. Bu, ona məxsusdur. Sona arvad isə əxlaqi cəhətdən vətəninin bir gözəllik nümunəsini itirməkdən əslində qorxur. "Yusif-Züleyxa" xalçasının ingilisə satılmaması hissi onda əxlaqi hərəkət seçimi tələbatını reallaşdırır. Və onun davranışları vətənpərvərlik motivlərini şərtləndirir. Sona arvad xoşbəxtliyini bunda tapır və qəribə, yaxşı mənada yazıçı priyomudur.

Mərhum filosofumuz, professor Ziyəddin Göyüşov haqlıdır ki, tələbat insan marağını, məqsədini müəyyən-ləşdirir, buna nail olmaq üçün onun qüvvəsini səfərbərliyə alır və bu mənada təlabat obyekti insan beynində inikas olunaraq motivləşir, insanı müəyyən məqsəd uğrunda fəaliyyətə sövq edir. Büyük etik - filosofun bu qənaətini - Sona arvadın içərisində yaranan daxili tələbatına- motivinə muncər edə bilərik. Deməli, yeri gələndə tələbat-ehtiyac vətənpərvərlik hissiniň əsasını təşkil edir.

Mənəvi tələbatı: milli-maddi neməti yada satmaq mənəvi dəyərə çevirilir, Sonanın şəxsiyyətini daha da zənginləşdirir. Amma bu zənginlik ehtiyacla qoşalaşır və rəqabətə girir. Bəli, ehtiyac insanda əbədidir. Marks da əbəs deməmişdir ki, zəngin adam, eyni zamanda həyatın ən dolğun insanı təzahürünə ehtiyac duyan adamdır. Sonanın bir ana kimi arzusu xalçanı satmaq ehtiyacını doğurubsa, onun əzab, iztirab vermək məqamı da yox deyil. Bu baxımdan yox ki, xalça uçuz qiymətə satılır, yaxud satılmışdır; xalça yadelliyə qismətdir və öz yurdunu tərk edəcəkdir. Sonanı düşünüdürlən, hətta gənc bir fəhlənin də ürəyini ağrıdan budur. Mir Cəlal bu ağrını Sonanın həyecanında

təsvir edir və özü də acıyrı situasiyaya: "Sona əli ilə xalçanın ucundan tutduğu halda dayananlara baxdı. O, ürəyindəki həsrət və təəssüfun bir çoxlarına təsir etdiyini, onlar üçün ağır olduğunu sezdi. Tacirə dedi:-On qızıl.

Kimsə dizinə çırpdı. Bir cavan fəhlənin elə "boy!" səsi çıxdı ki, deyərdin oğlanın urayına gülə dəydi." Demək, xalçanın satılması yalnız Sona arvadın qəzəbi, kədəri yox, etrafındakı yerli adamların da təəssüfünə səbəbdür; fərdilikdən çıxır, kütləviləşir. Və daha kəskin qəzəbə çevrilir: "Verin, verin, aparsın, fahişələrə fərş eləsin!" nidası yazıcıının da cəsarətiydi.

Söhbət 30-cu illərdən gedir...Sona həssas qadındır, laqeyd deyil, ətrafinın yaştısını içərisindən keçirir: "O, özünü ümumi bir təəssüf rəyilə, yalnız özünə deyil, başına yiğışan adamların hamısına üz verən ağır bir müsibətlə əhatə olunmuş hiss etdi. Cavan fəhlənin sözləri Sonanın qulaqlarında bir çağırış kimi səsləndi. Onun zehnində nəgəhani, qəribə bir şam yandı. Bu şamın alovu yarpaq kimi əsib sonra qalxdı, böyüdü, qadının bütün xəyallarına işiq verib aydınlaşdı. Qadın birdən-bira ürəyində özü ilə, öz daxili aləmi ilə danışmağa başladı "

Daxili dialoqunda onun qəzəbi acizliyini, zəmanətin saldığı vəziyyəti işıqlandırır, suallar doğurur. Müəllif Sonanı xəyalən Ingilterəyə, onun Londonuna aparır, lakin bu şəhər onda yalnız kin, qəzəb oyadır, çünki bu xalça onların sərvətinə çevriləcəkdir: "Uzaq və böyük bir şəhər bəzəkli bir imarət və ev Sonanın qarşısında durdu. Həmin bu boz, baldırıçıq ingilis içərək keflənib çarpayıya uzanmış, divardan asılı Azerbaycan xalçasına xal vuran barmaqlarına baxıb nəşələnir. Küt sifətinə gülüş yayılır". Bədəni gizildəyir, varlığı sarsılır. Sanki yaşıdığı diyarın ən qiymətli sərvəti qızilla əvəzlənir. Lakin bu iztirab, əzab onun arzu-

sundan qat-qat yüksəkdə dayanır, qiymətlidir, nüfuzludur və ilaxır. Arzusuna müqabil xalçanı ingilisə satmış olsaydı necə? Fərdi xoşbəxtlik, fərəh təmin edilərdi. Əvəzində böyük və istedadlı bir millətin yaradıcı mədəniyyət nümunəsi Londonun par-parıldayan divarlarını bəzəyirdi və bir kefli ingilis bu bərq vuran "Yusif-Züleyxa" xalçasını özünüñ küləşdirirdə.

Maksim Qorki vaxtilə yazmışdır ki, əzab, iztirab insanın arzularından doğur. İnsanın elə arzuları var ki, təqdir, hörmətə layiqdir, elə arzuları da var ki, buna layiq deyildir. Siz insanın elə arzularını yerinə yetirməyə çalışın ki, bunlar onun sağlam və güclü olması üçün zəruridir, onlar "insana nəcabət və ülviiyət verir".

Sona "Yusif-Züleyxa" xəttində vətənpərvərlik duyğuları müqəddəs motivlərlə müşayət olunur. Vətən sevgisi və bu sevgiyə mənəvi-maddi tələbat Sonanın psixi gərginliyinin, həyəcanlarının əsasında durur və vətən sevgisinin şüurlu subyekti kimi bu hissi başa düşür və idarə etməyi bacarıır, həyatı müşahidə, gəndəngəlmə torpaq sevgisi qarşısına çıxan uğursuzluqdan, gərgin dövrən yaranan affektiv gərginliyin şiddetini, dərinliyini, mənəvi yükünü azaltır. Sona bilir, əmindir ki, xalçanı qızıl pullara satarsa, məhəbbətinə xəyanət etmiş olur, onu sarsıdır; deməli, belə bir affekt də o, özünü elə alır, yaranmış vəziyyəti qiymətləndirir, çıxış yolunu tapır, özündə vətənpərvərlik hissini dərhal təlqin edir; əslində canında-ruhunda olanı hərəkətə getirir:

"Sonaya elə gəldi ki, ingilis onun barmaqlarına, onun vurduğu xallara, yaratdığı naxışlara baxır. Ingilis onun özüne baxmaq istəyir. Alçalmış şərəfinə, satılmış heysiyyətinə, təhqir olunmuş mənliyinə baxmaq istəyir. Qızıl gücünə satın alıb apardığı, kəniz kimi qabağında dayanmağa

məcbur etdiyi Azerbaycan qızına, lap Sonanın özünə, hələ adaxlanmamış, cavan simasına baxmaq isteyir."

Sona mənim qənaətimdə xoşbəxt azəri-türk qadınıdır, bir sıra səbəblərdən asılıdır: Birincisi, onun yüksək həyat amalı tukənməmişdir, öz ideallarını itirməmişdir. İkincisi, onun fiziki və mənəvi potensialı harmonikdir, sağlamdırısa, ruhu olmazdır, əzəmetlidir. Üçüncüsü, milli sərvətinin qədrini hər şeydən üstün tutur, heç bir qiymətə deyişmir. Dördüncüsü, ən ağır, dözülməz həyatı yaşasa da inamsız deyil, övlad məhəbbətini bir an da varlığından qovmur. Beşinci namusunun keşikçisi məhz özüdür, soy-kökündən gəlmə instiktividir. Bu komponentlər əxlaqi idealı birləşdirir və tamamlayırlar. Mir Cəlal bu obrazla digər qəhrəmanların xarakterinə işıq salır. Yaziçi estetik prinsiplərə, bədii əsluba sadıq qalmaqla əxlaqi idealla insan xarakterinin ən ağır, kritik vəziyyətlərdə təkmilləşməyə məhkumluğun tərəfində dayanır. Obrazi (ları) əzilsə də, təhqirə məruz qalسا da fəaliyyətlərində, məqsədlərində ucada dururlar, cünki məqsədin reallaşmasına cəhd göstərirler. Mir Cəlal bir alim intellektlə bədii obrazların estetik çalarlarını ideal əxlaqa yaxınlaşdırır. Və oxucunun strateji ədəbi-bədii marağını gözləyir (budur, yetmiş ilə yaxındır roman dünən yazılmış əsər kimi oxunur); oxucu tələbatının əxlaqi təkmilləşdirilməsini nəzərə almışdır. Unutmayaq ki, bədii əsər hansı dərin məzmunda və yüksək həcmdə olursa, estetik tələbatını ödəyə bilməz və bu yazılı taleyi üçün fəlakətdir. Dahi Çarlı Darvin həmvətəni Misterdən fərqli zövqlə demişdir ki, estetik zövqlərin itirilməsi xoşbəxtliyin itirilməsinə bərabərdir, ona görə ki, bu, bizim təbətərimizin emosional cəhətinə-zəiflətdiyindən əqli və əxlaqi qabiliyyətimizə mənfi təsir göstərir.

Mir Cəlal romanda utilitarizmdən qaçmış romançıdır.

Rus estetikasında iki cəbhə var idi: utilitaristlərlə gözəllik tərəfdarları. Bir qrup yaradıcılar (başda Dobrolyubov) bircincilərin, digeri (öndə Fet) ikincilərin sırasında idilər. Estetika tarixi ilə maraqlanan filosoflarımız bu bölgünü aparmışları, deməkdə çətinlik çəkirəm, amma aparsayıdlar 30-40-50-ci illər nərimizdə yeni ədəbi üslublar, poetik həqiqətlər aşkarla çıxardı. Mən onu deyərdim ki, Mir Cəlal, xüsusilə "Bir gəncin manifesti" romanı ilə şərti üçüncü mövqedədir təsəvvürümüzdə. Ona görə ki, o, müstəqil və geniş əhatəli müstəvidə öz üslubunu irəli sürdü. Sərbəst azad yaradıcılığın, poetikanın, intəhasız sənətin yaziçisidır. Sona sadə kənd qadınlarındakı təmizliyi, azadlığı, sərbəstliyi çəkinmədən, adı ideal kimi bürüzə verir. Müəllifin təqdimatında: "Sona tutqun üfüqlərdə də göylərin hiddətini, kainatın incimiş uşaq kimi boğuq simasını gördü. Qayıdırıb ovunda pul sayan ingilisə baxdı. O, sinəsini irəli verib məgrur dayanmışdır. Müştük kimi düz barmaqları ilə ovca dolusu sarı qızılları sayırdı. O, Yusifi, gözəllərin gözəlini, insanların ən pakını və ən təmizini qul edib, qəpik-quruşa satın alan Misir hakimi kimi həris və qəzəbli görünürdü. Ovcuna toxunan pullar Sonanın bütün əsəblərini titrətti: "Sən nə edirsən, qul zamanından min illər keçib, burra Misir deyil. Azərbaycandır. Sən Yusif deyilsən, sən Mərdanlar böyüdən Sonasan. Sən nə qayırsan?"

Sonanın psixologiyasında konkretlik və prinsipiallıq inandırıcıdır. O, xalça məsələsində yumşala bilərdi iradəsi ucbatından. Lakin onun sərbəstliyi, vətəninin sərvətinə göz dikmiş ingilisin iştahı-milli heysiyyətinə toxunur və heç bir şeyə tabe olmur. "Satmiram!" nidasını çəkinmədən səsləndirir. Bu ağır ifadənin arxasında maddi və mənəvi dəyərlərin xarici ölkələrə axını dayanır. Vatxiłə dahi M.Ə. Sabirimiz belə bir mənzərə ilə qarşılaşmışdır. Vətəndaş

şair də Sonanın həməsri və həmmillətidir. Sabir "Ay alan, məmləkətimi satıram" deyə səsini ucaltmışdır.

Sona arvad isə deyir:

— Satmiram!

— Necə? Necə yəni?

— Satmiram, əfəndi!"

Hər "satmiram" inadından sonra qızıl pulların miqdarı artır:

— Azdırsa, al on beş olsun!

— Satmiram!

— Bu da iyirmi!..

— Satmiram! Satmiram, canım!"

Xalçanı yiğisidir. Kiçik, amma mənalı bir detal obrazı əyanlışdır: "Xalçanın küləyi, soyuq və kəsərli silah kimi ingilisin boz sıfətinə dəydi. Mister vahiməyə düşmüş kimi geri-geri çəkildi. Alt çənəsini laxlatdı."

Nəhayət, boğaza yiğilan Sona cəsarətlə deyir: "İtə ataram, yada satmaram!"

Biz Bahar obrazının Ağaməcidlə konfliktinə cüzi aydınlıq gətirmişik. Mir Cəlal hansı səbəblərdən Baharı əsər boyu müşayət edir? O, kənddə qalib mal-heyvana baxar, anası ilə baş-باşa verib dolana bilərdilər. Hadisələr isə başqa istiqamət alardı. Lakin roman digər bir konflikt müstəvisinə keçir. Birincədə Sona arvadın məişət zəminində təkbaşına döyüşü, iddiası, oğlu Mərdanın xilası ilə əlaqədar hərəkətidir. Bu proseslərin bədii inkişafı, mövcud qu-ruluşu dəyişdirmək üçün inqilabi hərəkatın yetişməsi gedisində kənd cavanları, cəmiyyətin bu təbəqəsi kənardan qalmamalı idi. Mərdan zahirən qardaşı üstündə bəy oğlunu döyməsi bəhanəsilə kənddən çıxıb şəhərə gedir. Süjet artıq şəhər həyatındaki hadisələri işqalandırır. Bir ailənin taleyi fonundakı daha açıq səhnəyə çıxır. Yeniyetmə nəs-

lin nümayəndəsi Bahar sağlamdır, əxlaqlıdır, ana-qardaş sevəndir və sair keyfiyyətləri özündə tapmışdır. Lakin o, rahat həyatı tapmamışdır, üstəgəl, şəhərə üz tutan Mərdanı tapmalıdır. Ağır maddi vəziyyət istər-istəməz onun qarşısına çıxan dilemmanın birini seçməyə məcbur edəcəkdir. Onun şəhər barədə məlumatı yoxdur, təbiyi, cünki vasitələr də yox idi. Yollar onu aparırıdı: "Yolun uzaqlığını hiss etmədən bir də gözünü açıb, özünü vağzalda gördü. Faytonlar dayanmış, dükənlər qabağında cümüş toqqalı çalpapağ adamlar söhbət edirdilər. Uzaqdan fit səsi eşidi lirdi. Daşlı yoldan arabalar keçirdi. Buralar Bahara tamam yad və vahiməli görünürdü. Dayanıb baxmaqdan da, qayıtmadan da qorxurdu"

Bu şəhər, hələlik fantom görümdən uzaqdır. Kənddən gəlmış bir yeniyetmə üçün həqiqətən qorxulu, vahiməli mənzərədir. Adətən, dünya ədəbiyyatında belə bir ədəbi təcrübəye üstünlük verilir ki, şəhərə təzə düşən yad bir qız, oğlan-kimsə sonralar müxtəlif situasiyalarda əsərin əsas aparıcı obrazına çevrilir, süjetin idarəedici rolunu oynayır. Mir Cəlal bu ədəbi priyomu təkrarlamır, Baharı şəhərə gətirmək kənndən iyrənc mühitin daxilinə varır, bir növ fona çevirir. Baharın gördüyü hələlik Məşədi Abbasın dükənidir. Biz Gəncəni görmürük. Lakin kapitalizm simasını və əxlaqını dəyişdirməkdədir. Kapitalizmin qanunlarıdır, inkişaf dükəndən, marketikdən, küçə bazarlarından, aşxanalarlardan başlayır. Mir Cəlal Baharın gelişində ilk növbədə, qənaətində israrlıym-dəyişiliklə bərabər, müvazi əxlaqi inkişafın şərile oxucunu tanış edir. İnsanlar urbanizasiya hər addım atıb yaxınlaşdıqca, əxlaqi normalarını itirirlər, davranışları ilə mübarizədə acizləşirlər, bəzi sosial-mənəvi ziddiyyətlərlə qarşılaşırlar. Məhz urbanizasiya mərhələsini əsrlərlə önce yaşamış yeni şəhər fiziki və əx-

laqi dəyərlərini özündə əks etdirməklə yanaşı, fəsadları: laqeydliyi, sərvətə meyilliliyi, şəxsi rahatlığı, unutqanlığı və sairi də mənimsəyir. Urbanizasiyadan bəhrələnən şəhər həyatı yaşıyışı gedিংde "amillər asimetriyası" adlanan cəhət öz təsir dairəsinə yiyələnir. Bahar adamlara bələd olduqca, şəhərdə sosial əxlaqın zəiflədiyini duyur, əyani görür.

Mir Cəlal düzgün ədəbi seçimlə kənddən şəhərə köçmüş adamlarda davranışın əxlaqi tənziminin normalarına uyğunlaşmadə çətinlik çəkdiklərini, adət edilmiş əxlaqi əlaqələrin kəsilməsi vəziyyətini, ətrafındakılar tərəfindən davranışın, ünsiyyətin "əxlaqi nəzarətsizliyi" ni xatırladır. Bahar necə? Kənddən şəhərə gəlmış bu yeniyetmə axına qoşula biləcəkmi? Sualı cavab tapmaqdə yazıçı tələsmir. Mir Cəlalın ekzotik təsviri. Haradəsa kəndlə, əyalət mərkəzilə oxşarlığı: "Şəhərin basırıq, gurultulu küçələri ona qəribə gəldirdi. Ac, yorğun olsa da, anasından, kəndlərindən ayrılsa da, belə bir yerə gəldiyinə sevinirdi. Burada camaat çox idi. Burada araba, fayton da çox idi. Ömründə görmədiyi və eşitmədiyi şeyləri görürdü." Bu görünüm şəhəri əyanılışdırır. "Məşədi taxtın üstündə çömləmişdi, ilan kimi uzun və qara bir şeyi ağzına alıb, sorurdu. Bahar diqqət yetirəndə "ilanın" o biri ucunun bir şüşə qaba keçirildiyini seçdi. Məşədi sorduqca şüşə qabdakı su qaynayıb qurudayırı. Bahar dedi: "Görəsan xozeyin neyləyir, nə iş görür?" Bu göründə insan hərəkətinin bir epizodu.

Bahar kənd uşağıdır, əhalinin heç də hamısı daşürəkli, zalım, laqeyd olmur, ən uzağı, yatmağa isti yeri olur. Şəhərde isə tamam başqa dünya hökm sürür. Yazıçı iki davranış xəttini, iki mühiti qarşılaşdırır: şəhərdə insanlıq üzülməkdədir, kənddə həyat əlamətləri tükenmir. Cünki kənddə hamı bir-birini tanırı. Bu da kollektiv ünsiyyəti

asanlaşdırır. Şəhərdə qapıbir qonşular belə, tanımırlar bir-birini və sakitcə ötüb keçirlər. Eləcə də küçədə, dalanda kimisə xilas etmək, əlindən tutmaq lazımlı gələrsə, laqeydəsinə ötüb uzaqlaşırlar. Davranışın sosial-əxlaqi nəzarətin "dağınıqlığında" insanların, ailələrin, sahibkarların və ilaxır fərd və təbaqələrin xarakteri mənfiyə doğru dəyişir, hətta ailə tərbiyəsinə daxil olur. Və sosial nəzarət mənəvi mədəniyyəti yüksəldə bilmir. Müxtəliflik yaranır, cəmiyyətdəki ziddiyətlər təzahür edir. Bahar qəssab, çayxana dükanlarını görür. Məşədi Abbas arxayın idi, ciyəri it aparıldıqdan sonra vəziyyət xüsusiylə pişləşir. Şəhərin Məşədi Abbaslarını yalnız pul qazanmaq maraqlandırır. Bir insan-fərd kimi heç bir mənəvi dəyeri yoxdur, bir növ robotlaşmış tacirdir. Şəhərdə hərəkət var, faytonlar gedib-gəlir, toy məclisləri çal-çağırındadır. Gecələr pəncərələrdən zəif işıq küçələrə süzülür. Şaxta öz sərtliyini itirmir: Bəli, həyat var və Bahar bunu görür! "Aşpazxanaların qapısından çölə axan isti havadan, varlı evlərinin bacalarından qalxan tüstüdən, kukrəyərək bəyləri toy məclislərinə aparan fayton atlarının gövdəsindən qopan buğdanımı, nədənsə küçələrdə hava bir az mülayim hiss olunurdu. Yerin donu isə açılmışdı. Bu mənzərə özlüyündə xoşdur, təbiətin təmizlənən çağıdır. "Amma Bəlkə Mir Cəlal uzaqqörenliyini unutmayı? Baharın arzuladığı, Mərdanın etdiyi inqilabdan sonra elə Bakı şəhəri, Gəncə və digərləri həmən dövrü yaşamamışmı? Düz, 70 il hər qışda, şaxta-qarda problemlər yaşanmışmı? Bəs bu gün necə? Bəli, Bahar yoxdur, amma onun gördüyü problemlər sanki dəyişməmiş qalır, yağışda, qarda hərəkət dayanır. Bəlkə fayton-nəqliyyata qayıtmak lazımdır? Bircə qədim tramvaylar qısa təslim olmurdu, şəhərin müasir Məri onun da axırına çıxdı.

Bahar, bir cocuq şəhəri ələk-vələk edir, isti bir ocaq

ona sığınacaq vermir. Bir yoldan ötən insan bir tika çörək uzatmır. Biz həqiqətənmi bu dərəcədə laqeyd olmuşuq, məhv olmağa məhkum cocuqların xilasını düşünməmişik? İnsan fəzilətlə yaşamağa adət etməyə borcludur. Şəhərin istehsalçı və istehlakçı mühiti onun əxlaqını pozmalıdır. Şəhər hayatı aktiv fealiyyətdə olur və şəxsiyyətin ünsiyyətinin həcmini artırır, nəticə etibarilə əlaqələrin səmimiyyətinə, dərinliyinə mənfi təsir göstərir və insanlar arasında əxlaqi münasibətlərin fəsadlıq nöqtəsinə gətirir. Beləliklə, eqosentrik niyyətlərin mövcudluğu darıxdırıcılığı, tənhalaşmaya, laqeydliyə və s. səbəb olur. Bahar bu prosesin içərisindədir, çıxmaga yeri yoxdur. Kənd uzaqda qalmışdır, yeganə ümidi qardaşını tapmaqdır və buna inanır. Lakin o, yaşamalıdır, əməyi hesabına barı, bu qışı sağ-salamat çıxmalıdır. Utancaq, həyali, bir az əvvəl Ağaməcidlə direşən, hüququnu müdafiə edən Bahar enerjisini itirməkdədir. Qapıdan qovurlar onu, başqasını döyür, qəzəbli baxışlardan geri çekilir. Bu nadir, XX əsrin əvvəllərində, kapitalizm irəliliyəndə biz azəri-türkləri əzazilləşmişik? Bizim varlığımız belə olmamışdır və ırsiyyətmizdə fəzilət güclü idi. Dəyişdirən mühitmi, yoxsa genimizdir? Yoxsa üçüncü qüvvə (fərqləndirmə bizimdir) mövcuddur? Bahar obrazında bu məsələyə aydınlıq gətirmək lazımdır. Onun məhvi heç də yazıcıının əsərini oxunaqlı etməsi üçün deyil, başqa mətləblərə gedib çıxır. Büyük psixoloq və filosof Qustav Lebon xalqın ruhi varlığının 3 mühüm xüsusiyyət malikliyini qeyd edir. a) ümumi hiss; b) ümumi maraq; v) ümumi inam.

Xalq bu birliyə naildirse. O zaman o xalqın bütün uzvləri arasında mühüm məsələlərdə (cəhətlərdə) instiktiv fikir birliyi yaranır. Bu üç xüsusiyyət əcdadlardan ırsən keçərək, xalqın psixi xüsusiyyətlərinə ümumi oxşarlıq ver-

məklə onu nəhəng qüvvəyə çevirir<sup>34</sup>. Q.Lebon xeyli dərinə gedərək, bütün xalqların psixoloji xüsusiyyətlərinin iki mü-hüm əlamətini göstərir: xalqın xarakteri və ağılı. Xarakter ikincidən fərqli olaraq dəyişmir, sabit qalır. Əqli, idrakı keyfiyyətlər təbiyə ilə dəyişir, xarakterlər buna tam tabe olmur. Ona görə də hər bir xalqın tarixini və inkişafını onun xarakteri müəyyənləşdirir. Əlbəttə, Q. Lebonun fikirlərində ziddiyətlər vardır. Əgər məsələyə, bədii materiala bu yönən yanaşırıqsa, Bahara münasibət təbii səslənər. Bir manat üçün Məşədi Abbas şəxsiyyətini alçaldır, oğlu İsfəndiyar acizlik göstərir. Bir cocuğun təbiətlə mübarizəsi başlayır. İnsan təbiətin övladıdır,- deyilirsə, bəs niyə Bahara köməklik etmir, yaxud öz varlı övladlarını təbiyələndirmir? Q. Lebon haqlıdırı: deyəndə ki təbiyə xarakteri dəyişdirmir. Xeyli dərəcə xeyr; təbiyədən güclü silah istehsalın doğurduğu psixologiyadır. Bu, hətta təbiətin özü-nə qarşı çevrilir, məhvərindən çıxarır. Məşədi Abbaslar hər halda istehsalla məşğuldurlar, peşəkarlar da vardır. Onlar pəncərədən də görülür ki, azəri-türk balası nimdaş paltarda soyuğa dözmür, ora-bura dürtülmək istəyirsə, onu qovurlar. İnsana estetik zövq verən təbiət oxucuda ikrah doğurur və canlı varlığa çevrilir. O, cani rolundadır ki pak, qardaşının sorağında şəhərə gələn bir cocuğu soyuq diş-ləri arasında parçalayıb udur: "Bahar isti otaqdan qalxan bugun içindən buz döşəməyə düşəndə, başından bir ved-rə su töküldüyünü güman etdi. Soyuğun şiddətindən özünü itirdi, bilmədi nə etsin. Küçədə iki addım yeridi (fərqləndirmə bizimdir). Ayağının yerə yapışdığını görüb yüyürdü. Ayaqları gəlmədi. Dişləri bərk-bərk şıqqıldı. Balaca, na-

34. Bax: Əliyev Ramiz. *Şəxsiyyət və onun formalaşmasının etno-psixoloji əsasları*, B., 2000.

zik əlləri, göyərib qurumuş barmaqları ağızında, bükük diz-ləri bir-birinə dəyirdi. Bel sümüyünün əzildiyini, kürəkləri-nə iynə sancıldığını zənn edirdi. Şaxta ele bil iliyinə işlə-yirdi. Bahar özünü hamamın dəhlizinə saldı".

Bu yer ona həyan olardı, oxucu belə gümanlayır. Lakin hamamçı onu burdan da qovur, təhqirlə. Bu geliş hamama gələnlərin diqqətindən yayılmır. Yenə təhqir: "Dadanıblar. Hər axşam künc-bucağa soxulub gizlənirler, gecə durub pal-paltarı yiğisidirlər. A kişilər, fitə almaqdan, çəlvəyə pul verməkdən çapılışsam...". Daha bir təhqir: harin bir kişi-nin sözleri: "Eləsini möhkəmcə kötəkləmək lazımdır ki, qə-lət eləsin, tövbə desin

- Adə, sən nə üzlüsan, ay sırtıq maça!
- Bir şey cirpmamış itilib getmək istəmirsən?"

Bahar dilə gəlir, yalvarır:-Vallah, yerim yoxdur. Soyuq-dan ölürem, qoy burda durum, əmi, sən Həzrət Abbas.

Kəblə Qurban Baharı itələyib çölə saldı:

- Rədd ol burdan, həzrət Abbas qənimin olsun."

' Baharı üz tutduğu, sığındığı şəhər kənara tullayır. Onun ümud bəslədiyi bu insanlar üçün Bahar oğru, üzü, ziyanlı bir adamdır, hətta belə qənaətə gəlmək üçün onlar düşünmürələr ki, axı, kənddən gəlmış bu yeniyetmə necə bəd əməllərə əl ata bilər? Onun taqəti də qalmayıb ki, nə-yisə sürüyüb harayasa atsın bu qış gündündə.

Yazıcı obrazını mərhəmətli bir insanla belə qarşılaşdır-mır ki, ona isti sığınacaq versin gecələməyə. Halbuki. Ba-har xoşbəxtlik sorağında üz tutmuşdu qardaşı gələn şəhə-rə. Çünkü onun dünya görüşü o səviyyədə deyil ki, ictimai məsələləri fikirləşsin, hərəkata qoşulsun. Və sairə...lüzum yoxdur buna. O, yaşına və psixologiyasına müvafiq olaraq kəndi tərk etmiş, Mərdəni tapmaq ümidi kövrək qəlbində getirmişdir. Lakin xoşbəxtliyi insanlar verir, xalqına, mil-

lətinə məxsus soydaşları ərmağan edir. Baş haraya çəkilmişdir mərhəmat hissi? Əzəldənmi bizim ruhumuzu tərk etmişdir bu xeyirxahlıq duyusu? Xeyr. Amma Azərbaycan torpaqlarının işğalı və istismarı- Rusiya imperiyasının murdar caynaqları, başabəla "qara qızılı" xalqın, millətin xarakterinə, milli ruhuna həmlələr etmiş, gen yaddaşından ayrı salmaq niyyətini ödəmişdir. Kapitalizmin ayaq aćması, sənayenin inkişafı, güclü rəqabət, sərvət uğrunda çarışmalar mərhəmətləi insanların içərisinə soxulmuş, hətta xırda sahibkarların davranışını ləkələmişdir. Qəssab, tacir, dükənçi- bunlar hələ istehsalın kənarında dayanan subyektlərdir, di gəl, sahiblər daha da varlanmaq həvəsinə yələnirler. Onlar üçün sabah "Vətənini, torpağını qoruyaçaq, idarə edəcək Baharların qiyməti sıfır bərabərdir".

Bahar - bir cocuq şəhərdə kimsəsiz varlıqdır, o, xoşbəxtliyinə çatacağına inanır, bir azdan hiss edəcəkdir, onu xeyir yox, şər gözləyir. Yazıçı reallıqdan çıxış edir və Hegel fəlsəfəsində dayanır. Hegel xoşbəxtlikdə danişirkən vurğulamışdır ki, şər də obyektiv şəkildə mövcuddur, "azad iradə"nin ayrılmaz və həm də inkari cəhətidir. Tarixən insan yaxşılıq etməyin tərəfdarı olmuşdur və bu cəhət onun xisətindədir. O, mütləq dəyərdən qaçmamalıdır, amma insanın başqa bir xisəti, xarakteri də gizlədilməməlidir. İnsan bu fəsadı necə, nə üçün qazanır? Sualın cavabıdır. İnsan bu fəsadı necə, nə üçün qazanır? Sualın cavabıdır. Hegelə qayıdaq. O, yazılıdı ki, bəziləri belə güman edir onlar -insan təbiətinə görə yaxşılıq edəndir, - dedikdə olduqca dərin bir fikir söyləyirlər, lakin onlar unudurlar ki, insan öz təbiətinə görə yamanlıq edəndir- sözlərlər də daha dərin mənə vardır. İnsanların ictimai mühitin tərkib hissəsi olan istehsaldə inhisarçılıq psixologiyasının diqtasi şüurlu aşılanmadır. Ümumiləşdirsek, neft Bakısinin diqtasi şüurlu aşılanmadır. Ümumiləşdirsek, neft Bakısinin XX əsrin əvvəllərində yaşayanlarda firavan həyata b-

şı qarışanlarda laqeydlik, biganəlik, Vətənə və onun gənc nəslinə saymazlıq formallaşması çox-çox sonralar öz bəhrəsini verdi və bu imperiyani, dövleti öz şəxsi maraqlarına yönəldən bir qrup elita nəslə üçün sərfəli oldu.

Bahar nəslə yoxsulluqdan miskinləşməli, sağlamlığını itirməlidir, bu isə təbii olaraq ağılin, dərrakənən itirilməsinə gətirib çıxarmalıdır, kütbeyin, yararsız nəsil yetişməlidir ki, dövletin başında oturanlar rahat həyatlarını yaşasınlar. Tarixən belə bir proses olmuş və böyük yazıçımız romana Bahar obrazını gətirmiştir. Bəli, belə proqnoztika mövcud olmuşdur. Alman filosofu Feyerbach bu məsələlərdə "solaxay", lakin düzgün mövqeyini saxlamış və məşhur tezisini irəli sürmüştür: *Əgər acliq və yoxsulluq üzündən sənin bədənində qida maddələri yoxdur, onda sənin başında da, sənin hissələrində də, sənin ürəyində də əxlaq üçün qida yoxdur.*

Saraylarda bir cür, komalarda isə başqa cür düşünür-lər, ehtiyac qanun tanımır.

Mir Cəlala qayıdaq: "Son ümüdla özünü xozeyin qapısına saldı. Qorxa-qorxa döyüd. Səs-səmir yox idi. Donan və qovuşan barmaqları ilə qapının dəmirini bir də tərpətdi. Həyətdə qarı ayaqlayan addim səsi eşidiləndə, uşağın sənən ümidilarına sanki həyat işığı saçıldı. Qapı açılanda azib yorulmuş pişik balası kimi cəld içəri girmək istədi. Xanım əlindəki mitili- Baharın yorğanını və gətirdiyi ağacıni eşiye atdı:

- İtil, hansı cəhənnəmə gedirsən, get!

Baharın yalvarışları qadına- anaya əsla təsir göstərmir və qapını bərk çırır".

İlk baxışda əsərin məzmununda kədərləndirici kövrək notlara xidmət edən bu "göz yaşı romanı" daha dərin fəsəfi-etik dünyagörüşünə xidmət edir. Əgər azəri -türkün

yaşlı nəslində: kişisində və qadınında gənc nəslə, xüsusi-lə, yeniyetmələrə, cocuqlara nifrətə bələnmiş laqeydlik güclüdürsə...bizi sonralar nə gözləyir? Cavabı birmənalıdır: fəlakət dolu milli faciye!

İnsanın insana məhəbbəti olmalıdır və bu əxlaqın əsas prinsipinə çevrilməlidir. Hərəkət və davranışının nəticələrini əvvəlcədən görməyi bacarmalıdır. Cəmiyyəti idarə edən bir qrup təbəqədə intellektuallıqla yanaşı, təbii insitik olmalıdır və insanın xoşbəxtliyinə təminat verilməlidir. Xalqın xoşbəxtliyi ön planda durmalıdır və ölkənin varlanması, istehsalçıların qanunlar çərçivəsində hərəkəti bu anlama xidmət etməlidir. Gələcəkdə hansı cəmiyyətə doğru gedisin ümumi məqsədə dəxli olmamalıdır. Cəmiyyətin gələcəyi olan uşaqlar, gənclər atılırsa, həyatın dibinə yuvarlanırsa...xoşbəxtlikdən danışmağa dəyməz. Fransız J.J. Russo "Xalqın xoşbəxtliyi haqqında" qeydlərində və digər əsərlərində belə bir ideyanı irəli sürmüştür ki: "Ən yaxşı idarə üsulu qüvvətli idarə üsulu deyil; xalqın ən xoşbəxt olan idarə üsuludur, qüdrət yalnız vasitədir, məqsəd xalqın xoşbəxtliyidir. Ayrı-ayrı fərdlər, cəmiyyət üzvləri xoşbəxt deyilsə, ümumi xalqın xoşbəxtliyindən danışmaq mənənasızdır"...Ona görə ki, Bahar və baharlar bədbəxtidir, bir kimsə ona və onlara yaxın gəlmir, soyuq əlindən və əl-lərindən yapışib isti komaya aparmır. Sanki şəhər bu "qorxunc kabus"dan qorxur. Belə təqddirdə Məmləkət xoşbəxt ola bilərmi? Bahar isə təkbaşına doğma şəhərin sakinləri-lə vuruşur, mübarizə aparır ki, ay insanlar, mən yaşamaq istəyirəm. Qoymayıñ mən donub ölüm. Qoymayıñ! Əbəsdir bu acı fəryad. O, bütün gücünü toplayıb addimlayır. Qabaqda səs eşidir, qorxulu və sevincli səs. Səsə can atır, mümkünsüzdür, taqəti çatmir. Dizləri bükülür, ayaqları tər-pəşmir. Ona elə gəlir, yorulmuşdur, dincəlib sonra getmə-

lidir: budur, yataq kimi yumşaq qarın içində-nəfəs almaq olar. Zehni bu fikirlə məşğulikən kimsə, nə üçünsə onun vücudunu yerdən ayırdı, var gücü ilə silkələdi, sonra hər şey qarışıdı, hər şey anlaşılmaz oldu

Baharda hələ təslimcilik ruhu onu sarmamışdır, iradəsi onu xoşbəxtliyə aparır və o, anasına, qardaşına qovuşa-caqdır. Romanın ən əsrarəngiz, sentimental və kədərləndirici yeri. Yazıcı bəlkə də fəhmə hər şeyi bu yerdə qələmə almışdır: Baharın tədricən xarici aləmdən ruhi əlaqəsi kəsilir, sanki klinik ölüm keçirir. Ruhu maddilikdən çıxır. Birinci qatda mistik aləmə qovuşur: "Gözünə qəribə bir yuxu dolurdu: yazdır, sel şaqquşıyla gəlir, kənd uşaqları cərgə ilə tamaşaya durmuşdular! Ağaməcid onu itələyib bulanıq daşlı sulara salır. Su topuğuna, sonra dizinə, daha sonra döşünə qədər qalxır. Bahar qışqırır. Anası söyə-söyü yürüür. Ağaməcidi qarğıyır. Oğlunun əlindən tutub qıraqa çəkməyə çalışır, əli çatmir. Baharın ayağı yerdə üzülür. Sel onu beşik kimi yırğalayır, daşdan-daşa vurur. Anası da özünü çaya atır, onlar bulanıq suda üzürlər. Ağzına su dolur, səsi çıxmır."

Yazıcı Bahara ikinci qatda Mistik görüm - ruhun məskənində təsvir edir. Baharın gözüne isti evlər, qızarmış təndirlər görünür. Özünü o yerlərdən birləşə salmaq istəyir, mümkün olmur: Sahibləri var. Pəncərələrdən işıq süzülür, bunun da yiyesi var. Sahibsizlik bir azdan cocuğun ömrü-nə nöqtə qoyacaq boran, şaxta idi

Üçüncü qatda - ruhun son nəfəsi təsvir olunur. Şirin xəyal əriyib həqiqəti üzə çıxarıır, ayaqları sanki özünün deyil, haradadır o? İndi anlayır ki, məkənadır. Qolu quru ağaca dönüb, sallanır, gözlərinə, başına iynə batır. Və bir-dən yadına düşür ki, qardaşının amanat kağızı cibindədir, yoxlamaq istədi, fəqət...Gözü şüşə ilə örtülmüşdü. Tərpən-

mək istədi, fəqət

Dördüncü qatda-anası onu xilas edə bilərdi- xülyası ilə qarşılaşır "Ana", "Ana" deyə nalə qoparır. Fəqət...Ana hərəkət etməz.

Beşinci qatda-Bahar son gücünü-iradəsini cəmləyib anasını səsləyir: "Ana!" "Ana can". Fəqət

Bu dəfə yazıcıının fəryadını eşidirik. "Ey tufan, ey acı şaxta! Siz nahaq yerə qiymət qoparırsınız! Siz nahaq yerə tündləşir, var qüvvənizlə hücum edirsiniz! Elə bir yerdə, elə bir gündə, elə bir aləmdə Bahar kimi məxluqu məhv etmək çox asandır. Bunun üçün bir qəssabın adı tənbehi də bəsdir "

Adətdir, güclü tufandan sonra göy üzü, səma açılıb, mavileşir. Təbiət aldığı qurbanın yüngülləşir.

Baharı hansı mühit qorумalı idi: Cəmiyyətmi, yoxsa fərdlərmi? İlkini fərdlər, insanlar. Sonrası isə bütöv bir təbəqə, cəmiyyət. Heç biri bunu bacarmadı. Hökmran əxlaqi ilə məzəlum sinfin əxlaqi üz-üzə gəldi. Və cəmiyyətin mənəvi əxlaqi öz gələcək insanını qoruya bilmədi. Sosial mövqə üstünlük yaratdı. Yeni yaranmaqdə olan burjua əxlaqi feodal əxlaqını xilas etməkdə acizliyini göstərdi. Bahar nəslİ burjua fərdiyətçiliyi dövrünə təsadüf edir, şəxsiyyətin silki-korporativ münasibətlərin ədalətli buxovundan qurtarmaq imkanına yiyələnməlidir. Bizdəki canıyanlıq, çərəsizə əl uzatmaq və s. ülvİ adətlər yoxa çıxdı və sosial mövqeyini itirdi. Sona ana isə ümidiñ göylərə bağlayır, bələlərinə duva edir. Allaha tapşırır. Daha ağılına getirmir ki, Yerdəki ədalətsizlik, haqsızlıq daha güclü yırtıcı dişlərə malikdir. Qanunlar idarə olunmayanda insan qıymətsizləşir, dəyərsizləşir. Mir Cəlal yaşadığı cəmiyyətin, baxmayaraq o, artıq qurulmuşdur-bu əxlaqsızlıq qeyri-humanistliyi görürdü və ömrünün ixtiyarında da bu xofun

davamını hiss edirdi. Aşağıdakı müəllif təhkiyəsinin proqnozunda da acı həqiqətin səsi eşidilir: "Ancaq yerlərdə qalxıb göyün yeddi qatından keçən bələlər Sonanın balasını- Bahar kimiləri məhv edirdi. Sonanın uşaqları kənddə təbiət döşündə, ilanlı çöllərdə döyüşsə də yerin bələlərinə, yerlərdə yazılın vicdansız, amansız qanunlara, yazılmayan hüdudsuz, sorğusuz qanunsuzluqlara dözə bilməyəcəkdilər, çünkü yerin bütün bələləri- xanların hırsı, bəylərin qəzəbi, hampaların tərs şilləsi...ancaq yoxsullar üçün, Bahar kimilər üçün idi. O zaman dünyanın ağası güc idi: Güc isə iki şeydən ibarət idi. Pul, mənsəb!"

Hər ikisi güclü anlayışdır və insana gərəkli şeydir. Lakin onlar (pul və mənsəb) fəzilətlilik funksiyasını itirəndə fəlakət başlayır. Və bu fəlakət Baharı əbədi və ilbəil uzaqlaşan dünyaya aparır: "Yalnız o balaca və adamsız uşaq yox idi. Yenice çıçəklənən Bahar, qışın cəngəlində məhv olmuş Bahar daha yox idi. Ondan acı bir xəyal qalmışdı. Baharın cırıq köhnə papağı yolda, qar üstündə qaralırdı, o da sahibi kimi kimsəyə lazım deyildi"

Bizim bir qəribə psixologiyamız da var axı. Öləndən (kiminsə) sonra o adam üçün heyflənmək, yerinin görünüşünə təəssüflənmək və gərəksiz göz yaşı axıtmaq. Sağlığında isə...Baharın qurumuş, taxtaya dönmüş meyiti tapılır. Saçları buz bağlamışdı, üzünə yapışmışdı. Qolları qoltuqlarına bükülüb qalmışdı. Baxanlar onun yetimliyini hiss etmişlər: ilin soyuğunda əynində nazik paltar vardi. Qəribələr qəbristanlığına aparırlar və cibindəki kağızı isə qəbirqazana verirlər ki, axtaran olsa, qəbri tapılsın.

Şübhəsiz, romanın daşıyıcı obrazı Mərdandır. O, kənd adamıdır, kasıblığına baxmayaraq, müsbət fiziki və əxlaqi keyfiyyətləri özündə birləşdirmişdir. Hərçənd, biz onun hərada oxuduğunu, kimdən savad aldığı və sairə görmürük,

bu da səbəbsiz deyil. Yaziçi kənd cavanının gen-yaddaş qabiliyyətini, az-çox inkişafda olan dünyagörüşünü, həq-sizliğə boyun əyməmək həqiqətini ön plana- süjetin fabu-lasına çəkir və Mərdanı gələcək mübarizəyə səsləyir. Vax-tile tənqidçilər bu məsələyə ikili standartlardan yanaşmaq meyillərini gizlətməmişlər. Mərhum professor Məsud Əlioğlu<sup>35</sup> hətta iki Mərdanı: inkişaf baxımından vurğulamışdır! Mərdanda bir azəri-türk milletinin biri kimi dövründəki hadisələrin: kütlə psixologiyası aşılıamaq, əhalinin sosial-iqtisadi vəziyyəti, varlanmaq ehtirasının fəsadları, milli burjuaziyanın əks-sədəsi və ilaxır prosesləri tuyub, reaksiya vermək potensialı vardır. Mərdan obrazı haqqında ya-zarkən "göydəndüşmə" əsaslara ehtiyac qalmır. Sənətkar bu mənsub olduğu milletdən çıxmış qəhrəmanı yaradırsa, əvvəli, keçmiş dərindən öyrənilir paralellər aparılır və son-ra hadisələrin burulğanına atır. Mir Cəlal isə savadlı, məlumatlı yazıçı idi. O, yaxşı bilirdi ki, xalqın (lar) psixologiya-sını öyrənmədən, həmin xalqın dövlətçilik təcrübəsinə bə-ləd olmadan lap ele "İnqilabçı obrazı" yaratmaq birtərəfli-lik kimi çıxardı. Alman filosofu Hegel təsadüfən deməmişdir ki, hər bir xalq ona müvafiq olan və uyğun gələn dövlət quruluşuna malikdir.

Söhbət çar üsul-idarəsinin, feodal əxlaqının, davranış özbaşinalığından, iqtisadi anarxiyadan və s. gedirse, siya-si mübarizə dövlətçiliklə sonuclanmalıdır. Qurulacaq siya-si hakimiyyət dağılmış mənfi sistemin yerində, yoxsa əv-ezində yeni xalqa xas dövlət qurmalarıdır. Yerli milletin, xal-qın intellektuallığını, əxlaqını, siyasi savadını, mədəniyyə-

35. Bax: Əlioğlu M. Nəsr. Azərbaycan Sovet ədəbiyyatı tarixi, B., 1957-ci il.

tini və s. nəzərə almağa da borcludur. Yeni hakimiyyətə can atan ideoloqlar Azərbaycan milli xüsusiyyətlərini, feo-dal əxlaqının müsbət və mənfi cəhətlərini yaşatdıqlarını nəzərə heç vaxt almamışlar. Təəssüf ki, nasırımızın in-qilabçı qəhrəmanlarında belə bir xətt yada düşməmişdir. Amma bu, ciddi qınaq mövzusu deyil: onlar (obrazlar) ca-lişırlar ki, mövcud quruluşu dağlışınlar, yuxarıda Lenin partiyası durur və ideal cəmiyyət bərqrər olacaqdır. Lakin bunlar o mənada utopiya oldu ki, Sovet ideologiyası Azər-baycanın say-seçmə ziyanlarını məhv etdi, dilini əlindən aldı, torpağını sual altına qoydu... Və bizim həmən inqilab-çılar başa düşmədilər ki, İngilab hələ hər şəyə cavabdeh-lik daşımıır, burada feodal əxlaqının təmizlənməsindən başlamaq lazımdır (Sovet sistemi bunu biz müsəlmanlara şüurlu şəkildə imkan vermədi). Bəlliidir ki, feodal əxlaqi ta-rixi özünəxaslıq əxlaqi qiymət trafaretini (üslunu) yarat-mışdır. Bu isə tipik situasiyalarda, qarşılıqlı münasibətlər-də insan davranışının ümumi "ölçüsü" kimi özünü göstərir. Əxlaqi qiymətin ümumi trafareti daxili iyerarxikdir, insan-ların davranış hüququ və vəzifələrinin qeyri-bərabərliyini istəyir. Mərdanlar, feodal əxlaqi əhatəsində böyükən belə gənclər göründülər ki, sinfi kodeksleri feodal əxlaqının zid-diyyətli olmasına baxmayaraq, bütöv bir sistemində birləş-dirən bu qiymət düsturunun özü mübarizə meydanına çev-rilirdi: hər bir varlı, yüksək silkə məxsus adam öz məqsə-dini güdürdü, narazı kəndlilərə min bir əzab verirdi, yersiz danlayırdı, itaətə çağırırdı. Haşıya çıxaq ki, Sovet ideolo-giyası, elə bizim yazıçılarımız və alımlarımız də feodalları daima əzazıl, hüquqtapdalayan, kəndliləri, onlara xidmət edənləri yaziq, boynubükük qələmə vermişlər. Tamamilə haqsızlıq addımdır-qıymətdir. Feodallar: bəy, xan, varlı tə-bəqələr tabeliyindəkilərə yüksək sosial-mənəvi münasibət

bəsləmişlər, uşaqları məktəbə getmişdir, eyni süfrədə əyləşmişlər. Sovet qondarma rejiminin təbliği və təşviqiydi. Sonralar 30-cu illərdəki millətimizin ən seçmə oğulları: söz adamları, alımları, sənətkarları, dövlət xadimləri məhz həmən "alçaldılmışların", "təhqir olunmuşların" övladları deyildimi?! Mir Cəlalda belə bir ince seçmə vardır; Mərdan, hətta bəy, xan-varlı oğlunu kötəkləyir də. Mərdanın şəhərə gəlməsində sadəcə bundan bir bədii priyom-vasitə kimi istifadə edir. Kəndlərimizdə dünyanın gedişini başa düşən, müsbət, bəşəri xüsusiyyətlərə və keyfiyyətlərə malik Mərdan sonralar püxtələşəndə, ictimai savada yiyələnəndə dövlət quruluşunun, sisteminin öz mahiyyətini az-çox kəsdirirdi. Mərdanı inqilabçı gözündə qiymətləndirənlərlə tamamilə razılaşdırıram o mənada: o, tək böyüməmişdir, ictimai əhatədə olmuşdur, ailə tərbiyəsi almışdır, gedıştan xəbərdardır və digər amillər. Onun böyüdüyü, tərbiyə aldığı bütöv bir dövr XIX əsrə- III dövrə (buna qədər: islam-a qədərki<sup>36</sup> I və islamdan sonrakı II dövrə- orta əsrlər) təsadüf edir. Rusyanın Azərbaycanı istilası. Bu dövrdən yanzalar belə fikri əsas götürürülər ki, XIX əsrin sonralarına doğru Azərbaycanda maarif, mədəniyyət inkişaf edir, ziyanlılar nəslə yetişirdi. Çar Rusiyasından Azərbaycana sürügünlər edilir, vəzifə borcu ilə bağlı çinovniklər gəlir, digər tərəfdən, Rusiyada təhsil alanların, qulluq edənlerin sayı artırdı... Xalqın həyat tərzi, düşüncə və təfəkküründə, adət-ənənələrində böyük dəyişiliklər baş verdi. Məsələyə düzgün yanaşır professor Ramiz Əliyev. Bax, məsələ də böyük dəyişiliklərdən" ibarətdir. Təəssüf ki, bizim yox, rusların xeyrinə. İslama və islamdan sonrakı dövrlərdə azər -

36. Əliyev Ramiz. Şəxsiyyət və onun formallaşma-sının etno-psixoloji əsasları, B. 2000. səh. 81-82.

baycanlılar heç vədə şaxtada donana, acmış uşağa və s. laqeydlik göstərməmişlər. Bu, bəzi səbəblərlə şərtlənirdi. Birincisi, soy-kökümüzdə istiqanlılıq əbədiyydi, mərhəmətə aşınə idik. İkinci, sərvətə, əclatlığa meylimiz xalqını, torpağını satmaqla olmamışdır. Üçüncü, idarəcilik sisteminde funksionerlərimiz şəxsi ambisiyalara cəsəret göstərməmişdir. Və digərləri. Lakin rusların işğalından sonra islamiyyətə qadağa da məhz siyasi baxımdan qoyuldu ki, biz ümumi bəşəri keyfiyyətlərimizdən uzaqlaşaq: manqurlaşaq, nadanlaşaq, simasızlaşaq, doğmalarımıza ümumi-xalq, dövlət mənafeyini qurban verək. Və digərləri. Bizə elə bir şərait yaradıldı ki, professor Əkbər Bayramovun dediyi kimi: "Hər bir xalq və ya etnos özünü düzgün dərk edib qiymətləndirmək və tərəqqiye nail olmaq üçün yalnız özünün sosial-iqtisadi tarixi keçmişinə deyil, həm də öz psixoloji keçmişinə dərindən bələd olmalıdır"<sup>37</sup>.

Maraqlıdır, hətta sovet əxlaq nəzəriyyəcileri etiraf edirlər ki, feodal səxavətliliyi ifratlılıq, lovğalıq kimi pislənilir, qonaqpərvərliyin sosial-silki adətə uyğun gələn əxlaqi tələbi ailə-qohumluq və dostluq münasibətlərində sıxışdırılır, cəmiyyətdə əvvəlk rolunu itirir. Burjua əxlaqının şəhərdən kənda keçidi tədriciydi, gəliş-gedişin artmasıydı, hətta xaricilərin ayaq açmasıydı. Ona görə də burjuaziyanın mütləq tələblərindən istifadə etməklə, "atalar-oğullar" əxlaqına el atıldı, ikincilər birinciləri bəyanmədilər, üz-üzə gəldilər, heç nəyi xoşlamadılar və ideal qurulus sorağında şəhərlərə üz tutdular. Bunlardan biri də Mərdandır. O, gəncliyə məxsus çılgınlıqla ilk "cinayətinin" bünövrəsini qoymalı olur, zindana düşür. Deyir, insan hər şeyin qədrini çətinli-

37. Bayramov Ə. S. Etnik psixologiya məsələləri. Bakı. 1996. səh-205.

yə düşəndə və azadlığını itirəndə dərk edir. Mərdan da müstəsna deyil: "Mərdan fiziki azadlığını da itirəndən, dustaqlı olandan sonra həyatın acılarını daha dərindən duydurdu. O, uğrunda mübarizə etdiyi insan üçün hətta ən zəruri, ibtidai arzular yolunda nələr çəkməli olduğunu, ən adı istəklərinin ən böyük qiymətə malik olacağını indi-indi anlamağa başlayırdı. O, iztirablar, əzablar çəkən qəlbinin əksini soyuq zindanın daş divarlarından görürdü. O, meyvə kimi yumşaq kəndli qəlbinin həmin bu iztirab və çətinliklərdə bərkiyib polada dönmək üzrə olduğunu aşkar gördü, bunun zərurətini də duyurdu". Belə bir romantik özünə-qayıdış Mərdanın qarşısında xeyli problemlər, çətinliklər qoyacaqdı. O, hələlik məncə, ruhən özünü Çernişevskinin Raxmetovu kimi mübarizəyə hazırlayır. Şübhesiz, mövcud gerçəklilik fərdi çox zaman elə situasiyalarla üzləşdirir-o şəxs məsuliyyəti, riski üzərinə götürərək, öz davranışın xəttini müstəqil seçir. Bu, həm də gələcək uğursuzluğa uğramaq qorxusudur. O, bu "uğursuz qorxu"dan xilas edilir. İlk növbədə "hərki-hərkilik, zorluqla iş aparan, çox vaxt sər-xoş olan idarə məmurları ilə". Maraqlıdır yazıçı qənaəti.

Biz əsərin "müasirliyindən" sovet sosialist realizmi prinsipindən qiymət verməyə alışmışdıq. Həqiqət bir də ondadır- bu günümüzlə, ola bilsin 50-100 illə ölçülün -müqayisələr, paralellər görməliyik, axtarmamalıyıq. Mir Cəlalın böyüklüyü, "Bir gəncin manifesti" romanının ölməzliyi üçün bu bir cümlə xeyli əsas verir: Qarşısının tezliklə alınması ümidiylə deyərdim ki, bu gün Mərdanı çağırmağın asan üsuluna el atan burjua-kapitalist əxlaqına malik o məmurların bəzi nəvə-nəticələri azad, demokratik cəmiyyətimizi əyməkdədir, ləkələməkdədir, çökdürmək xülyasındadırlar. Mən Mir Cəlalın bu reprikasını təsadüfən işlətmədiyinə aydınlıq getirməyə çalışacağam! Yazıcı çox son-

ralar belə yanaşmada yanılmadığını əsərlərində sübuta yetirmişdir. Belə ki, tarixən formallaşmış əsas keyfiyyətlər (xüsusiyyətlər) dəyişmir, ta o vaxta qədər hər nəsil mənfi emosiyalardan əyani olaraq, haqq -ədaləti yaşayaraq uzaqlaşır; idarə olunmasında ayrı-seçgiliyi, bərabərliyi görür, duyur, hər bir idarəcilik, rəhbərlik prinsipi fərdi əhval-ruhiyyəyə əsaslanmamalıdır, köhnəni tam inkar etməməli və onun yaxşı cəhətlərini, varisiyini gözləməlidir. Feodal əxlaqını mütləq qəbul edəndə yalnız geriye yuvarlanmasıqla öyünməyə dəyər. Sürətin, sıçrayışın sosial-siyasi və əxlaqi-mədəni faktorlarını kənara tullamamalı, fransız psixoloqu Lebon Qustavin yazdığı kimi: ilk baxışda elə görünür, xarakter sabitlikləri daha çox dəyişsizliklilə nəzərə çarpır, həqiqətən də tarixən bəzən belə düşünməyə əsas verir ki, xalqların ürəyi vaxtaşırı çox sürətli, əsaslı dəyişikliyə uğrayır. Bizə elə gəlir ki, Kromvel dövrü ingilisinin xarakterlə müasir ingilisin xarakteri arasında böyük fərq vardır... Əsas əlamətlər hər yeni násilda üzə çıxmaga can atır və psixi orqanizmlər də növün anatomik əlamətləri kimi dəyişməz xüsusiyyətlərə malikdir. Amma o, asanlıqla dəyişən ikinci dərəcəli xüsusiyyətləri də istisna etmir. Məhz bu xüsusiyyətlər də asanlıqla etraf mühiti, şəraiti, tərbiyəni və digər müxtəlif faktorları dəyişdirə bilər.

Mərdanı xilas edən o məmurlar əslində xeyirxah işə el atmışlar; cəmiyyəti dəyişdirəcək hərəkata qoşulmuş bir gənci xilas etmişlər. Bizim "hər kim-hər kimi" məmurlarımız fəsadlı işlərə rəvəç vermişlər; onlarda- müasirlərimizdə seçdiyimiz yolu-kapitalist gerçəkləyi o məmuru elə vəziyyətə salmış ki, nə xalq, millət, dövlət məsuliyyətini öz üzərinə götürmüş, nə də fəzilətli davranış seçiminə yiaya-lanmışdır. Gizlətməyə hacət də görmürəm ki, belə "inteqrasiyalı əxlaq" çox vaxt riyakarlışa, ikiüzlülüyə meyllidir,

"pullar iy vermir"- həmin əxlaqın (davranışın) daxili, iç saxtalığını aşkarlayan ən səciyyəvi şüardır, niyyətdir. Bunun qarşısı alınmalıdır və mütəmədiliyə çevrilməməlidir, işgüzar düzüyü, dəyişməz ədaletliliyə üz tutmalıdır, qurulmuş müstəqil, demokratik sistemimizin inkişafına və formalasmasına varlığı ilə səy göstərməlidir. Əgər əxlaqımızın çağdaş durumunda müdafiə etdiyi əsas sərvət, korrupsiya, bunlara yiyələnmək üçün bütün fəsadlara aşına kəsilməkdirsə və bunlar məmurun işgüzar fəaliyyətinin(!) nəticələsi olaraq başlı-başına buraxılmışsa, ideal məqsədə çatmaqdan söz gedə bilməz. Yeni yaranmada hələlik özünü sərbəst aparan bu əxlaq, məmurun davranışını istiqamətini doğruldan xudbin israfçılıq, sərvət yiğimi və sairəni özündə əks etdirən bütöv bir kazustik dəllillər sisteminə qoşular.

Mərdanın apardığı işgəncələrlə dolu bu mübarizənin səfəsini görmək özünə qismət olmadı və yaxşı ki, cəhd etdikləri və nail olduqları yeni cəmiyyət etimadı doğrultmadı. Baxmayaraq, daima tərif kürsüsündən düşmədisə, 70 il-dən sonra ümumiyyətlə siyasi sistemlər səhnəsindən biabarcasına düşdü..

Mərdanı biz sərt adam kimi görmürük və bu xarakteri onu özünəqədərki o inqilabçı obrazlardan fərqləndirir. On-da kəndə bağlılıq, xəyalpərvərlik güclüdür, görünür bu, iki cəhatlə: hələ şəhərə yovuşmaması və ana-qardaş məhəbbətinin gücü ilə bağlıdır. Bununla Mərdan sxematik, quru, stixi obrazdan çıxır. O, yola düşür və yol boyu düşünür: "Mərdan getdikcə başını qaldırıb üfüqə, qaranlıq havaya baxırdı, gecə keçdiyini görüb, daha da addımlarını geniş atırdı. Mərdan susamışdı. Lakin qəsdən su içmirdi. Kəndi, anasını qardaşını düşünüb, bir neçə saatdan sonrakı sevincli görüşü xəyalına getirir, atəşini unudur, gülümseyir-di: "Anam indii evdə yatır, bəlkə də fikir -xəyaldan gözünə

yuxu getmir. Bəlkə də mənim yolumu gözləyir". Birdən yadına düşdü ki, Bahar kənddə deyil, o, Baharı qonşu kəndə nökər verdiklərini neçə ay bundan qabaq eşitmişdir".

Mərdan saf gəncdir və Mir Cəlal doğru olaraq oxucuya təqdim edir ki, inqilabının mütləq sərt, yeri gələndə kobud, qırmızı qana meyilliliyi və s. vacib deyil. İngilabda ölüm, məhv etmək halları aparıcıdır. Tarixdən bəlliidir. Və tarix də sübuta yetirdi. Sovet inqilabçıları hakimiyətə gəldikdən sonra "kırmızı terror", küçədə güllələməyə, edam etməyə güclü üstünlük verdilər. Lenin-Stalin rejiminin praktik inkası isə hələ qabaqdadır. Mən bu nəzərdən Mərdan obrazını ədəbiyyatda orijinal obraz hesab edirəm.

Budur, Mərdan kövrək aləmini kövrək və isti təbiətli kəndə gətirir: "Mərdan bu xəyallardan daha da təsirlənirdi, sanki kənddən çıxanda kədər və iztirabdan çırpınan, indi isə həyəcandan döyünen qəlbini büllür kimi pak və şəffaf qəlbini hamıya, ən-əvvəl anasına və qardaşına göstərmək istəyirdi. Sanki yaxın gələcəyin parlaq ümidiylə dolu qəlb bi onu kəndə, ailəyə gətirdiyi ən əziz sovgat idi".

Ona təselli veren qarşidakı xoşbəxt gələcəkdir, inqilabın nəticəsidir. Odur, ayaqları doğma yurduna tələsir: doğma evi, anasını, qardaşını görəcək, şəhərə daha ürəklə, arxayınlıqla qayıdacaq. Nəhayət, Mərdan həyətin çəpərini aşır, ürəyi çırpınır. Gözlərinə inanmaq istəmir: uzun qovaq ağacı yoxdur, Evin damı çöküb, o uşaqlıq xatirələri də belələcə məhv olub; deməli, anası da, uşaq da yoxdur. Gelişinin peşimanlığını çəkir: "Ata xanimanının, güməna gəldiyi yeganə məhrəm ailə ocağının belə dağıldığını, bərabəd edildiyini gözü ilə görmək ona ölümənən betə idi. Onun duyğuları da fikri kimi dommuşdu"

Hamımızın başına gələ biləcək bu mənzərə, hadisə oxucunu da kədərləndirir və bu hadisənin nə zamana, nə

də içtimai münasibətə ehtiyacı var. Uşaqlığın, yeniyetməliyin məhv olunan görünümü. Mir Cəlal sanki sosial-siyasi məsələni mənəvi -əxlaqi müstəviyə keçirir. Söhbət bir ailənin uçuldulmuş evindən, söndürülmiş ocağından gedir. Mərdana, ailəsinə mühitin "mükafatı". O, bu mənzərədən iztirablanır, ötenlərə qayıdır. Nədir bu evin, bu sahibənin günahı? Məgər onlar eyni dindən, eyni millətdən deyillər? Mərdan açıq damın divarına baxır, qəzəbindən dodoqlarını gəmirir, başından ağrı qopur. Sesini içinde boğur. Yaziçı isti təsvir ilə ibrətli mənzərə yaradır: "Narin qış yağışı səpirdi, gecə məzar sükutu ilə yatırıldı. Mərdan uçmuş evlərinin qabağında kölgə kimi tərpəşirdi. O, hara gedə bilərdi? Kənddən qaçaq düşmüş adam, evi dağılmış adam üçün gedəsi hara var? Onu kim qəbul edər?"

Bu düşüncədə iki əxlaqla, sosial yanaşma ilə qarşılaşdırır yazıçı. Birisi bir kənd sakininin evinin yandırılması: nə olsun ki, sahibi yoxdur, yaxud hansısa günahı etmişdir. Məgər belə olanda varlığa əl atırlar? Obirisə, evdən baş götürüb getmiş ev sahibinə qarşı haqsızlıq, vəhşilik. Bu və ya başqa yönündə Mərdan bunları etiraf edir-təsəlli naminə. Lakin bütün əxlaq qaydalarında belə şey yolverilməzdir! Mərdan özü hiss etmədən "inqilabi əxlaq"ın axarına düşür. Hələlikse bu xofu humanist planda qavrayır.

Romanda Mərdan şəhərlə kənd arasında bir əlaqəci rolunu oynamayaqla, şüuru mühitdə inkişaf etdikcə maarifçilik funksiyasının daşıyıcısına çevirilir. Partiyanın tapşırıqlarını yerinə yetirir. Mərdan baxmayaraq kənddə böyümüştür, lakin o, "yaşından və mühitindən" irəli getmiş fəhlə obrazıdır. Ağılı, fədakar, qorxmaz bir gəncdir, sözünü bəzən "qoruya" bilmir; bununla müəllif belə bir nüansa toxunur ki, kəndimizdə heç də hamı kütlə psixologiyasına malik deyil. İctimai-siyasi vəziyyətin bulaşmasından xəber-

dardır. Mərdanın belə düşüncəsi vağzalda olarkən şahın gəlişiyə bağlı qarmaqarışıqdə nisbətən açılır. Burada hökumət adamları da, şikayətçilər də, xəfiyyələr də vardır.

Bir epizoda diqqət yetirək:

"Kecəpapaq başqalarına macal vermedi:

– Nə barədə olacaq, görmüsən İran camaati əl-ayaq altda tərk olur? Görmüsən yetim-yesir arada-bərədə qırıllır. Bize çare eləsin. Şahımızdır. Nə öz yerimzdə bize gün verir, nə də qurbətdə yaxamızdan əl çəkirlər. Toyuğa qiyəmət verirlər, iranlıya yox"... Ardını yazmadığımız bu epi-zodda yazıçı bəzi mətləbələrə toxunmuşdur. Birincisi, İran şah üsul-idarəsinin qeyri-insani, həqarət səpən rejimidir. Şah sülaləsi uzun illər İran xalqını mənən, mədəniyyətcən, təhsilcən və s. parametirlərdə öldürmişdir. Əslində İran xalqı deyəndə azərbaycanlılardır əhalinin 70-80 faizi. Məntiqlə səfələt bizim payımıza düşür. Həmən rejim təəssüf ki, indi də hökm sürməkdədir. İkinci, dövlət başçısının öz xalqına, vətəndaşlarına laqeydliyidir, yuxarıdan aşağı baxmasıdır. Qəribədir, Şərq despotizmində bu proses daima mövcud olmuşdur, bu gün də istisna deyil. Bir qədər dərinə gedək, tarixən varislik məsələsinə qayıdaq. Şərq hakimiyyətində mənəviyyat sosial-iqtisadi münasibətlərin xarakterilə şərtlənmişdir, yəni keyfiyyət baxımından müxtəlif (növ) münasibətlər əxlaqın yeni tiplərin yaylanmasına imkan vermişdir. Müxtəlif ictimai-siyasi formasiyalarda (ukladılarda) əxlaq sistemləri parçalanmışdır, qüvvədə qalmışdır. Ona görə də cəmiyyətə lazımlı olan şəxsiyyətlər də tipoloji baxımından sosial münasibətlərin xarakterilə ölçülmüşdür. Marksın dediyi şəkildə: insanın mahiyyəti ayrıca fərdə xas mücərrədlik deyil, həqiqətdə o, bütün ictimai münasibətlərin məcmuudur.

Mir Cəlal İran mühitindən valideynləri vasitəsilə xəbər-

dar idi, şah rejimi de sərhəddini adlamışdı. Bir vətəndaş kimi onu ağırdırdı; ona görə də romanda belə bir mühüm məsələni nəzərdən qaçırılmamışdır. İrlandakılar da bizim soydaşlarımızdır və olaraq qalırlar.

Sosial münasibətlərə:<sup>38</sup> "İranda xanın, ərbabın əlindən baş götürüb burası qəcmışaq" - etirazı diqqətsiz keçinməməlidir və əxlaqın az qala mənfi mənada mütləqliyini maddiləşdirsin. Karl Marks məhz dünya tarixində sosial-iqtisadi və mənəvi münasibətlərin dörd böyük tipini<sup>39</sup> fərqləndirmişdir. Bizi ikinci tip maraqlandırır ki, bu məsələdə şəxsi asılılıq, birbaşa hakimliklə məhkumluq münasibətləridir. Bu asılılıq daha sadə və amansız formada bir fərdin başqa fərdin, yaxud digər fəndlərin mülkiyyəti olduğu şəraitdə təzahür edir. Quldarlıqdan keçidin müstəvisində feodalizm formasıyasında şəxsi asılılıq münasibətləri ilk önce təhkimciliyidə möhkəmləndi... Əsərə gəldikdə, belə bir mürtəce rejim o halda və o vaxt devrile bilər-xalq bir yumruq həlində birləşməli, öz hüquqlarını bərpa etməlidir. Bu günü İran rejimi əyani sübutdur ki, yazıcının toxunduğu məsələ həllini tapmamışdır. Mərdanın mübarizəsi yaşıdığı Azərbaycanda mövcud rejimin inqilab yolu ilə əvəzlənməsidir. Mərdanın: "Əncamı gərək camaat özü çəksin" - deməsi təsadüfi səslənmir. Və onun fikri keçəpapağının etirazı ilə üst-üstə düşür. Deməli, iranlılar da artıq şah rejimindən bezmişlər; onun: "Necə nə deyəcək, şahlar rəsiyyətin halına qalsın. Bir-iki yüz təmən fağır-füqəraya kömək verə bilməz? Başbələn pulunu paylaya bilməz?" sözləri romana təsadüfi gətirilməmişdir. Mərdan söhbətə daha radikal-si-

38. Marks K. və Engels F. Əsərləri (rusca), III cild.

39. Marks K. və Engels F. Əsərləri (rusca), I cild və XX III cild, sah. 99-108.

yasi baxımdan qosular: "Elə sizi xana tapşırıb ki, eviniz yixilib da! İş sizin özünüzdədir, qardaş! El gücü, sel gücü. Siz istəsəniz xanın da, konsulun da öhdəsindən gələrsiniz".

"Bir gəncin manifesti" romanının poetikasında idarəetmədə fərd- kütłə -qanun üçlüyünün bir-birinə münasibəti qırmızı xətlə keçir. Mir Cəlal müdrik yaşında bu əsəri yazmışdı, əqli müdriklik vardı onda. Sovet hökuməti təxminən iyirmi lie yaxın stajında olsa da, dövlətin idarəetmə rejimi, rəhbər məmurların xalqa, ziyalılara münasibətində ədalet-sizlik çox idi və repressiya maşını işləməkdə idi. Söhbət isə müsavat dövrünü, iyirminci illəri eks etdirirdi. Daha doğrusu, atalar sözündəki kimi: "Qızım sənə deyirəm, gəlinim eşitsin".

Yazıcı Mərdan obrazında rejimi sökmək üçün çalışan bir fəhləni təsvir edir və feodal-burjuə əxlaqının hökmranlığının başqa forma və məzmunda davam etdiyini göstərir. Və bir mühüm sualı qoymamışdır (qoymaq da absurd) : biz azərbaycanlıların içərisində çıxan məmurlar, hökumət nümayəndələri bəşəri- humanist əxlaqla idarə etmək prinsipinə yiylənəcəklərmi?" Bu sual-teziz Mir Cəlalin nəsrindən Qırmızı xətlə keçmişdir. Sanki mərhum yazıçı-vətəndaş gələcəkdə doğulacaq və formalasacaq belə tiplərdən narahat idi! Mərdanın, çağdaş məmər-tiplərin varisinin sözləri: "Hökumət məmurlarının hərəsi bir oturuma bir quzu şışə çəkir, nə sahibini, nə də qiymətini soruşurlar. Xırmandan döyülməmiş dərz aparırlar. Bostandan yetişməmiş məhsulu yiğidirirlər. Evlərə hücum çəkib talan edirlər. Hökumət adamları məmurdan çox əlinə fırsat keçmiş quldurları andırır "

Cəmiyyətin siyasi-əxlaqi iflasının başlıca səbəbi təhsil kontekstində şəxsiyyət naqışlığı, fərdiyyətçilik, hökmranlıq

hissi və sair amillərdir. O siyasi- -dövlət sistemində bu məsələlər diqqət mərkəzindədir- sivil prosesləri tez mənimsəyir. Romanda Mərdanın timsalında hökm süren sa-vadsızlığa etiraz, əhalinin oxumasına şəraitin yaradılması qoyulmuşdur. Çar üsul-idarəsi bunları nəzəre almırısa, bəlkə də bilərəkdən əhalinin, xüsusilə, azerbaycanlıların sa-vadsızlığına naildirse - hakimiyyət özünü qorumağı bacarır.

Məlumdur ki, əxlaq ictimai inkişafın gedişini sürətləndirmək və ləngitmək imkanına malikdir. Ona görə də elə etmək lazımlı gəlir ki, qabaqcıl, ədalətli mənəviyyat yeni nə-sildə aşılsın, elə sosal qüvvələr formalaşın-cəmiyyəti irəli aparmaq qabiliyyətni bürüzə versin. Və belə bir əhval-ruhiyyəni təhsilin mahiyyətinə hopdursun. Belə olanda əx-laqın daha faydalı bir cəhəti -şəxsiyyətin tarixi fəallığının, sosial potensialının bərqərarlığı mümkünləşir. Yazuçı dövrün, XX əsrin başlanğıcını, ictimai-mənəvi mühitində so-sialist inqilabının qələbəsinə hazırlığın təsvirində məqsədi heç də onda axtarmamalıq ki, hər şey ideal olacaqdır. Təessüf ki, belə bir mövzulu romanımızı ədəbiyyatşü-naslarımız "sovət gercəkliyinin" iflasına bağlamaqdadırlar. Ona görə də o əsərləri arxivə yola salmaq iddiasındadır-lar. "Bir gəncin manifesti"ndən konkret olaraq danışırıqsa, məqsəd maarifçilik kontekstində şəxsiyyət yetişdirməklə onun əxlaqi hayatının mündəricəsi, cəmiyyətin taleyindən ayrılmazlığı, xalqın içindən çıxan məmurların idarəetmə obyektivliyi, talançılıqdan əzaqlığı və qeyri-fərdiyyətçiliyi məsələlərinə münasibətdir.

M. Cəlala Marksın bir tezisi bəlli olmaya bilməzdi: "İnsanlar şəraiti nə dərecədə yaradırlarsa, şərait də adamları o dərecədə yaradır". Romanda müəllifi inqilabi əhvalda hallandırmaq səhv-nəticədir və əxlaq daxili səbəblərdən

törəyen inkişafın bir mühüm xüsusiyyətidir; bu isə o de-mekdir: insan istər inqilabçı, istərsə təkamülçü olsun-onun amali, fəaliyyəti yenilməz sövqedici təkanı özündə əks etdirir. Mərdanlar, digər təkamülçülər və sair təbəqə-lərin nümayəndələri böyük siyasi-əxlaqi məktəbi keçmə-dikləri üçün on illərlə Azərbaycan dövlətçiliyində büdrəmə-ləri: ideoloji sapmalar, amiranəlik, taktiki icralar, məmür özbaşınalıqları varislik prinsiplərinə tabe olmuşdur. Mir Cəlal bir vətəndaş qeyrietiyle romanında sətiraltı şəklində olsa da demişdir. Əgər bu gün yazıcının uzaqgörənliyi özünü diqtə edirsə - nəsrin poetikasına belə bir nəzərdən qiymət verməliyik. Əgər oxuyuruqsa; "Gimnaziyadan qayıdan tacir uşaqlarını oğurlayırlar. Atasından filən qədər pul almamış qaytarırlar. Ev yarmaq, yol kəsmək adət ol-müşdur...Oğurluq şeyler həftə -bazarında açıq-aşkar satılır. Malının başını tuta bilərsən, amma kimə nə söz demək olar? Ancaq canından keçənlər dillənə bilər. Bu hansı icti-mai-mənəvi-sosial əxlaqdır. Davranışda subyektiv - şəxsi cəhətin şəksiz azadılması onun aciz rəsmiyətə çevrilə-sidir. Bu gün bu fəsadlı, mənfi əxlaq yenidən baş qaldır-mışdır. Roman, bədii əsər öncə, tərbiyədici mənbədir və dünya ədəbiyyatının ölməz nümunələri bu cəhətiylə fəxr etməkdədir. Məmurlarımız sərbəst, qorxusuz cəmiyyətdə özlərinin davranışını stimullaşdırmış, dövlətin, xalqın sərvətini talamaqdadırlar və "yeni inhisarçı" anlayışını dövriy-yə buraxmışlar. Xalq belə bir fakt qarşısında qalmaqdır. Sosial münasibət-hərdən irəli gələn sərvət toplamaq hissi məmurlar tərəfindən şəxsi əmlakı kimi qavranılır. Tə-bəqələşməni onlar yaradırlar və belə bir qeyri-qanuni ya-naşmanın nisbi reallığı cəmiyyətin bütövlükdə siyasi əxla-qına mənfi təsir göstərir. Romanda oxuyuruq: "Hökumət adamları illərdən bəri acımış, quduzlaşmış canavarlar kimi

əhalinin qanına susamışlar. Zəhmət adamlarının malı, canı hər an təhlükədədir. XX əsrden başlanan bu dərəbərliyin necə, nə ilə nəticələnəcəyinin çarəsini bilənlər hanı?..

Romanda yaziçi siyasi prosesləri, Mərdanı mübarizə meydanında təsvir etsə də, insan məhəbbətini, ana-bala hərərətinin müqəddəsliyini yaddan çıxarmamışdır. Sona Mərdanın, eləca də Baharin sorağındadır, Mərdan da anasına oxşayır. Sona arvad şəhərə gəlir, Yəhyagilde toxtarır. Mərdan kənddə anasını görə bilmir, ona xərçlik qoyur. Lakin anaya oğlu lazımlı idi, görüşsün, sinesinə sixsın, Bahar haqqında məlumat alınsın. Ümidlər boşça çıxır, məcburiyyət qarşısında Mərdana məktub yazır. Sadə və təsirlidir, ibratlıdır: "ürəyimin bəndi, gözümün işığı, oğlum Mərdan"la başlanır məktub. Və başına gətirilən əhvalatları nəql edir. Bahardan soraq istəyir ana. Guya vağzalda görən olub, bu da inandırıcı çıxmır. Ana Baharin ölümündən xəbərsizdir, ümidiyi itirməmişdir: "Oğlum Mərdan! Yaz görüm Bahar haradadır. Bir sənə ümidim var. Deyirəm bəlkə bir xəbər bilirsən. Ya bəlkə öyrənəsən? Bu kağız sənə çatan kimi yaz". Lakin ana intizarı əbəsmiş.

Sona arvadı kənd daha özünə çəkmir, kimi qalmış ki! Bunu duyan Yəhya kişi Sonaya şəhərdə qalmağa və xəstəxanada işləməyə nail olur. Belə bir mühit Sona arvada maraqlı görünür. Qadın heç vaxt güman etməzdə ki, yaşadığı kəndin lap on-on iki verstliyindəcə, fabrikler yanında, balaca hasarlı həyətlərdə belə yrəkli-ciyerli adamlar yaşayır və neçə-necə tədbirlər görülür. Sona arvad həssas qadın kimi, zəmanənin dəyişdiyini, əvvəlki məcrasından çıxdığını hiss edir: "Sona göründü ki, bu böyük yolda Yəhyanın yoldaşları çoxdur. O, Bakıya adam göndərir, Tiflisdən xəbər tutur, gecə vaxtı kəndlərdən gələn atını qəbul edib, həmin saat yola salır "

Sona artıq oyanmış, ətrafındakı igidləri görmüş, qürurlanmışdır ki, oğlu da onların arasındadır. Sosialist inqilabı labüddür, əsərin sonuna doğru onun səsi eşidilir. Tarixdən məlumdur ki, XX əsr inqilablar, azadlıq hərəkatları, sarsıntılar və sairlə dolu bir dövrdür. İnsanlar daha əvvəlki qayda ilə yaşamaq istəmirlər və düzümsüzlik göstərilər. Onlara elə gəlir- yeni sistem hər şeyi yoluna qoyacaqdır, söz sənətkarları da həmçinin. İngilab- şübhəsiz dəyişdirici hadisə yeni əxlaqın yaranmasına səbəb olacaqdır. Mir Cəlal da istisnalıq yaratmadı. İngilab özü ilə yenilik getirmeli, insanın əxlaqına da inqilab zəminində baxılmalıdır. Bu, eyni zamanda bədii ədəbiyyatın tərbiyəvi funksiyasıdır. Etikanın da vurğulduğu kimi: zəhmətkeşlərin inqilabi əhval-ruhiyəsini əxlaqi xaosu və tənəzzül, geriləmə müstəvisidə qiymətləndirmə də vaxtile mövcud olmuşdur və marksistlər bunu yaxına belə buraxmamışlar. Burjua nəzəriyyəcilərinin fikrincə, sosial tərəqqidə inqilabi əxlaqın yerini, rolu nu başa düşmüşlər. İngilablar zamanında xalqın tarixi gedisəti daxil etdiyi məqsədlər, ideallar, yeni əxlaqi normalar və qaydalar, ovqatlar və ehtiraslar, insan intiqamını təbiətin təzahürü kimi səciyyələndirmişlər. Təsadüfi deyildi ki, Sovet hakimiyyətinin ilk şeurlarından biri də "Həyatda, məişətdə inqilab" idi və dahi Cəfər Cabbarlıya da bu çağırış xoş gəlmışdı. Cəmiyyətin, insanların əxlaqi cəhətdən yeniləşdirilməsi pis niyyət deyildi və sosialist inqilabı öz növbəsində adamların fəaliyyətinin yeni çalarlarını, sərvətlərini və s. aşkarla çıxarmağı, onların firavan, ədalətli, fərəhli və s. harmonik şəxsiyyətlər yetişdirməyi vəd etmişdi. Mərdanlar, Yəhyalar, Sonalar və başqalarının da mübarizəsi bunların bərqərarlığı idi. Qeyd edək ki, belə qayəli romanlara, povestlərə "sosialist inqilabından danışır" möhürünu vurmaq səhvdir, söhbət inqilabdan gedirse, şübhə-

siz, yeni əxlaqın yaranması yolunu tutar, zaman-zaman həmən mənəvi-əxlaqi keyfiyyətlər müsbət müstəvidə mütləqləşdirilər, cəmiyyətdə müdafiəsini tapar. İngilab qələbə çaldı və "əxlaqılık" normaları xalqın əsrlərlə yaratdığı təbiiyəti və mədəniyyət dəyərlərini məhv etdi, dağıtdı. Öncə, İslam əxlaqını hədəfə aldı. O, cəmiyyətin və şəxsiyyətin daha yüksək əxlaqi inkişaf toxumlarını cürcərməyə qoymadı.

Mərdanlar və Yəhyalar inqilabı görürler, lakin onun nəticələrindən xəbərsizdilər. On illər də elə bir böyük rəqəm deyil yeni cəmiyyətin humanist formallaşmasında. Bağırın cibində Leninin şəkli aşkarları. Lenini şüurlu olaraq rus şovinizmi ideallaşdırır, bəşəriyyətin xilaskarı nəzərində qələmə verirlər. O, guya qərərsiz adamdır. İdeoloqdur: romanda oxuyuruq: "Lenini tanıyanlar isə qəflətən oyanan xalqın qaynar məhəbbətini alqışlayır, camaati başlarına yiğirdilər. Yüzlərlə barmaq basmalı kağızlar yazılırdı: "Yoldaş Lenin! Biz sizi istəyirik! Amandı, bizə kömək... biz də rus qardaşlarımızın köməyilə zülmdən, zəncirlərdən qurtulmaq istəyirik! Ümidimiz, pənahımız Sizsiniz, ey Qərbin və Şərqi xilaskarları..."

Biz inqilab ərefəsində səslənən bu devizin səmimiyyinə 70 il inanmışıq. Mir Cəlal da təxminən əlli il etibarını itirmədi. Sosialist inqilabının və onun həyata keçirdiyi yeniyən əxlaq Leninin gizlində Azərbaycana qarşı, Şaumyanın fitvası ile həyata keçirdiyi qırğınlarla, talanlarla yekunlaşdı. Azərbaycanın milli sərvəti daşındı, rus torpaqlarını neft qorudu. "Yeni əxlaq"ı inqilabçılar görə bilməzdilər və dərk etməzdilər ki, insani münasibətlərin, inqilabın dəyişdirmək və təkmilləşdirmək gücü davam etməli, müsəlman xalqlarının "torbasını" tikməyə nail olmalıdır.

Inqilabın aşılılığı əxlaq öz mənfi xüsusiyyətlərini uzun

dövr üçün qoruyub saxlayır. Öz hakimiyyəti naminə guya əxlaqi seçmə aparır, iyrəncliyi üzərindən kənarlaşdırmağa cəhd göstərir. Mübarizədən yaranan əzablar, iztirablar davranışın tərkib hissələrinə çevirilir. Ona görə də 20-30-cu illərdə rusların A.Tolstoy, M.Qorki, M. Şoloxov, N.Ostrovski, D. Furmanov, A. Fadeyev kimi böyük yazıçıları romanlar qələmə almışlar.

Sosial əxlaq insanların davranışında maddileşir. Qurulacaq hökumət itaətkarlıq, qeyri-şüurluluq və s. təlqin etmişdir. Romanda Mərdanın yaralanıb xəstəxanaya düşməsi, burada anası ilə görüşməsi mərhəlesi bu obrazın peşəkar inqilabçı əqidəsinə malikliyinin bariz nümunəsidir. Biz iki Mərdanla qarşılaşıraq. Kənd ürəyinə, ana intizarına tabsız Mərdanla: "Qadın bir də bütün boyu ilə ayağa qalxanda Mərdan nə duydusa dodaqları titrədi...rəngi dəyişdi, başını qaldırmaq istəyəndə yarası göynədi. Qısqırib başını yastığa basdı. Qadın onun qışqırtısına yaxınlaşdı! Yehicə açılan səhər işığında Mərdanın kəlgə kimi cansız sıfatının baxanda ikiəlli dizinə çırpdı: -Mərdan!

- Ana!
- Oğlum!
- Anacan!".

Və inqilabdan azadlıq, bərabərlik, xoşbəxtlik umduğu hökumət: "Üç gun idi ki, Mərdan həkimlərlə deyinirdi. Bunuñ da səbəbi vardi.

O, Bakı fəhlələrinin, qəza, dəmir yol fəhlələrinin, həmkarlar ittifaqının və kəndlilərin ələmə səs salan hərəkatını bilirdi. Son günlərdə Yəhyanın başı çox qarışqıldı. Hətta təşkilata gələn bəzi məlumatı vaxtında Mərdana çatdırın olmurdu.

O, inqilabi döyüslərdə, üsyənlarda, partizan dəstələrində vuruşmaq arzusu ilə yaşayır. Sovet hökumətinin si-

yasatını təbliğ və tətbiq etmək niyyətindədir və birmənalı deyir ki, xalqın içinde işləmek, camaatı başa salmaq, Sovet hökumətinin məqsədlərini zəhmətkeşlərə tez və dürüst çatdırmaq lazımdır.

Mərdan kommunist əxlaqının - ictimai mənafeyin şəxsi mənafedən üstünlüyünü mitinqdə, bəzi adamlarla səhbətlərində ifadə edir. O, inqilabın yaradacağı yeni quruluşa inanır. Xüsusilə, kənddə mədəni-maarifçilik, quruculuq hərəkatının bərqararlığına. Hətta Lenine də: "İnqilab Rusiyani ağ günə çıxarıb. Bize köməyə gələn böyük rus qardaşlarımızdan dərs almaq gərək..." Bu saat Moskvada uşaqları hökumət xərcinə yedirirlər, geyindirirlər, elm oxudurlar. Teatrлara, tamaşaxanalara aparırlar... Bunlara Mərdan ona görə inanır ki, Sovet hökumətinin güclü təbliğatı ucqarlara gəlib çıxmışdı. Bu bolşeviklərin məkrli siyasetiydi: Ucqar ölkələri inqilab yolu ilə istila etmək, o cümlədən Azərbaycanı.

Mərdanı mən töhmətləndirmək istəməzdim, əvvəla o, savada lazımcı yiyələnməmişdi, kortəbi axına qoşulmuşdu, ikincisi, böyük ümidi sorağında idi. Tarix də göstərdi ki, yüksək dünyagörüşlü, siyasi savada malik azərbaycanlı ziyalılarımız da Sovet hökumətinin vədlərinə inanmışdı. Əlbəttə, dövlət kimi ilk mərhələlərində öz misiyasını yerinə yetirdi, bir şərtlə: kommunist əxlaqi vasitəsilə yeni nəslə təsir dairəsinə daxil etdi.

Mərdan arxayındır, hər şeyi vardır Azərbaycanın: Bərəketli torpağımız, durna gözülü sularımız, sənətimiz, peşəmiz, hörmətli camaatımız, əməksevər elimiz. Elmdən, maarifdən isə kasıbıq.- Bu etiraf obyektiv səslənir. Səmərəli istifadə yolu ilə xalq, camaat firavan yaşayır. Elmə, maarifə geldikdə, kəndlərdə savadsızlıq kütləviydi. Və ədalət naminə, Sovet hökuməti ikinci missiyasının öhdə-

sindən gəldi-yuxarıda dediyim yolla -kommunist əxlaqının aşilanması ilə.

İnqilabi işə, onun təbliğinə qoşulur və mübarizəsindən səngimir. Bəs inqilab ilkin mərhələsindən sonra nəyi qarşısına qoyurdu? Sualın cavabından önce "inqilab" doğrudanmı qorxulu idi və bu anlayış güdəzənə nərimizin ən gözəl əsərləri getməkdədir? Inqilab ictimai varlığın ən kəskin, dramatik proseslərini - ziddiyətlərini sürətlə, gərgin çarşışmalar yolu ilə həllinin qoyuluşudur. Əsasən belə formule olunmuşdur. Hər bir inqilab quracağı firavan, azad həyatdan soraq verir, ona mane olan təbəqələri, fərdləri, sinifləri döyüşə çağırır və qələbə çalır. Sonra - digər mərhələdə əxlaqda ümumibəşərilik üçün çalışır, səy göstərir. Inqilab yollarını yalnız Rusiya proletariati hazırlamırı. İnkışaf etmiş kapitalist ölkələri neçə-neçə inqilab görmüşdü, ABŞ, Fransa, İngiltərə və s. ölkələrdə sosializm mövcud idi. Deməli, məsələ inqilabın yaratdığı sistemin necə və hansı istiqamətdə idarə olunmasından gedir. XIX əsrдən başlayaraq üç mövcud əxlaqi sistem: xristian-feodal; burju; proletar sistemləriydi. Və onlar "eyni tarixi inkışafın müxtəlif pillələrini" özlərində eks etdirmişlər.

F.Engels "Anti-During" əsərində bu məsələyə ciddi şəkildə toxunur və yazırı ki, müxtəlif əxlaq sistemlərində olan ümumi cəhət tarix üzərində sinfi və milli fərqlər üzərində əbədi, dəyişməz "əxlaq qanunu" kimi yüksəlmir, üzvi surətdə onların özünəməxsus sinfi məzmuna qarışır: ümumibəşəri sinfi olanda təzahür edir. Əxlaqın bütün üç sistemindən heç biri mütləq həqiqi, tam bitkin deyil".

Mərdan öz ideallarını ifadə edir, öz əxlaqından, dünyagörüşündə çıxış edir: "Camaat, əhaliyə, hər bir kəsə başa salın ki, Sovet hökuməti fəhlənin, kəndlının hökumətidir. Kasıbin, məzlumun hökumətidir. Bəyin, xanın, mülkə-

darın firıldığına aldanmasınlar. Bəsdir dəhal.." müraciəti təsadüfen səslənməmişdir. Mir Cəlal 19 ilə yaxın bir müdətədə Sovet hökumətinin üstünlüklerini görmüşdü: nə nəzir, nə fabrik, zavod direktoru, nə də hökumətin ali rəhbərləri istər sosial davranışında, istərsə də məişətdə ciddi yox, ortabab vəziyyətdə fərqlənmirdilər. Əlbəttə, kiçik xalqlara, milletlərə şovinist münasibət yox deyildi, bu isə Yuxarıdan - Lenin - Stalin partiyasının liderlərindən ireli gəldi. Yerlərdə isə feodal-fərdiyətçilik əxlaqi fəsadlara rəvac verirdi. Söhbət ümbəşəri əxlaqın formalaşmasından gedə bilərdi. Sınıflar getdikcə formalaşırı, mütərəqqilləşirdi və çalışırı cəmiyyətin inkişaf mənafeyini təmsil etsin. Və insaf naminə, ümumbəşəri elemətlər xalqın əxlaqında özünə yer edirdi. Bunu M.Cəlal yazıçı intellektüel göründü və o cəmiyyətin ideologiyasına inanırdı. Gəlin, müqayisə aparaq və bu zaman biz mərhum yazıçıımıza haqq qazandırıraq.

On beş ildən artıqdır müstəqilik, demokratik sistemimi zi möhkəmləndiririk. Lakin dünənki kasıb, atasız Mərdanlar bu gün hədsiz dərəcədə varlanmaqdadır, korruptionerləşmişlər. Dövlət nə qədər səy göstərirse, lazımı dərəcədə qarşısını almaqda çətinliklərlə üzləşir. Mərdanlar əxlaqıydı, savadlı olmasalar da əqidəli, xalqını sevənlərdi. Mərdanlarda gələcəyə inam vardı və bu əqidə uğrunda mübarizə aparırdılar. Onlar-Mərdanlar nə sonrakı repressiyani, nə də yaramaz çinovnikləri gördülər. Romana çağdaş kontekstdə qiymət verilməlidir. Qurulan hər bir yeni cəmiyyət xalqın mübarizəsinə, istək və arzusuna, əxlaqına yüksək mövqedən yanaşmalıdır, qrup xudbinliyinə imkan yaratılmamalıdır. Əks halda, insanların davranışında əxlaqılığın əsasları dağıla, mehv ola bilər və bu, ilk növbədə gənc nəslə sıradan çıxarar. Sınıf mənafenin aradan qaldırılmasına çalışılır; romanda qoyulan problem və bu, yazıçının ali

görümüdür, proqnozudur: sınıf mənafə, maraq bütün bəşəriyyətin inkişafını əngellədir, cəhalətpərəstliyə aparır. Mərdanı müsbət qəhrəman konsepsiyası "çərçivə"sinə salıb təhlil etməyin tərefdəri deyiləm; baxmayaraq belə obrazlarla o cür işiq salınmışdır. Şübhəsiz, Mərdan obrazı haqqında yazanlar bir fiziki-maddi yolu əsas götürmiş, onun ayaq basdığı yerləri, şrift gətirməsi, xəstəxanada yatması və s. qabarıl vermişlər.

Bunlar bir gənc inqəlabçıya məxsus davranış-hərəkətlərdir. Məsələ ondadır Mərdan kənddən şəhərə üz tutarkən, istəkli qardaşını və anasını atıb gələrkən onu bu cəmiyyət-psixoloji amala yönəldən hansı hissələdir? Zahiri həykəyə, hərəkata qoşulmaq, fərdi intiqam almaq və sairmi? Bunlar danılmazdır. Lakin Mərdan daxili təkamülündən gələn mənafelər mübarizəsinin tam subyektidir. Əgər o, proletar sınıfın qoşulubsa, bu təbəqənin mənafeyindən kənar da dayana bilməz. Şəxsi mənafelərini əxlaqın cəmiyyət üçün necə xidmet göstərəcəyinə yönəltməlidir. Mərdan təzə olsa da, ətrafında təcrübəlilər çoxdur, üstəgel Rusiyada artıq proletariat qələbəsini təmin etmişdir. Yuxarıdan-Le-nindən gəlmə ideoloji təsirlər iqtisadi maraqlardan kənarda deyildir və bu əxlaq çərçivəsindən də kənara çıxmışı planlaşdırılmışdır. Ona görə də burjuaziya ilə mübarizə aparırlar və həmən inqəlabçı proletariat qurulacaq yeni cəmiyyətin əsil mahiyyətini anlamaq savadına malik deyildir, heç bir siyasi məktəb keçməmişlər. Peterburq, Moskva, Kazan və s. mühiti görməmişlər. Mərdan və digər funksionerlər Qızıl Ordunu özlərinə xilaskar qüvvə hesab edirlər. Lakin onların başında gələn ideoloqların kimliyi isə naməlumdur; onlar Azərbaycanın Yeni Cümhuriyyətini ləğv etməkdə nə dərəcədə düzgün siyasi addım atmışlar? Təbii ki, Mir Cəlali baş obrazı Mərdanın daxilindəki potensial

güt, haqsızlığın aradan qaldırılması daha çox maraqlanır. Onlar ədalətli işə qol qoyurlar və ədalətli də cəmiyyət qurmağa əmindirlər. Hər halda yixilan quruluş bu məğlubiyətə layiqdir; keçmiş burjua əxlaqi inqilabın yetirəcəyi cəmiyyəti təmin etmir:

"-Yaşasın qırmızı Azərbaycan, Sovet Azərbaycan! Şəhər zəhmətkeşləri, inqilab bayraqları olan rus oğlunun müştuluq səsinə bitmək bilməyən alqışlarla cavab verdilər

-Yoldaşlar!

Bu səs bütün qüdrəti, dərin və cahansümül mənası ilə hər tərəfə yayıldı, eşidilənlərin zehnində ayıqlıq və işiq verdi.

- Yoldaşlar!!!"

Qələbənin səsidi bu. Mərdan daha çox sevinir, məbhusları azad edir. Bu, bəlkə də inqilabçıların ilk qələbəsidir. M. Cəlal romanda inqilabin dalğasını musiqinin fonunda təsadüfən verməmişdir: "Bir səs Mərdanı öz xeyallarından ayırdı. Sənət texnikumu tələbələrinin musiqi dəstəsi qalib qızıl əsgərləri təbrikə gəlirdilər...Orkestrin gur və şadlıq səsi yalnız əsgərləri yox, silahla alınmış, çox qurbanlar bahasına fəth olunmuş böyük və müqəddəs azadlığı alqışlayırdı." A.Lunaçarski yazdı ki, hər bir inqilab nəhəng bir simfonyadır. Eşidilən musiqi bir tərəfdən, ayrı-ayrı adamları- inqilabçıları ruhlandırır, digər tərəfdən, ictimai hadisənin tentənəsini" bədii obrazə çevirir, mücərrədçilikdən çıxarır. Üzeyir bəyin "Uvertüra"sı, Beethovenin "Qəhrəmanlıq simfoniyası" bütövlükde obrazlardır. Müsiqi bu məqamlarda ictimai səciyyə daşıyır və M.Cəlal bununla hadisənin poetikasını açır. Romanda inqilabi hərəkatın vüsət alması musiqinin müşayətilə baş verir. İngilab gözəldir və bunu dərk etmək lazımdır, ona görə ki, inqilab səadət, xoşbəxtlik, şadlıq getirir və A.Lunaçarski demişkən: - İngilabi təkcə ona az və çox dərəcədə öz əqlilə nüfuz edə bilən

adamlar deyil, həmçinin onun gözəlliyyini duyan adamlar başa düşür və qəbul edirlər.

"Bir gəncin manifesti" romanına qiymət vermək lazımlı olursa, yenə təkrar edirəm: empirik təhlildən yan keçməliyik və əsərin məzmunundakı əxlaqılık meyarını əsas götürməliyik. İngilab vasitədir, maraqlıbu bu vasitənin icrəçilərinin hansı əxlaqa, əqidəyə malikliyidir. İngilab qələbə çaldı, hakimiyyətdə şübhəsiz, fəhlələr, kəndlilər oturmayaçaqlar. Mərdanlar, Yəhyalar, Taliblər və b. oturmayacaqlar. Hələlik isə müəllif üçün önəmlisi məhz baş qəhrəmanın inqilab yolunda əxlaqi dəyərləridir. Milyonlarla xalqı arxasında aparan və qələbə əldə edən yeni inqilabçı nəslin hiss və düşüncələri necədir? Mərdanı biz o qiyafədə təsvir edirik ki, yenilik-cəmiyyətin, insanın əxlaqi təzələnməsi xaricində başa düşülməməlidir; əxlaq inqilabdan ayrılmazdır. Mərdan və onun həmkarları niyətlərinə, idəyalarına obyektiv şəraiti yaratmaqdə israrlıdır və onları fərehli həyat, ədalətlilik, ahəngdar münasibətlər düşündürür, bu na səy göstərirler. Cəmiyyət və şəxsiyyətin əxlaqi tərəqqisinə şərait yaradılsın. Mərdan xüsusilə, inqilabı işə inanır və əmindir ki, özü də olmaqla insanlarda mərdlik, mübarizlik, təşəbbüskarlıq və sairə əxlaqi- iradi keyfiyyətləri inkişaf etdirəcəkdir

Mərdan əksi cəmiyyətlə xudafızlaşırırsa, "inqilabi xarakteri" onun insaniliyini, qardaş məhəbbətini, ağır niskinliyini üstələməkdə açızdır. Baharın ölümü onu indi başı ayılandan sonra düşündürür, maraqlandırır. Daha doğrusu, fərdi hissliyilə əsla maraqlanmır. Lakin vaxt çatmışdır. Rəssam Arazdan on yaşlı Baharın portretini çəkdirməyi xahiş edir, əlbəttə, rəmzi olsa da lazımdır, bütün azəri cocuqlarının ümumiləşdirilmiş surətidir: "Yoldaş Araz, mənim qardaşım həqiqətən gözəl bir insan idi. Ceyran balası

kimi qara, iri gözləri, daraq kimi kirpikləri vardı. Ağlayan-da bir-birinə dolaşırıdı. Günahsızlığının ifadəsini baxışında çəkin! O baxış mənim sinəmə sancılıb qalmışdır. Onun qəlb aynasında zərrə qədər pas yox idi. Yəqin ki, böyüyəndə də olmazdı."

Roman Baharın lirik macərası ilə başlayır. Tale onu fəlakətlərə doğru səsləyir, lakin hələlik özünü qayğısız hiss edir, anası və qardaşının himayəsindədir.

Romanın sonunda biz Baharın faciyəsini Mərdanın xəbərdarlığından sonra bir daha hiss edirik. Qara buludlar arxada qalmış, Mərdan sərbəstləşmişdir. İndi Baharın yeri aydın görünür. Lakin Mərdanın ricəti təsirlili səslənir: "Bahar, sən haradasan, bir qalx, qalx, kəndimizdə yoxsul uşaqları üçün düzəلن məktəbin bağlara, bağçalara açılan pəncərələrinə bax! Quşlar kimi səs-səsə verən yoldaşlarının şirin nəgməsini eşit! Bu xoşbəxt uşaqların üzüne doğan ağ günler sənin də haqqın, payın idi. Həsrətilə öldüyün məktəb, dərs yoldaşları, yeni mahnilər sənə ana südü kimi halal idı

Bahar, yetim qardaşım, sən hardasan, qalx. Anana təsəlli ver..."

#### IV

Mir Cəlalın bədii üslubunda epik və lirik təsvirin qovuşması xüsusi haldır. Bəzi dilçilər, xüsusilə, ədəbiyyata bağlı tənqidçilər bu iki məfhumu ayıır, başqa qütbən yanaşırlar. Bu, səhvdır, çünki xüsusilə, nəsrin poetikasından danışanda yazıçı obrazın daxili aləmini, mühitin sosial psixologiyasını, habelə təbiəti təsvir edərkən dilin məzmunundakı epik-lirik ovqatı ayırmayı niyyətini güdmür. Once, öz ana dilində yazır, öz soy-kökündə düşünür və ifadə edir. Ümumiyyətlə, yazılı ədəbiyyatda, təbii ki nəsrde dilin imkanlarının yazıçı tərəfindən verilməsinin siyasi, sosial, milli, mənəvi əhəmiyyəti misilsizdir, yeri gələndə qaranlıq qalan ciddi məsələlərə məhz bədii əsərlərdə cavab tapılır. Azərbaycan yazıçıları M.F. Axundovdan başlayaraq xarici, o cümlədən ərəb, fars sözlərindən, tərkiblərində xilas ola bilməmişlərsə, ədəbi dilimizin saflığını qorumuş, daha da inkişaf etdirmişlər.

Professor, görkəmli dilçi Fəxrəddin Veysəllinin sözleri çox yeninə düşür: "Xalqın dili onun öz tarix hüdudlarından çox-sox əvvəl başlanan, bütün mənəvi hayatı boyu heç vaxt solmayan, həmişə yenidən pardaqlanan ən yaxşı çıçəkdir. Dildə bütün xalq, onun soykökü canlanır, onda xalqın ruhu yaradıcı qüvvə ilə fikirdə əriyir, vətənin siması olur onun havası, fiziki hadisələri, iqlimi, çölləri, dağları, dərələri, meşələri, çayları, qasırğa və tufanları şəklə və səsə çevrilir"<sup>39</sup>.

39. Fəxrəddin Yadigar. Dilimiz, qeyrətimiz, qayğıları-mız. B. 1997, sah. 156-157.

Bir xeyli obrazlı, poetik səslənsə də dəqiq yanaşmadır: yazıçılarımız, şairlərimiz bu predmetlərin rəngini, səsini, mahiyyətini mənimsəyir və əsərlərində təsvir edirlər. Ötən əsrin 20-30-cu illərində yaranan nəşr əsərlərində dilimizin saflığı bir də o baxımdan təmizlənirdi: ərəb-fars tərkibləri azalırdı, amma rus dili vasitəsiyle beynəlmilər sözlər işlədilirdi... Lakin bu günün kontekstində yanaşanda romanların, povestlərin, hekayələrin dili canlıdır, təbiidir, maraqlıdır. Mir Cəlalin nəşr yaradıcılığında poetikasını qaynaqlandıran bəzi amilləri görmək lazım gelir: Yaşadığı milli məkanı, ailə mühiti, aldığı təhsili, savadı, ixtisası, nəhayət istedadı. Müşahidələr göstərir ki, eğer şəhərdə doğulan, böyükən gələcək nasırlar kənddə, el-obada dünyaya gələn, camaatla ünsiyyət bağlayan yazıçı dili arasında ciddi fərqlər istisna olunmur. Bu, yazıçı intelektində də özünü göstərir və birinci qism sənətkarı udur. Yüksək təhsilli yazıçının dilində yeni, orijinal sözlər, terminlər çox işlədir, təbii ki, belələrinin qəhrəmanları savadlı, ziyalı olur. İxtisasa gəldikdə, dəqiq elmlərlə məşğul yazıçılarda istər -istəməz təbii-riyazi terminlərlə daha çox qarşılaşırıq. Eləcə də hüquqşunaslar, kənd təsərrüfatı mütəxəssiləri və ilaxıllar. Ailə də həmcinin. Uşaqlıqdan aranda, kənddə, dağ bölgələrində, şəhərdə və s. məskunlaşan ata-analar o koloriti saxlayırlar və nə yaxşı ki belədir. Bu isə gələcək sənət övladına, hətta oxuyana öz müsbət təsirini göstərir. Rəşid Behbudov təkcə səsinin gücү, tembiri, aydınlığı ilə seçilir, onun ləhcəsindəki Qərb zonamızın akordları seçilir, dad gətirir. Eləcə də dahi Bülbül.

Nərimizdə şərti tipikləşdiriyimiz bu məsələ S.Rəhimovun, M.Hüseynin, Əli Vəliyevin, M. İbrahimovun, İlyas Əfəndiyevin, İ. Şixlinin nəşr yaradıcılığında bariz şəkildə yaşamaqdadır. Mir Cəlal da bu mərhələləri yaşamışdır, üs-

təgəl, əzəmətli Füzuli şeiriyyətindən su içmişdir, milli poeziyanın təsvir ecəzkarlığı yaradıcılığına təsir etmişdir.

Mir Cəlal "Bir gəncin manifesti" romanına nöqtəni 1938-ci ildə qoymuşdur. Bəli, birincisi, 30 yaşlarında bir cavan, ikincisi, nərimizdə çalxalanma, mövzu mütləqliyi, siyasi ab-havanın diqtası və s. mühüm amilləri də yaddaşdan çıxarmamalıyıq. Lakin müəllif bu əsərilə zəngin bədii-ədəbi istedadını göstərdi. M. Cəlal xalqın obrazlı təfəkkürünə yaxından bələd idi, özü də xalqın içərisindən çıxmışdı. Təbiət etibarilə də təbii şəxsiyyət olmuşdur. Bu xüsusiyyətlər romanda bütün dolğunluğu ilə eksini tapmışdır. Belə sıralamada mən təbiət təsvirini ilkin yerə çəkərdim. Təbiət insana həm estetik hissələr aşılıyır, həm də insan psixologiyasını-davranışını tərbiye edir. İkili təmasda əsər qazanır, oxucu isə yorulmır. Lakin hər bir təbiət təsvirine bu əlamətləri şamil etmək düzgün olmazdı. Obrazın daxili aləmi açılırsa bunun yolları arasında ən münasibi zahiri, yaxud daxili mizanların obrazlı, niyyətli, çoxmənalı verilməsidir. Tətiət yalnız görüm deyil, məlum və naməlum proseslərin toplusudur ki, bu, gözəllikdə birləşir. Yanmış yaşıł budaq, ağac belə o anında gözəldir, əlbəttə başqa bir rakursdan. V.Çernișevski yazır ik, doğrudan da ağac öz meyvəsinin dadlı olması haqqında düşünmədiyi kimi, cansız təbiət də öz əsərlərinin çözəlliyi barədə fikirləşmir. Lakin bununla belə etiraf etməlidir ki, bizim sənətimiz bu vaxta qədər, tropik torpaqların gözəl meyvələri bir yana dursun, hətta portağal və almaya bərabər bir şey də yara da bilməmişdir. Əlbəttə, niyyətlə yaranan əsər öz qiyməti etibarilə niyyətsiz əsərdən yüksək olacaqdır.

Gəlin, "Proloq"un ilk cümlələrinə diqqət kəsilək. Yazıçı oxucunun yaddaşına köçürəcəyi hadisələri, hansı ki Vətənimizin bir gözəl güşəsində baş verir; bu torpağın insan-

ları azad, xoşbəxt yaşamağa qadirdilər. Bu adamlar eyni zamanda sağlamdılara təbiət kimi, əməksevərdilər ejdadları qədər. Çünkü təbiətdir insanı yaradan və bu zərrəciklər də təbiətə bənzəməlidilər. Mən bütöv bir fantomu oxucularıma təqdim edirəm:

"Bağçalar dərəsinin sağ tayından cənuba uzanıb gedən və təzəcə şumlanan əkin yerləri məxmər kəmər kimi dağları qucmaqda idi. Zəmildən qalxan nəmlı torpaq qoxusu yenice açılan bənövşə, quzu çıçayı ətrinə qarışaraq havaya bir təzəlik, müləyimlik getirmişdi. Səhər soyuğundan sonra yumşalan hava hələ də narahat kimi tutulub-açılmakda idi. Buludlu göy intizar çəkən bir qəlb kimi çırpinır, bir an da eyni vəziyyətdə qalmırı. Cida boyu qalxan günəş cənuba axan müxtəlif biçimli, müxtəlif şəkilli əlvən buludlar arasında gah çıraq kimi yanır, gah köz kimi sönür, gah kəhraba kimi saralır, gah sədəf kimi parıldayırdı. Karvan-karvan ötən qalın-seyrək buludlar ardınca nəsə bir aydınlıq, bir parlaq gündüz olacağı yəqin idi. Aşağılarda, dərənin qovuşan yerlərində isə baş-başa verən söyüd, qəlema, qarağac, vən, iydə, zoğal ağacları küləyin səmtinə doğru can atmaqdə, sanki kökdən çıxıb haralara isə getmək arzusunda idilər "

İlk baxışda adı səsələnə bilər, romanıdır. Təsvir labüdüdür, lakin əsəri oxuduqca hadisələr, obrazlar, situasaların dəyişməsi, eləcə də xarakterlərin açılması və sair sanki "Epiloq"un köynəyindən çıxmışdır; bir ahəngin ritmlərini gözləmişdir. Və proloqa qayıdaq. Və əsərin ilk səhifəsində isə biz yenə təbiətlə üzbəütük: Tut ağacı, Bahar, Ağaməcid. Kəndə məxsus ab-hava. Kənddə meyvə ağacı olar, onlara "hücum" çəkən uşaqlar. Və belə de görürük. Lakin kövrək konflikt buradan başlayır, sonralar dərin sosial məsələyə şərait yaradır. Bir nümunəsi: Baharla Ağaməcid

mübahisə edir və savaşırlar. Bu əhvalat tamam kənar bir yerdə də baş verərdi. İki yeniyetmə kəndin bütün "sakit" yerlərini tanır. Yaziçi təbiətin qanunlarından çıxa bilməmək fəhminə üstünlük qazandırır: " Baharin sözü ağızında qaldı; ayağı budaqdan üzüldü, cəld əlini ağaca atdı, budaqdan sallana-sallana qaldı. Ağaməcid bir də vurmaq istəyəndə Bahar onun ayağından, topuq bəndindən yapışdı. Budaq şaraqqılıtlı ilə qırıldı, hər ikisi gurultu ilə yera gəldi. Ağaməcid əvvəl yazıq-yazıq zarıdı, sonra qışqırdı. Bahar ağrıyan ayağını tutub ufuldadı. Qalxmaq istəyəndə Ağaməcid onun üstünə cumdu " Hər iki uşaq bîr-birinin zərbəsinə məruz qalır. Taleləri əslində buradaca, təbiətin qoynunda həll olunur.

Mir Cəlalin bədii dili həm xalq danışığının koloritini saxlaması və bu zəminda ayrı-ayrı həyat lövhələrini, obrazların nitqini və sairi dinamik, canlı şəkildə ifadə ilə seçilir; bir sözlə, hadisənin, obrazın poetikasını əks etdirir. Bu məsələdə romanın dilindəki ənənəvilik, kövrək intonasiya, lirik ricətlər və təsvirlər görünümü əyanılışdırır.

Sona arvad ailə başçısıdır, ağır güzəran keçirir. Evdə isə "Yusif-Züleyxa" xalçası durur. Gəlinlik yadigarı kimi Sona anaya əzizdir. Bir yandan da ailənin çatın durumu. Mərdana bu, çatmir ki xalçanı satmaq niyyətini anası pis qarşılığa bilər. Ana və gənc oğul arasındaki fikir mubadiləsi - əgər belə demək mümkünsə- dərin, lazımsız konfliktə səbəb də ola bilər. Lakin yazıçı ana-bala "konfliktinə" getmir. Əksinə, gəncin işdəki yorğun əhvalı, Baharin əyin-başının yoxluğu- psixoloji ab-hava təbii şəkildə təsvir olunur və oxucuya təsirini göstərir.

"Mərdan ot biçimindən qaş qaralanda qayıtdı. Kərəntini maxçadan asdı, quru yerdə oturmaq istəmədi. Anasının çırıp yük yerinə qoyduğu "Yusif -Züleyxa" xalcasını açdı,

üstündə qabaq-qabağa gül iyliyən Yusifin və Züleyxanın üstündə sanki çoxdankı bir həsrətlə rahatca uzandı. Elə arxayıñ, elə şirin uzandi ki, deyirdin bütün ömrü boyu çəkdiyi əziyyətlərin hamisini bir anda canından çıxarmaq istəyir. Anası həyatın kənar tərəfini sulayıb süpürmüdü. Köhnə bir palaz salıb balış qoymuşdu". Bu epizodda həm əməkdən sonra bir rahatlığa can atmaq ovqatı, digər tərəfdən, evdə ən əziz bir şeyin qonağı saxlamaq səxavəti, nəhayət də yadigar nəyəsə toxunmamaq adəti təsvir edilmişdir. Mərdan anasına deyir ki, bu xalçanı kimə saxlaysırsan, ay ana? Anası cavablandırır ki, dur, az danış, kimə saxlayacağam. Mərdan biliirdi ki, bu xalça anası üçün müqəddəsdir, öz əliylə toxumuşdur və onu da kəsdirir ki, belə şeylər o qədər də vacib deyil. Ona görə də deyir: - Müsəlmanın işi belədir, xalça-palazı yük yerində çüründür, özünün də canı çıl üstində çıxır!

Sona bu sözləri qulaqardına vurur:

-Uşaqsan hələ, -dedi, -bala. -Ev yiyesi olmamışan, dəbanla qapı açmamışan, nə bilirsən səliqə-sahman nədir. İyirmi ildən çöxdür onu üfürə-üfürə saxlamışam, bir niyyətim var ki, saxlamışam da! Əcəldən aman olar, görərsən niyyə saxlamışam. Yox, ölərəmsə, onda heç!

Bu dialoqda M.Cəlal məişət səviyyəsindən söhbəti çıxarır, eyni zamanda azərbaycanlı ailəsində etik normaların gözlənilməsini verir.

Biz kiçik bir söhbətdə dilin passivliyini görmürük, qəfil atmacaları da həmçinin. Əksinə, ananın müdrikliyi özünü bürüzə verir: xalqının əzizlənməsi səbəbsiz deyil

Sübuta ehtiyac duyulmur ki, yazıçının dil poetikası onun geniş və dərin həyat müşahidəsindən irəli gəlir, insanların dil mühitinə bələdliyindən nəşət edir: Epitetlər, dil vahidləri, atmacalar, məsəllər və sairi nəzərdə tuturuq.

Dilin poetikasına gəldikdə, Mərdanın və Sonanın danışığında müəllifin "müdaxiləsi" yoxdur. Obrazlar öz daxili nitqlərində səsləndirir fikirlərini. Professor Ağamusə Axundov<sup>40</sup> bu məsələni obyektiv qiymətləndirib yazır ki, söhbətdə (dialoqda) yazıçının heç bir müdaxiləsi olmur, belə halları realizmlə izah etmək olmaz, rəsm əsəri fotosəkildən fərqlənən kimi, surət dili də ayrı-ayrı fəndlərin danışığından gərək fərqləndirilsin!

A. Axundaov öz fikrinin təsdiqinə möhür vurmaq üçün məşhur rus yazıçısı A. Fadeyevdən sitat gətirir: "Çoxları unudur ki, bədii əsərdə həttə danışq dialoq frazاسında məişət danışığında deyilən frazalar kimi sadəcə olaraq öz-özüne adamın ağlına gələn fraza deyil; bu fraza da yaradılır. Onun yaradılması prosesi mürəkkəbdir, ancaq mexaniki deyil"<sup>41</sup>.

Mir Cəlalin orijinallığı ondadır ki, dialoq, söhbət təsvirin fonunda verilir; təbiət mikro və yaxud makro mühiti təmamlayırlar.

Roman dil poetikası Bahar-kəndistan, Sona -mühit, Mərdan- şəhər xəttiylə cərəyan edir. Bu ikiliklərdə əlbəttə təsvirdə ritmilik, daxili qəzəb, xarakterin açılması və sairə əyanılışır. Mir Cəlal zəngin dil ehtiyatına arxayınlıqla nəşrin şeiriyyətinə imkan yaradır. Məsələn, Mərdan Mövləm kişiylə xudahafizləşib çıxır. Onun əhval- ruhiyyəsi yerində deyil; bu isə hadisənin sosial veziyətindən xəber verir: "Mərdan yorğun olsa da, gün qalxanacan özünü Yaqubun məskənинə yetirməyə çalışırı. Ancaq bacara bilmədi. O, batman-batman batdaq götürən ayaqları ilə çımlı meşəyə dik-

40. Axundov Ağamusə. Dilin estetikası, B. 1985, səh. 44.

41. Yenə orada, səh. 44.

lənəndə hava lap işiqlaşmışdı. Şəfəqlə dağları seçmək olurdu. Ağaclarдан daman yağış xəzələ düşüb səs eləyirdi. Başqa heç bir səs-səmir yox idi. Yol yeriməkdən Mərdanın ayaqları lap keyimişdi, qılçaları qoltuq ağacları kimi hissiz olmuşdu ”

Mərdan mühim tapşırığı yerinə yetirməlidir, amma fiziki yorğunluq onu xatırlatdığını kimi əldən salmışsa, ruhi ovqat, daxili güc qalib çıxır, yazılı təsvirin motivlərini dəyişir: ”Mərdan...ox kimi havanı yararaq, qulaqlarında səslənən soyuq küləklərdə üzərək Tatlı kövşənlərinə yaxınlaşırı. Ceyran düzündə sanki hər şey kənara çəkilib tək atlıya yol verirdi. Bu gün artıq

hökumət qoşunları geri çəkilmişdi, atışma kəsilmişdi. Ağaclar arasından qalxan rütubət qoxulu tüstü kədər kimi dağlara və meşələrə çökürdü. Kövşən dolusu mal-qaranı, üstü açıq və örtülü arabaları, dalına körpəsini şələləmiş qadınları görəndə Mərdan vəziyyəti lap aydın başa düşürdü.” Bir-birinə zidd əhval-təfərrüatın ləkənliklində canlı təsir bağışlayır.

Romanda yuxarıda vurguladığım motivlərə qayıdır. Bahar ilk növbədə kənd uşağıdır, kəndin özəl koloriti: dağ-dərəsi, otu-çəməni, quşu-heyvanı, yağışı-quraqlığı və s. onun xarakterinə də təsirlidir. Saf təbiətin qoynunda doğulub boy'a-başa çatan adam şəhərlidən seçilir.

Mir Cəlal xəlqi yazılıdır, kənd havasını yaşamışdı, cavın qələm sahibidi və bu amillər əsərin poetikasının bir mühüm atributu kimi tərənnüm-təsvirdə özünü göstərir. Kənd uşağı adətən quşlara həsəd aparır, onları ovlamaq istəyir, lakin bu, mumkünsüzdür, yəni əlində bir vasitə yoxdur istədiyinə nail olsun. Baharda da bu həsrət vardır.

Bahar obrazı ilk səhifələrdən ona görə sevılır - kənd

əxlaqının əlamətləri onda mövcuddur: Davakarlıq, söz götürməmək, heyvanat aləmini sevmək, gəzib-dolanmaq və ilaxır. Yazıçı Baharı iki məqamda verir: Kəklik və ceyran tutmaqdə. Sonradan ikinci əhvalat daha ictimai səciyyə daşıyır. Baharın sərbəstliyi: ”Qoruqçu kövşəndə olanda qorxulu idi. Bahar aşıqlarını gizlədib qızunun dalınca düşdü. Ağacı ciyinə qoyub fit verə-verə yeriyr, hərdən dərəyə daş atır, kol-kosu eşələyir, quş axtarırı. Çünkü çöl-bayırə bələddi, ümidi də var ki, yanılmamışdı, otların arasında çil-çil bir şey gözünə dəyir; quş qanadına oxşadır. Kəklikdi, tərpənmirdi. Onu tutmaq üçün kənd uşaqlarının bir üsulu daha münasibdi: ”Bahar yavaş yeridi. Papağını tez yuvanın ağızına basdı. Kəklik bərk çırpındı, qanad çaldı. Az qaldı əldən çıxsın. Bahar onun quyruğundan yapışdı. Quş dartınib uçmaq istəyirdi. Bahar onu sevincək, ikiəlli qucağına basmışdı. Kəkliyin bala çıxardığını zənn edib yuvasına baxanda boz və balaca yumurtalar gördü. İsti göyçək yumurtaları aşiq kimi ovuclayıb cibinə doldurdu. Dünyaları fəth etmiş kimi yeyin, sevincək yeridi.”

Bu epizodda uşaqlıq dünyasının həm daxili, həm də fiziki ovqatı necə də canlıdır. Kəklik quşlar sırasında sevilir, daşdan-daşa, qayadan qayaya səkir, otların arasına sinir. Hər bir uşaqda bu quşu tutmaq həvəsi oyanır. Bahar papağı ilə quşu tutur. Bu məqamda onun yumurtalarını görür. Bu məqamda yazıçı isti detal yaradır və uşaqların çox sevdiyi aşiq-aşiq oyununu xatırladır. Mən bu yeri oxuyanda uşaqlığımı-əllinci illərə qayıtdım. Mənə elə gəldi Baharın yanındayam və o, məndən cəld tərpəndi, kəkliyi tutdu, ona qibə elədim. Bəli, yumurtaların istisi isə kəkliyin qırt yatdığını göstərir.

Baharın uşaqlığını yaşamaq iqtidarından məhrumluğu quru, soyuq sözlərlə müşayət olunmur, təbiətlə temasında,

daxili nitqində, xəyalında əyanılesir. O, varlı uşaqlarının həyat tərzinə qibə edir, özünü o yerdə təsəvvürünə getirir, lakin daxili sınmaya yol vermir.

Mir Cəlalda kövrək, canlı təbiət təsviri mübaliğəsiz 30-cu illər nəşrində az yazıçılarda nəzərə çarpar. "Bir gəncin manifesti" gənclik romanı olduğu qiymətində müəllif delə bir təsvir üslubunu seçmişdir! Budur, Bahar öz müşahidəsinə xəyala bükür, içəridən danışır: "...Damlalarından süfrə-süfrə alma, ərik qaxı sərenlər, tut qurudanlar nə qədər xoşbəxt idilər! Onlar möhtac və ac deyillər. Bağların, bağçaların, dirriklərin mehsulu onlarında... Bahar baxdıqca ağızı sulanırdı. Həyat ona həm dadlı, həm də acı galirdi. Kəndin ortasından axıb uzaqlara yol alan, gün altında kərənti tiyəsi kimi işildayan Səbey çayı. Çay üstündə xəyal kimi uçan qaranquşlar, Badamlı bulağından buz kimi sərin suyu, söyüd kölgələri, həyətlərdən göye ətir səpən məxmər, mixək güləri, gülöyşə nar ağacları... Mələşən quzular, bal yığan, beçə verən arılar, kövşənə səs salan çoban mahniları, kəkklik ovu..."

Nəsrəl lirizm hər bir yazıçının üslubuna qismət olmur və adətən bu, müəllifin publisistikaya meylindən irəli gəlir. M. Cəlalda qeyd etdiyimiz israrda lirik ricət, obrazların "diri", "canlı" danışığı, xəlqilik və milli kolorit, intonasiya qüvvətlidir, fərdi yozumdur. Professor Ağamusa Axundov yazar ki, lirik ricət nərimizdə o qədər də geniş yayılmamışdır. Onlara az-çox Mir Cəlalin və İ. Əfəndiyevin əsərlərində rast gelirik<sup>42</sup>.

Bahar xəttinə qayıdaq. O, kənddədir, şəhərə yol alma-mışdır hələlik. Belə bir niyyətdən istifadə edən yazıçı kəndi bütün detalları ilə, otu-çəməni, ağacı-budağı, dağı-dərə-

siylə; naxırı-quzusu ilə verir: "Güney kəndinin şimal tərəfi dağavar yer idi. Düzdən dikləndikcə xırda təpələr, təpələri ötdükcə tək düşmüş Gündüz dağı. Onun dalında yenə silsilənmiş göyümsov dağlar gəlirdi. Güney kövşəninin şimaldan ayıran göyümsov sıra dağların başından il üzünü qar getməzdi. Ətekleri yay-yaz yamyaşıl olardı. Buralar kənddən uzaq olsa da, otun çoxluğundan yerindən tez qalxan malını bura sürərdi. Uzaq kəndlərdən də naxır gələrdi. Bahar burada mal otarardı."

Vəssalam. Lakin guşəmizin təkrarsız bir mənzərəsinin təsviri. Və bir də İnsan!

Budur, Bahar ceyranı tutmaq istəyir; bunu yalnız uşaq sevinciyle yaşamaq mümkündür: "Bahar qolunu ceyranın boynuna salıb döşünə sıxmışdı. Bir əliylə də heyvanın qabaq ayaqlarını birləşdirib bərk-bərk tutmuşdu. Ceyran mələyirdi. Hərdən çapalayıb əldən çıxməq istəyirdi. Dağın başından, süründən ona səs verirdilər. Bahar ceyranını tükündən anasının onu təzəcə yaladığını bildi. Belinin tükləri hələ də yaş idi. Bahar onun gözəl başını, zərif boynunu tumarlamağa başladı. Göbəyinin maya kimi yumşaq olduğunu gördü. Ceyran lap körpə idi. Baharın ürəyi lap bir təhər oldu. Balasını çağırın ananın səsi Baharı kövrəldi, az qaldı ceyranı əldən buraxsın. Heyvanın üzündən öpdü, özünə toxdaqlıq verdi: Mən öldürməyə aparmıram, bəsləyəcəyəm, ələ öyrədəcəyəm. Quzu kimi saxlayacağam."

Yazıçı dilinin poetikasından danışırıqsa, Baharla Ceyranın taleyində bir assosiasiya vardır; hər ikisi hələ bala-dır, hər ikisinin anası yaşıyır. Baharın fərqi ondadır, onun taleyində sevinc payı yoxdur və bir azdan bu zavallı cocuq qardaşının sorağı ilə şəhərə üz tutacaqdır. Onu felakətlər gözləyir. Ceyranın taleyi yaxşı mənada Bahardan seçilir.

Baxmayaraq müştəriləri yaranacaq, lakin onu Baharın anası Sona buraxacaq- gedib öz anasına qovuşsun. Bahar bir gecəlik sevincini yaşıyir. Ceyran isə eksinə: "Ceyran küsmüş kimi üzünü yana çevirdi. Bahar onun başını kasa- ya əyib balaca, bülöv rəngli ince dodaqları suya deyənə- cən buraxmırıd. Ceyran nə yeyir, nə içirdi. İri, dalğın göz- lərini pəncərədən, çölün qaranlığından ayırmırıd. O, üzünü qaranlığa doğru çevirib elə sakit durmuşdu ki, deyərdin anasının səsini, hənirtisini gözləyirdi " Hər iki epizoddan- mənzərənin təsvirində yazıçı dilimizin zənginliyindən, bə- dii ifadə vasitələrindən məhərətlə yararlanmışdır. Heç bir xırda məqam, detal, əşya maddiliyini itirmir. Belə bir ya- naşmada bədii dil məsələləriyle məşğul olan dilçi-alımları- mız, o cümlədən akademik A.Axundov M.Hüseyn, S. Rə- himov, Əli Vəliyev səviyyəsində yazıçılarımızdan danışar- kən Mir Cəlalı da bu sırada götürmüştür.

M.Cəlal məhz romanda təbiətlə insan arasındaki psi- xoloji tamamlanmaya üstünlük verir, obrazın hissələrini açır. Ceyran simvolik obrazdır- vasitədir; xüsusilə, bir sıra situasiyalara aydınlıq gətirir. Sona da, Bahar da kasib zümrənin təmsilçiləridir. Amma geniş qəlbə, isti məhəbbə- tə malikdilər, mərhəmətlidilər. Vətənpərvər Sona arvad ceyranı ənam obyektiñə çevirməkdən çox uzaqdır. Yega- nə yolu seçir: Ceyranı buraxmaq. Sona hətta son məqam- da ceynranla vidalaşır: "Ceyranı arabanın kənarına gətirib üzündən öpdü, ürəyində "ya mədəd" birdən yerə tulladı. Ceyran yenicə pərvaz edən quş kimi göydə cəld qol-qanad açdı. Fərəhindən, heyrətindən, gözləmədiyi hadisədənmi yavaşça bir mələdi, özünü sükuta qərq olmuş qaranlıq çö- lün dərinliklərinə atdı. Kolluqlar arasında bir xəyal kimi yox oldu."

Mir Cəlal Baharı dərin istəklə yaratmışdır və maraqlı- dir, bu obrazı təbiət, rüzgar həmişə izləyir, gözdən qoymur. Ümumiyyətlə, yazıcının təbiət təsvirində fəlsəfi moti- tlər səslənir və qəhrəmanların iç dünyasını, ictimai mü- hitin siyasi-məişət bilməcələrini açır. Bahar şəhərə qışda, soyuqda-sazaqda üz tutur. Təbiətin bu fəsli kasib-varlı tə- zadalarının ən optimal meyarıdır. Baharın ehtiyacı vardımı bu naməlum yolu seçsin? Həqiqətdir ki, əhalinin necə ya- şaması onun bazarından bəllidir. Yazıçı bu "ölçünü" götü- rür. Baharı buraya gətirir. Bazarın bazar xaosunun o təs- virdə poetikası:

"Bazarda camaat qaynaşırıd. Gedən-gələn, səs-küy bir-birinə qarışmışdır... Dükənlərin qabağında iyə salmağa yer yox idi. Qəssablar gümüş kimi parıldayan çəngəllər- dən şaqqa-şaqqa asılmış qoyun ətini kəsib iti balta ilə iri kötük üstündə doğrayırdılar. Adamlar əllerində xurcun, zənbil, səbət qəzet basabas edirdilər. Ət alan, quyruq çək- dirən, içalat istəyən, dəri axtaran kim " Və bu cür baza- rın Məşədi Abbasları, Baharları yox deyil. Birincilər harın- lar, laqeydlər, soyuq ürəklilərdilər. Yazıçı Məşədi Abbasın zahiri, oturuşu-duruşunu təsvir edərkən, mən bu günümü- zü xatırladım və yazıçı uzaqqorənliyinə qıbtə etdim ki, müstəqilliyimiz retro bazarlar və adamlar dövrünü yenidən canlandırdı: Oxuyuruq: "Məşədi taxtın üstündə çöməlmiş- di, ilan kimi, uzun və qara bir şeyi ağızına alıb sorurdu. Ba- har diqqət eləyəndə "ilanın" o biri ucunun bir şüşə qaba keçirildiyini seçdi. Məşədi sorduqca şüşə qabdakı su qay- nayıb quruldayırdı "

Bir neçə dəfə vurğulamışam: Mir Cəlal uzaqqorən ədibdir, Məşədi Abbasın liderlik etdiyi, Baharın boynuqı- sıq müşahidə apardığını o bazarı məhəbbətiylə təsvirə gə-

tirmir. Daha görmedi, bu gün nəinki bazarlarımızda natəmiz, qeyri-qanuni et dükənlərinin sayı baş alıb gedir, artıq nisbətən mədəni, yorğunluğu çıxaran Bakı çayxanalarında "ilan"lar fəaliyyətə başlayır.

Romanın poetikasından danışırkən, yazıçı uzaqgörənliyinə mövcud sosial-məişət kontekstində yanaşılmalıdır

Bəs Baharın xələfləri necə? Yaşayırlarmı? Romanda həzin, sinirə təsir göstərən bir görünüm: "Bahar ayaqların, küçələrin soyuq palçığını ayaqlaya-ayaqlaya, sürüşə-sürüşə, özündən böyük, ağır içalat səbətini bu qolundan o qoluna keçirərək hıqqana-hıqqana küçə qapılarını gəzib həzin və sadə uşaq səsilə çığırındı: - Ciyer alan, ay ciyer alan!

Təəssüf ki, mənfi cavab verməyəcəyik. Bakı küçələrini Baharlar əlinə alıb hamballıqla, maşın yumaqla, oğurluqla məşğuldular. Hərçənd, Məşədi Abbaslar dükanda oturmurlar, nümayəndəsini əyləşdirirlər. Bir həqiqətdir ki, Məşədi Abbasların xələfləri yənə də aqalıqla, eyiş-işrətlə günlərini keçirirlər, iri miqyaslı inhisarlıqla yaşayırlar, təhsilli ziyanlılar üzərində "pul" hökmranlığını edirlər. Allah ruhunu şad eləsin, Mir Cəlal müəllim, Siz necə də dahi ədibsiniz, Sovet ideologiyasının tügəyanında aşağıdakı təsvirinizlə, ana dilimizlə XXI əsrə messaj göndərmisiz ki, ey mənim oxucularım, bu gənclik romanımı oxuyanda bəri gəncliyin gələcək taleyiyle oynamayın, az harınlaşın. Bütün işıqlı dəyərləri yalnız övladlarınıza istiqamətləndirmeyin, axı, Baharlarımız da bu azad Məmləkətin soydaşlarıdır. Oxuyuruq: "Aşpazxanaların (indi restoranların, barların, kafelərin - A.E.) qapısından çöle çıxan isti havadan, varlı evlərinin bacalarından qalxan tüstüdən, kükreyərək bəyləri toy məclislərinə aparan fayton atlarının gövdəsindən qopan buğ-

danmı, nədənsə küçələrdə hava bir az müləyim hiss olunurdu. Yerin donu isə açılmırıldı... Bahar isə köhnə çarıqlı, yalın qat, gödək paltarda qəssab dükəninin qapısında əsim-əsim əsirdi. Dişi-dişini kəsirdi"

Mir Cəlal Baharı belə bir mühitdə ona görə təsvir etməmişdir ki, onun taleyi bizi sizlətsin, kövrəlsin. Yox, Baharları bu yönə, miskin hala salan cəmiyyəti məhv etmək gərəkdir. Bədbəxtlik psixologiyası ilə barışılmamalıdır, bunun üçün hər bir insan özündə qüvvə tapmalıdır. A.S.Makarenko göstərmişdi ki, biz elə adam tərbiyə etməliyik o, xoşbəxt olmağa borclu olsun; bədbəxtə kömək edilməlidir, bu, vacibdir, lakin daha əsası budur ki, ondan tələb edən bədbəxt olmasın. Xoşbəxt olmaq isə təsadüfi baş tutmur, xoşbəxt adam olmayı bacarmaq gərəkdir, istismarın, birinin digərini əzməsini aradan qaldırıldığı, insanların hamisi üçün bərabər yollar və imkanlar olduğu bizim cəmiyyətimizdə bədbəxtlik olmamalıdır"<sup>43</sup>.

Bahar soyuq havada soyuq insanlarla qarşılaşır bir ümidgah niyyətiylə. Yazıçı təbiətlə biganə adamlar arasında doğmalıq görür, qış sazağı xarakterləri tamamlayır. Bahar ümidiini itirmir, o, ölümlə üzəbüz dayandığını duyursa da: "Son ümidi özünü xozeyin qapısına saldı. Qorxaqorxa döyüdü. Səs-səmir yox idi. Donan və qovuşan barmaqları ilə qapının dəmirini bir də tərpətdi. Həyətdən qarı ayaqlayan addım səsi eşidiləndə uşağın sözən ümidiyinə sanki həyat eşqi saçıldı. Qapı açılanda azib yorulmuş pişik balası kimi cəld içəri girmək istədi. Xanım əlindəki mili-Baharın köhnə yorğanını və daşqa sürəndə gətirdiyi ağacını eşiye atdı..."

43. Makarenko A.S. Polnoye sobr. soç. V cild. sah. 454.

Mir Cəlal təbiətin bu çağında- təbiətin mütləq qanunu ilə - qışdır, deməli, soyuqdur- cəmiyyətin hökm sürdürüyü qanuna uyğunluqların mahiyyətini insan psixologiyası ilə ahəng yaratdığını verir. Predmet və hadisələr öz xassələrini daşıyırlar: qışdır, küçələr buz bağlamışdır, tamamilə qanunidir; İnsandır- mənəvi keyfiyyətlərə, icimai münasibətlərə malikdir və özünün mövqeyini ifadə edir. İnsana sevinc, xoşbəxtlik, rahatlıq gətirən münasibət məhz kim-səsiz bir uşağın həyatına laqeyd qalmamalıdır. Professor Y.N.Pavlovski demişkən, təbiət onu başa düşən insanın idrakına nəinki qida, həzz verir, eyni zamanda onun bədii duyusunun təkmilləşməsinə yardımçı olur. Lakin Baharı başa düşən tapılmır. Hətta evin qadını, xanımı ana hissiyatını itirməklə qapını bərk çırır Baharın üzüna, hətta quldura oxşadır: "Boş və boran uğuldayan qaranlıq küçəyə sarı yönəldi. O, tufana düşən yarpaq kimi əsib yerdən-yerə dəyirdi."

Xanımla Baharin ünsiyyəti baş tutmur, eləcə də soydaşları ilə. Cəmiyyətin bədbəxtliyini təsvir etmək və əsaslaşdırmaq üçün Mir Cəlal geniş təfərrüata yol vermir, yalnız sadə və adı görünən "ünsiyyət"in əxlaqi mahiyyətini ön plana çekir. Yazıçı böyük pedaqoq-etik idi və belə bir ştrixi təsadüfi seçməmişdi.

Biz bədbəxt bir cəmiyyəti görürük; psixoloqların da şəhadətinə görə, insan üçün ən böyük cəza onun başqları ilə ünsiyyətdən mehrumluğudur. Eləcə də cəmiyyət öz sakinlərindən ünsiyyətini itmiş olarsa, süquta layiqdir. Bahar ünsiyyət, ülfət bağlayan bir kimsəyə rast gəlmir, onu ağuşunda "qızdırın" yeganə bir buz, qar "yorğanı"dır, cansız əşyadır. Yazıçı yazır: "Sanki Baharı iynəli yorğana büründülər. Elə bir yorğana ki, tikan kimi əzablı, hamam kimi

isti. Bahar get-gedə xarici aləmdən, qardan, borandan, qorxudan, qaranlıqdan araladığını, fəlakətin dərinliyinə doğru endiyini, qayğıdan qurtulduğunu, bu qəribə yorğanın içinde kiçildikcə bir növ rahat olduğunu zənn edirdi. Gözünə qəribə bir yuxu dolurdu: Yazdır, sel şaqquşıyla gəlir, kənd uşaqları cərgə ilə tamaşaya durmuşdular. Ağaməcid onu itələyib bulanıq, daşlı sulara salır. Su topuğuna, sonra dizinə, daha sonra döşünə qədər qalxır. Bahar qışdırır... Oğlunun əlindən tutub qırğaça çəkməyə çalışır, əli çatmir. Baharın ayağı yerdən üzülür. Sel onu beşik kimi yırğalayır, daşdan-daşa vurur. Anası da özünü çaya atır, onlar bulanıq sularda üzürlər. Ağzına su dolur, səsi çıxmır..."

Bu, mistika deyil, bir həqiqətdir. İnsan ən ağır dəqiqələrində bütün yaşadığı ömrü bir anda yaşayır; xəyallarına qovuşur. Bahar isə elə bir gün görməmişdi, kəndini, baharı, çöl-bayırı və bir də ana ülfətini, hənritsini duymuşdum. Yaziçi bu iki "qütbü" Baharın kövrək xəyalına gətirir.

Artıq real bir kabus onunla əlbəyaxadadır. Bir cocuğu arzusunun əlindən alıb aparacaqdır. Ana məhəbbətindən, qardaş həsrətindən məhrum edəcəkdir. Mir Cəlal bu dəfə də qələmini təbiətə verir; bu, amansızdır, ölüm gətirəndir; bir uşağın rahat isinmək, qarın doyunca yemək həsrətini gözündə qoyan kabusdur. "Bahar diksindi. Gözünə isti evlər, qızarmış təndirlər, alovlu buxarılar göründü. Özünü belə bir yerə salmaq meyli ilə çırındı. Lakin qulağına dedilər<sup>44</sup>: "Onların yiyesi var". Bahar bərkimş və ağırlaşmış Kipriklərini güclə aça bildi. Damlaların bacasından çıxan tüstünü külək etrafə səpirdi. Pəncərələrdən tutqun işq gəlirdi. Bun-

**44. Biz bu təsvirləri təklərləri ilə işladırıq.**

ların hamisının "iyiisi" vardi - sahibsiz yalnız bir məxluq idi. Yalnız boranlı küçələr sahibsiz və müftə idi "

Bahar can üstə, o, bunu duymur, ağılı kəsmir, adam beləcə nəfəsiylə vidalaşır və yeganə imdadına çağırduğu Anası olur. Onun üçün ki: "-Ana, ay Ana! -Onun xəyalı səsinde, axşamdan yuxulayıb gecə yarısı ayılan ana uşağının arxayınlığı kimi bir zəriflik hiss olunurdu. Belə uşaq dilləndən də ürəyi bir tika olan ana "can" deyər, cəld qalxıb onun yatağına baxar, üstünü örtər, rahatlardır. Uşaq ana məhəbbətinin istiliyində təkrar xumarlanar, ləzzətli yuxular görərdi. Baharın qisməti bu deyildi, o özünü müdhiş bir biyaban tənhalığında hiss edəndə yenə çıçırmış istədi: - "Ay ana!"

Mir Cəlal dilin poetikasına müvafiq üslubda, tərzdə səssi, intonasiyanı götürmüşdür. Bahar hələ lazımlıca anlamadığı obyektiv gercəkliyin, qəzavü-qədərin mütləqliyinə daxili münasibətini ifadə edə bilməyib anasını səsləyir. Öz həyəcanlarını söz və səslə, sarsıcı ahənglə, titrək tembirlə nümayiş etdirir. Bu səs tək deyil, çovğunlu boran yalquz ac qurd kimi quduzcasına səslənir, gülə kimi Baharın qəlbini soxulur. Mir Cəlal Baharın və çovğunun səsində qorxu, vahimə hissələrini eks etdirir, ölməkdə olan bir yeniyetmə uşağın həyata, insanlara münasibətini təsvir edir. Məşhur filosof H.Spenser yazar ki, hər bir nitq iki elementdən: sözlərin tələffüz olunduğu kəlmələr və hiss-həyəcan işarələrindən ibarətdir. Bu sistemdə müəyyən kəlmələr fikri ifadə edirsə, onlara uyğun səs ahəngləri fikir sayəsində yaranan bu və ya digər dərəcədə xoşagələn və gəlməyən duyguları ifadə edirlər.

İnsan səsinin bütün dəyişkənliyini əhatə edən və sözün adı mənasında işlətdiyimiz vurğuya, fikrin ifadəsinə ruhi həyəcanların komentariyası kimi baxmaq olar! Romanda obrazların xarakterləri, daha doğrusu, düşüncə tə-

zi, yozumu dialoqlarda aydın nəzərə çarpar. Lənglik, ətalət, qondarma münasibət yoxdur. Bu dialoqlarda obrazlar öz səviyyələrində danışırlar. Və bəzən özünü hazır edənəcən bir "məşq" də aparır daxilində. Məsələn, Sona xalçanı satmaq istəyəndə müdrikləşir; sanki şəxsi malını yox, "Vətəninin hana quran eli qabiliyyətli qızları, məclisləri bəzəyən məğrur oğlanları Sonaya baxır: "Sona! Sona!" səsləri qu-laqlarında cingildəyir. Bu da hər şeyə nöqtə qoymur, Sona nəzərlərini təbiətə, havacata tikir: "Sona tutqun üfüqlərdə də göylərin hiddətini, kainatın inciməş uşaq kimi boğuq simasını gördü. Qayıdib ovcuna pul sayan ingilisə baxdı. O, sinəsini irəli verib məğrur dayanmışdı. Müştük kimi düz barmaqları ilə ovcu dolusu sarı qızılları sayırdı " Bu məğamda Sonanın içinde milli heysiyyat baş qaldırır və "Sən nə edirsən, qul zamanından min illər keçib, bura Misir deyil, Azərbaycandır. Sən Yusif deyilsən, sən Mərdanlar böyüdən Sonasan."

Daha dialoqa girməyə dəyər, özü də sərt mövqedən.

"...Satmiram!

- Necə? Necə yəni?

- Satmiram, əfəndi!

Bunu dediyilə ovcundakı qızılları yerə səpdiyi bir oldu. Camaatı maraq götürdü. Tacir irəliyə yeriyb əlini cibinə saldı?

- Azdırsa, al, on beş olsun!

- Satmiram!

- Bu da iyirmi!

- Yorğan bilib üstümə sərəcəyəm!

- Otuz qızıl, di sözün yoxdur ki!

- Paltarım yoxdur bürünəcəyəm!

- Əlli qızılı al, üstündə bir dəstə paltar".

Və sonra "İtə ataram, yada satmaram" cavabı vətən-

pərvər bir azərbaycanlı qadının ürəyindən çıxan səsiydi.

Əsərdə dialoqlar çoxdur, yazıçı yeri gələndə kompoziya bitkinliyinə yönəldir. Mir Cəlalın nəşrində qəhrəmanların ovqatı, kövrək intonasiya, daxili nitqin məntiqi və sairə süni səslənmir. Söz yaradıcılığı zəngindir, bu, hər yazıçıya nəsib deyil. Həyatın dərindən müşahidəsi nəticəsidir ki, yeni ifadələr, sözlər işlədir, dil mühitini əlvanlaşdırır. Məşhur rus dilçisi N.M. Şanski bu məsələdə yazır ki, rus dilinə daxil olan hər sözü neologizm hesab etmək olmaz. Daxil olan sözlər rus dilinin söz yaralıcılığı, semantik və grammatik sistemlərinə uyğun kəlmələridir. Bəzilərinə sıralamaq yerinə düşərdi: "topuq bəndindən yapışdı; oturub dodağını sarıldı; çay üstündə xəyal kimi uçan qaranquşlar; ciyəri yanmış xam saldı; ətləri doldurub daşqaya doldurardılar; meyvə kimi yumşaq kəndli qəlb; duyğuların özünü xilas etmək; dibçək kimi yupyumru adam; cimli meşələr diklənəndə; qılçaları qoltuq ağacları kimi hissiz ifadələr, bülöv rəngli incə dodaqları" və ilaxır ifadələr məhz Mir Cəlala məxsusdur.

"Nəsrin poeziyası" anlayışı işlədirilir, mən qürurla deyərdim ki, Mir Cəlalda bu, fərdi təsvir ovqatına malikdir, təmiz havayla doludur: "Ağaclardan daman yağış xəzələ düşüb səs eləyirdi". Bu, açılmışda olan səhərin ilk əlamətidir. Yaxud: "Ağaclar arasından qalxan rütubət qoxulu tüstü kədər kimi dağlara və meşələrə çökürdü." Bu, atışmadan sonrası sakitliyə işaretdir. "Kibrit işığında onun sarı böyüğü çöp kimi seçilirdi". Kiçik çayçı dükanında çayçı admanın ən yadda qalan cizgisidir.

Yaradıcılıq texnologiyasında maraqlı cəhətlər: enişlər, yoxuşlar, qalxmalar, təriflər və tənqidlər. Bunların hamisini qəbul edən və eşitməyən sənətkarlar az deyil, hətta

müsər nəsil də istisnaliq yaratır. Mən özüm də bir yazıçı və söz adamı kimi bu yanaşmaları təbii sayıram. Şuhəsiz, başa duşulməzlik, qərəzlik, tələskənlik və sailre hallar da baş verir. Lakin yazıçı üçün ən dəyərli mukafat onun öz müasirinin, salamlaşış əhval tutduğu həmkarının yazdığı sözdür, çap etdiyi rəydir. Ona görə ki, yazılımı yazuçı daha düzgün, yeterli duyub qiymətləndirir.

Mir Cəlal 30-cu illərdən məhsuldar nasir kimi işləyir, romanlar yazır. Nəcə ki, "Bir gəncin manifesti" epik əsəri meydanda göründü, kitab şəklində çapdan çıxdı. Yenə də "lakin" ki, M.Hüseyn, M.Cəfərov, M.Arif və başqaları barəsində yazdlar, rəsmi fikir söylədilər. Bəzi mübahisələr də aydınlıq gətirdilərsə... qəlbdolu, səmimi bir təessüratı, sevinci, müsbət məziyyəti demədilər. Məgər artıq tanınmaqdə olan Mir Cəlala üz tutub ürəkdən sözülen bir rəy, fikir, yaxud lap məktub yazmaq olmazdım? Niya bizim söz adamlarımızda belə bir müsbət psixologiya olmayışdır? Qarşısında A.P.Çexovun, F.M.Dostoyevskinin, M.V.Qoqolun əsərləri haqqında müasirlərinin səmimi, obyektiv sözləri durur. Müəllif reaksiyası da həmçinin. Belə yazışmalarda, fərdi fikirdə yaradıcı əməyə diqqətlilik, mövzuya, obrazlara doğmaliq, oxucu münasibetinə yanaşma və s. cəhətlər o dövrün ədəbi mühiti haqqında təsəvvür yaradır. Yenə M. Cəlal ruhuna yaxın Anton Çexova üzümü tuturam. Məşhur (məşhurlaşdırın da həmkarları deyilmə?) "Çöl" povesti haqqında şair A.H.Pleşşeyevin, N.K. Mixaylovskinin, S. Şedrinin "rəyləri" yalnız xoş münasibətin yadigarlarıdır. A.N.Pleşşeyev yazıqdı: "Əsəri böyük həvəslə oxudum. Oxumağa başlarkən ondan ayrıla bilmədim. Korojenko da mənim kimi... Elə füsünkar, elə ecazkar poeziyadır ki, bundan artıq Sizə heç nə deyə və heç bir irad tutma bilmərəm; bircə bunu söyləyə bilərəm ki, əsər son dərə-

cə məni valeh edib. Təbiət necə də misilsiz təsvir olunub, insanlar nə qədər əyani, nə qədər rəğbətlidir".

Tarixdən və xarakterlərdən qaçmayaq. Və bu iki anla-  
nın doğurduğu ab-havada bir-birini tamamlayır. Bizim sə-  
nətkarlarımızın belə bir psixologiyada yaşadıqları tarixin  
də rolü mənfidir. Repressiya, itaətkarlıq ideologiyası, bədii  
söz sahiblərinə yaradılan məqsədli rahatlıq, qorxu hissi və  
ilaxır sanki açıq fikir meydanından "hakim" tərəfindən qo-  
vulmuşlar. Üstəgəl, xarakterlərdəki qısqanlıq, laqeydlik,  
astagəllik və sair də işini görmüşdür. Bu cəhətlər bizim bö-  
yük sənətkarlarımızın şəxsi arxivlərinə süpürgə çəkmə-  
mişmi? Həni müasirlərinin məktubları? Olan-qalanını da  
ya laqeydlikdən itirmişlər, ya da qulaqlarına bir "səs" də-  
yəndə cırıb yandırmışlar! Bu, bir yana, hətta maraqlı bir  
nəşr əsərinin üzərində necə həvəs və təmkinlə müəllifin  
isləməsi halları da nadir hadisə olardı. Bu mənada Mir Cə-  
lalın arxivinə müraciyyət etmək istəmədim.

## V

Mir Cəlal necə yazırı? Biz təəssüf ki, sənətkar haq-  
qında, xüsusilə, onun poetikasından yazanda bu suali  
qoymuruq. Ədalət naminə, obyektiv səbəblər istənilən qə-  
dərdir və başlıcası, müəllifin öz yaradıcılıq əzabları, se-  
vincləri, işləmək prinsipləri barədə və sairələr, hətta bir  
hekayəsinin necə alınması barədə belə məktubları, qeyd-  
ləri yoxdur. Görünür, şərqliyə məxsus ədəbi mentalitet bu-  
na imkan verməmişdir. Halbuki yaradıcılığın poetikasında  
belə amillər misilsiz rol oynayır. Yaziçi çöl kənar müşahidələrində bol-bol yararlanırdı, buraya yaxından gördüyü  
hadisələr, adamlar da daxildir. Əsərlərdə yaxınlarının,  
doğmalarının portret-cizgiləri yoxdur, əvəzində dərindən,  
yaxşı tanıdığı, duyduğu, əzabla qarşılaşlığı, ürəyini göy-  
nədən sosial və əxlaqi problemləri qəbul edirdi, digər bir  
qismi isə yazıçı təxəyyülünün məhsulu idi, kökü gedib  
gündəlik təssüratlara, hissətmələrə çıxırı. Mir Cəlalın ya-  
radıcılığında ayrı-ayrı əsərləri nəzərdən keçirsək, sujet qu-  
rarkən ona səy göstərir ki, yazıçı iżtirabları, emosiyaları  
əxlaqi problemin qoyuluşunda əks etdirsin, xarakterlər üz-  
üzə gəlsin, konfliktə qoşulsun. Yazıçıda bədii ümumiləş-  
dirmə, tipikləşdirmə obrazların xarakterindəki fərdilikdən,  
gerçeklikdən, həyat faktlarından ayrılmır. M.Cəlal sade bir  
detali tapır və bunun bədii fonunda, diqqətdə olan məsələ-  
ni qoyur, özü də artıq təfərrüata yer ayırmadan: İakonik.  
"Telefon dostum" hekayəsi iki sehifəlikdir. Lakin mətləb  
mürəkkəbdir, günümüzdə telefondan saatlarla asılı qalan  
bəzi danışanlara ibretli cavabdır. Telefon xəstəsi bic, dila-

vər adamdır, danışığını əsaslandırmağı bacarır: "Bilirsən yoldaş, adınızı da bilmirəm, amma dünyada ünsiyyət yaxşı şeydir. İnsan gərək bir-birinin kefini soruşa, halına qala. Məsələn, bu saat mən özüm, kefim saz, damağım çağ! Elə bilerəm heç sizdən xəber də tutmayım. Amma yox! Nə üçün? Çünkü biz yeni insanıq!" Bu "nağıl", "şərh" insan xarakterinin psixologiyasını açır. Mir Cəlal nəşr poetikasında həyatın adı əhvalatları obrazların daxili aləmini açır, səmi-mi sözünü ünvanlayır.

Oxucuya elə gəlir ki, hadisə adı məişətdən götürülmüşdür. Lakin daha yaxına gələndə, bizim özümüzün də gördüyüümüz sadə, amma dramatik şəkildə təsvir edilmişdir. Fabula sadə qurulmuşdur:

Mir Cəlalda təhkiyədə müəllifin inca kinayəsi sezilmir, qəhrəmana ümidi itirilmir. Səciyyəvi cəhətlər dəqiq seçilir ki, şərhə ehtiyac duyulmur. Məsələn: "Ərik ağacı", "Müdafie vəkili", "İmzasız hekaya", "Şapalaq" hekayələrinə diqqətli olsaq, görərik ki, yazıçı obrazının foto şəklindən uzaqdır, çünkü hər bir oxucu qəhrəmanı özünükiləşdirməlidir. Haradasa gördüğünə əmin olmalıdır.

Mir Cəlalin daha başqa əsərlərində maraqlı doğuran bədii situasiyalar orjinalıdır.

Biz yazıçının obrazlarına yaxınlaşa bilirik, bir az da tanımaq istəyirik, bir səbəbi də ona həm acıyrıraq, həm də onu inkar edirik, yeri gələndə yaxşılığı pisləyir, şübhələnir və ilaxır. Yادımıza Şeksprin Hamleti düşür; Servantesin Don Kixotu düşür. Vaxtılık rus yazıçısı İ.Türkenev bir ovqatla "Don Kixot və Hamlet" əsərini yazmışdır. Hər iki obraz "görüşmüştülər". Yazıçı onları bir-birindən zidd duran iki insan xarakterinin mühüm cəhətlərinin təcəssümü kimi

vermişdir. Maraqlıdır, müəllif yazmışdır ki, bu təhlil önce, eyni zamanda ekoizmdir, ona görə də inamsızlıq yaradır. Hamlet daima özüne göz qoyub, öz daxiline diqqət yetirərkən nəşəylə, mübaliğələ özünü qınayırlar; o, inca təfərrüati-na qədər öz qüsurlarından xəbərdardır, bunlara, habelə özüne nifret bəsləyir və bu nifrətli də yaşayır, qidalanır. Özüne inanmır, şöhrətperəstdir, hətta nə istədiyini də bilmir, nə üçün həyata bağlıdır. Türgenevdən gətirdiyimiz bu iqtibasda çox mətləbdən xəbərdar oluruz: Rus cəmiyyətində.

Bizim sosialist sistemimizdə heç də Türgenev obrazlarından geri qalmayan mənfi emosialı hadisələr az deyil və yazıçının nəzərindən bu tiplər yayınmağı bacarmamışlar.

Mir Cəlalin ilk yaradıcılığında "xırda adamlar" yetərin-cə obrazlaşmışlar. Dünya ədəbiyyatı təcrübəsində böyük yazıçılar onlardan başlayıb azman obrazlara gəlib çıxmışlar. Biz gəlin M.F.Dostoyevskini xatırlayaq. Bir xeyli əvvələ baxaq, və A.S.Puşkinin nəşrini yada salaq. Dostoyevskinin "Yoxsul insanlar"ı, Puşkinin "Stansiya gözetçi"si, Qoqolun "Şinel" əsərlərində rus tənqidinin yazdığı kimi: insan şəxsiyyətinin yeni tarixi şəraitdə daha amansız və ince suretdə boğulması və korlanmasına qarşı etiraz idi. Mirzə Cəlilin "Poçt qutusu", Ə.Haqverdiyevin "Marallarım" və s. hekayələrdə də bu "xırda adamlar" əslində zamanın, ictimai mühitin bu kökə saldıqına səslərini çıxarmasalar da, içindən ağlayırdılar. Yeni quruluşun bərqərarlığından sonra sosial-ictimai əxlaq, adətləşmiş ənənələr əslində tragikomediyanın qəhrəmanlarını doğmaqdır idi. Mir Cəlal hətta ilk əsərlərində rəngarəng "xırda adamlar"dan meşşən əxlaqının tənqidinə keçmişdi. "Mirzə" (1930), "Həkim Cinayətov" (1930) və s..

Şübhəsiz, janr xüsusiyyətləri polifonikdir, gənc olmasına baxmayaraq ədəbi iddialıdır. Yeni cəmiyyət isə hələ formallaşmamışdır, ziddiyetlər çoxdur. Hər bir yazılıçı bu kimi ciddi nöqsanları görməyə bilməzdi. Və kəskin yazırdılar, o cümlədən Mir Cəlal da. Təəssüf olunanı odur, tənqid o illərdə də, ləp 60-70-ci illərdə də standart yanaşmadan, sosiolizm realizmi prinsiplərinin təleblərindən dördəlliapismaqdacı. Əgər bir tip yanaşmadan: "Burada (M.Cəlalın hekayələri nəzərdə tutulur.-A.E.) həyatın müxtəlif sahələrindən götürülmüş maraqlı mövzular, əxlaqi-təribiyevi məsələlər, ailə-məişət motivləri, adı görünən əhvalatlar, dərin mənali mətləblər... ifadəsini tapmışdır", qiyməti verilirdi, digər tip yanaşmadan: "Sosialist realizmi varlığı mürəkkəbliyi, müxtəlifliyi, zənginliyi ilə, müvəffəqiyət və nöqsanları ilə birlikdə dialektik inkişaf və həqiqi mübarizə prosesində hərtərəfli göstərməyi, canlandırmanın tələb edir" hökmünü müdafiyyə edirdilər. Ortada qalan isə yazılıçı olurdu. Mənçə, bu günün ədəbi tənqididə belə bir qəlib ideoloji yanaşmanın qurbanları olmuş sənətkarları xilas etməlidir!

M.Cəlalın "Həkim hekayələri" (1938-1939)-dörd hekayədə qaldırılan məsələlərin bədii həllində şübhəsiz, bədii üslubun fərdiliyi, dilin şirinliyi və s. mövzunun açılmasına poeitikasına xidmətlidir, lakin sosioloji bər-bəzəyilə. Akademik M.C.Cəfərov daha irəli gedərək yazılıçı, burada azad, xoşbəxt Sovet adamlarının, öz vətəndaşlarının qayışına qalan Sovet yazılıçısının qəlb çırıntısı çox aydın hiss edilməkdədir<sup>45</sup>.

45. Məmməd Cəfər . Mir Cəlal . B. 1966.

Bu hekayələr 30-cu illərdə Azərbaycan həyatının gerçəkliyindən doğan yeni sosial-psixoloji hadisələri təsvir etmişdi və satira janrında bədii kəşf idi və bu ölçüdə qiymətləndirmək lazımdı. Hekayələrin (sonrakı illəri də nəzərə alıram) mahiyyətində-poeitikasında ictimai həyat və onun iyrənc hadisələrinin doğurduğu qəzəb ifşa edici pəfəsəla, gülüşlə qamçılamaq məharəti bariz görünür. Bu əsərlərdə bir çox hallarda janr strukturundan uzaqlaşır: satirami, yumormu? Mahiyyətə birincidir, ahəngcə ikincidir, haradasa qayğısızdır. Özündən zaman etibarilə qabaqda Mirzə Cəlil və Ə.B.Haqverdiyev dayanırdı, amma fərqli baxışlarda. Onların qəhrəmanlarından bir azəri-türkü kimi xəcalət çəkmirsən: "bunlar mənimdir?" sualından yan keçmirsən. Mir Cəlalda isə oxumuşlardır, vəzifə daşıyanlardır: "sosial əxlaq bunları niyə bu kökə əvvəribdir?" sualına çevirmirsən. Bəlkə də belə yanaşmanın mümkünüzlüyü idi, Mir Cəlalın müasirləri, obyektiv qiymətləndirməkdə çətinlik çəkmışlər. "Sara", "Dəzgah qızı", "Gözün aydın" hekayələrində sosialist realizmində ştampını poetikaya varmaq və s. özünü göstərir. Bu, bədii əsərdir, tənqidçi, oxucu müxtəlif istiqamətlərə yoza bilər, lakin yeni sovet quruşunun nailiyyətləri, inqilabın qeyri-adi xoşbəxtlik getirməsi əsərlərin təhlilində əsas dayaqlar rolunu oynayır. Məsələn, Yaqub İsmayılovun tənqididə təfsiri bir yandan maraqlı yanaşmadır: "İctimai mühitin, obyektiv şəraitin, həyatı amillərin yaratdığı və qüvvətləndirdiyi yeniliyi Mir Cəlal maddi-mənəvi varlıqda, xüsusən müxtəlif səciyyəli və səciyyəvi adamların ruhi-fikri təkamülündə diqqətlə müşahidə edib" öyrənir, maraqlı əsərlər yaradır, "Gözün aydın" hekayəsi də... Az sonra müəllifin yazdığı "Ananın canlı

duyuları, həyat haqqındaki aydın təsəvvürləri, sadə danişq tərzi və mühakimələri göstərir ki, vaxtılıq başı çadralı, "ağzı dualı" köhnə fikirli bir qadın indi, Sovet hakimiyyəti dövründə nə qədər dəyişmiş, fikri-mənəvi təkamül keçirmişdir" yanaşması süni pafos kimi səslənir.

Bələ çıxır ki, Sovet hakimiyyətinin təsiri insanın, o cümlədən, qadının fizioloji xüsusiyyətlərinə də dərhal təsir göstərmiş, səsini, dilini açırmış! Bu məsələdə insaf namına, o və hətta çağdaş illərin ədəbi tənqidini, ədəbi mühitini qınamaq da isətəməzdim. Elə Sovet dövründə yaşamış sənətkarları nəzərdə tuturam-yeni çıxmış əsərə, ilk ədəbi uğurlarına imza atan yazara nə məktub göndərənəmiz, nə mətbuatda söz deyənəmiz, nə də xatirələrində bahs edənəmiz olmuşdur. Hətta ölümlərindən sonra əsərləri tam halda nəşr edilir, bələ bir yazırlara, memuar tipli nəyəsə rast gəlmirik. Bioqraflardan danışmağa, ümumiyyətlə, dəyməz. Yeganə o olub, həmən əsər, müəllif haqqında bir, yaxud iki tənqidçi, yazıçı, şair fikir deyib, bunulla da məhdudlaşdırılıb. Ona görə ki, Şərq mütəfəkkirlərində də, sənət adamlarında da belə bir psixologiya olmamışdır. Gəlin, heyfslənək ki, görkəmli sənətkarlarımız özlərlə necə-necə sırlı yaradıcılıq dünyasını aparmışlar... Amma rus və Qərb, Avropa sənətkarlarının yaşadıqları ədəbi mühit haqqında yüzlərlə orijinal tapıntılar, araşdırırmalar aşkarla çıxarılmış, davam etməkdədir. Mir Cəlalın Anton Çexova və yaxın səsləşən satirik yaradıcılığından irəli gələrək Korolenko, Usplenski, Çexov münasibətlərindən nümunə getirməyi məqsədə uyğun hesab edirəm: Qleb Usplenski və Korolenko Çexov yaradıcılığının dərk olunması məsəlesi nə üstünlük vermişlər. Bələ ki, Korolenko xatirələrində

yazmışdır ki: "Rəngbərəng hekayələr" kitabı nəsə gənclik qayğısızlığı, hətta ədəbiyyata bir qədər yüngül münasibət bəsləməklə doludur, humor şənlik saçır, çox vaxt səmimi, incə hazırlıqlılığı, qeyri-adi yiğcamlılığı, təsvir gücüyle fərqlənir

Məgər Mir Cəlalin mühitində vurguladığım kimi, azmı istedadlı sənətkarlar, tənqidçilər, alımlar yaşayırdı, birgə işləyirdilər, uğurlarını izləyirdilər. S.Vurğun, M.Hüseyn, M.Rəfili, Cahanbaxış Cavadzadə, Əbülhəsən və başqaları. Gəncə-Bakı ədəbi mühiti sonralar Azərbaycan ədəbiyyatının təleyində böyük rol oynadı!

Mir Cəlalin 30-cu illər yaradıcılığında öz potensial qüvvəsinə inamsızlığı, əsəssiz təfərrüata rəvac verməsi, dia-loqların çoxluğu, bədii ifadə vasitələrindən qeyri-qənaətçil istifadə və s. hallar özünü göstərirdi. Lakin o, bu haldan tez uzaqlaşa bildi və nəhayət, "Bir gəncin manifesti" romanına gəlib çıxdı: 1938.

Mir Cəlalda gəncliyindən satirik ovqat, şəhər ritm-ahəng vardı; eyni zamanda o, idrakın gücünə arxalanırdı, zəkənin yenilməzliyinə inanırdı. O, milli və rus maarifçiliyini mənimsəmişdi, ideyalarının mahiyyətini düzgün qiymətləndirmişdi. Və onun dünyagörüşündə maarifçiliyin tarixi-sosial nikbilliyi hiss olunurdu. Mir Cəlalın yaradıcılığının ümumi kontekstində maarifçilik ideyaları bədii təbliğatçı kimi də missiyaya malikdi və mövcud sosial quruluşun qeyri-təbii, daha doğrusu, insan təbiətinin özünə zidd kəsilən bir ideologiya kimi nəzərdən keçirirdi və bu ənənə A.A.Bakıxanovdan, M.F. Axundovdan, Q.B. Zakirdən, M.Ə. Sabirdən, C. Məmmədquluzadədən, Ə.B.Haqqverdiyevdən, N.B. Vəzirovdan qaynaqlanırdı. Bundan faydal-

nan M.Cəlal dövrünün sosial-ictimai əqlaqının, adət-ənə-nələrinin satirik komedyasını yaratdı. Onun böyükülüyü onda idi, Sovet gerçəkliliyinin mühüm ziddiyətlərini, problemlərini görürdü, gülürdü və təqdim edirdi. O, hakim əqlaqın diqtə etdiyi hadisələrdən, insanlardan sadəliklə danışındı. Amma səsini gur çıxara bilməzdi, təqnidində "yuxarı"ni aşağı endirə bilməzdə, əsəri üçün səciyyəvi olan bədii təəssüratından qaçmırıldı. Obrazlarını qabarlıq təsvir edirdi, oxucu diqqətini yayındırmırıldı, hətta xırda detallara yönəldirdi. Gülməli, düşünməli məqamlara diqqət edirdi və bunları lirik humoruna bükürdü:

- "Nece olub ki, siz indii başlayırsınız.
- Şair görünür başa düşməmişdir.
- Çoxdan yazırsınız?
- Xeyr, olar-bir-iki il.
- Nə əcəb belə gecikmisiniz?
- Xeyr, gecikməmişəm, işdən çıxmışam. İstəyirem sənəmi boşaldam. Heyifdir, əsərlərim xalqa məlum olsun, ancaq ki, mane olurlar.

- Kim mane olur?
- Paxıllar, gözü götürməyənlər"

Bu epizod "Gənc şairin ərizəsi" hekayesindən götürülmüşdür və istedadsız bir şairin içərisini açır. Öz aramızdır, hekayə bu gün daha aktual səslənir.

Mir Cəlal qeyri-real ideallarla nəfəs alan xırda, miskin obrazlarına ümumi diqqəti yönəldirdi və belə bir inama əsaslanırdı ki, təsvir etdiyi o gerçəklilik cəmiyyətə bəllidir və ona görə də bu quruluşun hər bir sakini-oxucusu həmin əsərləri oxuyacaqdır. Belə bir bədii-ədəbi qanun yazıçının öz dünyasının əqlaqını qiymətləndirməsini müəyyənləşdi-

rirdi və Mir Cəlal yaradıcılığının bədii strukturunun qno-seoloji əsası idi.

Hələ 1960-cı ildə qələmə aldığı "Xarici naxoşluq" hekayəsi maraqlı ideyanın açılması üzərində qurulmuşdur. İmkanlı ailənin çəlimsiz qızı özünü o qədər ariqladır, küçədə halsiz halda yixılır və xəstəxanaya gətirirlər. "Müalicə" prosesində maraqlı surət olan doktor yeməyən, bütün fikrini xarici filmlərə yönəldən, yalnız "Ekran" jurnalını oxuyan bu qızını adətindən anası belə yayındırı bilmir. Ümid isə doktora qalır. Zərif humor dilinə malik yazılıçı doktorla qızın anasının dialoqunu verir: "Maşında gələn ana elə bilir doktora lazımdır, sevinir də. Lakin: "Qadın şoferi səsləyib dayandırıldı. Güman elədi ki, mən maşına oturmaq istəyirəm.

- Buyurun, doktor!
  - Mən yox, Ofelya gəzmək istəyir.
  - Nə gəzmək?
  - Kinoya getmək istəyir.
- Ofelya bu sözü eşidib özünü həyatə atdı, anasını səslədi.
- Ana, mənim paltarımı gətir, tez ol. "Nizami"də "Yevə Lyubov" gedir, baxmasam ölürem.

Ofeliyanı anasına qoşub göndərdim və xahiş elədim ki, buraya qaytarmasın.

- Onun azarı ancaq klubda müalicə oluna bilər".
- Maraqlı və ibrətli odur, Mir Cəlal bu gün də artıq sənətçilərin və ümumən qadın-qızların məişətinə daxil olan ariqlamaq xəstəliyini 50 il əvvəl yazmışdır. Yazıçı uzaqgörənliyidir bu! Mir Cəlalın bədii proqnozudur bu!..

Mövzu özü doğulur və qələmə düşür. Sadəcə, yazılıçı

təxəyyülü və həyati müşahidə mövzunu əsərə çevirir. Mən A.P.Çexovun adını çəkmişdim, ötəri müqayisə hər halda M.Cəlal yaradıcılığının üfüqü üçün də yerinə düşür. Məsə-lən, rus yazıçısının "Çinovnikin ölümü" hekayəsi adı sujet-dən-əhvalatdan ibarətdir. Məmər Çervyakov, İvan Dmitriyeviçə general arasındaki xoşa gəlməz əhvalat.

Oxucuya elə gəlir məzлumdur, acizdir, qorxaqdır, teatrda qəfil asqırması əhvalata dərin psixoloji rəng vermişdir. Və hekayə rus ictimai mühitində vəlvələ doğurmuşdur. Ona görə ki, generalın təpinməsi bir rus kişisinin, çinovnikin ölümünə səbəb olmuşdur. M.Cəlalın hekayəsi də adı əhvalat-sujet üzərində qurulmuşdur. Zahirən bizim mühitimiz üçün diqqətimizdir. Lakin hekayəni dərinə "çəkəndə" elə deyil; bütün ictimai-sosial hadisələr, xalqı, cəmiyyəti aldatmalar dilin yalan söyləməsindən başlayır. "Dil və əməl"də iki qadın-rəfiqənin-Hərzə və Məsmənin opponenti Hərzenin qızıdır. Dildən yalançı, arxadan ayama qoşan Hərzə xanım elə öz qızı tərəfindən ifşa olunur. Xalılı Məsmə ağılagəlməz üsulla - Hərzə xanım mətbəxdə ikən uşağı dilə tutur.

— Qızım, anan nə deyir, nə danışır, sənə nağıl-zad öyrədirmi?

-Öyrədir, çox öyrədir. Anam dünən deyirdi ki, xallı Məsmə deyil, nallı Məsmədir, ya da ballı Məsmədir".

Hərzə xanım (yazıçı obrazının adını da xasiyyətindən götürmüştür) eşi dir, qızına təpinir. Uşaq isə həqiqəti söyləyir.

Hərzə xanım da həqiqəti ürəyində piçıldayırlı:

"Mən külbaşa deyən gərək, bir tikə uşağın yanında adam söz danışar, o da ki, belə uşağın! Ağbirçək arvadın

üzünə gör nələr deyir"...Bu sözlərdə yazıçı hər üç surətin xarakterini təsvir edir: "Külbaş, uşağın yanında söz danişılmaz" və ağbirçək arvad 60-cı illər üçün də, bu gün üçün də son dərəcə səciyyəvidir. Büyüklər, yuxarı qalxan vəzifeli məmurlar dilinə yalan söz getirməməli, xalqı, camaati aldatmamalıdır. Yalan məişətdən, ailədən başlayır, uşaqların psixologiyasına daxil olur. Onlar böyükür, cəmiyyətdə mövqə tutur və cəmiyyəti də aldada bilir. Çinovnikdən Mir Cəlalın qəhrəmanları fərqli şəkildə hərəkat edirlər. Çinovnik generalı tanır və dəfələrlə yanında olmuşdur. Əslində Çinovnik prinsipial mülahizəyə görə generaldan üzr istəyir. Çünkü ona elə gəlir, böyük adamlara hörmət göstərmək ictimai varlığın bir mühüm əsasıdır; dərindən sarsılır ki, nə üçün onun üzr istəməsi qəbul olunmur? Rus ədəbiyyatşunası K.Berdnikov Çervyakov-Çinovnik obrazı haqqında maraqlı fikir deyir və yazar ki, Çervyakov heç də qorxudan ölməmişdir; demə, bu elə insan dramının finalıdır ki, onun üçün müqəddəs olan prinsiplərin tapdalanmasına, həm də hər hansı adam tərəfindən yox, cənab ali, general tərəfindən tapdalanmasına dözmür, axı, bundan sonra necə yaşamaq olardı? Bu suali Hərzə xanım özüne verməmişdir heç vaxt. Yalan Çervyakovun "prinsipial mülahizəsi"ndən də güclüdür. Cəmiyyət əgər bunu qəbul edirsə, kənar şəxs -Xallı Məcmə ona qarşı çıxmırsa...ictimai mühitdə demorfasiya, erroziya mövcuddur. Hərzə xanımın və Xallı Məcmənin bu hərəktəri gülüş doğurursa oxucunu eyni zamanda düşündürür. Çexov qəhrəmanını öldürür, Mir Cəlal isə bu yolu seçmir və Çexovdan fərqli olaraq mövcud Sovet cəmiyyətində belə ciddi proseslərin davam edəcəyi labüdüyünü əyanlaşdırır.

Zahirən M.Cəlalin nəşrinin poetikasında belə "Xırda adamlar" cəmiyyəti ifşa edirlər, sökürlər. Yaziçi hakim sozial-siyasi əxlaqın, adətlərin tragikomediyalarını, hakimlik psixologiyasının insanlara qul, kütłə əhvali ilə yanaşması ideyasını insan xarakterində ümumiləşdirərək, hekayələrində bu məsələləri qabarıq qaldırır.

Mir Cəlal ifşaedici hekayələr yazmış, tipikləşdirmə qüvvəsi baxımından demək olar ki, simvolik xarakterlər, situasiyalar yaratmışdır. Akademik Bəkir Nəbiyev bu məsələni obyektiv qiymətləndirir: "Mir Cəlalin hekayələrində mürəkkəb hadisələr və xarakterlər sadə, bədii həllini tapır. Yaziçinin şirin yumorla yoğurduğu hekayələr bizi güldürür, zahiri effektlərdən doğmadığı üçün, bu gülüşlə yanaşı gül-düyümüz adamlara daxilən acı'yıq".

## II HİSSƏ

### "YOLUMUZ HAYANADIR" ROMANI

"Yolumuz hayanadır" romanı haqqında fikirlerim güman ki, "Bir gəncin manifesti" romanından fərqli olacaqdır. Çünkü, birinci əsərə "məktəb təcrübəsi"ndən başladım və bəlkə də: "Bunun poetikaya nə dəxli?" suali qoyulacaqdır. Qismən razılaşırıam o mənada: əlli, yetmiş, seksən ildir ənənəni pozmamağa üstünlük vermişik... Amma əger məsələ poetikadan gedirsə, maraqlı, orijinal bir romanın milyonlarla bu günün məktəblisi, sabahın gənci tanımırısa, da-ha doğrusu, məhrum olursa, "dərsdən qovulursa"... hansı meydandan başlamalıyıq?

"Yolumuz hayanadır" romanının poetikasını araşdıranda başqa bir qeyri-tarazlığa nəzər saldım: 1952-1957-ci illər arasında yazılan bu romana hansı məkan və zaman kontekstində işiq salmaq ədalətlidir. Vaxtilə mübahisəsiz keçməyən romanda yenə stixi sujet, obrazlar qismində baş verilənlər təhlil olunmuşdur. Lakin yazıçının bədii qayıesi - ideyası - dəbdə olmayan yanaşma predmetindən uzaqda dayanmışdır. Ədəbiyyatşunaslar dövrün tənqid - tədqiqi məntiqindən kənardə dayanmamaqla "sadə hərəkət dinamikası"na üstünlük vermişlər. Mir Cəlalin "Yolumuz hayanadır" romanı XIX əsr rus inqilabçı - demokratların bədii nəşrinə gedib çıxmır. Ona görə ki, Mir Cəlal peşəkar yazıçı idi, 30-40-ci illərdə bir neçə roman, povest yazmışdı. Lakin əllinci illərin siyasi və ədəbi ponorama ha-

zirdi, yaziçiların qarşısında konkret məqsədlər qoyulmuşdu. Qəribədir: Yaziçiların plenumları, qurultayları və s. toplantılar yaradıcılıq məsələsində sənətkarları hətta günahlandıırırdı, sanki cəzalandırırdı!.. Səbəbi ideologiya və onun xidmətində dayanan "Sosializm realizmi" ədəbi metoduna əməl olunması idi.

Sənətkar üçün daha önəmlisi həyat hadisələrini xalq interesleri və fərdi talelər zəminində ümmükləşdirmələr aparması, dolğun hayat lövhələri yaratmasıdır. İnsan - həyat paraleli bədii inikasını tapmasıdır. Bu cəhəti vaxtilə klassik dünya yaziçilərindən V.Hüqoda, O.Balzakda, V.Skotda, L.Tolstoyda, A.Çexovda və digərlərin yaradıcılığında görürük. Bir fakta diqqət kəsilek: V.Hüqo Valter Skotun əsərləri haqqında demişdir ki, romançının (V.Skotun - A.E.) vəzifəsi həqiqəti, onun inkişaf perspektivini, həyatın qeyri-adi dramlarını, hansı ki orada xeyrlə şər, gözəlliklə çirkinlik, yüksəlişlə uğurum bir-birinə qarışib ümumi bir qanundan - bütün bunları bədii yolla təhlil etməkdən ibarətdir. V.Hüqo fikrinin davamı kimi yazar ki, əvvəlki romanlarda həyatın bəzən tamam işqli, bəzən də qaranlıq tərəfləri göstərilirdi, həqiqət tam dolğunluğu ilə verilmirdi. Halbuki bu bir-birinə zidd tərəflər həyatda daima vəhdətdə olmuş və mübarizə aparmışlar.

30-cu illərdən fərqli olaraq yaziçilərimiz həyatın nisbətən dərin qatlarına daha çox meyil göstərildilər. Artıq cəmiyyətdə silkələnmə, təmizlənmə getmişdi. Xüsusiylə, tariximizə qayıdış, quruculuq məsələləri ilə eyni vaxta düşmüdü. Yaziçilərimizdən S.Rəhimov, Mir Cəlal, Əbülhəsən nisbətən cavan idilər və povestlərində, romanlarında janrıñ əsas tələblərini: həyatı, tarixi faktları saf-çürük et-

mək, ideyaların dərinliyinə varmaq, xarakterlə yaratmaq və sair nəşr vəzifələrinə yaradıcılıq prosesi kimi yanaşırlılar. Mən fikrime bir dürüstlük getirmək üçün böyük rus tənqidçisi V.Q.Belinski dən sitat verəcəyəm: "Romanın bədii əsər olmaqla vəzifəsi gündəlik həyatdan, tarixi hadisələrdən təsadüfi halları ayırməq, onların mahiyyətinin dərinliyinə, məğzinə - yaradıcılıq ideyasına vəqif olmaq, zahiri, dağınIQ hadisələri ruhun və şurun qan damarına çevirəkdir. Romanın bədiliyinin qüvvəti və zəifliyi əsas ideyanın dərinliyindən, ayrı-ayrı xüsusi hallarda bunun təşkil qüvvəsindən asılıdır. Roman öz vəzifəsini yerinə yetirmək cəhətindən azad xəyalın bütün digər əsərlərlə bir cərgədə durur və bu baxımdan camaatın ən vacib tələblərini təmin edən, ömrü uzun olmayan belletristika ciddi surətdə seçiləlidir"<sup>46</sup>.

Mir Cəlal müasirlik prizmasında tarixə müraciət etdi. Bu, dahi şair M.Ə.Sabir və onun dövrünə gedib çıxır. M.Cəlalin maraqlı tədqiqatçısı Yaqub İsmayılov göstərir ki, qabaqcıl ideyalı sənətkar tarixilik prinsipinə əsaslanmağı, tarixi həqiqətin mənasını, ictimai inkişafın qanunauyğunluğunu tərifsiz, realizmin üzerinde canlandırmağı düzgün yaradıcılıq yolu saymalıdır. Mir Cəlala da yaxşı məlumdur və o, özünün "Yolumuz hayanadır" romanında bu mühüm tələbi və şərti nəzərə almağa çalışmışdır<sup>1</sup>.

Mir Cəlal romanda tariximizin foto-surətini təsvir etməkdə haqlıdır və roman janrına riayət etmişdir. Məsələn, O.Balzak Fransa tarixini bədii inikas yolu ilə vərmiş və istəyinə nail olmuşdur. Təsadüfi baxmamalıq: Jorj Sand ya-

46. Belinski V.Q. Seçilmiş məqalələri, B., 1948, s.51.

ziçi barəsində xoş sözlərini bildirmişdir: Roman Balzakın əlində dövrün hər şeyi əhatə edən ideyalarını, hissələrini, vərdişlərini, qanunlarını, incəsənətini, peşələrini və s. müxtəlif sahələrini, bir sözlə, müasirlərinin həyatının hərtərəfli tədqiqini aparmaq üçün bir bəhanə idi...

"Yolumuz hayanadır" romanı 50-ci illerin ədəbi məhsulu kimi diqqətdən yayınmamışdır. Nüfuzlu ədəbiyyatşü-naslardan Abbas Zamanov, Mehdi Hüseyn, Əhəd Hüseyinov, Yusif Seyidov, Bəkir Nəbiyev, Cəfər Xəndan, Məmməd Cəfər məqalələrində, münasibətlərində fikirlərini de-mişlər. Hətta Yaziçılar İttifaqının idarə heyətinin mart plenumunda (1958) M.Hüseyn məruzəsində qısa, lakin yetərli rəyini bildirmişdir.

Mərhum professor Abbas Zamanov romana sırf Sabir-şunas nöqtəyi-nəzərindən yanaşmışdır. Ümumiyyətlə, bizim tənqidçilərimizin çoxu bədii əsər yazmaq istedadından məhrum olmaqla, yazıçıya elmin psixologiyasından qiymət verirlər. Kəsdirmirlər ki, romanın, yaxud poemanın tarixi faktlara, hadisələrə baxışı bədii janrı tələblərindən və o, qarşısına tarixi şəxsiyyətlərin realist portretini yaratmağı qoymamalıdır. A.Zamanov təbietcə kinsiz, iddia-sız, lakin elmdə inadkar idi. Roman haqqında məqaləsin-də tamam başqa mənzərə vurğulanır: bir roman kimi strukturundan tutmuş hadisələrə, Sabirə, onun mühitinə və sai-re ciddi iradlarını ifadə etmişdir. Mən elə Yaqub İsmayılov-un da xarakterik saydıği iki iqtibası xatırlatmayı məqsə-dəuyğun saydım. Abbas Zamanov yazır: "Romanda Sabiri bədii xarakter kimi canlandırmaq üçün verilən hadisələrin bəziləri son dərəcə sönük, bəziləri qondarma, bəziləri isə heç bir təsir qüvvəsi olmayan adı əhvalatlardır. Əsərdə Sabir obrazı yoxdur

Müəllifin bu xətti (Əntiqə obrazı, onunla bağlı əhvalat-

ları nəzərdə tutur - A.E.) əsər boyu davam etdirməsinə və əsaslandırmasına can atmasına baxmayaraq, Əntiqə xətti qondarma olduğu üçün son dərəcə sxematik çıxmışdır. Buna görədir ki, adam Əntiqə obrazının reallığına, onun başına gələn hadisələrin həyatılıyinə qətiyyən inana bil-mir...".

Alternativ olaraq müqtədir yazıçı və tənqidçi Mehdi Hüseydən iqtibas gətiririk: "Romanın bədii tamlığına xə-ləl gətirən qüsurlardan biri və bəlkə də ən başlıcası budur ki, surətlər bəzən uzun bir müddət sujet xəttində çıxır, elə bil müəllif onları unudur, bir sıra epizodlar isə bilavasitə Sabirin həyat və mübarizəsi ilə üzvi bağlanır. Məcazi ve-riplen sujet xətləri təbii surətdə bir-birile əlaqələndirilmir"<sup>47</sup>. Hərçənd, Mehdi Hüseyn Mir Cəlal yaradıcılığına, onun üs-lubuna məhəbbətini gizlətmir. Ümumiyyətlə, mübahisə do-ğuran romana bu günün bədii roman janrı ilə yanaşmaq daha zəruridir. A.Zamanov, M.Hüseyn, Q.Xəlilov və başqa tənqidçilərin mülahizələri ola bilsin 50-80-90-cı illerin bə-dii mühiti üçün səciyyəvidir, yazıçının əl-qolunu bağla-maq, sujetində azad hərəkət, obrazlarda realizmdən uzaq-laşma və s. elementlər əslində qadağan idi. Lakin səmimi olaq: Bədii əsər lap tarixi hadisələrdən və şəxsiyyətlərdən bəhs edirse belə, sərbəst bədii düşüncə, təxəyyül, məkan və zaman müstəvisindən çıxma və ilaxır Mir Cəlalin roma-nında "tapılıbsa", düşünüb belə həqiqətlərdən boyun qa-çırmağı məsləhət görüblərsə...yazıçı zamanı qabaqlamışdır!

Men Mehdi Hüseynin sonralar yazdığı bu problemlə bağlı fikrini gətirəcəyəm: "Çox ola bilər ki, tarixi mövzuda yazılmış bədii əsərin sujeti başdan-başa unutdurulsun, bu-na baxmayaraq əsərdə təsvir olunan hadisə və konkretlik şü-

47. Mehdi Hüseyn. Ədəbiyyat və müasirlik, "Azər-baycan" i.1950, N1, s.18

hə doğurmasın. Burada tələb olunan əsas şey yenə də həmin dövrün ümumi səciyyəsini dürüst anlatmaq və göstərməkdir".

Məşhur rus ədəbiyyatşunası A.Dneprov cəsarətlə köhnə mövqelərə tənqidə sözünü deməkdən çəkinməmişdir. Ədəbiyyatın üç növə bölünməsinə etiraz edir, V.Q.Belinskinin etika naminə adını çəkmirsə də: "Ədəbiyyatın üç növə: epik, lirik və dramaya bölünməsi o qədər də dəqiq deyil, köhnə, sərt, doğmatik anlayışlar, klassifikasiya canlı inkişafda olan mürəkkəb formalı romanı əhatə etməyə qadır deyil və onun bədii strukturasının təhlilinə tez-tez mane olur" - deyir.

Mir Cəlalı romanı yazmağa hansı psixoloji amil - təkamül vadar etmişdir? Sualın doğurduğu hiss sərf yaradıcılıq psixologiyası ilə daha çox bağlıdır: Birincisi, onu təxmin edir ki, M.Cəlal akademik B.Nəbiyevin dediyi kimi: Hələ 1947-ci ildə "XX əsrə ədəbi məktəblər" (1905-1907-ci illər) adlı elmi-tədqiqat əsərini bitirən Mir Cəlal Sabir dövrünün, həyatının və poeziyasının ən yaxşı bilicilərindən bıdır... Sabirin şəxsiyyəti, onun bədii obrazını yaratmaq arzusu bir yazıçı kimi Mir Cəlalı lap çıxdan düşündürmüştür. İkincisi, yazıçının mövzuya təhrik edən daxili təkandır, bu, ola bilsin ki bədbinlik, yaxud nikbinlik notları ilə bağlıdır. Necə ki, A.P.Çexovun bir qeydi yerinə düşür: "Yazıçı mələk deyil, o, hər şeyi özündə təcəssüm etdirməlidir, ruh-dan düşə, iztirab çəkə, şən və kədər kimi təbii hissler keçirə, kin və məhəbbət göstərə, yalqızlıq hissindən əzab çəkə bilər. Lakin onun bu ovqata və hisslərə aludə olmağa hüququ yoxdur. Həyat və insanlar haqqında düşüncələrində o, belə ani həyəcan və ovqatlardan yüksəkdə dayanmağı, ali fikirlərin və məsələlərə obyektiv baxışların təsiri-lə deyil, əsəblərin və yenə əsəblərin təsirilə mühakimə yü-

rütməyə yol verməməlidir". Hər bir yazıçı üçün bu yaradıcılıq impulsları mövcuddur və ona təslimdir.

"Yolumuz hayanadır" romanının doğurduğu mübahisələrin bir ucu da onun janrı ilə əlaqəlidir. Ümumiyyətlə, ədəbiyyatşunaslarımız bu məsələdə dəqiq mövqedən çıxış etmişlər, hətta poeziyanın da "payını" vermişlər. Bu roman baxmayaraq ki, görkəmli şairimiz Mirzə Ələkbər Sabir Tahirzadədən, onun ömrünün qısa - iki ilindən danışır. Ətrafindək obrazlar da tarixi şəxsiyyətlərdir: Hacı Zeynalabdin Tağıyev, Nəriman Nərimanov, Ə.Hüseynzadə, Məmməd Tağı Sidqi, Mirzə Cəlil və digərləri. Lakin mənim mülahizəmə görə, romanı sırf tarixi əsər hesab etmək düzgün olmazdı. Biz, elə yazıçı da "Qılınc və qələm", "Qan içində", "Səttarxan" və sairi oxumuşdur. Və tarixi materiallar: sənədlər, faktlar, çıxışlar və ilaxırla zəngindirlər. Lakin tarixi mövzuya qayitmaq hələ tarixiliyi eks etdirmək demək deyil. Müəllif dövrün hadisələrini görür, duyur, oxucunu illərə aparırsa...epik, azad, sərbəst məzmun daxilində bədii məqsədini təsvir edir. Mirzə Ələkbərə aid hətta məişət faktları da sadalanır, ölümü də, "Mola Nəsrəddin"dəki şeirləri də. Bu, haqq vermir romana tarixi faktlar kontekstində qiymət verək. Mehdi Hüseynin irad tutduğu "sujet xəttindən çıxma" da buradan irəli gəlir.

"Yolumuz hayanadır" romanı haqqında tənqid məqalələri saf-çürük edəndə bir nəticəyə daha çox üstünlük verirəsən: Romana bir fərdi dünya görüşündə yanaşılmışdır və bütün tənqid hədəfi Sabirin üzərində mərkəzləşir. Lakin mən belə düşünməzdəm. M.Cəlal yalnız Sabirin həyat və fəaliyyətini əsərə getirmək məqsədini qarşıya qoymamışdır. Əgər belə olardısa - yazıçıya elə Sabırşunas da deyə bilərik. O, cəmiyyətdə, konkret Azərbaycanın XX əsrin ilk onilliklərində ictimai-siyasi hadisələrin kökünü onun əya-

lətlərindən başlayaraq yetişdiyini, kənd həyatının ağır və ziyyətini və bəzi ziyalılarımızın heç də kənarda qalmadıqlarını, habelə bu boşluğu görən həmin demokrat ziyalıların Bakıya üz tutmasını, haradasa nicat yolunun bu neft şəhərindən qaynaqlandığını təsvir etmişdi.

Məlumdur ki, Şamaxı maarifçiləri, o cümlədən, Seyid Özim Şirvani, Abbas Səhhət, Mirzə Ələkbər Sabir, Sultan Məcid Qənizadə və digərləri müxtəlif illərdə Bakı ilə əlaqə saxlamış, hətta məktəblərdə dərs demiş, dərsliklər yazmışlar.

Mir Cəlal Sabiri istisna etmir və romanın sujetini onun üzərində qurur. Bu, yaradıcılıq üslubudur, yazarının maraq dairəsidir. Romanın ilk səhifələrində "Molla Nəsrəddin" jurnalının adının hallanması əlbəttə, Sabırla bağlı olmalı idi və Şamaxıda yeganə şair idi, jurnalda müntəzəm çap edildi. Şair kiminlə rastlaşmalı idi? Yəzici istəsəydi Abbas Səhhəti xüsusi planda önə gətirərdi, halbuki sona qədər onu görmürük. Müəllif oxucunu Hacı Axundla qarşılaşdırır. Bu sima Şamaxı bölgəsində nüfuzlu din xadimidir. Gəlin, bu günün zehniyyatiyla yanaşaq. Sovet ideologiyası din xadimlərini gözdən salmaqdır idi. Hərçənd, yəzici bu müstəvidən çıxmamışdır. Lakin dinə xurafat abi-havası gətirən Hacı Axundlar məhz Tahirzadələrlə qarşı-qarşıya gəlməliyidilər.

Hacı Axund elə-bələ şəxsiyyət deyil və o, Mirzə Ələkbər Tahirzadə ilə mübahisəyə qoşula bilər və elə də var. Amma o, tək deyil, Mirzə Abbasqulu kimi həmfikrili oxucu qarşısına çıخار. Oxuyuruq: "Mirzə Abbasqulu isə Büllürnisi xanımın xilafına olaraq şair dostunun düşüncələrinə çox həssas idi. Onun "öz aləminə" getdiyini duyan kimi səsini kəsir, heç nə demir, hətta bir hərəkət də etmirdi. Münasib bir vaxt düşən kimi çəkilib gedir, dostuna mane

olmamağa çalışırı". Deməli, Sabir məhz tarixi simalarla deyil, bədii surətlə bir yerdədir.

"Yolumuz hayanadır" romanının ilk səhifələrində artıq yazarının mühüm ideyası: Azərbaycanı başdan-ayağa bürüyən ədalətsizlik, haqsızlıq sindromunda nə gözləyir? Milli ziyalılarımız nicat yolunu tapa biləcəkmi? Obrazlar bu mühiti dioloji tərzdə qavramaqda haqlıdırımları? Bax, bu üç sual romanın poetikasının bir xəttini təşkil edir. Biz təhlilimizdə bu "üç sual - tezisə" cavab axtarmağa çalışacaqıq. Əgər məqsəd, qaya belədirse, Mirzə Ələkbər Tahirzadənin tezliklə Bakıya müəllim sıfatla işləməyə getməsində yəzici düzgün hərəkət etmişmi? – Sualının təfərrüatına varmadan müsbət cavablandırıram. O, ictimai proseslərin içərisinə getməklə, bütün bədii yükü "tək özü daşımadığı"-ni göstərmək istəmişdir. Mir Cəlalın bu niyyatını görünür, müasirləri tənqidçilər anlamaq həvəsinə düşməmişlər. Mir Cəlal sakit, özünəməxsusluqla piçildəmişdir ki, mən Sabir haqqında roman yazmırıam, o əsərimin əsas qəhrəmanıdır, çünki, odur satirası ilə yaxın Şərq despotizmini, ədalətsizliyi, insan hüquqlarının tapdanması əleyhina söz savaşına çıxan! Və "ədalet deyilən böyük bir aləmə qovuşmaq, bu aləmin feyziylə bəxtiyar olmaq üçün çırpinmışdır".

Mir Cəlal elə bir iddiada da olmamışdır ki, Mirzə Ələkbər Bakıya məşhurlaşmaq üçün getməlidir. Zahirən bu fikrə meyl yox deyil, lakin Bakıda mətbuat bolluğu, maarifçilik - xeyriyyəçilik cəmiyyətləri və daha vacibi ziyalılarla temasda onun yaradıcılığı yeni vüset alacaqdır. Xüsusiylə, "Molla Nəsrəddin"ə Mirzə Cəlil tərəfindən cəlb olunması optimal ümid doğurur.

Mirzə Ələkbər hərçənd, Bakıya gəlməzdən əvvəl də dövrün işiqli və kölgəli cəhətlərini yaxşı idrak edirdi və təkcə şeirlərilə deyil, düşüncələrilə də təhlil edirdi və yolları

görməyə çalışırdı, M.Cəlal yazırıdı: "Tahirzadə tarixin bu dönüş məqamında üz-üzə duran iki dünyani aşkar görürdü. Göründü ki, yerin dərinliyindən kükrəyib qalxan bir qüvvə ağırlıqları aşırmaq, alt-üst etmək istəyir. Göründü ki, dəzgahlardan fabriklərə, fabriklardan küçələrə, küçələrdən şəhərlərə, şəhərlərdən ölkələrə keçən, getdikcə Aləmi çuğlayan hərəkat zülmət aləmini ağır bir məzar daşı kimi itələyib keçmişin girdabına salmaq, dünyani yaz göyləri kimi aydın və şəffaf görmək istəyir".

kimi aydın ve şəffaf görmək istəyir".  
Təbi ki, Sabir dini xurafatın əhatəsində hələlik öz nü-  
cat yolunu dəqiqləşdirməkdə acizdir. Digər tərəfdən: azə-  
ri-türk müsəlmanları bu yolu tapıb reallaşdırmaq üçün bir-  
gə dilə - fikrə gəlmək iqtidarına malikdirmi? Məncə, yazıçı  
irəli sürdüyümüz tezisdə suala cavab axtarmağa çalışır və  
təəccübüldür ki, niyə məhz romanın adının sonunda "?"  
işarəsi yazmamışdır? Çünkü, suallı fikir açılmır, əslində  
təhrif olunur. Əgər biz roman janının nəzəriyyəsi baxımın-  
dan əsərə yanaşırıqsa, məşhur rus ədəbiyyatşunası  
M.Baxtinin bir fikrini xatırlatmaq lazımlı gəlir: "Əhənəvi -  
monoloji (homofonik) roman" və "dialogi (polifonik) ro-  
man". Homofonik (təksəslı) romanların əsas xüsusiyyətlə-  
rini M.Baxtin bu tipli əsərlərdə tək bir hakim səsin, hakim  
mövqenin mövcudluğunda axtarır. M.Baxtin fikrinin şər-  
hində göstərir ki, romanların qəhrəmanları öz səsleri, öz  
ideyaları və mövqelerinə birlikdə - bu müəllif mövqeyinə  
daxildir və ondan asılıdır. Belə bir mövqedən əsərə yanaş-  
malı olsaq, tezislərimizə "açar"ın əlverişliyi monolojimi,  
yoxsa dialojimi növə aidiyatını dəqiqləşdirməliyik. Müba-  
hisəyə (məqsədimiz bu deyil) əlyeri qoymadan deyərdim:  
"Yolumuz hayanadır" romanı dialogi, çoxsəslı əsərdir.

Mir Cəlal ilk romanında olduğu qədər də bu əsərdə  
ideya irəli sürürlər: İnsan - onun Məsmə kimi sadələvh adam-

ları da var - Tahirzadə və Hüseynzadə, Mirzə Cəlil və Məmməd Tağı dünyagörüşündə ziyalıları da həmçinin. Bu şəxslərin maraqlıdır ki, səsləri - fikirləri - qənaətləri çox məsələlərdə üst-üste düşmür. Yazıçı bu insanları öz işında, dialoqda, yaradıcılıqda və sairdə təsvir edir və ideya birliyində ayrırlırlar. Bir üstün cəhət olaraq M.Cəlal ideyasının bir yazıçı kimi həllində subyektivlikdən qaçır, ona görə ki, bədii məsələyə (ideyaya) kateqorial tərzdə yanaşmir. Müəllif çətinlik karşısındadır: Bir-birini rədd edən, bu dərəcədə də laqeyd qalan, yalnız məişət problemlərini fikirləşən bu millətin taleyini nə gözləyir? Əgər doğulduğu Şamaxı mühitində Tahirzadə başa düşülmürsə, dükanda şey-şüy satmağa məhkumdur - Məmləkətin nicat yolunu nə gözləyir? Mir Cəlalın böyüklüyüne bax ki, XXI əsrde onun səxavətlə yaratdığı Tahirzadə obrazının xələfləri eyni cür həyatı yaşamaqdalar! Tahirzadə nicat üçün Bakıya geldi, biz müasirlər isə daha Bakıdan bezikib xarici ölkələrə: İstanbullu, Türkiyəni bəyənməyən bəzi obrazlarsa-yağı məhz həmin diyara üz tuturlar. Bu məsələdə Mir Cəlalın romanında təmizlənə bilən "ləkə" görünür. Bu məsələdə Tahirzadə qəlbən millətinə yanan olmuşdur və onu ilk narahat edən də iki yerə parçalanmış azərilərin qaranlıq taleyidir. Hansı ki, bu gün də bu anlaşılmazlıq davam etməkdədir. Və alovu içində közərərək yazmışdı: İki qonşu bir-birinin milləti, hər ikisi bir peyğəmbər hümməti - təzadlı baxış: Mirzə Ələkbər hələlik bu məsələlərdə analitik ya-naşma hissindən uzaqdır və ilahi şeirlər hələ dünyagörüşlüük, filosofluluq, siyasetçilik və s. deyil və bunu yazıçı gizlətmir, Mirzə Abbasqulu ilə söhbətində işarə o mənada vurur və millətin nicatını proqnozlaşdırır: "Mirzə Abbasqulu, sən çox xoşbəxtsan ki dil bilirsən, belə nadir vücundlərin əsərini çox mütaliyə eləyirsən. Bizi lərə də yazığın gəlsin.

Bacardıqca bunlardan çox tərcümə elə, qoy bizim millət də bilsin dünyada nə var, nə yox. Görsün ki, dünyada necə qələm sahibləri var. Görsün ki, zülm və zülmət təkcə müsəlmanlara gəlməyib"...

Bir maraqlı detal az sonra millət (imiz) barədə kəskin və həqiqət dolu fikrə gəlməyə zəmin yaradır. Daha doğrusu, yaradıcılıq söhbəti olsa da, mənTİqi yekunludur:

- Yazı ürəkdən gələn bir səsdır. Ürək isə müqəddəs hissələrin beşiyidir.
- Qərbin ədibləri öz xalqlarının əzizləri sayılırlar.
- Bədbəxt müsəlman ədibləri necə?
- Onu siz məndən yaxşı bilərsiniz?

Tahirzadə güldü. Cavabını şeirlə dedi:

Harda müsəlman görüürəm, qorxuram!  
Kafir olub vurun, vurun.  
Rışayı - ülfətin qırın!  
Elmə yanaşdı qoymayın,  
Dərsə bulaşdı qoymayın!

Millətindən qorxmaq böyük mənəvi-siyasi cəsarətdir və onu şair - vətəndaş bəyan edir. Bəs nə lazımdır? Bu Millət(imiz) daxilən təmizlənməlidir, saflaşmalıdır, sərvət hissi toplamaq ehtirasından uzaqlaşmalıdır. Şamaxı mühitində isə bu, qeyri-mümkün arzudur. Tahirzadə mənsub olduğu Millətin özüñə, milli mənlik şüuruna qayıtması üçün hər cür dəyərlərə malikliyini də bilir və daxilən buna sevinir. Millətin həm də istedadlı övladları doğulur, böyüür və çox keçmir məhvə gedir. Əgər oxumursa, savadlanır... Hansı ümidi onlardan ummaliyq? Bu məqamda M.Cəlal romanın sujetini bir növ pragmatikləşdirir, sonrakı hadisələrin inkişafına və xarakterlərin açılmasına yardım-

çı kimi daxil edir. Məsələn, Məsmə - Əntiqə - Bəndalı üçbucağı kimi. Yaqub İsmayılovun dediyi: "...Xətləri daha çox Sabir surətini, o zamanın dövrü və mühiti səciyyələndirməye köməkçi xətlər"dir və "bəzən əsas mətləblə əla-qələndirilərək həmən məqsədə tabe tutulur". Yaziçi bu xətlərdə roman janrına məxsus kompozisiyada konstruktiv sistemi nəzərə almışdır. Lirik, epik təsvir, kənd mənzərələri, ruzi-bərəkət ovqatı ustalıqla əsərə daxil edilir. Və həyat barədə xoş hissələr oyadır: "Yaz hər yerdə yaxşı olur, amma bizim yerlərin yazı daha səfali olur. Şəhər yerindən qalxıb həyətə çıxanda ətir iyindən valeh olursan. Ərik, gilənar, şaftalı ağaclarının çıçayı, qızılıgül qonçeləri rəngdən-rəngə çalıb bir-birini çağırır. Torpaqdan yenicə baş qaldıran, zərif yarpaqları ilə dil açıb "həyat, həyat" deyən bitkilər yerin sırlarından xəbər verir. Qarlı-buzlu yamaclardan sızıb birləşən soyuq bahar suları axdıqca qızıb, qüvvətlənib, gənclərin gülüşü kimi şəqqıldayı, ətrafa səs salır"...

Bu, Azərbaycan torpağına, bütün əksliklərinə baxma-yaraq öz nikbin həyat tərzini qoruyan bir məmləkətin konstruktiv tələbidir. Müəllif bizi məmənunluqla çöl-bayırı gəzdirir, gözəlliye baxıb həzz almağa çağırır. Bunlar hələ tam deyil, qarşıda qeyri-adi səsli bir qız - Əntiqə durur.O, oxuyur, səsi dağlara düşəndə biçincilər dinləyib heyran-heyran qulaq asırlar. Hətta müsafirlər ayaq saxlar, bu səsi dərhal tanıyarlar...faytonçu Əhmədin izahı və restoran müdürü Hacı Rəsulun marağı sujetin axarına davamlı şəkildə qoşular. Və fərdi maraqlı, qazanmaq həvəsi Əntiqəni ələ keçirmək üçün yollar arayır. "Xanımına yaylaq evi kiraya etməyə gələn restorançı Hacı Rəsul söhbətin davamını gözləmədən faytonçuya bərk tapşırıdı: - Əhməd, onu mənim yanımıça çağır, sən Allah!" Və Mir Cəlalın peyzaj eskizlərinin obrazı, situasiyani tamamlayan, yaxud proqnozlaş-

dırən təsvir ustalığı: "Yayın cırcıramasında, iyul günortasında hava qaynar tın kimi dalğa-dalğa göye qalxırdı. Bir-birinə sığınan bükülü bağlarda ağac altında adam tər tökürdü. Günsət günorta yerinə dayanır, bir az da aşağı enib, sanki od tökür, meyvələri tez yetişdirmək istəyirdi. Hami kölgələrə çəkilmişdi. Kollar arasında istini alqışlayan cırcıramaların yeknəsək və ətalət gətirən nəgməsi kəsilmirdi. İsti bərkidikcə gözə görünməyən bu həşaratın sevinc səfəsi da artırdı".

Musiqi ilə təbiəti - iki gözəllik mənbəyini iki azərbaycanlı imkan sahibi duyur, ləzzət alırlar. Lakin iki dünyagörüşünü də unutmayaq: Məşədi İsbəy yerli adamdır, haradasa ziyalıdır, Hacı Rəsul Bakıdan gəlmədir, ticarətçidir. Məşədi İsbəyə bu qızçıqaz tanışdır, ürəyincədir. Hacı Rəsul məkrili niyyətini elə bürüzə verir; millətini, onun istedadlı balalarını sevən, qayğı göstərən adamdır. Zahirən sevinc doğurur bizdə və bu restorançıya rəğbətimizi gizlətmirik. Hacı Rəsul Məşədi İsbəyə aman belə vermir, canfəşanlıqla deyir: "Ay kişi, ay zalim uşağı, sizdə heç insaf, mürvət deyilən şey yoxmudur? İslamiyyət qanı yoxdurmu? Vallahi özgə millətdə olsa, beləsinin saatına bir ətek qızıl verərdilər. O səsin, o verginin sahibi Şamaxı məşəsində çırpı yiğir. Ayaqlarını daş parçalayır, əllərini tikən aparır, doyum qarın çörək görmür. Vallah deyirəm, sizdə millət qanı yoxdur"...

Hacı Rəsulda burjua əxlaqi əsasən sərvət və şəxsi zövq elementində birləşmişdir: Sərvət meyli, əxlaqi qiymətin ümumi trafaret məzmunu, insan idealı, ədalət, məsuliyyət hissi və sair dəyişir; himayədarlıq hətta burjua filantropiyasına keçir. Hacı Rəsul Əntiqənin yetimliyindən, anası Məsmənin himayəsində yaşadığından niyyətini həyata keçirir. Məsməni üç manatla özünə çəkən Hacı Rəsul

riyakar niyyətini Əntiqənin oxuması ilə həyata keçirir. Qardaşı Bəndalı onu məktəbə aparır və ilk dəfə Tahirzadə ilə görüşür: "Tahirzadə sanki çoxdan dayanıb onları gözləyirdi. Əlini Əntiqənin başına çəkdi. Qız başını qaldıranda başında piləkli araqçın gördü. Əline aldı. Zər haşiyəli qırmızı məxmər üstündə nəsə parıldayan yazılar var idi. Əntiqə araqçını tez başına qoydu. Müəllim bəyəndi: - Əcəbdə! İndi, qızım məktəb şərqisi oxusun, biz də eşidək!" Və oxuyur. Tahirzadə bu ailənin yeganə pasibanə adamıdır və görəcəyik ki, o, sonralar Bəndalını müdafiə edəcəkdir

Hacı Rəsul tipik tacirdir, təəssüf ki, ədiblərimiz əsərlərində bu əxlaqi tipikləşdirmiş, solculuğa yol vermişlər; ədəbi tənqid də təsdiqləmişdir və "burjua əxlaqi öz təbiətinə görə riyakardır, ikiüzlüdür, "pullar iy vermir" - bu əxlaqın daxili saxtakarlığını aşkara çıxarar" - iddiasına ehtiyatla qiymət vermək lazımdır. Hacı Rəsul restoran sahibidir, təbii ki, öz mənafeyindən çıxış etməyə borcludur. Əntiqəyə qalsa o, belə bir imkani əldən uçurmaq istəmir. Bu işə mane olan Tahirzadəni daha çox Əntiqənin qarşısına çıxa biləcək əxlaqsızlıq sindromu narahat edir. O, Bakı mühitində bələddir və dahi şairdir, insanların fərdi münasibətlərinin məkrili yönümündən də xəbərdardır. Tahirzadə bu məsələni aça bilməz və fəhmi də onu aldatmaz. Ona görə də Əntiqəni yalnız elə Şamaxı məktəbində oxutmağa çalışır. Hacı Rəsulun bu məsələdən xəbər tutması və Sabir haqqında, ümumən şair, söz adamları barədə məxsusi fikirləri təhqirecidi deyil, peşə yanaşmasıdır: "Hə, şairmi? Şair deyər! Onlar söz pəhləvanıdır. Deyirlər. Ancaq biz şair-zad deyilik. Biz tacir adamıq. Sözümüzün qiyməti var. Bizim sözümüzü qurbanə salmaq olmaz. Mən söz yox, şeirdən danışıram"... Əlbəttə, Hacı Rəsulun sözlərində yalan yox deyil və şəxsi mənafə gizlənmir. O, savaddan xali deyil,

dindən xəbərdardır, mollaları pis tanımır. Yaziçi obyektiv mövqeda dayanır və Hacı Rəsulların üzərindən qələm çəkmir: "Yalançı mollalar indiyəcən şərieti düz anlatmayıblar. Tərsinə şərh ediblər. Onlar molla deyil, mollar nümalardır. Şəriət ünas tayfasına dərsi haram buyurmur. Xeyr, əsl! Şəriət sahibi deyir oxu, elm kəsb elə, bəşərtəhə isməti, irzi, namusu mühafisə elə! Bəli, əsl Allah kələmi budur! Yoxsa ki, avamlıq? Xaçpərest qızları oxuyub, baxıb görürsən olub sənət sahibi, bizimkiləri çadra altından buraxmayıblar. Xaçpərest gedib qabağa, biz qalmışq dalda"... Bu yanaşmada ictimai dünyagörüşünə iki münasibət qabarıqdır. Birincisi, dina, onun daşıyıcıları olan mollalara, yəni ideoloqlarına münasibətdir. Hacı Rəsul və digər varlılar, yəni maddi imkanlıarda dina ehtiyac vardır və o, bir müsəlman olaraq ibadət etməli, molla məclisində də iştirak etməlidir. Digər tərefdən, Hacı Rəsul dina bələddir ki, açıq-aşkar mollaların ifşasından çəkinmir. Psixatorlar təsdiqləyirlər ki, oriyentasiya sistemini ibadətə ehtiyac daxilən insana xasdır və maraqlıdır ki, "ideallara" maliklik barəsində seçim aparmaqdə insan sərbəst deyil. Buna baxmayaraq, insan varlıq kimi müxtəlif dövlət, yaxud şəxsi qurumlara (təşkilatlara) qulluq etməkdə, hətta fəsadlar törətməkdə sərbəstdir. Məşhur psixoloq E. Fromm yazır ki, bütün insanlar - "idealistlər" fiziki təminatların hüdudlarından kənara çıxmaga can atırlar və onlar hansı ideallara inanmaları ilə fərqlənirlər. İnsanda ən yaxşı kimi - ən iblisanə təzahürlər də mahiyyətə ehtirasın hərəkəti deyil, onun "idealizminin", onun ruhunun ifadəsidir.

Hacı Rəsul da istisnaliq yaratmır və istədiyi idealı, istədiyi dini hissi dəyərli hesab etmək səlahiyyətindədir. O məhz seçim qarşısında dini qəbul edib, ibadətindən də qalmır. Çünkü E. Fromm demişkən: dini tələbatlar olmayan

insan yoxdur, lakin bu, onun təzahürünün spesifik kompleksi haqqında bizi heç nə demir... İkincisi, maarifçiliyə, öz millətinin övladlarına işqli münasibətdir. Hacı Rəsulun Əntiqəni şəhərə aparmasına gəldikdə sehv addımdır və sonra bu qızdan necə və hansı məqsədlə istifadə etməsi sonrakı işdir. Ola bilsin ki, Tahirzadə sonuncudakı məkri fəhmən sezmişdir və haqlıdır. Lakin fitri istedada malik Əntiqənin müğənni kimi yetişməsi, ictimaiyyət arasına çıxarılması baxımından Tahirzadə sehv edə bilər. Bizim böyük müğənnimiz Şövkət Məmmədova İtaliyada təhsil almamışmı? Hacı Rəsul bizi xaçpərestlərə müqayisəsində yazıçı uzaqqorənliyinin üstündən yan keçməməliyik. Sovet dönməndə bunun şahidiyik, müstəqilliyimiz vaxtı Hacı Rəsulun ideyasının nə qədər düzgün olduğunu gördük və yoxluğumuzun acısını çəkdik. Hacı Rəsul(lar) mənfi kontekstdə götürülməməlidir və tənqidin münasibətinə inanmağa dəyməz. Onda sosial şur inkişafdadır, çünki, düşdüyü ictimai mühit onu savada, əxlaqi priyomlara (mənfisi de var) yiyələndirmişdir, hərçənd, bunlar gündəlik, adı müşahidə və təcrübə səviyyəsindədir. Onun gündəlik fəaliyyətinə daxildir. Bu obradə əxlaqi qiymətləndirmə müəyyən baxımdan dərkədicidir. Şəxsi maraqlara sökənəndir, ona görə də dərkətmə elementi tənzimləyici hissə, əmredici psixologiyaya tabedir. Biz deyə bilərik ki, Mir Cəlal Hacı Rəsulu mənfi obradaların "ehtiyat skamyasında" otuzdurmaq istəməmişdir. O, cəmiyyətin mövcud vəziyyətini, hətta irəliyə inkişafını da görür, kimin nəyə ehtiyacından da halidir. Müəyyən mənada yaziqdır bir insan kimi: Övladı olmur və bunu etiraf edir. Əntiqənin anası Məsmə elə sadəlövh də təsiri bağışlamır, "Manifest"dəki Sona arvadın "bacısıdır". Hansı ki, onun iki oğlundan biri Gəncə şəhərini seçmişdi, Bahar isə kənddə idi. Məsmənin oğlu

və qızı var, oğlu Bəndalı Bakı şəherinə üz tutur. Lakin Məsmədə kəndə qapılmaq, qızını gözünün qabağında görmək hissi güclüdür "Əlbəttə ki, Məsmə bütün yoxsul analar kimi uşağının xoş güzəranına, çörəkli qapılarda qalmasına razı idi... Hacı Rəsul kimi mötəber, çörəkli adamın ixitiyarında, oxumaqda qalmağı xoş idi. Ancaq burası var ki, Hacı Rəsul Şamaxıda deyil, odur ey, ləp uzaq şəhərdə, Bakıdadır... Bakı da Allah bilir neçə şəhədir"... Məsmə həm də Hacı Rəsula müsbət yanaşır, bununla o, özünü maarifsevər qadın nəzərində verir.

Məsmə Tahirzadə ilə görüşmək, onunla məsləhətləşmək məcburiyyətində qalır və onun dükənə gəlir, aralarında dialoq olur. Tahirzadə ilk istiqaməti "Molla Nəsrəddin" in tənisiyinə yönəldir. Bu epizodda Tahirzadə jurnalın təbliğatçısına daha çox oxşayır. Amma o, Hacı Rəsulu tanımadığını deyirsə, eşitdiyini də gizlətmir. Əslində o, elə bir vücuiddur ki, daha çox öz real müşahidəsinə əsaslanmalıdır.

Qeyd edək ki, Məsmənin tərəddüdlərinə sadəlövh yanaşmamalıyıq. Onun özüne xas həyat, meşət düşüncələri vardır və bu məqamlarda Tahirzadəyə haqq qazandırır: "Əntiqə Hacı Rəsulun nəyinə lazımdır? Burada iman, güman çox yerə gedə bilər. Çox söz demək olar. Ən ağır, ən axırı Məsmənin fikrincə, bu idı ki, Hacı qızı böyüdüb özünə arvad edə bilər. Yəqin Mirzə Ələkbər döñə-döñə "Hacının məqsədi" deyə elə buna işarə edir". Mən Məsmənin belə bir fikri üzərində dayanmaq istərdim. Şəxsi fikirlərim kontekstində. Əntiqəyə qarşı müqavimətdə pis niyyət görünmür. Azəri qızının namusunu qorumaq vacibdir və Tahirzadə belə bir narahatlılıqdan çıxış edir. Çünkü cəmiyyətdəki əxlaq və əxlaqi münasibətlər insanın xarakterinin içərisindən doğur və təzahürdə "əxlaqi fəaliyyət"

anlamını şərtləndirir. Etiklərin göstərdiyi kimi: Bu fəaliyyətdə tarix - subyektinin - insanın əxlaqi fəallığı obyektləşir, onun əxlaqi seçimi həyata keçir. Və fədakarlıq, xeyir-xahlıq, şüurluluq, intizamlılıq və s. keyfiyyətlər onun tərkibində çıxış edir.

Əxlaqi fəaliyyətin yadrosu əməldir, bir tərəfi fəzilət, o biri tərəfi qəbahətdir. Ona görə ki, əxlaqi məqsədlər, meyillər təcəssümünü tapır, Tahirzadə öz əmelində əməli-səleh şəxsiyyətdir, vətənpərvərdir və dünyanın gedişinə bədii qiymətlə yanaşmışdır. Təəssüf ki, Sovet ideologiyasının qurbanlarına çevrilən milli ədəbiyyatşunaslarımız Sabiri klassik dinsiz, ateist kimi gənc nəslin yaddaşına ötürmüşlər. Bu, hətta ədiblərin yaradıcılığına da sirayət etmişdir, Mir Cəlalda da bu meyl sezilir. Sabir dini təhrif edənləri, ona şəxsi mövqə və tələbatlardan qiymət verənləri tənqidə tutmuşdur. Hacı Rəsula münasibətində bu, hiss olunur. Tahirzadənin Hacı Rəsula və eləcə də digər adamlara münasibətinin bədii həllində (mənfi mənada) günahkar dövrün ideologiyasının təsiridir. Onun münasibətlərində həm obyektiv, həm də subyektivlik özünü göstərir, görürünür, yazıçı çətinlik qarşısına çıxmışdır. Məlumdur ki, münasibətlər mövcud sosial birliyin obyektiv vəziyyətinin ifadəsidir, insanın həyatı fəaliyyətinə haqq qazandırır. Tahirzadə artıq püxtələşmiş, tanınmış ziyalıdır, şairdir, Molla Nəsrəddinçidir - bu isə Mir Cəlalı ehtiyatla yazmağa təhrik etməyə bilməzdi. Obyektivlik meyarından yanaşsaq, Tahirzadənin fəndlərə, ləp mühitə əxlaqi münasibətində bu iki: obyektiv və subyektivlik yox deyil. Obyektivlik - başqaşalarının mənafeyinə toxunacaq real, maddi hərəkətlərə çevrilir, cəmiyyətdə adamların sabit əlaqələrinin nöqtəyi-nəzəri olub ayrıca, fərdin iradəsində asılı olmayıaraq təşəkkül tapır. Belələri eyni zamanda subyektivdir - niyyətləri,

arzuları üstün sayıları, əxlaqlı və əxlaqsız haqqında təsəvvürleri ifadə edir; borc və vicdanın tələbindən irəli gəlir. Deməli, Tahirzadənin, Hacı Rəsulun, Məsmənin əxlaqi münasibətləri subyekt - obyekt əlaqələridir.

Hacı Rəsul Tahirzadə ilə dialoqdadır. Yazıçı bu söhbətdə "ibarə" sözünü eyhamla işlətmüşdür, vəziyyəti başa düşmüqdür:

"- Məşədi, Size agah olmamış olmaz ki, biz müsəlmanlar hələ ayılmayışq. Yer üzündə cəmi millətlər ayılıb öz təklifini qanıqlar, islam dininin mübarək ehkamından faydalanañıblar. Amma biz bədbəxt müsəlmanlar dini-mobilin, şəriətin haqq, müstəqim yolundan ki, azmişiq, həmisə cəlalətdəyik. Bixüsus da ki, bizlər olaq, yəni məhz Qafqaz müsəlmanları!

- Düz buyurursunuz, Hacı!

- Bunları o babətdən deyirəm ki, oxumağın, elmin fəzilətini Allah-təala Quranda bize buyuranda, vacibəl-vacib buyuranda hələ xaricilər aləmi - vəhşətdə idilər. Biz o fəzaləti fəramüş elədik, onlar dörd əlli yapısdılar. İndi budur, bir para, haşa burdan; əvvamşunas deyir, yox, ünas tayfasına, yəni zənən xaylağına oxumaq, elm kəsb etmək guya caiz deyil"

Bu üzbeüz söhbətdə Hacı Rəsul əslində Tahirzadənin qadınların oxuması barədə ideyasını təsdiq edir, alqışlaşır. Məşhur "Xanbacı" şeiriylə onun fikri üst-üstə düşür. Hacı Rəsul savadlı, oxumuş tacirdir. Tahirzadəni də hər halda tanır və o, özünü diqtə etməyi bacarır. Yaxşı, da-ha nə lazımdır ki ədəbiyyatımızda Hacıları, Məşədiləri, Mollaları, Axundları ifşa edək, onları elə "xaçpərestlərin dindarları qarşısında xəcalətli qoyaq". Bu, bizim ədəbi təleyimizə qismətdir? Mir Cəlalın poetikasına bu baxımdan yanaşmaq daha ədalətlidir. Və Hacı Rəsulu (və bu tipləri)

bir obraz olaraq təmizləməyin vaxtı çatmışdır. Nə qədər sosial - məhdud çərçivədən yazıçılarımızın yaradıcılığına qiymət verilməlidir. Ədəbi obraz temsil olunduğu cəmiyyətin, sinfin əxlaq-davranış mənbələrindən ayrı götürülməlidir, onu müasirləşdirmək də yaramaz. Tahirzadə və Hacı Rəsul eyni dövrün adamlarıdır, biri şairdir, digeri ticaretçidir. Əlbəttə, onların dünyagörüşündə fərqli cəhətlər olmalıdır. Onları qarşı-qarşıya qoyub hansınısa məglub etməyə dəyməz. Hacı Rəsul peşəsinə gəldikdə onun fəaliyyət göstərdiyi burjua cəmiyyətində münasibətlər elədir ki, ali sosial əxlaqi sərvət pul sayılır. Pula sahib kəsilmək həyatda uğurlar qazanmaqla yanaşı, eyni zamanda fərdin "əxlaqi uyğunlaşması"nı, əxlaqi meyarını əyanılləşdirir. Ali əxlaqi düşüncəyə görə, sərvət sahibi nəinki sosial, habelə əxlaqi nüfuzu malikdir. Əger biz Hacı Zeynalabdin Tağıyevi xatırlasaq, bu nüfuz onun sərvətinin tuşlandığı əxlaqından irəli gəlmişdi və o, şəxsi - intim- sosial tələbatlarını inkar etmirdi. Hacı Rəsul elə də varlı, sərvət sahibi deyilsə, davranışında Əntiqəyə - bu qızı şəhvət meyli reallaşsa idi, güman yazılı müəyyən qənaətini əsaslaşdıracaqdı. Hələlik Hacı Rəsulun davranışları şaiyələrin qurbanıdır. Tahirzadə və Hacı Rəsulun davranışlarını təhlil etsək, davranışı bütöv halda - obyekтивləşdirilmiş bu davranış əxlaqi sistemin bəzi elementlərini şüura, psixikaya keçirir. Hacı Rəsuldakı əxlaqi təcrübə cəmiyyətdən verilməlidir, ötürülməlidir və xüsusi xassalı informasiyadır. Bu informasiya nə barədəsə məlumatı çatdırır, habelə insanın maariflənməsinə xidmət göstərir, xeyirə və şərə duyğu hissi oyadır, bir sözlə, əxlaqi tərbiyə edir.

Tahirzadə Hacı Rəsulla üzbeüz də yənə ciddi rəqibini görür, Mir Cəlal bu görüşü təsadüfi verməmişdir; baxma-yaraq o, sevimli qəhrəmanı ilə cəngləşir, "az aşın duzu ol-

madiğini" aşkarlayır - Tahirzadə deyir:

"- Xeyr, mənim bəzzaz malim Ağsu yoxuşuna gəlməz ki, sel də apara! Mən təklifimi bilən adamam, əmin olun.

- Təəssüf ki, kəndlinin malı hər il bu eniş-yoxuşa gəlir, gəlməyə də bilməz. Sel də basıb onu aparır. Kəndlinin sözünü danmaq isə küfr yox, əsil Allah rızası sözüdür, Hacı.

Hacı Rəsul Tahirzadənin daha əsəbi və bərkədən danışdığını görüb, oturduğu yerdən qurcuxa-qurcuxa irəliyə doğru süründü. Gülümsəyərək təsbehini əlinə aldı:

- Məşədi, təvəqqə eləyirəm başqalarına ədəb öyrətməyəsiniz. Sizin buna nə qüvvəniz, nə də səlahiyyətiniz çatır?

Hacı Rəsul haqlıdır, kimliyindən və vəzifəsindən asılı olmadan heç bir şəxsin "ədəb dərsi" vermək həvəsinə düşməyə haqqı çatır. Qaldı ifadə olunma məsələsinə, bu, dövlət başçısının səlahiyyətidir. Hacı Rəsul: "Dəvəni Sarvan çəkər" cavabında haqlıdır. Əlbəttə, bu eyhamda dövlətçilik məsələsi nəzərdə tutulur. Söhbət xalqın, kəndlinin necə yaşamasından gedir... Mir Cəlal kontras düşün-cəli adamlı kəskin şəkildə qarşılaşdırmaqdır, gələcəyi qabaqlaya bilmışdır: Müasir şəraitdə təbii, xalqın maddi rifikasi lazımı səviyyədə deyil, hətta aşağıdır. Lakin bu, ona hüquqi haqq vermir ki, şair də, həkim də, mühəndis də dövlətin idarəetmə işinə qarışın, müdaxilə etsin. Müxalif fikrin də deyilişində və tənqidində etik siyasi normalar gözlenilməlidir.

Mir Cəlal romanın poetikasında ədəbi proqnozlaşdırma aparmış, o dövrün əxlaqi meyillerinin bazar münasibətləri ölçülərini düzgün nəzərə almışdır. Belə ki, əxlaqi seçmə daxilən xüdbin mənafə qayğısı ilə istiqamətləndirilir. Heç də Sovet etiklərinin riyakarcasına yazdı: "burju əxlaqının alverçi mənası xeyli dərəcədə riyakar, ikiyüzlü xa-

rakterini əvvəlcədən müəyyən edir" - başdan-başa absurd məntiqdir.

Hacı Rəsulun Əntiqəyə şəhvət hissini oyanması ehtimalına gəldikdə, yaş fərqini deməkdə çətinlik çəkirkir - bu niyyət baş tutarsa - onu müdafiə etmək fikrindən uzağam - hansı qəbahət var? Lakin həyatda sağlam qarşılıqlı münasibə zəminində mümkünleşərsə, güman ki, dünyaya sağlam usaq gələr. Hacı Rəsul nə xalqının düşmənidir, nə cinayətkardır, nə də riyakardır. Həyatda, lap dövrümüzdə, ölkəmizdə qayğısına qalan, sənətinin uğur qazanmasında köməklik göstərən biznesmenlər, digər peşə sahibləri o is-tedadlarla ailə həyatı qurmamışları?

Məsələnin digər üzünü unutmaq lazımlı: Hacı Rəsulun Əntiqənin qardaşı Bəndalını şərləməsi məsələsinə. Müəllif heç də ideal müsbət obraz yaratmamışdır, Hacı Rəsulun əxlaqında - davranışında naqışlı yox deyil və bununla haqqın, ədalətin bütün dövrlərdə və cəmiyyətlərdə fəsadlarının hüquqi iflaslarını tənqid etməkdir. Mir Cəlal alim-professor idi, həyatın üzünü və astarını görmüşdü. Məhkəmə-hakim paralelinin cinayətlərə enməsinin şahidi olmuşdu (Bu barədə danışmayacaqıq).

"Yolumuz hayanadır" romanında belə bir motiv mövcuddur və bu, digər nəşr əsərlərində də vardır: Pullular, ticarətə sərvət qazananlar, ümumiyyətlə varlılar mənfi imicdə oxuculara təqdim olunur. Bəli, ən böyük yazıçılarımız hətta tarixi şəxsiyyətləri də (məsələn, H.Z.Tağıyev) miskin, xalqın qanını çəkən, əzazıl sıfatında təsvir etmişlər. Amma belə hal rus ədəbiyyatında ifrat eksini tapmamışdır. Mir Cəlal da istisnaliq yaratmamışdır. Hacı Zeynalabdin Tağıyevin ölümündən sonra, təxminən yarım əsr dən çox müddətdə bu işqli, xeyirxah, millətsevər şəxsiyyət top atışına tutulmuşdur, Hacı Rəsul xırda ədəbi sahibkar obrazı-

dir, Hacı isə tarixi şəxsiyyətdir.

Xeyriyyə cəmiyyətinin iclasını müəllif dinamik, hərəkəti verir və bir növ Zeynalabdin Tağıyevin iclaşa gəlişini dərhal səs-küyə səbəb olur. Yaziçi ədalət hissini və tarixi həqiqəti unutmur: "Hamının nəzəri qarşıya tərəf döndü. Dərhal məlum oldu ki, Hacı Zeynalabdinin faytonu küçədə dayanmışdır. Hacı Zeynalabdinin qırmızı xətti, geniş, ya-raşlıqlı üzü camaat arasında seçildi. Məclis sağa-sola parçalandı. Adamlar ayağa qalxıb ona yol verdilər. Çoxları işaret ilə salam vermək istədişə də, o baxmadı. Başı aşağı, sanki ayaqlarının altına baxa-baxa, yaşına və adı yerinin xilafına olaraq yeyin adamları ilə məclisin yuxarı tərəfinə keçdi. Sədr cəld geri çekilib, heyətdə ona yer verdi".

Hacının Nəriman Nərimanov haqqında mənfi emosiya ilə danışması heç cürə inandırıcı görünmür və yuxarıda dediyimiz kimi, ideologyanın diqtəsidir. Mir Cəlal N.Nərimanov və H.Z.Tağıyev haqqında o məlumatə malikdir ki, bu görkəmli şəxsiyyəti xaricdə Hacı öz hesabına oxutmuş, Sovet hakimiyyətinin qələbəsindən sonra bu xeyrxah insanı bolşeviklərin əlindən məhz Nərimanov xilas etmişdir! Və sair. Lakin mən başqa bir məsələyə toxunuram: Hacı Zeynalabdinin: "Tiflis müsəlmanlarının içində fitnələr çoxdan var. Gah əlibamızı dəyişirlər, gah dinimizi məsxərəyə qoyur, gah vərəqə-mərəqə çıxardıb yayırlar. Ayıq adam gərək bu fitnələri bili" - ittihamı nə dərəcədə haqsızdır, iftiradır! Əvvələ, M.Cəlal o mühiti gözəl bilirdi, vaxtilə Gəncədə yaşamışdı. İkincisi, əlibamızı dəfələrlə dəyişməklə mənəvi mədəniyyətimizə sarsıcı zərbələr vurmuşlar, bu ənənəni Sovet dövləti davam etdirmişdir. Deməli, yaziçi yenə mövcud bolşevik rejimindən Hacı Zeynalabdin xilas etmişdir... O, çıxışında "sosial - demokratlara" da nifretini gizlətmir və Nərimanovun simasında ifadə edir. Tarix sü-

buta yetirdi ki, Nərimanov kimi böyük şəxsiyyətimiz vaxtı-lə Sovet ideologiyasına, Leninə inanmış və böyük sehvər etmişdir. Özü də bu "xeyrxahlığın" qurbanı olmuşdur. Belə məclisdə xeyrxah insan kimi oxuculara təqdim olunan Məşədi Hüseyn hətta Qurandan mənfi emosiya oyadan məqamları diqqətə çatdırmaqla, oxucuda mənfi imic formalaşdırır. Romanda yaziçinin ən süni yanaşma yerlərindən biridir.

Quran bəşəri kitabdır və onu ayrı-ayrı adamların rəyinə tuşlamağa ehtiyac yox idi... Bu səhnədə Tahirzadənin çıxışı yersiz və qeyri-inandırıcıdır; "Molla Nəsrəddi"ni sanki Qurandan üstün tutur. Lakin Tahirzadə bu kələmi da deyir: "Nə səbəbə Quran adına belə hərzə-hədyani çap edib müsəlman cavanlarının üzünün suyunu tökməyə cəhd edirlər "

Mir Cəlal romanda qarşısına qoymuş "mövcudluq" fənomeninin üstünə gəlir. Elmi anlamda desək: ekzistensializmə. Bir millətin xarakter mahiyətinə:

Biz qoca qafqazlı işid ərlərik,  
İş görəcək yerdə söz əzbərlərik.  
Kim nə deyər bizdə olan qeyrətə?!  
Qeyrətimiz bəlli dir hər millətə!..

"Yolumuz hayanadır" romanında "tarixi faktların" izini axtaran tənqidiləri mən yuxarıda dediyim kimi, haqsız sıyıram. Müəllif əger Azərbaycanı artıq bürüyen haqsızlıq, ədalətsizlik sindromunu düşünürsə və görkəmli ziyalilərin bir fikrə, bir araya gələ bilmədiyini verirsə – bir qədər ədəbi tənqidin ənənəsindən kənarlaşmaq yaxşı olmazdım? Əvvəlcə "Cəmiyyəti xeyriyyə"nin yığıncağına qayıtmak istərdim və əsərdə xeyli düşündürücü, hətta bu günün siy-

si-mənəvi durumunda da izlərini axtarmalıydı: Axund Mir Məhəmməd dinin, özü də xurafatın təbliği məsələsini irəli sürür, Təbrizi əlində bayraq edir. Onun çıxışını, qəliz nitqini dinləyək: "Camaat, hezarat! Vaxt xeyli giran və namü-nasibdir. Şəhri məhərrəmil - həram! Soydüşşühəlanın şəhadətə etdiyi müsibətimiz günler. Cəmi - Aləmi - islam sərasər matəm içinde. Daşlar da, dağlar da qan ağlayır. Kərbəla müsibəti bizim hamımızın qəlbini zərihədər edibdir. Belə bir əyyamda əlbəttə, Təbriz həvəy-isatı çox cüzi bir mənzildə qalır, Bəndə bunlar mənzurum deyil. Bəqeyri ki, məsələnin daha məsul cəhəti, Biz Qafqaz müsəlmanları ki, İmperator əzəmlərə müti, sadıq rəiyyətlərin və xudə-vəndi - aləm adıl padşahımızı yerin-göyün bəliyyatından (bəlalarından - A.E.) məhruz buyursun inşallah!.." Gəlin, yazıcıının vurguladığı "rəiyyət", "müti" anlayışlarına dini kontkestdə yanaşaq. Və mənsub olduğu milləti İmperatora itaetə çağırır. Sual olunur: Məhz rusa - çara - komandana - imperatora niyə? Müsəlmanların xristian dininin qanunları ilə oturub-duran İmператорla nə alqı-satqısı? Və dahi Z.Freydə qayıdaq: Kütləni təşkil edən fəndlər "libido" xəttiylə başçıya: komandana, sərkərdəyə və yaxud bir-birinə bağlı olur. Əgər fəndlər bu iki istiqamətdə güclü emosional bağlılıq hiss edərsə, deməli, fərdin dünyagörüşünün, intellektinin nə dərəcədə az olduğunu etiraf etməyə dəyer.

Bellidir ki, kütlə içərisində ixtişaş, qarmaqarışq onda yaranır - kütlədə, qara camaatda daxilən pozulma prosesi baş verir. Z.Freyd yazır ki, belə hallarda kütlə içərisində baş verən ixtişaşın mahiyyətindəki mühüm cəhətlərdən biri də odur ki, kütləni təşkil edənlər, başçının əmrinə itaet-karlıqdan daha çox, başqlarına fikir vermədən özü haqqında, özünü qorumaq barədə düşünməyə başlayırlar... Və mənzərə dəyişir, kütlənin içərisində olan yaxşı hissələri qorxu, vahimə əvəzlyir.



Mir Cəlal xəyal aləmində

Mir Cəlal xəyal aləmində



*Mir Cəlal oğlu Ariflə. 1957*



*Mir Cəlal öz doğmaları ilə*



*Mir Cəlal alim həmkarları ilə*



*Mir Cəlal qələm dostları ilə*



*Mir Cəlalin oğlu Arif Paşayev ömür-gün yoldaşı  
Aida xanım İmanquliyevla*



*Mir Cəlal alim dostları ilə.*



*Mir Cəlal kafedra üzvləri ilə*



*Mir Cəlal*



*Mir Cəlal rəhbərlik etdiyi kafedra üzvləri arasında*



*Mir Cəlal, M. Hüseyn, O. Sarıvəlli. Aşqabad. 1959*



*Mir Cəlal qələm dostları arasında (fragmnt)*




*Mir Cəlal öz iş otağında*



*Mir Cəlalin əsərlərinin təqdimat mərasimi*



*Mir Cəlal*




*Mir Cəlal, Kamal Talibzadə və Həmid Arası*



*Mir Cəlal kafedrada*



*Mir Cəlal Paşayev*



*Mir Cəlal qələm dostları ilə*



*Mir Cəlal ömür-gün yoldaşı və oğlu ilə*



*Mir Cəlal, Süleyman Rüstəm və Osman Sarıvəlli*



*Mir Cəlal Gəncədə qələm dostları ilə*

Ümumiyyətla, dinin kütlə arasında ixtişaş salması, ikitirəliklər yaranması tarixi fakt kimi bizə məlumdur. Maraqlıdır, əzabı daha çox dolayısı çəkir. Z.Freyd etiraf edir ki, bu tipli məsələləri araşdırmaq çətindir. O, çox yerində oxuduğu bir ingilis romanına təhlili yanaşır. Biz bu təsviri verməyi daha məqsədə uyğun hesab edirik və Mir Cəlalın məsələyə analitik yanaşmasına müsbət münasibəti oxucuların öhdəsinə buraxırıq: - Roman dinin kütlələr arasındaki ixtişaşların əmələ gəldiyini və bu ixtişaşların törətdiyi bəlləri təsvir edir. Freyd yazır: Komandadakı hadisələr indiki zamanda (XIX əsrde - A.E.) baş verir: İsa peyğəmbər və onun dininə qarşı düşmən mövqedə dayanan bir nəfər başına öz həmfikirlərini yiğib Yerüsəlimə gedir. Bu adamlar orada bir qəbir tapırlar. Tabutun üstündəki yazıda İosif etiraf edir ki, İsa peyğəmbərin meyidini basdırılardan sonra oğurlamış və gizlinçə dəfn etmişlər. Bununla da İsa peyğəmbərin dirilmesi haqqında əfsanə yaranmışdır. - Mif darmadağın edilir. Z.Freydin son yanaşması: "Avropa mədəniyyəti sarsıntıya uğradı, zorakılıq və cinayət halları artmağa başladı"... Göründüyü kimi, dini kütlələr arasındaki pozuntulara səbab qorxu yox, kütləni əmələ gətirən fərdlər arasındaki münasibətlərdə egoizm və düşməncilik impulslarının yaranmasıdır. - Mən zəmanət verməzdəm böyük yazarımız Mir Cəlalın Z.Freyddən xəbəri olmuşmu, lakin romanda yazarının toxunduğu dini məsələlərə ateizm nəzərindən deyil, qlobal, bəşəri səviyyədə yanaşmaq məqsədə uyğun olardı.

Dinin müxtəlif təsirlərinə siyasi mənə vermək: imperatoru, padşahi müdafiə etmək və sairlərin daima ağırlığı kütlənin üzərinə düşmüşdür. Yazarının Səttarxana münasibətində də özəl mövqeyi vardır. Bu məqamlarda Tahirzadənin mövqeyi xarakterik səciyyəlidir. İlk önce istəyir di-

ni kütlənin seyyidi-şühəla müsibəti, eləcə də "Kərbəla müsibəti" barədə dürüst məlumat əldə edilsin, o cümlədən Təbriz matəmgahı. "Molla Nəsrəddin" jurnalını ortaya atır. Tahirzadə başqa vasitəylə fikrini bəyan edəməməzdə. Məclis müxtəlif savadlı və zövqlü adamlardan ibarətdi. Jurnalın isə artıq imici forialaşmışdı. O, kiçik bir fəndlə məhərrəmlik mövcibinçə matəmə şərik olduğunu (söhbət "Molla Nəsrəddin" jurnalından gedir - A.E.) bildirir və yaxşı da reaksiya aparır. Yazıcıının təsviri: "Doğrudur, çoxları bu jurnalı oxuyur, məzmununa bələd olurdu. Amma indii, bu məclisdə bele bir zərurət olacağını güman etməzdilər. Bir-də ki, Tahirzadənin əlindəki nüsxə təzəcə çıxmış, hələ ya-yılmamışdır. Odur ki, hər kəs ətrafına baxıb, jurnal axtarır, deyilən sözləri oradan oxumaq istəyirdi".

Tahirzadə vətənpərvər oğul timsalında millətin kütə halına salan mövcud istibidadın siyasetinə etiraz edirdi. "Bu günlərdə İranda istibidad ilə ədalət bərk çarpışır. Böyük bir millətin dini, namusu, hüququ, vətəni təhlükədədir. Köməksizlik ucundan ola bilər ədalət tərəf basılsın. O vaxt milyonlarla məzlumun dad-fəryadı bugünkündən, Kərbəla büsətindən daha artıq göylərə qalxacaqdır. Bugünkü gündə bir udum suya həsrət qalıb, can verən balaların, küçələrə tökülen ana-bacıların həli min yüz il əvvəl baş vermiş Kərbəla vəqəsindən ağır olacaqdır".

Bir az dərinə gedəndə - F.Fromma çıxanda aydınlıq duya bilərik: Məsələ dinin, yaxud onun yoxluğundan deyil, dinin hansı formada, şəkildə mövcudluğundadır. Eləcə də dinin insanın inkişafına yardımçı olmasına, insanın özünəməxsus qüdrətini aydınlaşdırmasında və ya dinin bu qüdrəti gücsüzləşdirməsindədir. Bax, dindəki acizləşdirmək, itaətləşdirmək imkanından yox, qüdrətləndirmək, vətənləşdirmək gücündə yanaşmaq lazımdır. Ta-

hirzadə bunu görür və deyir: "Bu gün Kərbala meydanı - Azərbaycandakı vətənpərvərlik meydanıdır. Hər kimin ürəyində cüzi olsa din, namus, vətən hissi varsa, oranın qeydində qalmalıdır. Axıtmalı qanlarımız, ehsan etməli pullarımız, ərzağımız varsa, gəlin oraya - ürəklər parçalanı Azərbaycan matəmgahına verək! Zaman bizdən bunu istəyir. Bu gün ən böyük ibadət, ən birinci din və vətənpərvəlik, ən birinci islam yolunda cahad oraya kömək eləməkdir!" Və Sabir Səttarxan inqilabını, hürriyətini alqışlayır.

Mən öten illərin ədəbi tənqidinə öteri toxunmaqla: Sabiri "müasirləşdirməkdə", Sabir obrazının "yoxluğunda" və sairde Mir Cəlalı tənqid edənlər ifratə varmışlar; qənaətimdə qalıram. Unutmayaq ki, yazıçı məhz müasirləşdirmişdir şairi, - demişlər. O, bir tarixi şəxsiyyət olmaqdan əlavə bədii obrazdır və milli ziyanı kimi mövqeni qorunalıdır. İki yərə - məkana ayrılmış bir xalqın o tayda başına getirilən müsibətlərə reaksiyanı verəndə o, müasirləşməyə bilərmi? Və yazıçı haqlı olduğunu göstərdi. Başı daima qalma-qalda keçən iranlı azəri soydaşlarımızın bugününi görmək lazımdı!

Tahirzadənin çıxışından sonra məclisdə yaranan həyəcan, bir növ özünüdərkə getirir, demokratiyaya yol açır. Məşədi Hüseynin: "Ay canım, burada fəhlə, xozeyn söhbəti yoxdur, məsləhət məclisidir. Hər kəsin öz sözü var desin, daha artıq-əskik şeylər nəyə lazım!" - deməsi işarədir. Sonra Tahirzadə maarifçilik missiyasını Balaxaniya dərs deməyə gəlməsi ilə reallaşdırır. Yaqub İsmayılovun bu məsələyə münasibəti obyektivdir və yazır ki, Sabiri "üsülcədid" məktəbinə müəyyən tələb və normalar əsasında dərs deməyə göndərmişlər. Onu isə ilk növbədə öz böyük qəlbinin nəcib arzu və istəkləri narahat edib daha çox dü-

şündürür. Sabir indii yalnız körpə balalara, ana qucağından yenice ayrılmış uşaqlara yox, həm də səhərdən axşamadək mədənlərdə çalışan fəhlələrə dərs verir... Mir Cəlal bu məqamları üslubuna xas təsvirə gətirir: "Yolayıcı isə çox get-gəlli bir yer idi, xüsusən, gecə vaxtı mədənlərdən qayıdan fəhlələr ikibir-üçbir iri addımlarla yeriyərək qayımdan danışır, sanki yolları örtən qatı qaranlığı səs ilə parçalamaq istəyirdilər. Məktəb yanına çatanda qaravul kimi tek, dimdik dayanan adama yaxınlaşanda səslərini dəyişir, təmkinlə salam verib ötürdülər. Onlar Tahirzadəni tanımasalar da, məktəb binasını tanıydırlar. Buraya Bakıdan yenice gəlmış adamın ehtiramını gözləməyi vacib bilirdilər. Tahirzadə bunların övladını oxudurdu, gələcək üçün oxudurdu". Lakin bu məsələdə konflikt meydana çıxır və mentalitetimizi əyanılışdırır. Bu şəxs türk Əhməd Kamalıdır. Əhməd Kamalın məqsədi maarifçiliyin, təhsilin azərlərdən kənarlaşdırılmasıdır. Ona görə də yersiz mübahisələr ortaya atılır. Bunun bir səbəbi itaətkarlığa meyilli olmasında, pedaqoqluqdan kənardə dayanmasıdır. Digər səbəbi siyasi səciyyə daşıyır. Xüsusiələ, yaşlılar oxuyub dövrənin gedisi-gelişindən bixəbər olaraq işləsinlər. Maraqlı dialogda bunu görürük:

"- Mirzə Əlekber, siz məktəb təsisini qolay bir əməlmi zənn ediyorsunuz? Əfəndim, belə təsisat üçün para lazımdır, para!.. Mü

Əhməd Kamal müdirlər demək istəyirdi. Sözün özünə qayıtdığını düşünüb, sanki sözünün hecasını dəyişdi:

- Para lazımdır!.. Müəllimlər, xadimlər, nəzarətçilər...həpsi para istə! Axşam yanın hər bir fənər üçün para lazımdır. Səndən qələm, dəftər, kitab tələb edəcəklər, hər addımda para, yənə də para! Nərədən bulacaqsan!

- Cəmiyyəti - xeyriyyədən!
- Cəmiyyəti - xeyriyyə iflas ərefəsində ikən böylə təkliyi nahaq irəli surmək olurmuya?
- Fəhlələrin oxumağa böyük ehtiyacı var, onların zehni işıqlandırmaq lazımdır. Heç olmazsa qəzet oxuya bilinlər.
- Fəhlələrin mədəsi dolsun, zehnində heç bir şey lazımlı.."

Əhməd Kamalın şəriatla, islamla bağlı söhbəti, mübahisəsi, əlbəttə - Məşədi Hüseynlədir. O, əvvəlcə mütərəqqi danışır, bütövlükdə müsbət obrazdır, Bəndaliya münasibəti xatırlamaq kifayətdir. Məşədi Hüseyn burada haqlıdır: "Dədəmizin 15-20 il bundan qabaqkı məişəti köhnə idi, qəribə gəlirsə, bundan əvvəlki qaydaları, özü də Azərbaycan yox, ərəb qaydalarını indii dördəlli tutmaq əqilli adam işi deyil. İndi bize əsri-hazırın tələbləri lazımdır. Yoxsa qədim əyyamın gülməli-gülməli nağilları yox! Mən belə qanıram, belə də ola gərək". Məşədi Hüseyn burada haqsızdır: "Məsələn, siz Həzrət Ömerin Afrikani tutmağından elə danışırıksı ki, bilmək olmur, hədisdir, ya tarixdir. Mən ayrı cür eșitmişəm. Həzrət Ömer orada minlərlə kitab yandırıb!"

Tarixi mənbələrə əsaslanısaq, Ərəb dövlətlərində ilk kitabxana yaradan məhz Həzrət Ömer olmuşdur. Və bu təşəbbüs az sonra yaxın Şərqi ölkələrinə yayılmışdır. Mir Cəlalın Həzrət Ömerə münasibəti birtərəflidir, bu da ya yazının islam tarixinə lazıminca az bələdliyi, ya da ideologiyanın tələblərile əlaqədardır. Romanın poetikasından danışırıqsa, her şeyi ideal nəzərdə görmək bitərəflidir. Əhməd Kamal: "Əqilli adamlar o zaman da Ömerin səhvlərinə qarşı çıxıblar, kitabları yandırırmamaq üçün dəstə ilə onun yanına məsləhətə gəliblər: "Bu ki, kitablardakı mətbələr məhz Qurandakı vacib mətbələkdir" - deyiblər.

Ömer isə: "Madam ki, o metləblər Quranda var, ayrı kitablar nəyə lazımlı" demiş, yandırmağında davam etmiş"

Tahirzadənin Əhməd Kamalla söhbəti uzun mətləbdir və öz millətinin tərəqqi naminə düşüncələridir.

Mir Cəlal romanda bu motivə daha yetərli üstünlük verir, ehtiyac varmadır o, inqilabçı kimi nəzərə çatdırılsın, daha doğrusu, siyasi nöqtələrdə görünsün. Belə bir tələbi yazıcıdan ummaq əsassızdır. Cəmiyyətə təpədən dırnağacan rəzalet, haqsızlıq,aldanış və s. mənfi əxlaq hakimdir-sə, Sabir obraz olaraq öz mənəvi-sosial vəzifəsini nümayış etdirir. Əsərin poetikasında biz bu işığı görmək istəmişik. Sabir kənddən şəhərə gələnləri alqışlayır ki, onların özlərinin biliyi, savadı artır, az-çox bu keyfiyyətlər varsa, dərs deyir və yenidən kəndə qayıtmalı bu işığı gətirirlər. Şamaxı mühitine diqqət yetirək: Azərbaycanda ilk məktəblər orda da açılmış, böyük maarifpərvərlər (A.Səhhət, Səyid Əzim, S.M.Qənizadə, Sabir, Çernyayevski və b.) orada yetişmiş və Bakı, Gəncə, Tiflis şəhərləriyle sıx əlaqədə bulunmuşlar. Sabir Bakıya gəlib "Molla Nəsrəddin" də özünü tapmasayı o, dahilik zirvəsinə çata bilməzdi. Səhhət də, Şirvani də eləcə. Mir Cəlal bu mühüm məsələni Sabirin diliylə verir: "Elm və maarif kəsb edənlərimizin ümde arzusu özlərini şəhərə salıb isticə, mənfəətli qulluq yapmaqdır. Kəndlərimizdə əcəlsiz, dərmansız, müalicəsiz ölünlərin həddi-hesabı yoxdur...Çox böyük kəndlərimiz var ki, içində məktəbi yoxdur...müsəlman balaları tərbiyəsiz və elmsiz qalib avam ataları və babaları kimi dünyadan bi-xəbər zülmət, zələlet içinde zindənkarlıq edirlər"...Qəzetdə verilən bu mətn cəmiyyətin oyanışa böyük ehtiyac duyduğuna işarədir. Əhməd Kamalı bu məqale tutur və onun müəllifi ilə maraqlanır və eşidəndə ki, Firudin bəy Köçərliyidir, dərhal fikrini dəyişir: "Elə məqalələr ilə məşğul olmaqdır,

dansa, kəndisini müsəlman edən bəzi müdavimlərin qəti tədbirini qılmaq lazımdır" - deyir.

Tənqidçi fikrin Əli bəy Hüseynzadəyə münasibətində bəzi maraqlı, qeyri-standart məqamlar var ki, romanın poetikasında "açılması" zəruridir. Məsələnin tarixinə ekskūr edək - əks təqdirdə yaziçinin Əli bəy Hüseynzadənin tarixi obrazını müəmmalar içərisində axtarmış olarıq.

Əli bəy Hüseynzadə xalqımızın nadir şəxsiyyətlərindən en danılmazdır. O, öz ana dilini, ədəbiyyatını, milli mətbuatını dərindən sevmiş və iki dövlət, bir qardaş simvolunu hələ inqilabdan əvvəl vurğulamışdır. "Fyuzat" jurnalının naşiriyydi, dövrünün intellektual adamı kimi, hətta Qərbi Avropa, Türk dünyası onu yaxşı tanıydı. XX əsrin ilk on illiyində o, yaxınlaşmaqdə olan irticani sezmiş və Türkiyəyə üz tutmuşdur. Məhz Əli bayın türk-pərəstliyi Sovet hökumətinin Azərbaycandakı siyasetlə üst-üstə düşməmişdir. Hətta bəzi ədiblərimiz, ziyalılarımız ona qarşı çıxmışlar. Mir Cəlal ictimai mühitdəki durumu, ziyalılar - ictimai xadimlər arasındaki qütbleşmələrin bir-birlərinə zidd mövqelerini təsvir etmişdir. İnkıar edilməz bədii faktdır ki, romanda Əli bəy Hüseynzadə fenomeni ideoloji aspektin təsirində müsbət obraz kimi yerini almır. Yaziçi onu torpağına, xalqına qarşı soyuq, Türkiyəyə can atan, öz şəxsi planlarını həyata keçirən bir xadim kimi təqdim etmişdir. Və bunu müəllif hətta sistemləşdirmişdir. Birincisi, o, İstanbuldan qaçaq düşmüş bir jurnalist, mühərrir kimi yenə oraya üz tutur. İkincisi, vaxtilə Əli bəyə etibar edən, fəaliyyətinə şərait yaranan Hacı Zeynalabdin Tağıyev ondan üz çevirir. Üçüncüsü, Əli bayın Bakıdan getməsində müxtəlif maraqların rolu vardır və islampərəstlikdə də günahlandırılır. Dördüncüsü, hər kəs fərdi fəaliyyətile ictimai arenada görünmək istəyir. Mir Cəlal Əli bayın şəxsiyyəti-

nə ictimaiyyətin geniş marağını obyektiv təsvir etməklə, onun nüfuzunu təsdiq etmiş olur: "Şəhərin Çəmbərəkənd tərəfində, küləktutan bir dikdirdə yerləşən mədrəsənin qabağında dəstə-dəstə qonaqların gəldiyini, görüşüb danışdığını, şənliyi andıran bir izdihamı görmək olardı. Bu gün cümə günü idi. Dərs yox idisə, mədrəsənin qabağında camaatın görünməyi, elbəttə ki, bir mərasimi, ya bir fövqələdə hadisəni andırırdı. Məktəbin sinif otaqları açılıb birləşdirilmiş, bəzənmişdi".

Əli bəyin şərfinə hazırlanmış ziyaflət əsərə təsadüfi daxil edilməmişdir: Burada ziyalilarımızın xarakterlərindən irəli gələn naqışlıq, şöhrətpərəstlik, mənafəçilik, qısqanlıq kimi xüsusiyyətlərin sanki baxışıdır. Bu ziyalalar müxtəlif bir sahəni təmsil edirlər, dünyagörüşləri müxtəlifdir. Onlar bir konkret qərara gələ bilərlər və xalqın yolunu bələdlişdirməyə gücləri çatır. Lakin biz bunu görmürük. Halbuki onlar borclu idilər: "Ancaq bugünkü ziyaflətin əsil məziyyəti başqa şey idi. Hüseynzadə cənablarının İstanbul səfəri-nə Bakı əyanları və şəriət məddahları çox böyük məna verirdilər, heç bir Hacını heç bir zaman Bakıdan Məkkəyə, ya heç bir vəkili dumaya belə yola salmamışdır".

Mir Cəlal öz təhkiyəsində ehtiyatlı tərəpənirsə, obrazların nitqində Əli bəy Hüseynzadənin şəxsiyyətini, intellektini nəzərdən qaçırmır. İran hökumətinin konsulu Mir Hüseynxan Sənddövlənin sözlərindən: "Hüseynzadə cənabları müsəlmanların tarixinə, məişətinə, dini-islamın ehkamına kamilən vaqif bir alim və ədibdir. Onun dar-ül-ülüm olan İstanbuldakı gələcək məsaisi və fəaliyyəti də səadət və tərəqqi istiqamətində olacaqdır".

Tahirzadənin nitqi isə tamam başqa bir planda, bu günlə yanaşanda fərdi mövqedəndir. Tarixi faktlar əlimdə olmadığından, çətinlik çəkirəm deym ki: Sabırlə Əli bəyin

şəxsi münasibətləri olmuşmu və hansı mənəvi mövqədən? O, bu böyük simanı inkar edir və çox kəskin ifadələr işlədir. Lakin bu yanaşma şairin vətəndaşlığından, vətəni ni sevməsindən irəli gəlir. Və bu məsələdə onun arqumentləri inandırıcıdır. Bu sima Osman İəhcəsini ədəbi-mətbü dilinə getirmiş, təmiz ana dilimizə alternativ olmuşdur. Mən təsəvvürə getirirəm: Büyük Hüseyin Cavidin dərin felsəfi-bədii düşüncələri Azərbaycan dilində, şeiriyyət İəhcəsində yazılsayıd...bədii kəşflərlə qururlarıdıq!

Tahirzadə haqlıdır: "Onun xidmətləri "Fyuzat"da, "Kaspi"də və nəhayət "Səadət" mədrəsəsində olmuşdur. Təəssüf ki, bu xidmətlərdə bəziləri maarifdən kasib olan qafqazlıları hərəkətə getirə, irəli apara bilmədi. Çünkü Əli bəy cənablarını çoxlarımız başa düşmədik, indi də başa düşmürük və ədəbiyyatının beş yüz illik təcrübəyə malik olduğunu dəfələrlə eйтmişik. Bəs biz necə? Tarix yollarını addımlayaraq iyirminci əsrə ayaqyalın, əliboş gəlməmişik, yoxsa bizim də mədəniyyət dünyasında az-çox haqqımız var. Bizim iztirablar çəkmiş xalqımızın mübarizə qüdrəti, dil və ədəbiyyatımızın təcrübəsi məgər azdırımı? Güman edirəm ki, bunu heç kəs inkar etməz. Bəs nə üçün öz ana dilimizdə, azərbaycanlıların şirin, sadə, aydın dilində danışmırıq?" Ritorik və pafoslu səslənsə də, həqiqətdir və bu məsələdə Əli bəy Hüseynzadə itirmişdir!

Mir Cəlal Əli bəydən fəqli olaraq Nəriman Nərimanov obrazını sərrast mızanlarla yaratmışdır. Bu böyük siyasi xadim, ədib, həkim inqilabı alqışlamış, təbliğ etmiş və az sonra səhvlərinin qurbanına çevrilmişdir. Stalində qat-qat intellektli, uzaqqorən, əqidəli olan Nərimanovun gəlişi təmtəraqlı deyilsə, bəzi qrup insanların diqqətindədir.

Maraqlı bir detaldır: Əli bəy Hüseynzadəni Bakı ictimaiyyəti yola salır, Nərimanı bir qrup inqilabçılar qarşıla-

yır. Ona görə ki, Nərimanov Çarın düşməni, Leninin silahdaşıdır. Bu gün necə də paradoks görünür! Nərimanov mövcud quruluşu dağıtmaqdə düzgün yol seçmişdi və Çar Rusiyasının millətinin başına gətirəcəyini belə təsəvvür etmirdi. Ona görə də qəlbən inanırdı və dediyi: "Bu yolu hamar olmadığını mən bilirəm. Azadlıq heç vaxt, heç yerde verilməz, o, ancaq alınar!" - devizi həqiqətin açarıdır. Onu görənlər içərisində Bəndalı da var və görcək: "Nəriman bu imiş?" suali dilindən qopur. Yaziçi Nərimanın portretini çəkir: " Kraxmallı köynəkdə, qalstukda, səliqə ilə düymələnmiş, jilet üstündən sanki bu saat ütudən çıxmış boz kostyumu var idi. Saçını yana daramışdı. Alın tərəfdən başının tükü seyrəklənmişdi. Toplu bığları, çənəsinin ucunda saqqalı var idi. Sifətində gərginlik, gözlərində isə həyəcan, intizar duyulurdu " Bu dəfə mən sual etdim: Bəndalı kimi bir kəndli, savadsız, yolu bilinməyən fəhlə - kəndlının Nərimanovla görüşməsi bu qədər zəruri imiş?! Nərimana ünvanlanan şüarlar da bu dərəcədə gərəklə imiş?

Mir Cəlal Əli bəylə "xüdahafizləşmək" fikrinə elə də tələsmir. Nə üçün? Artıq o, Bakını tərk etmişdir, yolu İstanbuldadır, sonrası hələlik özünə də bəlli deyil. Lakin Əli bəy Tiflisə gedərkən Mirzə Cəllillə görüşür. Söhbətin əsası belə bir sual doğurur: "İki ziyanı, ədib, mühərrir - çalxalanın, demokratik qüvvələrin yetişdiyi zəmanədə hansı haqlıdır: Hüseynzadə, yoxsa Mirzə Cəlil? Hansı söz beşiyi "Fyuzat", yoxsa "Molla Nəsrəddin" önemlidir?" Sual qəfil doğdu və özüm üçün də cavabı sadə keçməyəcəkdir:

Oktyabr İnqilabı yavaş-yavaş gəlir öz ideoloqları ilə, Nəriman doktor da irəlidədir. Yazıçılar, qəzetçilər, maarifçilər və ilaxır təbəqələr qeydiyyatda olduqları hökumətin iç simasını açır. Hüseynzadə ciddi elmi-publisist məqalələr

yazır, mədəniyyətə, dilə, əxlaqa toxunur - intellektual səviyyədə. İctimai fəaliyyəti yerində. Mirzə Cəlil də sakit dəyanmır, jurnal buraxır, hekayələr, pyeslər yazır və xırda azəriləri yükün altına hey çekir, "miskinliyini" göstərir, islam dinindən sui-istifadə edənləri soyundurur, kəfənsiz qəbiristanlığa göndərir. Bir narazılıq da yaranır ki, milli bəylərimiz təhqirə gətirilir, hətta eləsi olur axurda gizlənir! Mirzə Cəlil belə hekayələri nə yaxşı ömrünün sonlarında yazmamışdır? Mirzə Cəlil istədiyini jurnalda çap etdirirdi, şirin, dadlı dilimizdə, Sabiri, Əli Nəzmini, Qəmküsarı yığırdı başına. Əli bəy "Fyuzat" idrakda götürürdü, dilinin dadını qaçırrırdı, təlqin edirdi... Sualımı xatırladım: Hansı haqlıdır?

Əli bəy Hüseynzadənin Mirzə Cəllillə Tiflisdə görüşü oxucuda belə bir qənaət doğurur ki, yazıçı risqə getməsə də, böyük şəxsiyyəti "açmaq" istəyir və "zamanın iki məşhur qələm sahibi" - deyir. GəlİŞ gözlənilməz olsa da, fikir prulyalızmı əqidə baxımından maraq doğurur. Müəllif nisbətən onların amallarına işarə vurur: "Əli bəy türkülük, islamlıq deyib bağlırırdı (son sözü yumşaq da demək mümkündü - A.E.). Molla Nəsrəddin xalq, vətən, zəhmət deyib camaati oyadırdı". Mirzə Cəlil də, Əli bəy də xalqımızın inkişafı yolunda tarix yazmışlar. Lakin Çar hökuməti hər iki sinə arxa çevirmişdi. İmkan vermirdi azəri türkləri türkçülüyü, islamçılığı inkişaf etdirsinlər və birləşsinlər. Əli bəy Hüseynzadə bu yolda ən böyük əngəldi. Sovet imperiyası da bu siyasi yolu davam etdiridi, əger Əlibəy 37-ci ildə vətənində olsa idi. Güllənəcəkdi. Miza Cəlil jurnalıyla və bədii əsərləriylə millətini oyatmağa çalışırdı və həmvətənidən fərqli olaraq, türkçülüyə rəğbəti yoxuydu, yeri gələndə qamçılıyındı. Mirzə Cəlil həm də inqilaba inanırdı və Sabiri söz silahı kimi irəli buraxmışdı. Əlibəy isə Çara da,

qarşidakı inqilaba da bel bağlamırıldı, ona görə də başını götürüb xaricə üz tutdu. Sovet qurulanda Mirzə Cəlilin arzuları alt-üst oldu, başı ağrıdı və gizlincə, daxilində yeni hökümətə nifrat bəslədi.

Mir Cəlal Mirzə Cəlilə rəğbəti naminə Əlibəyin Molla Nəsrəddin idarəsinə getdiyinin bir sıra səbəblərini yozur: Belə ki, birincisi, Əlibəyin şəxşən Mirzə Cəlillə görüşmək ehtiyacı idi, üzbeüz danışınlar. İkinciisi, Əlibəy fürsət düşərsə Mirzə Cəlilə məsləhət şərtiylə bir neçə söz demək isteyirdi, yəni Bakı qəzetlərinin çoxu yiğişandan sonra belə bir jurnalın tirajı, hörməti qalxa bilərdi. Buna görə də "Molla Nəsrəddin" satirik janrla bərabər, ciddi, fəlsəfi səciyyəli məqalələr də versin. Üçüncüüsü, Əlibəyin fikrincə, Ömer Faiq Nemanzadə, Əliqulu Çəmküsər kimi qələm sahiblərini "ittihad məskəninə qaçırmıq, müəyyən dərəcədə olsa da Mirzə Cəlildən ayırmak təşəbbüsü faydasız olmaz". Dördüncüüsü, "Molla Nəsrəddin" idarəsinə getməklə onun nüfuzu artar. Diqqət yetirsək, yazıçının ehtimal etdiyi bu səbəblərdə Əlibəy Hüseynzadə şəxsiyyətinə və dün-yagörüşünə qarşı iradı yoxdur. Əlibəyin Mirzə Cəlillə səhbətində "Çətin yazılısa, anlaşılması oxunmayacaq etirafı"-ni Mir Cəlalin xatırlaması tamamilə yerinə düşür. Bu gün də biz böyük mühərririn və alimin, ictimai xadimin osmanlı ləhcəsi qarşısında təslimciliyilə barışmırıq: "o halda yazlarını nə üçün ana dilində yox, xalis osmanca yazır, qəлиз söz və ibarələrlə doludu" - iradında haqlıdır. "Sadə yazmağın özü də bir məharətdir" - deyən Əlibəyə Mirzə Cəlil: "Cənab Əlibəy, mən sizin kimi bir qüdrətli qələm sahibinin bu sözlərini tamamilə ciddi hesab edirəm" cavabında da Hüseynzadəyə hörmətini gizlətmir.

Aşağıdakı dialoqa diqqə yetirək:

- Mən səmimi və aydın deyirəm: "Molla Nəsrəddin"

məcmuəsinin dili bir məharətdir və hər kəsə hər vaxt müyəssər olmayan bir məharətdir. Mən bunu sizin hüzüru-nuzda yox, hər bir şəraitdə deyə bilərəm.

Mizə Cəlil təşəkkür deyib əlavə etdi:

- Belə bir meylin müsəlmanlara və xüsusən, biz azərbaycanlılara faydalı olduğunu möhtərəm mühərririmiz ümid edirəm ki, gələcəkdə də qələm sahiblərinin nəzərinə çatdırmaqdə səylerini əsirgəməyəcəklər.

- Əlbəttə, əlbəttə!..

Əlibəy başını aşağı salıb susurdu. Bir xeyli düşünəndən sonra, sanki çətinliklə müəyyən etdiyi bu cavabı verdi:

"-Müsəlmanın qələm sahiblərinə çox şərtləri əlcəmdir! Məqalələrin şəklindən məzmunu, mətalibin əhəmiyyəti da-ha çox şərtidir.

Mirzə Cəlil bir nəzakət əlaməti olaraq müsahibinin sözünü təsdiq üçün onun bir an əvvəlkı cavabını təsdiq etdi:

- Əlbəttə, əlbəttə!"

Əlibəy Hüseynzadə ilə Mirzə Cəlilin söhbətlərinin - mübahisələrin birinci tərəfi baxımından fəlsəfi məsələlər münasibətdir, zəmanənin dərkində filosofların əsərləri çox iş görməyə qadirdir və bir sıra filosofların adını çəkir. İkin-ci tərəfin mövqeyi isə əksinədir, amma M.F.Axundovu al-qışlayır, nicat yolunu xalqda, ziyalılarda, maariflənmədə axtarır. Və "Molla Nəsrəddin" i təbliğ edir: "Məcmua oxuculara təzə mətləblər deyir, o deyir ki, nicat filosofların əlin-də deyil. Camaatin öz əlindədir".

Şübhəsiz, biz iki dünyabaxışı ilə qarşılaşıraq. Əlibəy Hüseynzadə dərin zəka, intellekt sahibi, Yaxın Şərqdə, Türkiyədə və hətta Qərbdə tanınan alim, mühərrir, dilçi, filosof və ilaxır sahələri özündə təcəssüm etdirir. Mirzə Cəlil böyük jurnalist, yazıçı və dramaturqdur, hər ikisi vətən-

lərini sevirlər. Mir Cəlal ona görə də hər iki müdrik yazarı açıq, səmimi mübahisələr meydanında verir. Və xoşniyatlə ayrırlırlar.

Maraqlı məqama diqqət edək: Romanın ən kuliminasiya nöqtəsi adlandırdı - "üz-üzə" səhbəti. İki müxtəlif baxışlı, amma bir Vətənli dahi şəxsiyyətlər eyni fikrə gələ bilmirlər, yollar həm siyasi, həm də fiziki cəhətdən ayrıılır. Yaziçi incəliklə azərilərin soy-gen xüsusiyyətlərinə işarə vurur. Tarixi maraqlarımızı əsrlərlə itirə-itirə gəlmışik, nə-yin ucbatından? Birləşə bilməməkdən - əsas mahiyyətdən. Bu gün dünyanın xəritəsinə baxaq. Müsəlman dövlətləri səpələnmişlər və bir-birlərinə söykənmişlər. Lakin xristian fundamentalizmi, başda ABŞ və Rusiya dövlətləri olmaqla müsəlmanları məhv etməkdədir. Yadıma vaxtile ibtidai sinif dərsliklerimizdə oxuduğumuz "Aslan və iki öküz" təmsili - hekayəsi düşdü: Aslan hiss edir ki, nəhəng öküzləri yeyə bilməyəcək, deməli, bir bəhanə ilə bir-birindən ayırmak lazımdır. Edir və ayrılıqda hər ikisini yeyir... Biz nə vaxtacan bir yumruq halında birləşməyəcəyik? Qarabağ torpağıımız da mahiyyətcə belə bir sevdanın qurbanı olmamışmı?

"Yolumuz hayanadır" romanının poetikasında belə bir məsələ də görünür: hər bir xalq, millət mövcud irtica, ədələtsizlik və sair qlobal mənfi emosiyalarla barışmamalıdır.

Bir az kövrək hissin təsirinə düşək və oxucumuzu yormayaq: Romanda "Bir gəncin manifesti"ndəki Sona - Mərdan xətti, bir növ adektivat şəklində Məsmə - Bəndalı xəttini xatırladır. Sona - Mərdan: ana-bala məhəbbəti və oğulun peşəkar inqilabçı səviyyəsinə yüksalməsi. Məsmə - Bəndalı: ana-bala (və üstəlik Əntiqə qızı) məhəbbəti, lakin oğlu peşəkar inqilabçı ola bilmir. Bacısı üstündə qaçış giz-

lənsə də həbs olunur. Mərdandan fərqli, Bəndalı qüvvətli, mərd, qorxmaz cavandır, işləməkdən yorulmur. Məşədi Hüseynlə sexdə işləyəndə bunu görürük. Bəndalı heç cü-rə bacısı Əntiqənin restoranda oxumasını qəbul etmir və tamamilə haqlıdır. Baxmayaraq misilsiz səslidir. Maraqlıdır, Sona (eləcə Bahar) Mərdanla son olaraq görüşə bilmir, Bəndalı isə kəndə gəlib Məsmə ilə görüşür. Yaziçı bu görüşü sənətkarlıqla, qələmin kövrək "xasiyyəti"ylə təsvirə gətirir: "Bəndalı...anasını yastıq kimi qoltuğuna vurub tax-tın üstünə gətirdi. Yanını qoyanda taxt çıxdan bəri görmədiyi bir ağırlığa məruz qaldığından cır-cır cirildədi. Bəndalı yerde çömbəldi, anasını körpə uşaq kimi dizi üstündə oturdu: qaranlıq olsa da, gözlənilməz olsa da Məsmə bu əlləri dərhal tanıdı. Bu doğma əllər quru umuzlarına toxunan kimi qanı qaynadı, qəlbini tərpəndi, gözünə işiq, bədəninə deyəsən qəlinlik qüvvəti, təravəti qəldi".

Bu küçük parçada ana qüdsiyyətindəki fəhm duyusu, məhəbbət hənirtisi oxucuda anaya qarşı sevgi oyadır. Nankor övladların ürəyinə işıq süzülür. Ana da borclu qalmır: "Ana bu əlləri nə gördü, nə yoxladı. Ancaq o, işlək fəhlə biləklərindən, uzun və iri barmaqlardan gələn doğma, isti, bakır övlad hissələri isti bir cərəyan kimi vücuduna axdı, onun bütün yorğun müztərib əsəblərini dindirib dilə gətirdi".

Mir Cəlalda nədənsə analar oğul itkisinin nisqilini çəkirler. Bahar, Bəndalı analarına dərd bağışlayırlar. Bəndalı özü günahkardır və canını xilas etməyə çalışır. Anasığıl-də olarken onu satırlar, yasavullar onu qaranlıqda evdə haqlayırlar. Bu ığid cavan məharətlə vuruşur. Maraqlı o idi, Bəndalı anasını döyüş yerindən məharətlə çıxarmışdı. Bəndalı nəhayət öldürülür. Artıq bu, etiraz idi üsul-idarəyə qarşı. Bəndalının meyitini arabaya qoyub, üstünü ot ilə ör-

türler, sual doğur: Soydaşını öldürənlər kim idi, yaxud Bəndalının öldürdüyü kim idi? Yaziçi bu təzadlı hadisə ilə azərilərin tabeçilik, kütłə psixologiyasını vermişdir. Məsələnin kökü dərinə çıxır: İnsanın ruhi orqanizmlər kompleksi fərdin psixologiyasını necə dəyişdirir və bu prosesdə din yardımına çatır mı? Məşhur fransız psixoloqu Qustav Lebon (1841-1931) bu məsələləri araşdırıb belə qənaəət gəlmışdır ki, ruhi orqanizmlər də növlerin anatomik əlamətləri kimi dəyişməz əsas xüsusiyyətlərə malikdir. Bununla belə, onun asanlıqla dəyişən ikinci dərəcəli xüsusiyyətləri də var ki, elə bu sonuncular da asanlıqla bu ətraf mühiti, şəraiti, tərbiyəni və müxtəlif amilləri dəyişdirə bilər. Bəndalını tutmaq bu qədər problemdir? Yox, məsələ ondadır bizi lə yuxarının əmrini (rəsmi), yaxud tapşırığını (şifahi) dərhal yerinə yetirməyi özümüzə borc, şərəf hissi kimi qəbul edirik.

Kəblə İsrafilin qorxa-qorxa dediyi: "Adam da elə igidə gülə atarmı e! Allah kəssin divan qulluğunu, müsəlman deyilikmi?.. Nə isə dünyadı da!" - sözləri təsdiqləyir ki, cinnayətə əl atmaqda bizlərə dinimiz də acizdir. "Dünyadır da" ifadəsi ilə hökümətin, rəhbər şəxslərin qarşısında müstəqilliyimizi bir daha əyanlaşdırırıq!

Mühitin təsiridir bu cılız xüsusiyyətlər, biz belə doğulub, tərbiya almamışıq. Yeri gəlib, ayağa qalxmışıq, kəskin etirazımızı ifade etmişik. Nikolay hakimiyəti sanki sadəlövh hökümətmış, lakin müsəlmanları müti ruhda tərbiyə etməkdə fəndkir dövlətmiş. Maraqlıdır, o dövrü əks etdirən nəşr əsərlərində bu keyfiyyət verilmişdir. Ona görə də Çar mühiti müsəlman əyalətlərini, icmalarını həmişə nəzarətde saxlamış və effemer siyaseti yaratmışdır. Mən yenə Qustav Lebondan iqtibas getirəcəyəm, o, göstərir ki, əgər mühitin insana təsiri böyükdürse, deməli, o, əlavə və mü-

vəqqəti xüsusiyyətlərə, yaxud xarakterin gizli qalmış keyfiyyətlərinə təsir edir. Əsl həqiqətdə dəyişikliklər (effemer) bir o qədər əhəmiyyət daşıdır; ən əməlisaleh adam belə acliq hissinin təsirilə vəhşilik dərəcəsinə çata bilər; bu hiss də onu cürbəcür xəyanətlərə, bəzən də öz əzizlərini belə yeməyə sövg edir. Belə olan təqdirdə demək oları ki, adət və xarakter tamamilə dəyişmişdir? - Bu tezis - əslində mülahizə son dərəcə bir sıra mətləblərə aydınlıq gətirə bilər.

"Yolumuz hayanadır" romanında müsbət və mənfi obrazlar xarakterə müxtəlif olduğu dərəcədə amal, məqsəd yolunda bir o qədər də ayrırlar. Birincisi, insan xislətindən, gen xüsusiyyətlərindən irəli gəlir. Biz müsəlmanlarda bu xarakter sabitdir. Məsələn, valideyn: ana və bala məhəbbəti - Bəndalı və Məsma arvadın hərəkət stixiyas kifayətdir. Kəblə İsrafilə nifretlə dediyi: "Mən səni igid adam eşitmışdım. Sən demə, hədər söz imiş. O söz igidə yaraşmaz ki, sən deyirsən!" - sözlər ana dilindən qopmuşdur. Tahirzadə, Mirzə Cəlil, Əlibəy Hüseynzadə - bu ziyalı qaymaqlarımız mühiti başa düşürlər, lakin fərqli şəkildə. Onlar sistemlə barışmırlar və öz idrakları ilə düşünür və mübarizə aparırlar. Təəssüf, bir araya şüurlu olaraq gəlmirlər.

Şübhəsiz, bu məsələdə yazıçı göstərməsə də etnik, gen xüsusiyyətlərimizdən gəlmə cəhətlər də az deyil. Tahirzadə Bakıya gəlsə də, siyasi dünyagörüşü, zamanın hərəkət dinamikasını həzm etmək gücündə deyil. Kənd mühiti onun qanına işləmişdir. O, kəskin, güclü şeirləri İlahi vergi, təbə yazmışdır. Mirzə Cəlil savadlıdır, oxumuşdur, Qori Müəllimlər Seminariyasını qurtarmışdır və mənsub olduğu xalqın milli xüsusiyyətlərinə yaxşı bələddir və inqilabın bəhrəsinə inanır. İstəyir milləti avamlıqdan, ətalətdən qurtula, daha kəsdirmir ki, bədii əsərlə yüz illərlə zeh-

niyyətə, şüura işləmiş mənfi emosiyaları aradan qaldırmaq qeyri-mümkündür və azı 50-100 il lazımdır! Əlibəy Hüseynzadə soydaşlarından tamamile fərqli adamdır. Onun səviyyəsi ətrafindakılardan çox üstündür və bu, faktıdır, amma türk pərəstidir, zahirən yaxşıdır və türkük. Unudur ki, bu mənsubluq hələ bir millət kimi bizim dilimizi, intellektimizi, mədəniyyətimizi, hətta əxlaqımızı təsiri altına almamalıdır və mümkün arzu deyil.

Bu üç şəxsiyyətdən Sabir istisna olmaqla ikisi Çar həkimiyətinin devrildiyyinin şahidinə çevrildilər: İngilab Çarın kiçik "övladı"nı doğdu, hətta qeyri-demokratiklikdə Çar Rusiyasının başçısı Romanova rəhmət oxudular! Mirzə Cəlil səsini çıxara bilməzdi; iş işdən keçmişdi. Əlibəy Hüseynzadə isə Azərbaycana alim-dilçi statusunda qonaq kimi gəldi. Əlibəyin osman ləhcəsinə meylinin bəzi tarixi köklərinə varmaq maraqlı olardı və bu pərəstişkarlıq bəlkə də haqq qazandırırdı: 1897-ci ildə Kipr adası uğrunda Türkiyə-Yunanistan müharibəsi başladı və adada yaşayan yunanlar Osmanlı imperiyasından muxtariyyət hüququnu tələb etdilər. Əlibəy müharibəyə münasibətində osmanlıllara rəğbətini gizlətmirdi, qələbə arzulayırdı. Müharibə Domakos yaxınlığında türklərin qələbəsilə nəticələndi. Və bu, Türkiyənin beynəlxalq nüfuzuna müsbət təsir etdi. Əlibəy bu qələbədən sonra Osmanlı imperiyasına daha çox rəğbət bəslədi və düşünürdü ki, daha Avropa dövlətləri də Osmanlı imperiyasının qarşısında acizdilər. Deməli, "Turan" dövlətinin yaranması üçün real imkanlar var. O, ümidiydi ki, türkler Yer kürəsindəki torpaqların yarısına belə sahib ola biləcəklər. Böyük dövlət qurumu olan Osmanlı imperiyası öz tərəqqisinin ən yüksək pilləsindədir. Hegemonluq onun əlində birləşəcəkdir. Lakin Əlibəy Hüseynzadə səhv

edirdi. Sultan Əbdülhəmid höküməti çürüməyə doğru gedirdi. Siyasi ab-hava, daxili çarpışmalara hissiyatı ilə Əlibəy 1897-ci ildə pantürkçü kimi İtaliyaya üz tutdu... Gəlin baxaq, Əlibəyin bu daxili hissələrini və siyasi məlumatlığını Mirzə Cəlildə, Tahirzadədə axtarmağa dəyərmə?

Tahirzadə ilə əlaqəli iki olay - episod üzərində dayanmaq Mir Cəlalın poetikasına xas mətləb üçün dəyər. Birisi Tahirzadənin xəstəliyi ilə, digəri onun Tiflisə səfəridir. Bunlar nə hökümət, nə də ziyalılar səviyyəsində bizim kultə psixologiyasında, laqeydlik, əfəllik hissində yaşamağımıza tam əsas verir. Mən ikinci məsələdən başlamaq istərdim. Tahirzadə Tiflisə gələrkən Mirzə Cəlilin qonağı olur. Və onun xahişi ilə Nəbatat bağına M.F.Axundovun qəbrini ziyarət eləmək xahişinə əməl olunur. Söhbəti təfərrüata qurban vermək istəməzdəm. Məsələ dahi Mirzə Fətəlinin qəbrinə, görkəmli şəxsiyyətimizə münasibətə ya-naşmadır və Mir Cəlal "Qızıl Hacıda" fəslini əbəs romana daxil etməmişdir: " Dağın döşündə ot-ələfin əhatə etdiyi bir qəbir üzərində uzun və enli, yazılı qaradaş yüksəlmışdı. Qəbrin üstüne məktəblilərin, artistlərin gətirdiyi gül dəstələri qoyulmuşdu. Güllər solsa da, ləntdəki yazılar bəlli idi. Tahirzadə yenicə bağlanmış gül dəstəsini qəbrin üstünə qoydu və bir xeyli sakit dayanıb baxdı. Daşın yazılarını qar-yağış döyüb qaralmasıydı. Yaxından diqqət yetirməsən oxuya bilməzdin".

Artıq bu təsvir bizim təsəvvürümüzə aydınlıq getirir. Gürcüstan torpağına tapşırılan azərbaycanlı dahiyyə münasibət - şagirdlər və artistlərdir - gül dəstələri qoyanlar. Hərçənd, məlum olmur azərbaycanlı uşaqlarıdır, yaxud aktyorlarıdır? Sabirin xəyalə dalması bəlkə də dahi şairi özü bərədə, ölümündən sonra onun abidəsinə bəslənəcək sayqı-

dan doğur. Şairi hər halda pərişan edir bu mənzərə. Mirzə Cəlil də düşünür, o da təəssüflüdür: "Mirzə Cəlil baş daşında və lənlərdə yazılışları diqqətlə oxudu, etrafı göz gəzdirdi. Tanımadığı bir çox qəbirlərdə daha təntənəli abidələr gördü: Nə olaydı, bu rəhmətliyin qədrini özgə millətlər bilən qədər bizim oxumuş camaatımız da bilə idi".

Mirzə Cəlil vətənpərvərlik duyğusu ilə unudulmuş Mirzə Fətəlinin qəbrinin bu vəziyyətinə acıyr. Halbuki, onun tanımadığı başqa qəbirler unudulmamışdır. Əgər o, bu rəhmətliklər barədə məlumatlısa, deməli adı adamlardır. Deməli, bu millət üçün - gürcülər üçün ölülerinin şərəfini yaşatmaq ruhu vardır. Bizim savadlı ziyalılarımız isə - fərqi nədir - Axundovdur, Mirzə Şəfi Vazehdir, yaxud adı bir insandır - soydaşıdır. Tahirzadə söhbətə qosular:

"- Çoxdan vaxtı çatmışdır. Mirzəyə yeni abidə qoyulmalıdır. Tək bu rəhmətlikdə olan hümmətin yarısı bizim indiki dirilərdə olardı!

- Onlara diri demə:

Diridirlər əgər ki, surətdə,  
Ölüdlər, vəli həqiqətdə".

Artıq Əliqulu da sakit dayanmır, bu mənzərəyə qəlbən acıyr:

"- Mirzə Ələkbər, sən Bakidasan. Bu rəhmətliyə abidə bina eləmək məsələsindən söhbət salsañ, eşidən olmaz mı?

- Abidə söhbəti orada var, çoxdan var!

- Bəli, var, amma kimə?

- Bəli, kimə? Hərislər çoxdur, hər kəs özünə bir abidə düzəltmək cəhdindədir"

"Kimə?" sualı eyhamlıdır və bizim ruhumuzun oyanışına cavab vermir. Ona görə ki, şəxsi şöhrət naminə, gələcək nəslə ötürülmək marağı ile özümüzü düşünmüştük. Mir Cəlal dahiyanəliklə Mirzə Fətəlinin abidə məsələsinə rəmzi məna verir. Dünya xalqları abidə ucaltmaqla həm sənətlərini, incəsənətlərini ucaldırlar, həm də yapılmış o şəxsiyəti. Bu söhbətlə inqilabın qələbəsini uzağı on il ayırdı və bizim siyasi xadimlərimiz, məmurlarımız Mirzə Fətəlilərə, Şəfi Vazehlərə, Bakıxanovlara...yox, Lenine, Stalinə, Şaumyanə...abidə qoyular və sonralar daha da inkişaf etdirdilər. Unuduldu ki, sənət əsəri növündən asılı olmayaraq o xalqın, millətin ruhi ifadəsidir. O mənsubiyyət gələcəkdə o ölkənin sivilizasiyasının bərqərarlığı deməkdir. Bunu başa düşmüüsüm? Qustav Lebon yazır ki, elə xalqlar var, sənət əsərləri onların ruhlarının ən əhəmiyyətli ifadəcisiidir, lakin elə xalqlar da var ki, onlar sivilizasiyanın çox yüksək pilləsində dayansalar da, onlarda sənətin əhəmiyyəti yalnız ikinci dərəcəlidir... Bir xalq daha yaxşı incəsənəti, digərləri siyasi və hərbi təəssüsətləri, sənayeni və s. tanıdardı.

Bizim incəsənətimiz - sivilizasiyamız əsrin V-VI yüzilliklərinə çıxır, o da gətirib XI-XII əsrin intibahına çıxardı. Sovet ideologiyası hətta yüksək sənət korifeylərimizdə kütlə psixologiyasını aşılamağı bacardı. Ona görə ki, ruhumuzun şöhrətdən, sərvətdən və bunları itirmək qorxusundan ölümlüyü bariz şəkildə görünürdü. Stalinin şərəfinə əllinci illərdə dünyadan ən böyük xalçası toxunuldu və Moskvaya yola salındı. Eləcə də son dərəcəli qiymətli daş-qasıla yaradılmış gerbimiz də Moskvaya ünvanlandı. Belə halda ruhun oyanışından bu gün də çox çətinliklə danışmaq mümkündür. Nə Sovet dönməndə, nə də müstəqilliyimiz

dövründə M.F.Axundova və M.Ə.Sabirə (yeganə heykəli istisna olmaqla), Mirzə Cəlilə abidələr qoyulmuşmu? Heç Mir Cəlalin da abidəsi yoxdur!

Birinciya gəldikdə, bir milletin itirməkdə olan dahi şairinə münasibətidir, dəqiqləşdirsək, imkanlı adamlarımızın laqeydiliyidir. Mirzə Ələkbər Tiflisdə "Molla Nəsrəddin" redaksiyasında xoş saatlarını yaşadı. Gəzdi-dolandı, lakin onun xəstəliyi günbəgün ağırlaşırıldı. Mirzə Cəlil əlindən galəni əsirgəmirdi, ziyalıları ayağa qaldırmışdı. Faydası olacaqdımı? Şair artıq Tiflisi tərk etmişdi, üzü vətənə idi: "Gün bir cida boyu qalxanda, küçələrdə get-gəl azalanda qonşu həyətdən alçaq, möhrə divarlı həyatın yuxarı tərəfində sallanan cavan gavalı, gilənar ağaclarının ətrafında cövlən edib ətir çəkən arıların səsi bu sabah eşidilməz oldu. Gözlənilmədən həyətdə səs-küy qopdu, get-gəl çıxaldı. Fayton Tiflisdən müalicədən qayıdan xəstə şariri evinə gətirmişdi".

Yazıcının təsvirində baş verəcək hüznün əks-sədası eşidilir. Şair vaxtsız harayasa, hansı bir dünyayasa hazırlaşırıldı. Elliləri bu gəlişdən həyəcanlanır, onu yoluxmağa tələsirdilər. Sabir ailəsi ilə hələlik ümidiyi itirmirdi, yeganə oğlu ilə əylənir, onun xahişinə cavab verirdi.

Ağrı çəkən insanlar arasında Məsmə xüsusi əzabla üz-üzə idi. Oğlu Bəndalının öldürülməsindən sonra bu hal onu əşədirmişdi. Dərdli Məsmə arvad bir ana - qadın qüdsiyyətini nümayiş etdirirdi: "Küçələrdə özünü güclə toxdanan Məsmə sanki dərdini insanlara yox, dağlara-daşlara deməyə tələsirdi. Məyus-məyus nəzərlərini ətrafa gəzdirib, bir kəsi görməyəndə, dost-tanış tənəsindən uzaq, üfüqdən-üfüqə davam edən xoş sükutu dinləyəndə illərdən bəri çəkdiyi dağların ağırlığından aşağı çökən,

gündən, soyuqdan, küləkdən qaralmış sinəsini açdı, yumruğunu sanki quru taxtaya vuraraq hönkür-hönkür ağladı:

*Fələk, mən tək bir dünyada qəmu möhnət çəkən yoxdur  
Ciyərxun olmuşam yarəb, bu dərdimi bilən yoxdur!..*

"Fələk" məfhumu "talenin" ekvivalentidir. Doğrudanmı, azəri anaları bu qədər bəlaya, dərdə düşər olmağa borcludur? Səbəbi və səbəbkər mühitdirmi, yoxsa fərdlərdir? Mir Cəlal niyə hər iki romanında bu müsibəti ön plana çəkir: Oxucunu sarsıtmaq üçünmü, yoxsa ruhumuzun öldürülməsiylə bağlıdır? Nə üçün bu ana iki balasının faciəsini yaşamağa məhkumdur? Yəziçi bunu oxucunun öhdəsinə buraxmaqdə haqlıdır?

Tahirzadənin və Məsmənin ruhi vəziyyəti, durumu xoşbəxtlikdən uzaqdır. Burada Tanrıının da rolu vardır. Əgər xalq öz ruhunu əldən verirsə, hakimiyətini ayaqlar altına alırsa, ondan xoşbəxtlik qaçmalıdır. İnkışaf da, dində, digər təsisatlar da çalışır insan ruhi vəziyyət qazansın; di gel, bu ruhi vəziyyətlər başdan-başa xoşbəxtliyə zəmanət vermir... Mən israr etməzdim ki, bizim dədə-babalarıımızı torpaqlarımızı, hökmranlığını itirə-itirə gəldikləriylə bərabər, mənsub olduğu xalqının ruhi halını da itirməyə məhkum etmişlər. Artıq gen - irsi vəziyyəti özündə möhkəmləndirmişdir. Bizi döyüblər, başımızı qaldırmağa cəsarətimiz çatmamışdır!

Deməli, cəmiyyəti qorumaq və yaşıatmaq üçün insan ruhunu öldürmək günahdır. Dini etiqadların da rolu böyükdür və bundan sui-istifadə halları dini rəhbərlərlə dövlət başçılarının xalqa yaxınlığı fərdi maraqlara yönəlir, hissələri və fikirləri xoşbəxtliyin nisbiliyilə bağlayırlar. Əksinə alındıqda, kütłə psixologiyasından uzaqlaşma hissərinə

can atıldıqda Q.Lebonun fikrincə: "Beləliklə, dini ruh milli ruhun əmələ gəlməsi üçün zəruri olan, tədriclə baş verən irsi nailiyyətləri o saat əvəz edir. Hər hansı bir etiqada uyan xalq, əlbəttə ki, ruhunu dəyişmir, lakin onun bütün bacarığı bir məqsədinin təntənəsinə yönəlir, elə buna görə onun qüdərti çox böyük olur".

Mən xirdalanmağı xoşlamıram, o mənada romanda Sabire ianə toplayanların adlı-sanlı simalar olduğu verilən siyahıdan bəlliidir. Lakin paradoks bucaqlar, kəsişməyən paralellər yox deyildi. Müəllifin şəhadətinə görə, ailəsinə göndərilən maddi yardım dərmanlara belə çatmırıdı, üstəgəl geniş tərkibli ailənin dolanması da nəzərə alınmadı, tək işləyənse şair idi... Bakıda onlarla milyarderlər yaşadığı halda, olmazdımı şairi müalicə üçün xaricə göndərsinlər? Bakı nefti, milli sərvətlər bir şairi yaşıdadır!

Təbii ki, Allahın ömür payına qarışmaq istəməzdim. Allah da istəyir müalicə səmərə versin. Mir Cəlal ürək ağrısı ilə bu nüansı diqqət mərkezinə gətirir: "Şairin vətənidən hər yana, dünyanın hər yerinə axan sərvət aşib-daşırıdı. Bakının, Azərbaycanın sərvəti Parisdən, Berlindən, Peterburqdən belə qazanc hərislərini çəkib gətirmişdi. Bu torpağın üstü ilə çox yerlərdə kaşənlər, saraylar tikilirdi. Dəmir yollar, fabrikler salınırdı, restoranlarda, barlarda axşamdan səhərə, səhərdən axşama qədər uzanan kef macılışlarının, "milyonlar səltənəti"nin səsi, sədasi səhnələrdən, təntənəli musiqidən, kino ekranlarından, roman səhi-felərindən gəlirdi".

Mən bu sətirləri oxuyanda Mir Cəlalin ruhuna bir daha rəhmət dilədim, bir də onun üçün ki, 50 il önce soydaşlarını və elə bu illərdə Azərbaycanda doğulan indiki məmurları, biznesmenləri - bu təbəqələri - bir daha milli sərvət elitanı,

tə qayğıya, xaricilərin ayaqları altına səpələməməyə və bu sərvətlə xarici banklara gizli pul yatırmamağa çağırıldığı üçün.

Bu gün yazıçı uzaqqorənliyi onun nəşr poetikasının daha bir qatını üzə çıxarmağa bize imkan yaradır. Azad olduq, Müstəqillik qazandıq, məhz əllinci illərdə doğulanlar milli sərvətlərimizi, xüsusiylə, neftimizi, balığımızı, kürümüzzü talan edir, xaricə valyutaya dəyişir, tör-töküntüləri belə xalqdan gizlədirlər. Mərhum böyük insan, şəxsiyyət, alim, yazıçı Mir Cəlal, o restoranlar da, barlar da cəh-cəlalla işindədir, xeyli modernləşdirilmiş və daha cəlbedicidir! İndii neçə-neçə ziyanlarıız, alımlarıız, elə bərənizdə qələm çalan mənə də bir parça çörəyi əsirgəyirlər. Heç səsimi də eşitmirlər. Mən Sizin, ey böyük ədib, bu cəsarət namına yaradıcılığınızı məhz poetikasını araşdırıdım və zəhmətimi Sizin saf ruhunuza bağışlayıram - halal edirəm. Sabah xəstələnərsənə - eger - bir kimse mənə yardım əlini belə üzətmayacaq, hökümətdəki məxsusi məmurlar isə üzünü yana çevirəcəklər! Necə ki...Aşağıdakı real təsviri yazıya köçürmək istəyi yarandı məndə: "Səhərin gözü açılanda, çıraq kimi sönən şairin evindən fəryad, vaveylə səsi qopdu. Həyəti dolduran adamlar, əmrəhumun uşaqları, dost-qohumları, qonşuları səs-səsə verib ağlayırdılar... Dörd adam heç bir vəchlə ovunmurdu. Şairin böyük qızı atasını qucaqlayıb hönkürtü vurur, nalə çəkirdi. Məmə isə yanğılı sözlərlə sanki qardaşını haraylayır, köməyə çağırırdı"

Seçilmiş insanları itirmək dəhşətdir və yaxınlaşan sivilizasiyanın bünövrəsindən bir daşın düşməsi deməkdir. Mən böyük psixoloq Qustav Lebonun sərrast fikrine qayıdırıam: "Bütün xalqlar və nəsillər isə yalnız və yalnız qoca

bəşər ağaclarının sehirli çiçəkləri olan bu gözəl dühaların işığında görünürler. Hər hansı millətin yeganə şöhrəti yalnız onlardır və cəmiyyətin ən aşağı üzvünə kimi hamı onlarla fəxr edə bilər. Lakin onlar təsadüfən, ya möcüzə ilə meydana gəlmir, uzun keçmişin tacı, öz dövrünün və irqinin bütün bəşəriyyətin və tərəqqinin yüksəlişinə şərait yaratmaq deməkdir".

Biz isə tarixən dahlərimizi qorumağı bacarmamışıq!..

Mən Y.İsmayılovun qeyd etdiyi kimi: "Məsma - Əntiqə - Bəndalı xətləri daha çox Sabir surətini, o zamanı - dövrü və mühiti səciyyələndirməyə köməkçi xətlər kimi əsərə getirilmişdir" - fikrini inkişaf etdirib deyərdim ki, Mir Cəlal daha dərinə getmiş, mövcud quruluşda ədalətin həm hökumət, həm də hakimlər tərefindən pozulduğuna, insan hüquqlarının tapdalanmasına daha həssas və diqqət kəsilməşdir. Bu xəttə belə bir kontekstdən yanaşmaq ədalətlili olardı. Həqiqətənmi, insan, bəşər övladı şəxsi maraqlar müstəvisində həyatını qurban verməlidir?

Biz bədii əsərdə qoyulan problemlərə qiymət verəndə onun keçmişinə və gələcəyinə biganə qalmamalıyıq. Əgər biz azəri-türklərdə mənfi emosiyalar kompleksində mühitin ədalətsizlik sindromu görünürsə, əksi keçmişdən gəlmış, zaman-mühit onu kəməndində sıxmışdır. Lakin mövcud ictimai-siyasi hakimiyət yeni nəslidə bu ruhda tərbiyə etmişdir. Və gəlib XX əsrə dayanmışdır. Deməli, bu ədalətsizlik sindromunun haqla, Allah ruhu ilə əvəzlənməsinə fikir verilməmişdir. İnsan özünü onda anlayır - görür acizdir, ağılı isə ona kömək edə bilmir. Və o elə bir məxluqdur ki, "absalyut" həsrətindən darixmayı bacarı. Böyük filosof Yunqa görə, insan yeganə canlıdır ki, öz şəxsi həyatı başdan-başa dəhşətli, ağır problemlərə doludur və is-

tər-istəməz bu problemlərin həllinə borcludur, daha doğrusu, məhkumdur; o, təbiətlə əvvəlki harmoniyaya qayda bilməz. Yeganə çıxış yolu ağılnı inkişaf etdirməkdir. Psixoloq belə vəziyyətlərdə dincə söykənir. Mir Cəlal hər iki romanında birbaşa, yaxud dolayısı ilə "ədalət problemini" qoymuşdur.

Bir dəfə Pifaqordan soruşurlar:

- Oğlum olsa necə tərbiyə edim?
- Ədalət olan ölkədə doğulsa bəsdir.

Doğrudanmı hələ antik zamandan insanlar ədalətin yoxluğundan narahatlılıq hissi keçirmişlər? Belədir ki, da-hi alimin fikrini öyrənmişlər... Ədalət üçün bu gün də bur-nuzun ucu göynəyir, həsrətini çekirik. Bu sözün mahiyətində dayanan nədir ki?!

"Ədalət" insanlara xeyir-bərəkət verməklə bərabər, Al-lahın yolu ilə getməkdir. İnsanlar fitrən ədaləti sevmişlər. Maraqlıdır, hətta despotlar, hökmardarlar, quldurlar belə, bu sözə sıqına bilirlər və o məqamda yadlarına düşür ki, "Ə-dalət" sözü var axı! Deyək ki, oğrlar (quldurlar) xeyli pulsərvət əldə edəndə və bunları bölüşdürmək lazımlı gələndə: Mallarımızı ədalətlə bölək, - deyirlər. - Ədalət elə bir məf-humdur, dövlətin bütün sferalarında ortaya çıxır; istər qanunların verilməsində, istərsə bu qanunların ədalətli tətbi-qində. Bax, ikinci proseslərdə ədalətlilik prinsipi özünü göstərir. Cəmiyyətdə yüksək pafosla danışanlar, vəd pay-layanlar günbegün çoxalır; belələri bu sözlərində prinsip-siz mövqe tutarkən, ədalətli bir iş görməkdə iqtidarsız olurlar. Şəhid valideyindir, yaxud Vətəni üçün əlil olmuşdur. Hər iki təbəqə əzilirsə, haqqı tapdanır və qiymətsiz əşya səviyyəsində yanaşılırsa... demək, ədalətdən söz açmağa dəyməz. Bu odur, rəsmi dairədə ədalət pozulur, insanlıq

hüquqları tapdanılır. İctimai ədalətin adı əlamətləri belə, nəzərdən itir, quru şüarlıqla sonuclanır.

İslam aləmində ədalət prinsipi müəyyənləşdirilmişdir. İslamşunaslar bir neçəsini qruplaşdırmışlar; məsələn:

- Bizi əhatə edən ələm - varlıq Tanrının nəzarətindədir. Hərcmərclik töretməməlidir. İnsan yalnız özü barədə düşünməməlidir.

- İnsanların tördikləri fəsad işlər Tanrıya bəllidir, belə halda hamı onun qarşısında cavabdehlik daşımalıdır.

- İnsanlar torpaqdan yaranmışdır və torpağa da qovuşacaqdır: varlısı da, kasıbü da, tiranı da, ədalətlisi də. Nəticədə heç bir fərd digərindən ya əskik, ya da artıq olma malıdır.

- Varlığın bütün ünsürləri Tanrının onlar üçün müəyənləşdiridi ədalətli hədlərdən və qanunlardan kənara çıxmamalıdır.

Bu prinsiplərin sayı çoxdur. Məşhur islamşunas Möhsün Qiraeti maraqlı tədqiqatları ilə ədalətin ictimai-mənəvi köklərini araşdırılmış və yazılmışdır: "Dünyaya və insana münasibət ədalətin qəbulu üçün olduqca əlverişli bir zəmin yaradır və yalnız mühit, ictimai quruluş və fərdi ehtiraslar bu zəmini aradan qaldırır".

Orta əsrlərdə ədalət artıq əxlaqi və sosial təlim kimi formalaşmışdı; təbii ki, Qurani-Kərimə əsaslanmışdır: Şərti deyək ki, birincisi, tərifdə, tənqiddə ifratı aşmamaqdır. Obyektivlik hissindən uzaqlaşmamaqdır. Hədsiz tərif, yersiz tənqid insanların psixologiyasına və cəmiyyətin inkişafına mənfilik gətirir. Həzəret Əli buyurmuşdur ki, əgər birini layiqli olduğundan artıq tərif etsəniz, yaltaqlı etmiş olarsız. Əgər lazımı dərəcədə tərifləməyə cəsarətiniz çatmasa, deməli, ya aciz, ya da paxılısız.

İkinci, iqtisadi məsələlərdə ədalətlilik unudulmamalıdır. Belə ki, insanın maddi və mənəvi ehtiyacları ən sonra dövlət səviyyəsində ödənilməlidir. Bu gün bu təlim barədə fikirləşməkde əzab çəkməmək qeyri-mümkündür. Əvvəller tarix dərsliklərində bir şəkili zərb-məsəl vardı: "Yeddi xışla, biri qaşıqla". Bir həqiqətdir ki, cəmiyyətimizdə bu iqtisadi məsələnin həllinə diqqəti daha çox yönəltmək lazımlıdır. Ağır fiziki və zehni əməklə yüklenmiş insanlar çətin halətdə yaşamaq məcburiyyətində qalır. Sokratdan sorusular:

- Yemek üçün hansı vaxt daha münasibdir?
- Yeməyin varsa acanda, yoxsa tapanda...

Üçüncüsü, bölgü məsələsində ədalətin gözlənilməsidir. Ölkə büdcəsindəki vəsait əhalinin arasında obyektiv, düzgün - ədalət prinsipiyə bölünməlidir. Təəssüf ki, bu gün belə deyil, nəticədə hər bir vətəndaş müxtəlif bölgülərə məruz qalır. Orta təhsilli sırazi polis alimdən, həkimdən, mühəndisdən qibtəedici qədər artıq əmək haqqı alır. Gəlin, ayıraq məmləkətdəki zehni gərginliyini nəfa vermək, yaşatmaq ehtirasını ortaya qoyanın aqibətini. Həzəret Əli buyurmuşdur ki, ölkənin ən ucqar nöqtələrinə, ən yaxın məntəqələrə ayrılan miqdarda vəsait verilməlidir. Ədalət insanın cövhərində doğulan, formalasən və genlərlə ötürünlən bir hissdir, dəyərdir. O zaman pozulur, o fərdin nəfsi, şöhrətpərəstliyi - mənəvi iştahı; o adamın öz qohum-əqrəbasını, dost-tanışını, həmyerililərini - sosial naqışlıyi özünə diqtə edir! Və bununla ədalətlilik aşağıdan başlayaraq yuxarıya qədər parçalanır, ovulur və itir. Və bununla da insan vəzifəsindən asılı olmadan Tanrısından uzaqlaşır. Allah isə ədalətli olanları sevir!

Psixi analiz göstərir ki, insan müxtəlif dini aspektlər ar-

xasında gizlənsə də, əslində bu aspektlərin nəticələri eynidir. Belə ki, insan həyatı, onun reallığı Buddanın, Xristosun, Sokratın ideyaları arxasında gizlənsə də, son nəticədə: məhəbbətə, ədalətə, həqiqətə can atmaqdır.

Romana qayidaq və ədalətin tapdanmasında natamamlıq kompleksinin daha bir diqqəti cəlb edən prosesini xatırlayaq. Mir Cəlal bu məqamı əsərə daxil etməkdə tarixlər boyu qanunların şahlar, tiranlar tərəfindən idarə olunmasını xatırladır. Niyə belədir? Qanun şah deyil? Şahdır! Bu, o vaxt yaranır, hakim dairələr hakimiyyətlərini qorumaq üçün bir sıra əsas dayaqları əllərinə alırlar, bunlardan biri məhkəmə sistemidir. Dövlət (hökumət) o yerdə çat verir - ədaləti müdafiə etmir; deməli, bu nöqtədə ehtiyatlı olmaq lazım gəlir. Məşhur fransız sosioloqu və filosofu Şarl Monteskye (1689-1755) "İran məktubları" əsərində qayda-qanunların hansı mühitdə və məkanda işlənməsi, yaxud, əksinə məsələsinə toxunmuşdur. İki şəqli Qərb və Şərqi ölkələrdə hökm sürən qayda-qanunların, sosial-hərcmərcliyyin xaotikliyinə istehza edir. Hərçənd, filosof belə bir pozuntunu xalqın xarakteri, mənəviyyatı, idare üsulu, iqlim, torpaq və sairlə bağlıdır və amillər inkar olunmazdır. Lakin ən ədaləti ölkələrdə məhkəmələr qanunları pozurlar. Mir Cəlal romanda "Ədalət məhkəməsi" fəslində həm insanların, həm də cəmiyyətin daxili ələmini və puçluğun qabarış verir. Mən deyərdim, əsərin ən kövrək dramatik yeridir. Məhkəmədə hakim və prokuror haqqın tərəfində dayanmaq iradəsini iki məfhuma hörmətində təcəssüm etdirməlidir. Ana və Vətən. Mühakiməyə məruz qalanlar anaların övladlarıdır, Vətəni yaşıdan övladlarıdır. Haqsız cəza "müqəssirdə", xüsusilə Vətəndən uzaqlaşmaq, laqeydlaşmək hissi oyadır. Minlərlə soydaşlarımızın Vətən-

lərini tərk etməsi fikrimizin təsdiqidir. Bacısı üstündə Hacı Rəsul tərəfindən şərə-böhtana düçar qalan Bəndalıdan önce, əzab çəken onun anası Məsmə arvaddır. Mir Cəlalın anaya müraciəti-ricəti ədalətin bədii təsvirində kədərlə bir başlanğıc olmaqla yanaşı, başlanacaq fəlakətin xəbərdarlığıdır: "Heyhat! Qoca dünya, bəzən öz gərdişini sərt bir sükut, daş bir ürək, kor məntiq, daimi bir amansızlıqla keçirən qoca dünya kimse ilə hesablaşdır. Zaman vəhi bir təlatüm kimi bütün sahilləri aşış hər şeyi ağızına alır, kükrəyen dağların səsindən göylər də fəryadları eşitməz olur. Ən müdhiş fəlakətə düşəndə də ana qəlbi böyükdür!.."

Məhkəmənin gedişi inandırıcıdır, insan taleyilə cəmiyyətlərin oynaması həqiqəti nəzərə çarpır. Mir Cəlal ən xırda detallarına qədər təsvir etmişdir və mənə Lev Tolstoyun "Anna Karenina"sindəki məhkəmə səhnəsini xatırlatdı...

Haşıyaya çıxardım ki, romandaki detallar mənə elə XXI əsrin müstəqil dövlətimizdəki bir sıra məhkəmə haq-sızlıqlarını xatırlatdı... Və böyük yazıçıımızın uzaqqörənliyinə heyət kəsildim...

Hakimlər hər bir məmləkətdə eyni zahiri görkəmdə və xarakterdə doğulurlar. Fərqlər də ciddi deyilmiş. Belə "bənzərlikdir - insan taleyinə biganə yanaşır; əvəzində qanunların özünü cəzalandırırlar". Romanda oxuyaq və düşünək: "Hamı boynu zəncirli, keşifset, uzun, çalsaqqlal, qara paltar kişinin ağızından çıxacaq hökmün nə olacağınə müntəzir idi. Hakimin zahirinə, quru, arıqca sıfatına, ehmalca hərəkətlərinə baxırsan, qocalara məxsus nazik, tutqun səsini eşidirsən, deyirsən bunun başı gora titrəyir, heç toyuq başı kəsməyə, bəlkə də o, məhz belə bir təsəvvür yarada bilməyinə görə burada oturmuşdur".

Məntiqi nəticədir. Sual çıxır: Məgər belə xislətli hakimləri Analar doğmamışları? Müəllif də bu suala cavab tapmaqda israrlıdır. Onun gənc qəhrəmanı bacı heysiyyatının tapdanmasına dözməyərək şantaj olunmuşdur.

Bir epizoda baxaq: "Hakim bu işləri ele sakit, arxayı soyuqqanlı göründü ki, deyərdin canlı adamlara iş kəsmir. Səliqəli stolun üstündə gördüyü vecsiz kağızları bir-bir cırıb səbətə atır ki, əl-ayağa dolaşmasın". Bu "vecsiz kağızlar" isə qurtarmır. Haralardansa əsən küləklərin gətirdiyi ya göydən tökülen kimi hər səhər bir az da çoxalır, hakimlərdən daha zirək, daha yeyin tərpanməyi tələb edir. Bu məqam bizi Lev Tolstoy dünyasına aparır. Aleksandr Aleksandroviç arvadı Anna Kareninanı məhkəməyə vermək fikrindədir və o, məhkəməni udmaq üçün vəkilin yanına gedir. Söhbət əsnasında bir gəbədeşən bir böcək - güvə otaqda漱出. Bu, vəkilin bütün fikrini özünə çekir: Onun xalılarını məhz bu böcəklər deşik-deşik edə bilər və onu vahimə götürür. Məsləhətə gəlmış bir insanı vəkil tamam unudur...

Mir Cəlalın hakimlərin tipik psixologiyada eyniyyət təşkil etdiklərini və yanılmadığını təsdiq edərdik: "Məsmənin nə hesab-nəsəbi, nə də sudyalara verməyə pulu var idi. Onun işi əl açıb göylərə yalvarmaq, nəzir demək idi" - sözləri həqiqət qədər diridir. Bu sətirlərin müəllifi dəfələrlə sadəcə iştirakçı kimi məhkəmə iclaslarında olmuş, yaxud mətbuatdan külli miqdarda informasiyalar oxumuşdur. Açıncıqlı olsa da deyərdim ki, (qoy gələcək nəsillər xəbərdar olsun) 2007-ci ildə Bakıda Bakıdan qaçmış bir erməni (bəli, daşnaqların, torpağımızın fatehlərinin eks cins nümayəndəsi) azərbaycanlı kişinin ev iddiasında azərbaycanlı hakim erməni haqçığının xeyrinə qərar çıxarmışdır!.. Bu da qara tariximizdir...

Məhkəmələrdə hakim iradəsinə işi həll etmək üçün yalançı şahidlərin ifadələrində yararlanırlar. Bəndalının işində belə bir peşəkar şahid Telli oğlu Rzadır. O, bir dəfə hakim tərefindən bu hərəkəti üstündə zaldan qovulmuşdur. Mövcud hakim isə (o, rus millətindəndir, tərcüməciden istifadə edir) Tellinin oğluna inanır. Halbuki: "O zaman Telli oğlunun məhkəmədən qovulmasına adamlar sevinib gülmüşdülər. Güman etmişdilər ki, bu həyəsiz adam bir də məhkəmə qabağına çıxmaz. Nə edəsən ki, indii hakimin dəyişdiyini görüb, Hacı Rəsulun çağırışı ilə filan qədər pul gücünə o, yenə Bəndalının işində şahidlilik edirdi".

Çağdaş məhkəmələrimizdə də XX əsrin haqsız prosesləri davam edir və bəzi paraleller aparanda indikini sözlə təsvir etməyə ehtiyac qalmır. Bax, maraqlı bu həqiqətdir. Tahirzadə Bəndalıya şahid durur. Sübutları ilə hər şeyi təkzib edir. Lakin müəllif yazır: "Bunlar hamısı var, doğrudur. Amma bu da var ki, mötəbər bir adam (fərqləndirmə bizimdir - A.E.) barmağı ilə işaret elədi, qurtardı getdi, yalan ya doğru, fərqi yoxdur!"

Mir Cəlal məhkəmə prosesinin gedişində ədalət motivlərinə üstünlük verir. Və cəmiyyətin iç üzünə varır və ruhən, fəhmən gələcək soydaşlarının belə haqsızlığa rəvac qalmamalarını təvəqqə edir. İnsan məfhumu var və hakimlər də insandır. Qeyd edək ki, hakimlərdə spektik şur daha güclüdür və bu, yalanla qidalananda psixoanalitiklərə imkan verir, onları daha çox insanın dinamik davranışına laqeyd yanaşmalarında günahlandırılsınlar. Dinamik nəzəriyyəyə görə, hakim davranışları - əxlaqi müqəssirin suçu olduğunu sübuta yetirməklə bağlı irəli sürdüyü ideyanı günahkarın (sonda) bir insan olaraq şüurunun öyrənilməsində əsas məlumatları həm şifahi danışqlara, həm

də istintaq materiallarına əsaslanıb nəticəyə gəlsinlər. Hər bir adı müqəssirdə vicdan duyğusundan, azadlığa səyi ilə istiqamətlənmək ehtirasından, vətənpərvərlikdən və ilaxırdan məhrum deyildir. Məşhur psixoloq E. Fromm apardığı araşdırımlar əsasında yazır ki, insanın bu dinamik nəzəriyyəsi ağıl, təfəkkür və şurun əhəmiyyətsizliyi, onları nəzərə almamaq demək deyil. Şüurla mülahizənin ənənəvi olaraq əslində olduğundan çox qiymətləndirilməsinin mövcudluğuna reaksiya o oldu ki, bəzi psixoanalitiklər istənilən təfəkkür sistemində spektik yanaşmağa başladılar, onları onların öz daxili qanunauyğunluqlarının terminlərilə yox, yalnız stimulun, istəklərin rasionallığı kimi izah etdilər.

Bu mühüm tezisə analitik yanaşanda həmən hakimi şəxsi maraqlarından daha çox özünün dinamik inkişafının geriliyinə "müzəssirin" stixi davranış xəttini anlamaması düşündürür. Şahidin (Tahirzadənin) şərhində "təəccübü, qeyri-qanuni nə var ki? Hacı zor ilə xanəndə saxlamayaq ki! İmperatorluğun qanunu deyir ki, hər kəs ixtiyar sahibidir. Əntiqə də elə. Təhkimcilik çıxdan ləğv olunub. Zor ilə nökər, ya xanəndə saxlamağa qanun yol vermir. Bunu iddiaçıya başa salmaq olar" - Qərb və Şərq qanunçuluğunu bəzi məqamlarını nəzərə almaq imkanı yaratır. Azərbaycan Çar Rusiyasının tərkibində kölə dövlətdir, qanunları normal şamil edilir, baxmayaraq hakimə xəbərdarlıq tərqlistikası ilədir. Hakim də bilir ki, qanunlar əslində xalqın coğrafi şəraitinə müvafiq müəyyən olunmalıdır, onun ruhunu eks etdirməlidir. Müsəlman öz adət- ənənələri çərçivəsində davranışın və kənd qızının restoranda oxuması günahdır, nakişilik əlamətidir və qardaşı bu istəkdən həmən addımı atmışdır. Hakimə bəllidir ki, Çar Rusiyasının

qanunlarını Şərqi bir şəhərində tətbiq edirə, deməli, hadnisələr qanuna uyğun hərəkətdədir və Monteşkiyenin dediyi kimi: bu qanunlar da bu təbii gedişə əsaslanmalıdır. Lakin hakim şərqliyə məxsus psixologiyani da tutur; rüşvət vermək həvəsi və malının qədrini bilmək inadı: "Bəs Hacının tökdüyü xərci-məsrəfi hara getsin?" iddiasına söykənir. Və üç il iş kəsir. Amma hakim qanunların boşluğununda məqamlar olduğunu deyirsə, bu, etiraf təsiri bağışlamır: "Düzdür, sübut yoxdur, ancaq əlimizə keçən dikiy azartdır, indi dağıtmasa da sabah şəhəri dağıdanın biri olacaq. Həzir əlimizə keçmişkən daha niyə bir də buraxaq..."

Mir Cəlal tam məhkəmə sisteminin "psixoloji stenogrammasının" mərkəzində Mirzə Ələkbər Sabir Tahirzadəni qoymuşdur. Onun sakit cəsarəti, sərbəst təmkini, özəl mühakiməsi və s. maraqları doğurur. Əgər xeyli əvvəl xeyriyyə cəmiyyətində Sətərəxan İngilabı ilə əlaqədar çıxışını eşitdiksə, bu dəfə o, insan hüquqlarının bərpasından danışır: "Bizim zəmanədə insan insanın cəlladıdır. Kimin ki, əlində ixtiyar var, nə desə doğrudur. Kim ki, məzlumdur, nə desə yalandır.

*Haqqə nahaq söyləyib qohum-əqrəba ağlatmışam!  
Mən haram ilə haramı bir-birinə qatmışam!*

"Yolumuz hayanadır" romanında tutulan iradılara tam haqq qazandırmaq istəməzdim; bunun bir sıra səbəbləri sırasında roman poetikasının araşdırılmaması məsələsidir. Mehdi Hüseynin "Romanın bədii tamlığına xələl gəti-rən qüsurlardan biri və belə də ən başlıcası budur ki, su-rətlər bəzən uzun bir müddət sujet xəttindən çıxır, elə bir müəllif onları unudur..." iradı birtərəflidir.

Bu gün nəşr yaradıcılığının qabaqcıl nümunələri göstərir ki, yazıçı sərbəstdir, sxematikliyi qəbul etmir, hadisələr istənilən məqamlarda dəyişilir, yeni hadisələr gəlir və oxucunu daima intizarda, maraqda saxlayır. Digər iradlar da təxminən sosializm realizm ədəbi metodundan törəmə rəylərdir. Romanın bir maraq doğuran və müasirləşdirən keyfiyyəti yalnız Sabir Tahirzadənin ətrafında hadisələrin cərəyan etməməsidir. Bakı, Tiflis, Şamaxı ətrafındaki olaylar, obrazların taleyi, ədiblərin fikirlərindəki qeyri-yeknəsəklik və ilaxır yazıcıının xüsusilə, proqnozlaşdırıldığı ideyaları açır, hətta son nöqtəni qoymur...Çünki praqmatik sujetdə təsvir predmeti və psixoloji metillopik-əlaqəlilik başqa formalarda təzahür edir, obrazlar əşyalaşır. Roman da ideyanın (fikrin) psixoloji-sosioloji "açılışı" dialoqlarda verilir. Dialog ümumiyyətlə, Mir Cəlalın yaradıcılığında əsas yer tutan əslubi elementdir. Bunun vasitəsilə obrazlar həm səciyyələnir, həm də müəllif təhkiyəsini tamamlayır.

Roman janrinin nəzəriyyəsindən danışan ədəbiyyatşunaslar, xüsusilə, M.Baxtin F.M.Dostoyeviçidən bəhs edərkən "dialog - roman" anlayışının adını çəkir, "Sokrat dialogu"nu fərqləndirir: "Sokrat dialogu"nun iki əsas üsulu: "sinkriza" və "anakriza"dır. M.Baxtin yazır ki, sinkriza dedikdə, müəyyən bir predmetə olan müxtəlif nöqtəyi-nazərlərin müqayisəsi başa düşülür. Bu dialogda söz və fikirlərin müqayisəsi texnikası əhəmiyyət daşıyır. Anakriza isə həmsöhbətdən söz almaq, sözə qoşulmaq, fikrini ifadə etməyə, yeri gələrsə sona qədər söyləməyə təhrikleyir. Mir Cəlal elə "Bir gəncin manifesti"ni dialogla başlayır. Və iki uşaq arasındaki dialog sonralar konfliktə "açar" olur. "Yolumuz hayanadır"da ilk səhifədə dialog verilir:

- Nə xəbər var?

- Sağlıq - səlamətlik!
- Genə, az-çox?
- Mətləb uzundur, nəyin danışım?
- Necə bəyəm?
- Eşidərsiz, Allah qoysa özünüz eşidərsiz.
- Bir balaca ucundan-qulağından!!".

Bu, təsadüfi səciyyə daşıdır, romanın sujeti boyu hadisələrin mahiyyətini açmağa yönəlir. Sabirdən götürülmüş bu dialog şəhərdəmi, bölgədəmi - harada olursa - insanları sərvaxtlığa, nəyinsə baş verməsinə hazırlayırlar.

Tahirzadə ilə Mirzə Abbasqulu arasında uzun bir dialogda iki həmfikirin: Abbas Səhhətlə Ələkbər Sabirin məfkurə birliyi açılır. Amma bu dialog personajların bir-birindən söz almasına xidmət göstərmir.

Tahirzadənin Axundla dialogunun mərkəzində onların bir-birlərindən söz almaq istəyi dayanmışdır. Axundun bicməkli sözleri Tahirzadənin sərbəst və məntiqli cavabları ilə tamamlanır. Axund Tahirzadənin ərizəsini Seyidə verir, o isə kağıza nəsə yazır, üzünü Axunda tutur, yəni müsahibin yaşıni, işini, təhsilini öyrənmək istəyir. Bu sükütu Tahirzadə başa düşür, təmkini pozmur. Sonra Seyid Tahirzadənin xəttinə baxır: - Bu çeşidli xətti siz harada öyrənmisiniz?

- Ben də Xorasanda iki dəfə olmuşam. Xətlərə bələdəm.
- Ziyarət ya ticarətmi?
- Həm ziyarət, həm ticarət. Qohumlarımız var idi. Yolum düşürdü...

Dialog davam edir. Axund da qoşulur. Axund daha dərinə gedir, siyasetə, haqq yoluna çıxır. Tahirzadə konkret sözünü kəsir.

"- Axund ağa, bu sözdür, haqq yolunda heç bir müza-yiqə yoxdur.

- Afərin, afərin, haqq yolunda!

- Xeyr, haqq yolunda bən də canımdan, canımdan keçməyə hazırlam! Dilim, qələmim, qüvvətim, lazımlı olsa canım, qanım ilə elə haqqa xidmət etməyə and içmişəm. Yenə də içə bilərəm..."

Romanda dialoqlar əsasən Tahirzadə tərəfindən qurulur: Məsələn, Əhməd Kamal çox səciyyəvidir və iki dünyagörüşü, iki milli mənlik şüuru açılır. Əlibəy Hüseynzadə ilə Mirzə Cəlil arasındaki dialoqda bu məsələ daha dərin məhiyyətlə sonuclanır. Biri "Fyuzat"çı, digəri "Molla Nəsrəddin"çı. Hər iki fərd istər mətbuat tariximizdə, istərsə ictimai fikrin inkişafında misilsiz rol oynamışdır.

Mir Cəlalda dialoq hadisələrin gedişini ağırlaşdırır, əvəzində iki, yaxud üç müsahib fikirlərini sərbəst söyləyir. Bu üslubi gediş romanda hətta bir fəsli əhatə edir. Məsələn, "Sorğu-sual" - dialoq ləkənək və məqsədin ritorik şəhhinə ağırlıq gətirmir.

"Yolumuz hayanadır" romanında təsvir də geniş və mənaçalarlıdır. Və bu üslubi keyfiyyət yazıcının yaradıcılığı üçün xasdır. Xatırlatsaq ki, hadisələr təbiətin qoynunda, dənizin, çayın, dağın və s. ətrafında baş verir - müəllif üçün təsvir elə bir çətinlik törətmir. Roman əsasən şəhərdə, divarlar arasında, iki dialoqda xarakterlərin səciyyələndirilməsinə yönəldilmişdir. - Mir Cəlal antitezalarda, mübahisələrdə qroteksiliyin çərçivəsini gözləyir, fərdi təsvir boyalarına üstünlük verir. Hacı Rəsulun arvadı Münəvvər xanımdakı kübarlığa meyletmə, özünü kişisinin gözündə əzizləmək həvəsi; Əntiqənin müəmmalı gəlişi onun özünə diqqətini əyanileşdirir. Oxuyuruq: "Münəvvər xanım

qapı-pəncərəni örtüb, sement döşəmənin sərin yerində qızını qızının üstüne aşırıb kart fali açırdı. Niyyəti ondan ibarət idi ki, görsün Hacı onu çox istəyir, ya Çərkəz qızı Nəziləni. Evin sükütu, sərinliyi, hərdənbir işiq axtaran milçəklərin zəif səslə uşub pəncərədən getməsi Münəvvər xanıma ləzzət verirdi. O, günlərlə cənnət kimi yaylaqlara, bağlara getməkdənsə, şəhərdə qalib tənha otağında səhər-axşam ərini qəbul etməyi üstün tuturdu. Bəzən də gün qalxanda süpürgə götürüb ərini və milçəkləri otaqdan çıxardandan sonra əllərini yana açar, başını yumşaq balıncı qoyar, türkmən xalçasının rahat-farağat elə uzanardı, görən deyər çarmıxa çəkilib. İstinin bu vaxtında qapıları örtüb gecənin sərinliyini evdə saxlaya bilməsinə bir hünər kimi baxıb xoşlanar, ərinin, ümumən kişilərin belə yaxşılıqları dərk edib qiymətləndirməməsinə təessüf edərdi".

Yazıcıının plastik təsvir, obrazın cinsinin davranışına xas ədalarını canlı verməsi oxucu yaddaşı üçün kifayətdir. Daha bir təsvirlə kifayətlənəcəyəm. Bəndlə ayrılıqdan sonra anasının yanına, dədə ocağına gelir. Amma suçu ucbatından narahat olur, hissələri kövrəlir. Bu məqamlarda obrazı yalnız təbiətin gözəlliyi, duyğuluğu oyandıra bilər. Oxuyuruq: "Belə sakit, aylı gecələri Bəndlə özü çox sevərdi. O, bu gecələrdə sanki daha çox yaşamış, çalışmışdı. Belə vaxtlarda bəzən mal itirib örüşləri gəzərdi, bostanda dizəcən cirməkli, bel əlində arxdan-arxa hoppanır, bənd bərkidər, su açardı. Yayda, xırmandada taxıl oğurlanmasın deyə, küləş üstündə uzanıb isa-musa quşunun çağırışlarını ləzzətlə dinlərdi. Görünməz, ancaq səsindən seçilən durna karvanlarının "Bağdad əllərinə" uçduğunu həsrətlə xatırlayardı. Özü də hiss etmədən yuxu gözünə dollar, kir-

pikləri qurğusun kimi düşər, bir də səhər sərin nəşimi bur-nuna dəyəndə oyanar, üzüyen qızlarını qarnına yiğib bürü-şər, sübh açılmamış cəld ayağa qalxardı".

Mir Cəlalın yaradıcılıq məhiyyəti yalnız ideyaya məq-sədli sədaqətin orijinallığı ilə kifayətlənmir və yeni bədii vasitələr tapmaqla sujetin axarını rəvanlaşdırır. Yazıçı lo-kal məişət epizodlarını vermir və bədii konstruksiyanı yeri gələndə mürkkəbləşdirir. Romanda yuxarıda Mehdi Hü-seynə irad tutduğumuzda israrlı olaraq, roman konstruksi-yasına xidmət göstərən sujet anlayışı mənasında mahiy-yət etibarilə ənənəni pozur. Obrazların amalı, ədalətin ifla-sı, yolların ayrılması, məişət səhnələri, habelə fəlsəfi dü-şüncələr öz yerini tutur. Mir Cəlal öz üslubuna sadıqlıklə sərbəst təhkiyə qurur, obrazların ruhi ovqatının enisi və yüksəlişi ardıcıl surətdə açılır. Əsərin strukturu əllinci illər üçün yeni olaraq, qarşıya dramatik problem qoyulur, ayri-ayrı fəsillərdə, habelə həmən problemlərin mahiyəti şərh edilir və dialoji məntiqlə fikir açılır.

Yekun olaraq deyərdim ki, Mir Cəlal "Yolumuz hayana-dır" romanında müasirlərlə bədii yaradıcılıq rəqabətində uğur qazanır, ənənəvi roman janrnına itaet göstərmir, for-maca orijinal, bədii cəhətdən güclü və dərin əsər yaradır. Mir Cəlal romanı ruhən sakit də qələmə almamışdır. Dövrün məcrasını tez-tez dəyişməsi, sosialist realizminin par-laq qələbəsi (!), mövzu axtarışında son qənaət - bütün bu faktorlar yazıcının yaşadığı ruhi iztirablar bahasına başa gəldi; təbii ki, bu iztirablar bir yaradıcılıq psixologiyası ki-mi yazarını tərk etmədi. Və nəhayət, ədalətlilik ideyasında qaldı...

### Bir mübahisəli məsələ haqqında

"Yolumuz hayanadır" romanının poetikasına əslində nöqtə qoyduq və arxayınlasdıq. Böyük ədibimizin tariximi-zin müəyyən dövrünün epik təsvirini fərdi üslubu ilə təsvir etdiyinin şahidinə çevrildik. Lakin tədqiqatçı Yaqub İsmayılovun bir qeydi məni istər-istəməz düşündürdü. Oxuyuruq: "Yolumuz hayanadır" romanından tanıdığımız və rəğ-bət bəslədiyimiz Əntiqənin taleyi və fəaliyyəti ədibi sonra-lar da düşündürmiş və o, 1967-ci ildə "Dağlar dilləndi" adlı kiçik bir povest yazmışdır. Əsərin mövzusu təzə deyil<sup>48</sup>. Konkret qənaətdir. Mən xeyli götür-qoydan sonra bir fər-ziyə (əgər demək mümkünsə) irəli sürmək qənaətinə gəl-di: "Dağlar dilləndi" povesti "Yolumuz hayanadır" roma-nının davamı ola bilməz. Birinci argument: Romanla povestin yazılmış tarixini 10 il ayırır: 1957-1967. Bu az fasılə deyil və aralıqda ictimai-siyasi mühitdə xeyli dəyişikliklər olmuşdur. İkinci argument: Romandakı təsvir olunan mə-kan tamamilə fərqlidir; Şamaxı-Bakı şəhərlərində baş ve-rir və əsərin qəhrəmanları Mirzə Cəlil, Mirzə Ələkbər Sa-bir, Məsmə və başqalarıdır. Povestdə yalnız seminarist məzunlarla görüşdə Mirzə Cəlili görürük və bir də Əntiqə təsadüfən rastlaşır və Ədalət onun yanına gəlir. Əntiqənin anası Məsmə arvaddan əsər-əlamət yoxdur. Eləcə də qar-dasından. Üçüncü argument: Povestdə qoyulan məsələni Y.İsmayılovun özü düzgün təyin edir: "Kənd müəlliminin işi, arzu və əməlləri bir çox bədii əsərlərdə: C.Cabbarlinın dramaturgiyasında, bəzi kino-filmərdə müxtəlif cəhətlər-dən öz ifadəsini tapmışdır. Müəyyən oxşar motivlərə, səs-

48. İsmayılov Yaqub. Mir Cəlalın yaradıcılığı, B.1975, səh.119.

ləşən, uyğun gələn cəhətlərə baxmayaraq, Mir Cəlal da mövzunu özünə məxsus tərzdə işləməyə çalışmışdır". Bu qeydlər aydın göstərir ki, yazıçı, bəli, "oxşar motivlər"dən istifadə etmiş, tamamilə ürəyinə yatan məsələyə - kənddə maarifçiliyin ayaq açmasına toxunmuşdur. Dördüncü argument: Ədiblər müxtəlif iri həcmli əsərlərində əvvəlki qəhrəmanlarını unutmur, yaşı artımında, vəzifə başında və sair situasiyalarda təsvir edirlər. Beşinci argument: Əntiqə "Yolumuz hayanadır"da məlahətli, qeyri-adi səsə malik yeniyetmə qız timsalındadır. Povestdə isə o, elə bir ciddi yaşa dolmamışdır, halbuki o vaxtdan 10 il keçmişdir. Belə çıxır, Əntiqənin yaşı 25-i ötmüş olmalıdır! Altıncı argument: Əntiqə həmən qızdırısa, güman ki, Mir Cəlal onu oxumuş incəsənət xadımı kimi verməyi üstün tutardı, nəinki kənd müəllimi. Məgər bizim İngilabdan əvvəl Şövkət Məmmədovamız olmamışmı? O, İtaliyada təhsil almamışmı? Yedinci argument: Povest müstəqil əsər olaraq təmamlanmışdır, yazıçı artıq təfərrüata varmaq niyyətinə düşməmişdir.

Belə düşünmək olar ki, Y.İsmayılov Rəhimlə naməlum bir adamın sorğusundan çıxış edir. Aralarında belə bir sual-cavab baş verir:

- "– Bakıdan gəlib, deyirlər Şamaxılıdır.
- Soruşmamışam.
- Eşitməmisən?
- Nəyi deyirsən?
- Atasını.
- Axı, deyirlər Sabirin qızıdır.

Rəhimin gözləri bərəldi:

- Elə şey olmaz.
- Arada danışırlar.

- Mirzə Ələkbər Sabirin?

- Sabir onu bu mərtəbəyə çatdırıb...

- Bəli, onu Mirzə Ələkbər öz məktəbində oxudub, sonra da yoldaş Nəriman ona mandat verib, daqlara, bizim kəndə salıb".

Bu versiya göründüyü kimi, həqiqətdən kənardır. Birinciisi, ucqar bir kənddə yaşayan kimsə haradan bilir, nədən oxuyub ki, Əntiqə Şamaxılıdır, Sabirin qızıdır. Romanda isə Əntiqə başqa bir şəxsin qızıdır, anasının adı Məsmədir. Sabirin arvadının adı Məsmə deyil. İkinciisi, Nərimanla bağlı məlumat da fantaziyadır: N.Nərimanov Əntiqəni Bakıda, öz məktəbində oxuda bilməzdi, çünki romanda bir işarə vurardı yazıçı. N.Nərimanov 1925-ci ildə vəfat edib. Hadisə Oktyabr İnqilabından sonra baş verib: 1927-ci il. Əntiqə isə 4 il oxuyub, Bakıda Pedaqoji Seminariyanı qurtarıb. Digər tərəfdən, N.Nərimanov Moskvada yaşayıb, Bakıda olmayıb son vaxt (yəni 1924, Əntiqənin daxil olduğu il nəzerdə tutulur). Əntiqəni də heç cürə oxuda bilməzdidi, fiziki, maddi yardım etmək imkanı baş tutmadı. Deməli, "Dağlar dilləndi" birmənalı ayrıca bir əsərdir...

Bu yeddi argumenti tezisləşdirməli oluruqsa, povestin mətnindən çıxış etmək və müəyyən paralellər aparmaq məqsədə uyğundur. Birincidə diqqəti hər iki əsərin yaranma tarixini nəzəri baxımdan argumentləşdirmək lazımlıdır. "Yolumuz hayanadır"ın yazılıması prosesində Mir Cəlalın ədəbi niyyəti görkəmli satirik şairimiz M.Ə.Sabir Tahirzadənin şəxsiyyəti, onun yaşadığı və sonralar Bakıda fəaliyyət göstərdiyi ictimai mühit. "Molla Nəsrəddin" jurnalı və onun redaktoru Mirzə Cəlilə yaradıcılıq əlaqələrinin bədii inikasıdır. Mövzu isə mürəkkəb dövrə baş yurur. Burada yazıçının yaradıcılıq üslubu, hadisələrə dövrün kontekstindən

dən münasibəti, XX əsrin ilk onilliyində kənddəki oyanışı, maarifçi ziyalılarımızın fəaliyyətidir. Sabir Tahirzadə ilə Mirzə Cəlilin dünyagörüşündə fərqli cəhətlər-ayırmalar vardı, lakin bu iki simanı ədəbi istedad və bədii zövq bir-ləşdirirdi. Sabiri Şamaxı - əyalət ab-havası sıxırıcı, daha doğrusu, şair bu mühitə siğmirdi. Dini zehniyyət - xurafat alovu, kənddə hökm süren patriarchal təsir dairesi və sairi canlı, inandırıcı əsərə gətirmək əsas idi. Əllinci illərdə Stalin rejimi devrilmişdi, şəxsiyyətə pərəstiş aradan qaldırılmışdı və bu siyasi-mənəvi yanaşmalar yazıçının üslubundan yan keçə bilməzdi. Azərbaycanda artıq maarifçilik ideyaları genişlənmişdi, yeni dərsliklər yaranmışdı, yeni milli təhsil ocaqları fəaliyyətə başlamışdı. Mətbu orqanların sayı və mövqeyi diqqətdə dururdu. O cümlədən, "Molla Nəsrəddin" jurnalı Yaxın Şərqdə əks-səda doğurmuşdu. Dərginin isə ilk önce Sabirə böyük ehtiyacı vardı. Mirzə Cəlil bu missiyanı öz üzərinə götürdü. Təbii ki, Mir Cəlal baxmaya-raq keçmiş dövrün siyasi-ictimai ovqatını romanının əsas mövzusuna gətirmişdi, lakin başının üstündən mövcud Sovet ideologiyası asılmışdı. Digər tərəfdən, ədəbi tənqid 30-cu illərin bəsit ədəbi təfəkkürü də deyildi. M.Hüseyn, M.Arif, H.Əfəndiyev, Abbas Zamanov, Məsud Əlioğlu, Əhəd Hüseynov, Qulu Xəlilov simasında az-çox yaş fərqli tənqidçilər qələmlərini itiləmişdilər. Onların da tənqidini təfəkkürlərində məhdudiyyət, mühafizəkarlıq psixologiyası sözünü deyirdi. Və roman haqqında haqlı iradlarla bərabər, subyektiv yanaşmalar mətbuata yol tapırdı. Biz bu haqda irəlidə danışmışıq.

Mir Cəlal əsər üzərində beş il işləmişdir. İlk romanını isə təxminən 13-15 il arasında qələmə almışdı. Yaradıcılıq psixologiyası prizmasından baxsaq və şərti desək: iki Mir Cəlal nəzərə çarpir; özü də fərqli üslubda.

"Yolumuz hayanadır" romanında fərdi xarakterli əsas və qeyri-əsas personajlar qalereyası mövcuddur. "Bir gəncin manifesti"ndə də bunu görürük. Hərçənd, mövzu yaxınlığı buna mane olmamışdır.

Mir Cəlal 50-ci illərin "pusquda"n boylandığını nəzərə almışdır. Xüsusilə, realizm məsələsində. Mən professor Gülrux Əlibəyovanın maraqlı bir fikrini xatırlamalı olacağım: "Həyatın, onun keçmiş və indiki ziddiyətinin bədii həllini düşünmək, cəmiyyətimizin keçdiyi inkişaf mərhələlərinə nəzər salmaq, bu yolu bütün reallığı, mürəkkəbliyi və ziddiyətlərlə bu günü təsəvvürlər, düşüncələr baxımdan işqlandırmaq, müasir həyatın irəli sürdürübir çox kəskin məsələlərə cavab axtarmaq cəhdidir"<sup>50</sup> bədii nəşrimizə xas xüsusiyyət idi. Belə bir ədəbi məqsəd Mir Cəlalın romanda irəli sürdürüyü ikinci tezisə zəmin yaratdır. Müəllif yaradıcılığına yaxından bələd olan, Şamaxıda fəaliyyətə başlayan, camaatla sıx bağlı, sonra Bakıda, Tiflisdə nəşrə çıxan "Molla Nəsrəddin"lə əməkdaşlıq edən - Sabirdən bəhs edən "Yolumuz hayanadır" romanını qələmə alır. Əsərin qəhrəmanı epizodik təsiri bağışlayan Əntiqə obrazı "Dağlar dilləndi" povestinin qəhrəmanına çevirilir. Bu qızçıqaz seminariyini bitirmiş, müəllim kimi fəaliyyətə başlayacaqdır. "Buraxalış konsertinə" gələnlər sırasında mötəbər qonaqlarla yanaşı bizim tanıdığımız Mirzə Cəlil də vardır. Digərləri içərisində daha ikisi Rəcəb Əfəndi(yev) və Pənah Qasımov tarixi şəxsiyyətlərdir. Onlar vaxtilə Qorri Müəllimlər Seminariyasının məzunlarıdır. Zala toplaşanların da, rəyasətdə oturanların da diqqəti Mirzə Cəlilədir. Ya-

50. Müasirlik və bədii axtarışlar, "Azərbaycan" j. 1968, №5, səh.186.

ziçi təsvir edir: "Bu təşvişi dəqiqələr bir də ona görə uzandı ki, Mirzə Cəlil qabaq sıraların birində əyləşdi, yuxarıya getmək istəmədi. Müdir və Katibli isə rəyasət heyətində dayanıb, tekidlə onu çağırır, əyləşmirdilər. Tələbələr bunu görüb ayağa qalxdılar, üzlərini ədibə tutub, onu alqışladılar. Nəhayət, Mirzə Cəlil məcbur olub yerindən durdu, əsasına söykənə-söykənə yuxarı qalxdı. Zaldakılara baş əyib rəyasət heyətində əyləşdi..." Bu mənzərəni seyr edənlərdən biri də Əntinqədir. Bu məzunu hələlik tələbəlik illəri kövrək günlərə aparır, lakin ən məsul dövr maarif cəbhəsindəki gələcək fəaliyyətidir. Tribunadan danışan isə raykomun katibi Katiblidir. Və burada Sovet ideologiyası özünü qabarlıq verir, halbuki maarif komissarı, yaxud seminariyanın (pedaqoji) direktorunun çıxışı daha məqsədə uyğun təsiri bağışlayardı. O, bilavasitə müəllim peşəsindən, müəllimin kənddə nüfuzlu sima olmasından söz açır: "Cavan yoldaşlar qoy bilsinlər ki, müəllim kənddə uşaqlara yalnız dərs verməklə kifayətlənməməlidir. Axi, bizim kəndin işığa, maarifə ehtiyacı çoxdur. Ona görə də bizim kənd komsomolçu müəllimlərimiz həm də kəndin həkimidir, aqraniomudur, vəkilidir, mühəndisidir. Bir sözlə, kəndinin etibarlı məsləhətçisidir. Müəllim kənddə hörmət, etibar sahibi olmalıdır".

Katiblinin program çıxışı ilə Mir Cəlal belə bir nüansa əl yeri qoyur ki, kommunist ideologiyası bütün ictimai və mənəvi proseslərə birbaşa müdaxilə edir, öz nəzarətinə götürür və "biz indi inqilabımızın böyük bayramına, oktyabrın on illiyinə hazırlaşırıq. Gözəl Vətənimiz Azərbaycanı, Leninin dediyi kimi, Şərqi qapısında nümunəvi respublikaya çevirməyə çalışırıq. Bu mətləbləri kəndlilərə, sadə məntəqəsinə təzəcə ayaq basan muzdur, rəncbər,

yoxsul kəndlilərə anlatmalyıq" - fikrinin aşılanmasından narahatlılıq keçirir.

Mir Cəlal povestdə məhz pedaqoji işi, 20-ci illərdə əyalətlərimizə yenicə ayaq açan maarifçi ziyalılarımızın əməyini əyanlılaşdırılmışdır. Məlumdur ki, Qori Seminariyasından Ü.Hacibəyov, M.Maqomayev, Mirzə Cəlil, Terequlov qardaşları, Yusif Qasımov, S.Sani Axundov, Əhməd Seyidov və başqa görkəmli simaların özü Firudin bəy Köçərlidən, A.O.Cernyyayevskidən dərs almışdır, Azərbaycanın bütün ərazisində çalışırdılar. Sonra isə (1918) məşhur Seminariya F.B.Köçərlinin səyilə Qazaxa köçürüldü və pedaqoji yarıminstitut, texnikum kimi uzun müddət müəllim kadrları hazırladı. Povestdə tarixi adını verməsə də müəllif - hiss olunur Əntiqə buranın məzunudur. Oxucu Məkanın ünvanının Bakı olduğunu şübhə etmir. Yəzici pəşəkar pedaqoq idi və təhsil (maarif) məsələlərini yaxşı bildirdi; Tomas Morun, Feyerbaxın, Plexanovun adlarını təsadüfi çəkmir; bu məsələlər maarifin, pedaqoji elmlərin eyni zamanda nəzəri məsələlərinə də toxunmuşlar, əsərlər yazmışlar. Amma siyasi ideologiyanın hakim mövqeyi, maarifin bu istiqamətdə əsas üstqrum olması katibin çıxışında özünü bariz şəkildə göstərir. "Sosializm - toxluq, sosializm - bolluq, sosializm - maarif" çağırışları fikrimizə əsas verir. Deməli, kəndlərə gedən müəllimin diqqətini bu mühüm ideoloji elementlər cəlb etməlidir.

Pedaqoji işlərin təltifi maraqlı detaldır. Eyni zamanda gənc müəllimlərə uğurlar dilənir. Və Mirzə Cəlilə söz verilir, o danışır, eyhamlı humoru ilə. Əsas məğzi kənd həyatına, müəllim işinə yönəldir və bu dəfə ciddi deyir ki, biz kənd əhalisinin təsərrüfatını gücləndirmək istəyirik. Gərək cavan müəllimlərimiz uşaqlara texnikanı, maşını, əsrin tə-

ləb etdikləri bilikləri öyrətsin, hesabı, həndəsəni, elmi-hikməti öyrətsinlər. Texnika özü yaxşı şeydir, amma gərək idarə eləyəni olsun, belə adamları isə bizim məktəblər yetirməlidir. Mirzə Cəlil dostu Sabirin "Oxutmuram, əl çəkin" şeirini xatırladır.

Bu çıxışlar ilə belə praqnoz vermək olar ki, Mir Cəlal Sabirlə bağlı Şamaxıdakı ictimai-dini mühit, habelə zalda oturmuş, gözəl səsli, indi müəllim diplomu almış Əntiqə barədə səmimi söz salardı. Halbuki Əntiqəni müəllif başqa bir ovqatda oxuculara təqdim edir: "Əntiqə natıqları eşidirdi. Ancaq fikri ayrı yerdə idi. Fikri məktəbdə, pedaqoji dərsdə idi. O, heç vaxt bunu bilməzdi. Bilməzdi ki, qəzaya, kəndə gedən bir müəllimin ciyində bu qədər vəzifə ola, dalısınca da bu qədər göz baxa. Pedaqoji dərsində uşaqlara ancaq savad öyrətmək, sinifdə rəftarı, sinif jurnalını doldurmağı, necə qiymət verməyi öyrədiridilər... Sən demə, kənddə müəllimə göz dikən, ümid bəsləyən təkcə uşaqlar, oxuyanlar, valideynlər deyil, əkin, idarə, hökumət, camaat işlərinin hamısı müəllimin adı ilə bağlı imiş". Bu xəyalı dialoq - monoloji təəssürat bir daha göstərir ki, Əntiqənin Şamaxı, Sabir, Məsmə anası və s. olaylarla, söhbətlərlə heç bir bağlılığı yoxdur. Mir Cəlali maarifin, onun hərəkətverici qüvvəsi, yadrosu olan müəllim-şagird münasibətləri və bu aparıcı subyektlərə sosial-siyasi baxış maraqlandırır. Həqiqətdir ki, xüsusilə, 30-cu illərdən başlayaraq Sovet hökuməti müəllimlik peşəsinə, müəllim nüfuzuna son dərəcə diqqətli idi və M.Cəlal bunun bilavasitə şahidi olmuşdur. Tarixi faktlar, dövlət qərarları bir daha sübut edir ki, maarif işçilərinin maddi və mənəvi vəziyyəti digər sənət, peşə işçilərindən çox-çox yüksəkdə götürülmüş, onların cəmiyyətdə şəxsi nüfuzları sayılmışdır.

Təhsilini başa vuran məzunların elə yerindəcə təyinatı müəyyənləşirdi, bu hələ müstəqilliyimizin ilk illərində də özünü doğrultmuşdu. Lakin "Yeni Mktəb İslahatı" adından istifadə edən Təhsil Nazirliyi pedaqoji fəaliyyətdə subyektiv səbəblər ucbatından labirint, xaos yaratmağa müvəffəq olmuşdur. Hökumətə lazımi, inandırıcı informasiya vermədən hətta saysız pedaqoji texnikumların, kolleclərin yaradılması, elə həmin məkanda müəllim kadrları hazırlayan institutların, institut filiallarının açılması bunun əyani görümdür. Bunu unudan təhsil funksionerləri (elita təbəqəsi) Azərbaycanda müəllim kadrların çoxluğundan daniş və müəllim-pedaqoqları maddi repressiyaya saldıqlarını dövlət qarşısında pərdələməyə çalışırlar. Büyük ədibimiz Mir Cəlalin nəşr poetikasından danişarkən, mən yaziçinin ciddi proqnozlarını önə çəkib qürur hissi keçirirəm. Sənətkarın dahiliyi bir də ondadır ki, gələcək nəslə, idarəetmə elitarasına messajını ifadə edir, cəmiyyətin mövcud təbəqəsinin dən qorxmamağa çağırır ki, ədalətli olun; xüsusilə sizləri də yetişdirən pedaqoqlara, alımlarə, müəllimlərə hörmətlə yanaşın və onların misilsiz əməyini qiymətləndirin.

Bu gün uzaq kənd məktəblərində müəllim çatışmazlığından təhsil nazirliyi gileyənir və bunu bürüze verir. Amma məsələnin rasional köklərini, maddi görüntülərini qabarıl vermir. Kənddə məktəb binaları, sinif otaqları bərbəddirəsa, işıq və qazdan məhrumdursa rayon mərkəzinə getmək qeyri-mümkündür, pedaqoji ədəbiyyat gəlib çıxmırsa, Mir Cəlalı oxumaq imkanından məhrumdursa...

Mir Cəlalin 60-ci illərin axırında tarixi keçmişə, 20-ci illərə qayıtmasının nəşr poetikasını dilə gətirməmək qeyri-mümkündür! Povestdə oxuyuruq və müqayisəmizdə yanılımadığımıza haqq qazandırıraq. Ədibimiz yazır: "Əntiqə

Köşkünün mənzərəsini ilk dəfə seyr edəndə nə qədər sevinmişdi, məktəb binasını görəndə də o qədər məyus olmuşdu. Keçmiş məktəb müdirinin qarasına ürəyində töhmət yağıdirmışdı".

Əntiqə bundan sonra bərbad məktəbin təchizatı ilə rayon icrakomunun, rayon katibinin qapılarını döyür. Və bir sual təbii ki, merhum ədibimizin yoxluğunu məqamına düşür: XXI əsrde sivill xarici təhsilə inteqrasiya oluruqsa, bəs bu vəziyyəti nə ilə əlaqələndirmək olardı? Mir Cəlal hökümətin müəllim işinə qarışmasını məqbul sayır: daim diqqətində olmalıdır. Lakin yazıcıının xəyalına gəlməzdi ki, indi yerli icra strukturları təhsili tamamilə öz hegemonluğu altına almışlar, kadrların təyinatını da öz iradələrinə tabe etmişlər. Mən özümə onu təsəlli verərdim ki, Mir Cəlal povestin davamını qələmə alardı...

Əntiqə Mirzə Cəllilə son dəfə üzbüüz gəlir: Zaqafqaziya ədiblərinin üç respublika səyahətində, respublika nümayəndələrinin ezamiyyətində. Mirzə Cəlili Hüseyin Cavidla birlikdə görür, əlbəttə Şamaxıda yox: "Əntiqə çamadanı arabaya qoydu. Mirzə Cəlil ona diqqətlə baxan qızın nəzər salıb, ixtiyarsız dilləndi:

– Əntiqə xanım, siz də buradasınız, xoş gördük!

Onlar əl-ələ verib görüşdülər. Əntiqə qızlara məxsus utancaqlıqla müəllimin yanına gəldi.

– Mirzə, – dedi, – məktəbi qurtardım, işə təyin olunmuşam.

– Mübarek olsun. Buradəmi çalışırsan?

– Yox, Köşküyə, Yasamal rayonuna gedirəm.

– Na işə?

– Müəllimliyə.

...Mirzə Cəlil yoldaşlarına tərəf döndü, Süleyman Sani ni səslədi:

– Müəllim yoldaşlar, – dedi, – təğbrik eləyin, seminarist Əntiqə kəndə qızları oxutmağa gedir. Sizin pyeslərə belə qəhrəmanlar lazımdır. Kitablarda, qəzetlərdə axtarmayıñ, tanış olun". Və povestə sevimli ədibimiz və dramaturqumuz Süleyman Sani Axundov gəlir və Əntiqəyə "Qorxulu nağıllar" kitabını bağışlayır.

Povestdə Mirzə Cəlil tamam başqa bir ampulada, pedaqoq-müəllim nəzərində təqdim olunur. Mirzə Cəlil vaxtıla Uluxanlı məktəbində dərs demişdi. Sonralar Tiflis və Bakıda ədəbi, jurnalist fəaliyyətinə başlamışdı. Əsərdə Əntiqəni müəllim kimi qarşılayır. O isə gənc müəlliməyə öyünd-nəsihət, pedaqoji məsləhət verir: "Kənddə indi ayrı cür dərs demək, günün vacib məsələlərini uşaqlara çatdırmaq lazımdır. Köhnə müsəlman ailələrində qadınlara vəhşi münasibət hələ var. Orada qızlar sənin kimi müəlliməni görüb məktəbə artıq meyl edəcəklər. Körpə balaları hələ məktəbdən ayıranlar var". Bu sözlər və özünün bu peşəyə həvəsi, üstəgəl dağlar, dərələr, gül-ciçəklər - bütün bu şairənə mənzərə ruhən onu qanadlandırır. Axi, daxili stimulda təbiətin təsiri güclüdür və Mir Cəlal yaradıcılığında bu vasitədən istifadəni unutmamışdır. Əntiqə xəyalına, romantik dünyasına qapılır: "Əntiqə bu fikir və təsəvvürlərə ətrafa gül-ciçək, lale, xətmi, kəklikotu ətri saçan yaşılıqları, addimbaşı quşlar, uçan, oynayan kolluqları seyr edərək dağlara doğru gedir. Ona elə gelirdi ki, kəndə, işə, dərs deməyə yox, səmanın qucağına, günəşə doğru qalxır. Vaxt gələcək ki, dağlara əmud vuran qızıl şüaların birindən yapışış qalxacaq, qanadlanacaq, bütün aləmə, Yaxın Şərq ölkələrinə, birinci növbədə çadra altında inləyən məzələ qadınlara görünəcək, oradan qızıl şüalarla səslənəcəkdir".

Xəyaldan ayrılır: arabaçı malakan Vasiliinin mehriban

səsinə. Xüsusilə, onun azərbaycanca danışması Əntiqəni sevindirir, heyran kəsilsər. Bu malakan kəndlisi həssas adamdır və Əntiqənin ürəyindən keçənləri fəhmən duyur və atları mahmızlayır ki, dağ kəndinə tez çatsın.

Oxşar motivlər xalqımızın maariflənməsi yolunda ziyanlıların fədakarlığı məsəlesi nərimizdə təzə mövzu olmuşdur. "Yolumuz hayanadır" romanında dövr, ictimai-siyasi durum tamam başqa idi, xüsusilə də Bakının burjuaziya tələblərinə cavab vermesi, fəhlə sınıfının oyanışı, Sabirin Bakıya gəlməsi, Balaxanıda dərs deməsi və "Molla Nəsrəddin"çi olması və sairlə məhdudlaşır. "Dağlar dilləndi"də isə kəndə maarif işığının sızması, Almazların bir nümayəndəsi Əntiqələrin işi qabarlıq təsvir olunmuşdur.

Dünya nasırları öz qəhrəmanlarına qarşı "vəfali" olmuşlar (xatırlatdığını kimi). Məsələn, O.Balzakda, V.Hüqo-da və Azərbaycan yazıçısı Mehdi Hüseyndə. Digərlərində də. Mir Cəlal da istisnalıq yaratmadı. Əntiqə tarixi şəxsiyyət deyil və ondan iddia etməyə dəyməz ki, "Yolumuz hayanadır"dan "Dağlar dilləndi"yə köç elədi. Bizi sonuncu Əntiqə obrazı maraqlandırır: O, xaraktercə bütöv, püxtələşmiş surətdir. Adama elə gəlir, "başı daşdan daşa dəymışdır". Gəldiyi, ilk aylardan vəzifəli adamlarla "kəllələşir", Səfiyev və Şəfizadə ilə. O, özünü hazırlamışdım dialoqa - sərt mübahisəyə? Xeyr, çünkü, yüksək həvəslə ayaq basmışdı Köşkүyə, adamlarından istiqanlıq görürsə, deməli, balalara dərs vermək çətinlik yaratmayacaqdır. Mir Cəlal da belə bir arzudadır. Başqa cür qeyri-inandırıcıdır. Məktəb hər bir sakinin, səlahiyyətlinin müqəddəs ocağıdır. Təessüf ki, Əntiqənin düşündüyünün əksinədir: "Əntiqə onu da güman edirdi ki, ayrı-ayrı şəxslər bu səliqə sahmanda ev tikirsə, məktəb binası daha abad və yaraşıqlı olur. O, birin-

ci gün binaya ayaq basdıığı, müəllimlər, xadimlər ilə tanış olduğu zaman yanıldığını təyin etdi, məktəb binası nəinki güman edilən səviyyədə deyildi, hətta çox cəhətdən qüsurlu və baxımsız idi. Bu otaqlar özü də darısqal və qismən qaranlıq idi. Eyvanın pilləkanları köhnə, məhəccərləri dağınIQ, yaraşıqsız idi. Hətta aşağı sinif uşaqlarını eyvana buraxmaq təhlükəli idi, onlar yuxarı mərtəbədən yuxarı bilərdilər; bədbəxt hadisə baş verə bilərdi".

Zahirən sadə səslənir, 20-30-cu illərdir, o dövrün mirasıdır, ucqar kənd məktəbidir və sair təsəllilərdən doğan təmkinliyi, əxlaqi naqışlıyi, laqeydiliyi ört-basdır etmək psixologiyasını işıqlandırır. Amma mən Mir Cəlalın nəşr, söz demək, yazmaq, proqnozlaşdırmaq poetikasından çıxış etmək istərdim və bir qədər məsələnin dərininə, davranış etalətinə qayıdır. Çünkü, yuxarıda qeydim kimi: 80 ildən təxminən bir əsrə yaxın vaxtdan, zamandan bu günümüze gələn yol. İbrətlidir, yaxud əksinədir?! Bir vaxt, ləp XIX əsr-dən başlayaraq az-cox oxumuşlar, yaxud varlılar dina da-ha çox üstünlük verirmişlər, əslində xurafata az meyilliylidilər. İslamdakı işığı, oxumağı, savadlanmayı açıqca görür-dülər. Lakin həm rus xristianlığı, həm də Sovet ideologiyası bu hissə böhtanlar püşkürdü, hətta söz insanların "ateizm" motivlərini axtarmğa başladılar və tapdılar. Bir şeyi isə ortaya qoymadılar; əslində bu, bizim öhdəmizə düşürdü: Nə üçün, nə səbəbə varlılarımız, təbəqələşmişlərimiz - keçmişimizdə yaşayanlar məktəbdən qaçmışlar? Bir kənddə bir neçə məscid tikdirmişlər, özləri üçün kəşanə evlər, saraylar qurmuşlar, olsun, amma balalarının oxuması üçün bir qəpik belə xərcləməmişlər. Mir Cəlal: "ayrı-ayrı şəxslər bu səliqə-sahmanda ev tikirsə" - ifadəsinə obrazının dilindən qoparır - bəs təhsilə niyə soyuq münasibət bəsləyirlər

- sualı ortaya çıxır. Bunun əlbəttə, sosial-genetik səbəbləri var. İnsan xarakterində: dədə-babalarımızda davranışın axtarışı problemi ortaya çıxmış və səy göstərmiş ki, yaxşılığı səy göstərmək iradəsinə obyektiv şəraiti nəzəre almaqla calaşdırınsın, birləşdirsin. Bu situasiyanın inkarı olan fəallıq forması ədəbiyyata istinadən "donkixotçuluq" adlanmışdır (bu gün də). Tarixi obrazın arxasında seçmə, nümunəvi tipi durmalıdır - o şəxsədə borc, ideallıq naminə edilən fəallıq fəzilət səviyyəsinə çatsın. O dövrə: XIX əsrə də, XX əsrə də (heyif XXI əsrə də) uşaqlarının məktəbə getməsini reallaşdırıran bir məkanın unudulması, bir bina, nəsə bir şeyin inşası və onları əvəz edəcək gənc nəslə təlim-tərbiyə vermək hissinin yoxluğunda təbii ki, onlar Servantesin qəmli Don Kixot ilə tanış deyildilər. Amma bu gün o dövrə baxanda Don Kixot davranışını özlərində görəndə düşünür və müqayisə aparırıq ki, onların psixologiyasında, hərəkətlərində, qənaətlərində iki tip əxlaq: donkixotluq və hamletizm davranışları mövcud idi. Yaxşı yaşayırdılar, yeyib gəzir, bir neçə arvad alır, saysız mal-qara sürürlərinə sahib çıxır, at ilxılıarı şahə qalxır, daha doğrusu, fəzilət dərəcəsinə qədər yüksəlmiş passivlik: o əsasa görə ki, passivlik insanın salamat və sağlam olmasına təmin edir və hamletizm davranışı - rasional düşüncəyə meyilliklə səhvə yol verir, əxlaqi məqsədi ləkələməyə risk, cəhd etmək reaksiyasını üzə çıxarırlar. Hər ikisi bir xarakterdə yola getmir (axı, bizim bəylərimiz haçan bir-birilə yola getmişdir?). Heyif ki, onlar Şekspirdən iibrəli kəlamı eşitməmişlər: - Bizim cəmiyyətimiz əqli çatışmazlığın səmərəsizliyində çiçək kimi solur.

Bizdən heç bir zaman neytralizm (bitərəflik) əhvali el çəkməmişdir, bir növ hamletizm motivlarına meyilliliklə

barışmışlıq: "qarışmamaq", "nə işimizə", "hökumətin borçdur" və sair ifratçı ətalətin təntənəsi. Bu məqsədin, əgər varsa, praktik həlli obyektiv şəraitdə sosial yanaşması, təhlili birmənalı olmur. Belə ki, məsələyə etika mövqeyindən qiymət verməliyik (axı, bu neytralizm haçanacan arxamızca sürünəcəkdir?) və onun mütləqləşdirilməsi nəinki burjuaziyanın, hətta sosializmin əsas nümayəndələri üçün tipik vərdişdir. Paradoks ola bilər bizlərə ki, məşhur yazıçı Sartrın bir obrazı bu fikri haqlı söyləmişdir: "Əgər cəhən-nəm qazanmaq istəyirsənə, öz çarpayından düşməmək kifayətdir. Dünya ədalətsizdir: sən onu qəbul edirsənə, deməli, cinayətə şərik çıxırsan, əgər üz döndərsən isə ec-laf olursan". Mahiyyətinə gələndə ədib fikrini bu cür forma-laşdırıb bilər ki: bu mühakimədən sosial və əxlaqi soyuma şəraitində davranış situasiyasının əsil cəhəti nəzərə çarpır, yəni ifadəsini tapmir. Sosial və əxlaqi soyuqluq təmiz, humanist adamların bitərəfliyi konkret situasiyalarda (elə təhsilə münasibətdə) o şəxsin üstünlüklerinə baxmayaraq, nəticədə - son qərarında mövcud cəmiyyətin öz vətəndaşına, sakininə ya könüllü, ya da zorən sıriyıcı "şər"in seçil-məsidir. Davranışımızdakı bu neytralizm mövqeyimizdə şərlə, pis hadisələrlə fəal mübarizə şəraitində acizləşirik. Bunun bir əsas zəifliyi də ondadır, sosial zərurətə yiyələnməkdə, mövcud (indiki daha geniş) şəraiti dəyişdirməkdə acizdir. Bu isə regressiv (inkişafa zidd) seciyyəlidir.

"Bədbəxt hadisə" əsərə dialoq xətrinə gəlməmişdir; əgər bu gün (Əntiqə dövrü üçün) məktəbin qiyməti hətta vəzifəlilər (indiki dövr üçün) tərefindən arxa plana keçmişsə, bəs nə etməli?

Əntiqə daha Almazın Mirzə Səməndəri, Hacı Əhmədi və başqaları ilə mübarizəyə girişmir, yox o, Sovet hökü-

mətinin vəzifəyə qoymuş Səfiyevlə, Şərifzadə ilə "döyüşə" girişir. Bəzi detallara qayıdaq: Səfiyev gənc müəlliməni əvvəlcə çox isti qəbul edir; bu isə Sovet etikasının formal vasitəsiydi və indi daha önemli yer tutmaqdadır. Oxuyuruq: "Səfiyev Əntiqəni öz kabinetində hörmətlə qarşıladı. Maarif şöbə müdürü Şəfizadə ancaq keçən il yeddiliyə çevrilən Köşkü kənd məktəbi haqqında ağızdolusu danışmağa başladı və yeni müdürü Səfiyə təqdim etdi".

Səfiyev Sovet dövrü çinoviklərinə xas zahiri etikasını unutmur: "...mən bu müəlliməni çoxdan tanıyıram və bizim rayona gəlməyini də bilirəm, ondan şəxsi xahişim olub. İndi səni çağırımişam ki, Köşkü məktəbi haqqında məlumat eşidəsən, bir var sənin, mənim məlumatın, bir də var dünən şəhərdən gələn yeni kadrların, seminarist müəllimlərin məlumatı...Əlbəttə, bunlarda fərqli olacaq" (kursiv mənimdir - A.E.). Xeyli dərəcədə verdiyimiz bu faktları Mir Cəlal sadəcə əsərə salmamışdır. Və həm 20-30, həm də elə yazılıçının yaşadığı son dövrlər (eyni zamanda bizim günlərimiz) üçün səciyyəvidir. Səfiyev vəzifəli adamdır, özü də doğma yerlərini hamidan yaxşı tanıyor, nəinki təzəcə gəlmış Əntiqədən "məktəb haqqında məlumat eşitməyi" lazımlıdır. Sual çıxır: Rayon İcrakomun sədri məgər məktəb haqqında məlumatlıdır? Bəlkə də! Yazıçı nə üçün bu "inandırıcı" olmayan informasiyanı rəsmiləşdirir? Axı, Sovet qanunçuluğu var. Yox, Mir Cəlal tamamilə haqlıdır ki, rəhbər vəzifələrə təyin olunanları o "prinsipcə" kresləda otuzdururdu - həmən rayonu, kəndi, məktəbi tanımadılar. Bu o ideologiyanın məharətli metodu idi ki, ziyanlılar xüsusiylə, qaynayıb-qarişmasınlar, ünsiyyət qurmasınlar və vahid ideologiyaya xidmətlərində ruhdan düşməsinlər. Sonralar da bu ideya daha yüksək temp və

gizli məkrələ inkişaf etdi. İş o yerə çatdı ki, rayona, şəhərə təyin olunan rəhbər şəxslərin əsla məlumatları olmurdur. Əger bir məmər o rayonun, şəhərin mühüm sferalarında yaşayırsa, yerli ziyanlıların orta səviyyə dərəcəsindən aşağıdırısa... Səfiyev daha hansı formal fikir müəllifi olmalıdır?

\* \* \*

Səfiyevlər bir növ "yezuit"lərdir<sup>51</sup>, onların ideyaları ilə səsləşirler.

...Səfiyev Sovet məmurlarına məxsus aldadıcı, zahiri əda ilə Əntiqəyə müraciət edir: "Əntiqə xanım, ayağa durmadan da danışa bilərsiniz, burada özgə adam, xüsusi rəsmiyyət yoxdur. Əyləşin, arxayı danışın.

Əntiqə xanım etiraz etdi:

– Mən, – dedi, – öyrənmişəm, oturanda yaxşı danışa bilmirəm. Ayaq üstə dayanmaq mənə xoşdur, icazənizlə belə danışmaq istəyirəm". Və gənc müəllime ilə ispalkomun sədri arasında ciddi söhbət uzanır. Əntiqə kəskin danışır, bilmir ki, bunlardan hər ikisinin xəberi vardır. Şəfizadə ispalkomun yanında özünü və ona haqq qazandırmağa çalışır, özünü şirin göstərir, kəndə gələn yeni müəllimlərin qarşlığını bəhanə gətirir və Əntiqəyə eyham vuranda, müəlli-mə Almaz sayağı cavabından qalmır: "– Yoldaş Şəfizadə bilməlidir ki, – dedi, – mən bu rayona, Köşküyə öz xahişim ilə

---

51. Yezuitlərin fəaliyyəti XVI əsrə təsadüf edir və məqsədlərinə nail olmaq üçün vasitələr, intriqalar, qətlər, sözə xəanətlərə vasitələr seçməkdə aciz olmuşlar.

gəlmisəm. Beş-altı aydan sonra qaçmaq üçün yox, ləp beş-altı il, bəlkə də daha çox müddətdə burada işləməyə, ürəklə, səylə işləməyə gəlmisəm. Sonrası da maarif şöbəsi bu məktəbi nümunəvi məktəb adlandırmaq fikrindədir. Nümunəvi deyirəm, məktəbi hələ adı məktəb səviyyəsinə çatdırmaq lazımdır!"

Əntiqə məktəbin təchizatına çalışır və meydana girir. Bu qızın dilavər tənqidini görəndən sonra ondan üz döndərir, hətta bir pianonun məktəbə alınması üçün hökumətin imkansızlığını üzə gətirir: "Ay rəhmətliyin qızı, şəhərdə qadınlar klubuna pianino vermirlər. Elə böyük tələblər qoysuz ki... Gütümüz çatan məsələdən danışın.

Əntiqə sözünü kəsdi:

— Yoldaş ispalkom, — dedi, — Şura hökumətinin gücü çatmayan məsələ yoxdur" — həqiqətdir, amma ki, tarixən dövlət-hökumət yaxasını xeyirxah işlərdən kənara çəkmişdir. Mir Cəlal çox cəsarətlə, istehza ilə hökumətin "acizliyini" ortaya qoyur. Və elə Səfiyevin ürəyində etiraf etdiyi həqiqəti dile gətirir: "Beş ildir mən burdayam, hər gələn müəllim bir tələblə, iddia ilə danışır, görmədim bir müdirdir, ya müəllim gələ deyə ki, "ay yoldaş ispalkom, öz gücüm ilə məktəbin damına qır salmışam, ya poluna taxta vurmüşəm...". Mətnədəki xeyirxah-kənar adamların məktəbə kömək göstərməməsi yuxarıdakı donkixotluq və hamletizm istiqamətinə haqq qazandırır.

Əntiqənin xarakterində əsil, fanatik pedaqoqluq davranışı mövcuddur və müəllifə bəlliyi ki, nəsrədə belə bir qadın obrazı yoxdur; digər tərəfdən Sovet Rusiyasının aşılılığı o mifi - türk - azəri qadınları maarifə meyilli deyillər; bu baxımdan Ədalətin nişanlılarından imtina edib oxuması təsadüfi deyildi. Əntiqədəki "davranış xətti" sosial-ictimai

əxlaqda dəyişikliklərlə müqayisədə qarvanılır və qiymətləndirilir. Unutmayaq ki, Əntiqənin bütün "davranış xətti"ndə həllədici əməller mövcuddur və onun balaların oxuması yolunda fədakarlığı ömrə yolunda qazandığı əxlaqi təcrübə əməlində eksini tapır. Az keçmir Əntiqənin qarşısına başqa bir problem çıxır və yenə Səfiyevlə qarşılaşır:

— Təmirə görə yox, indi ayrı şey üçün gəlmisəm.  
— Ayrı nə iş?  
Rayon İcraiyyə Komitəsinin plenumunda. Əhvallaşırlar:  
— Nə əcəb gəlmisiniz?  
— Məktəb işi üçün.  
— Maarif şöbəsi təmirə kömək eləmir?  
— Qızların işi, azyaşlı qızları əra verirlər. Yoldaş Səfiyev! Ərə verirlər, ispalkom da bunlardan deyəsən xəbər tutmur, ya tutmaq istəmir. Bilmirəm necə olan işdir.

Səfiyev heç bunu gözləməzdi. Müəllimin sözündən kefi pozuldu.

— İclasdan sonra gəlin danışaq! İndi torpaq şobəsinin müdürüni çağırırsaq, məruzə olacaq. Maşın barədə də gələrsiniz danışarıq, müəllimə xanım. Danışüb həll edərik, görək əra gedən kimdir, arvad alan kimdir. Sonra həll eləyrik!"

Dialoqda hər iki subyektin əməli məlum olur və əxlaqi qiyməti onların "davranış xətti" kimi reallaşır. Və bu mənada Hegelin bir fikri yerinə düşür ki, subyektin bir sıra əmələri ele onun sözüdür və ədalətli səslənir. Fərqliə varsaq, bu xəttin özü də bəzi əməllərin, təşəbbüslerin ifadəsidir, daha doğrusu, Əntiqəni keçmişdə, müəllimliyə başlamazdan əvvəl yalnız dərs deməklə vəzifəsini tamama yetirmək düşündürdü, sonrakı seçimdə layiqli, tələblərə cavab verəcək məktəb fikrinə gəldi və üçüncü seçimdə kiçik mək-

təb yaşılı qızların əre verilməsi maraqlandırıldı. Bu proseslərdə Əntiqənin və Səfiyevin (başqa personajları da istisna deyil) "davranış xətti" baxımından şəxsiyyətin əməllərindəki zəif və qüvvətli, mənfi və müsbət həlqələri ortaya gəldi; ümid yarandı ki, Səfiyevin davranışındakı zəif, mənfi həlqə dəyişsin. Povestdə insanın, konkret gənc müəllimənin mənəvi və sosial tələbatları bədii problem kimi qoyulmuşdur. Ona görə ki, bu insan da anadan gəlmədir, əbədidir. O vaxt insan "insanlaşdı" - bioloji yetkinlik səviyyəsinə çatdı - bir sırə mühüm tələbatlar: qarşılıqlı münasibatlar, təhsil alma, əvvəlki təcrübənin mənimşənilməsi, mədəniyyətlərə qovuşmaq və ilaxır ən mühüm proseslər özünü diqtə etdi. Bunların idraki başqa-başqa müsbət dəyərləri realizə etdi, nəticədə emosional ovqat və xarakter formalaşdı. Mir Cəlal pedaqoq və gözəl şəxsiyyət, müşahidəçi olmaqla, xüsusilə gənclərin davranışına yaxından bələddi, eyni zamanda sabah müəllim, pedaqoq olacaq tələbələrə də dərs deyirdi. Onun üçün aydın idi, insan gənc yaşda - yetkin olmayan sosial tələbatları sada, əziyyətsiz üsullarla, yollarla əldə etməklə, özünün hazır davranış etalonları ilə eyniləşdirir, hətta onları təqlid edirsə, tənqidini ya-naşır, daha doğrusu, qiymətləndirmir. Əntiqə tələbə ikən hər halda xoş, kövrək günlər, saatlar yaşamışdır və özünün "etalonlar"nı yaratmışdır. İntensiv surətdə, qızlara məxsusi həvəslə, maraqla ideal axtarmış, insanın içərisində olan mübhəm sırlar barədə tez-tez düşünmüş və yüksək arzularını məqsədə çevirmek iddiasından yan keçmişdir. Xəyal-romantika təbiətin adı görününə gözəllik, sehirkarlıq qatmışdır. Budur, belə bir mənzərə: "Yasamal yollarının nadir və bakır sükutunu pozan insanlar buradan ötəndə söhbətlərini dəyişir, təbiətin füsunkar lövhələrini

seyr edir, xəyala dalırlar. Bir də görürsən, koldan parıltı ilə qalxan kekliklər lap aşağılara, düzənliliklərə yol aldı, ayaz göylərin derinliklərində ağır-ağır qanad çalan qartallar isə heç nəyə etinə etmədən məğrur uçuşları ilə intəhasız üfüqlərdə təyyarə kimi sürür, elə bil müsafirləri müşayət edirlər".

Sonra Əntiqə yüksəlmiş, qələbə və uğursuzluq, məyusluq hisslerini yaşayır. Və sual doğur daxilində: Niye bu cărdür, niye insanlar laqeyddirlər, uşaqlar məktəbə cəlb olunmurlar? İradəcə zəif gənclər sualı cavabsız buraxır, şəxsi rahatlığını üstün tuturlar, Əntiqə isə get-geda həyata münasibətdə xarakterinə yol tapmağa çalışan mənfi emosiyaların müəyyən streotiplərə çevrilməsinə imkan yaratmir; buna psixologiyada "hisslərin məntiqi" deyilir, yəni o, hazırlanır daxili aləmdə. Əntiqə özünün də gözləmədiyi ehtirasla hazır (özünəqədərki) hərəkət - etalonların yaranmasının qarşısını alır; ona təzə, çətin görünən ideyaları təcrübədə sınaqdan keçirir, əməlini - işini əyanıləşdirir. Budur, sinif sakitdir, müəllimələrinin önünde müntəzir durublar, Əntiqə sözünə başlayır: "Birinci dərsimiz həflər-dən olacaq. Şura hökuməti bizə lap asan əlifba çıxarıb... Bu əlifbanın özü Şərqdə bir inqilabdır, onun vasitəsi ilə biz camaatı oxudacaqıq. Hər kəs öz ürəyinin mətləbini yazacaq. Daha köhnə zaman kimi, illər boyu hıqqana-hıqqana əbcədi əzbərləməyəcək, bir-iki aya savad öyrənəcəyik, daha gözüqapalı adam qalmayacaq..." Bu təsvir - sinfin aparıcısı, idarəedicisi şagirdlərin diqqət mərkəzindədir, bu şəhərli qızın geyimi də, hərəketləri də sehrləyicidir: "Əntiqə danışındı, hərdən ciyinindən sürüşən ağ haşiyəli, abi rəngli kəlağayısunın ucunu qaldırıb dala ataraq, daha da dik və məğrur dayanır, vacib mətləblərdən xəbər verən

natiqlər kimi ucadan danişirdi. Onun iri və qara gözləri sakit əyləşən və dərin maraqla dinləyənlərin üzünə dikilmişdi".

Əntiqə gözəlliyin və gerçəkliyin, arzu və imkanın çətlilikləri yaşamağa, eyni zamanda aradan qaldırmağa qadir olduğunu başa düşür, yəqinləşdirir, nəhayət, özünü tapmağı qətiləşdirir. "Kim olmalı?" suali "Necə olmalı?" sualına adlayır! Artıq tələbə rolunu oynamamaq yox, müəllim sinmasını qazanmaq niyyətinə siğınır.

Əntiqə sosial-mənəvi cəhətdən şəxsiyyət olaraq pedagoji fəaliyyətini idarə edir, necə deyərlər, taleyinin öhdəsindən gəlməyi bacarıır. Günlər keçdikcə (əsərdə qısa zaman nisbi götürülmüşdür) o, öz mövqeyində zəruri ümumilaşdırırmılər aparır: biliyə və təcrübəyə yiyələnir, həyat prinsiplərini seçməyə başlayır, "davranış xətti"ni müəyyənləşdirir. Daha bir seçim; ictimai qayə. Qadınların məktəbə ayaq açması, oxuması problemi. Amma bu yol Əntiqənin həyatından, nümunə olmasından keçməlidir. Mir Cəlal bu məsələni incəliyile verir: "Bu kənddə və mahalda qadın xeylağından müəllim təzə şey idi. İndiyəcən çadradan çıxmış azəri qadınların kişilər qabağında igid kimi dəyanıb nitq dediyini görüb göstərən yox idi. Bunu tatarlar da danişirdilar. Danişirdilar ki, gün buluddan çıxan kimi Sevil çadradan çıxıb, böyük bir izdihama üz tutub adamları qaralıqdan işığa, Şərq qadınlarını dini mövhümətdən uzaqlaşmağa çağırıb. O, teatr idi, Bakı idi. Nərimanovların, Mirzə Cəlillərin, Üzeyir bəylərin yanında idi. Bura isə dağın kəlləsi, Köşkü kəndidir, qara camaatdır. Adını bilmədiyimiz, atasını belə tanımadığımız qaragöz bir qızın hünəridir: Yox, sən ölüsan, bu qız kəndçiləri oxudacaq, görərsən!" Əntiqə yetkin şəxsiyyət kimi bəzi məqsədləri daha vacib, mühüm amallara tabe edir, strateji planlarını qabar-

dır, şəxsi tələbatları üstün tutur. Kənd uşaqları istər-istəməz məktəbə geləcəklər, bunun işartisinin bünövrəsi qoyulmuşdur. Hərçənd, o şəxsi istəyini bürüzə vermir, amma şagirdi Rəhimin ürəyindən keçənlər çox şeyi piçildayıv və gələcəyin öhdəsinə buraxır: "Əntiqəni eşitdikcə Rəhimin fikri ayrı yerlərdə cövlən vururdu: Görəsən bu ceyran qız kimə qismət olacaq, ilahi? Görəsən onun gözaltısı varmı? Görəsən ata-anası onu dağ kəndlərinə necə ürək eləyib buraxıb? Adam soyan azdımı, faytona basıb qaçırtmazları mı?"

Əntiqə daha bir cəsarətli, risqli addım atır, azyaşlı qızların oxuması işinə el qatır və bunun qorxulu olduğunu bilir: O, dərsdə "hazırqayıb" edir:

- Murad Həsənzadə.
- Zərifə Əli qızı.
- Qurban Qurbanoglu.
- Ədalət Teymurlu...

Ədalətin adı gələndə uşaqlar bir ağızdan dedilər:

– Onu jurnaldan poz – gəlməyəcək! Nişanlanıb! – Anası buraxımlı – Atası qoymur".

Əntiqə Ədalətin dərsə gəlməməyinin səbəblərini öyrənir və üç gündür nişanlandığını eşidir. O, yollar axtarır, ruhi həyacan keçirir. Bəs nə etməli? Əntiqənin hərəkət tərzi, bir müəllim kimi narahatlığı dəyişkən sosial şəraitə uyğunlaşmalıdır, yaxud sədləri aradan qaldırmalıdır. Once, həyati ziddiyətləri həll edərkən, fəaliyyətinin davamına vararkən iradəsini, psixoloji ehtiyatlarını səfərbərliyə almalıdır. Belə ki, məsələnin povestdə qoyuluşu "ictimai insan" məfhumunu doğurur; Əntiqənin öz həyatı amalını müştəqil (o, təkdir kənddə, məktəbdə də) idarə etmək tələbatı onun fərdi inkişaf - ontogenez prosesində məqsədi uğrunda mübarizəsini təşkil edir. Belə halda lazımlı ki, ümumiyyət-

lə, insan fəaliyyətin fiziki-əməliyyat cəhətini sosial təşkil olunmanın müxtəlif sferalarında, sosial funksiyaların icrasında işinin bütövlüyünü təmin etsin. Bu "əməliyyatın" mənəvi görümü oxucuya təqdim olunur: "Əntiqə gördü ki, burada yalnız dərs demək, uşaqlara savad öyrətmək, şeir əzberletmək yox, daha dərin, çatın və qarışq mətləblər var. Aşkar gördü ki, Ədalət - on dörd yaşı bir uşaq köhnə adət - vərdişlərə qurban gedir: Buna qarşı susmaq, tabe olmaq mənim üçün mümkün olmayıacaqdır". Əntiqə şagirdi Tahirədən Ədalətgilin evinin yerini öyrənir və xəbərdarlıq alır ki: anası, müəllim, yaman şeydir. Əntiqə isə qapını soruşur: Qapını mənə göstər, işin olmasın. Kənd evinin anası - Ədalətin anası - qonağı mehribanlıqla qarşılıyır, "xoş gəlmisən" eşidir: "Əntiqəni kilim döşənmiş qonaq otağına gətirdilər. Yaxası açıq oğlan qolları çırmeli qadınla yanaşı gəlib dayandı. Sanki Əntiqənin gəlişinin mətləbi ni soruşmaq istəyirdilər.

– Bağışlayın, adınızı da bilmirəm...

– Səltənət...

– Var olun, Səltənət xanım, tanış olaq, mən müəlliməyəm. Neçə gündür Ədalət məktəbə gəlmir. Səbəbini bilmək istəyirik". Bayaqqı "mətləb" aydın olur. Əntiqə qızın özünü dirləməyi təkid edir. Ürəyinə dammış ki, qızçıqaz ürək sözünü gizlətməyəcək... Ortada köhnənin mənfi adəti, nişanlı qızın ər evinə hazırlaşması durur. Bəs Səltənətləri bu hökmə boyun əyməyə nə vadar etmişdir? İnsan: ana və ata - fərqi yoxdur, zaman-zaman dəyişikliyə məruzdur; onun şüurunda vətəndaşlıq, fəzilətlilik - fərdi və ümumi həyatı funksiyaları arasında dərin fərqlər meydana gəlmİŞdirmi? O, anlaya bilmİŞmi icmanın, sonra dövlətin yadlaşan adətləri və normaları heç də həmişə düzgün yol göstərmir. İlk növbədə öz vəziyyətindən narazı salmaq üçün

obyektiv əsaslı siniflərin və təbəqələrin adamları hiss etmişlərmi? İnsan bir şəxsiyyət olmaqla mənəviyyatca o səviyyəyəcən inkişaf etməlidir - universal bəşəri birliyin insani kimi mövcud durumunu mövcud qayda-qanunlara qarşı sosial etirazını çatdırılmalıdır, bir şərtlə özünü anlaşın.

Əntiqə prinsipial qızdır; əger azərbaycanlıdırsa, nə üçün azəri qızları savada yiyələnməməli, yalnız nəsil artımına cavabdehlik daşımalıdır; yoxsa oxuduğu illərdə rus ideologiyasının türk qızlarının bilik, savad almaq həvəsi əvvəlcədən olmur - ideyasına baş əyilməlidir. Prinsipin əxlaqi strukturunda belə bir prinsip Mir Cəlal poetikasında get-gedə, əsər boyu aydınlaşır, durulur. Əntiqə bir kənd ailəsinə daxil olanda müşahidəsindən qalmır. Məktəbli qızın məişət hərəketləri onu maraqlandırır. Oxuyuruq: "Əntiqə həyətə girəndə Ədalət yuduğu paltarları yenice sərib ağacın altında oturmuşdu, kitab oxuyurdu. Anası onu, xüsusən son aylarda dəftər-kitabdan ayırmağa, ev işinə, ailə həyatına alışdırmağa çalışırdı. Əvvəllər məktəbdən gələndə anası ona heç bir iş buyurmazdı. İndi "özgə evinə" getməyə hazırlaşan "gelinə" nəcib işlər üçün dəqiqədə bir buyruq verirdi, qız da bunu başa düşür, anasının sözlərini yerinə yetirməyə səy edirdi. Amma dərsdən, sevdiyi kitabdan, mütləsindən də qalmırıdı".

Bu epizodda Əntiqəni - gələcəkdə olacaq bir ana müşahidəsini də görürük. Evin səliqə-sahmanı ailə haqqında da müəyyən təsəvvür yaradır. Ana eyni zamanda öz qızını ailə həyatına hazırlamalıdır və bütün bunlar müəllif səridian eyhamla verilmişdir. Ədalət isə ayrı cür hiss keçirir. Qəfil müəlliməsini görüb həya basır onu: O, sevdiyi müəlliməni görəndə təşvişə düşüb, özünü itirdi, ilk dəqiqələrdə bilmədi neyləsin. Gözə görünüsün, qonağa bələdçilik eləsin, yoxsa anasını hirslandırməmək üçün həndəvərdə gö-

rünməsin. Qəbahət başında tutulub çəşbaş qalan adamlar kimi, tərəddüd keçirdi. Çardaqda dizinə döyüb oyan, bu yana qaçıdı. Əlleri ilə üzünü örtdü, dodağını dışladı. Müəllimənin evvana doğru hərəkətini izlədi: "Vaxsey, necə eləyim, hara qaçım, ay aman, məni görəcək. Yox, gözə görünmək olmaz, o, məni sorğu-sualə tutacaq, anam eşidər, ay Allah! Yox, gizlənim gərək!" Bu daxili tərəddüd və həyecan məktəbli qızın nəzakətinə işarədir. O, gizlənsə də, anası ilə müəlliməsinin söhbətinə qulaq asmaq istərdi. Və arzusu baş tutmadı. Lakin Ədalət anasından öyrənmək təkidindən dönmür ki, nədən, kimdən danışdır, güman ki, onun dərsə gəlməməsi söhbətin əsas mövzusudur. Anası inkar mövqeyi tutur və yasalayır: "Nahaq soruştursan, qızım, sənlik bir iş yoxdur, get eyvanı süpür, toyuqlara dən tök, yazıqlar acıdan qırılırlar" - Ədaləti yayındırmaq istəyir. Və anasının cavabından narazı qalib həyətə düşür. Son sözü isə müəlliməsinin: "Özü də bərk peşmançılıq olacaq"ı narahatlılıq yaradır.

Bu "yalançı" ana oxucuda kin doğurmur, baxmayaraq qızının məktəbdən yayınmasında onun günahı az deyil. Analara nifret bəsləmək məgər mümkünü, əgər qədimdən gələn bu adət aradan qaldırılmayıbsa... Və əgər adətlərin ən real tarixində də müşahidə olunursa... Maraqlıdır, azyaşlı qızların təhsili yarımcıq qoyub əra verilməsi nəinki 30-cu illərdə, hətta 50-60-ci illərdə də mövcud adət olmuşdur. İnsaf naminə, Sovet qanunçuluğu buna qarşı ardıcıl mübarizə aparmış və sonralar da olsa aradan qaldırılmışdır. Təbii ki, bu adətin yaranma səbəbləri yox deyil. Məsələn, bu, birinci, dinə söykənir. Ərəb ölkələrində intişar tapan İslamba bu "azyaslılıq" traktovka olunmuşsa, bu da Ərəbistanda hədsiz istiylə bağlıdır; insan müqayisədə çox erkən yaşlarda yetişir. Nisbətən soyuq, normal hava şərai-

tinə malik Şərqdə, Azərbaycan ərazisində bu adəti reallaşdırmağa ehtiyac qalmamalıdır. İkincisi, ən qədim dövrlərə gedib çıxsaq, məktəbin yoxluğu ucbatından qızlar ev şəraitində zinhara gəlir və istər-istəməz nikaha qoşulurlar. Üçüncüsü, kəndlərdə xüsusi, mədəniyyət elementlərini olmaması, əyləncəli obyektlərin də həmçinin - qızlar yalnız həyət-bacada görünürdülər, toy sənliklərində də çadrdan kənarda seyirçi roluna girirdilər. Dördüncüsü, ailələrarası münasibətdə "dehlilik", "behləmə" geniş yayılmışdı. Lap erkən vaxtı hansısa bir uşağı oğlana məsləhət görülürdülər, daha ona başqa namizəd axtarılmırıldı, təşəbbüs də bulunmurdu. Beşinci, valideynlərin qohumluq bağlılığından irəli gələrək, həddi-buluşa çatmamış istəmədən, sevmədən əre verilirdi. Və daha digər səbəblər də axtarmaq mümkündür. Yazıçıya bunlar bəlliyydi, xüsusi, ucqar dağ kəndlərində. Baxmayaraq məktəblər açılırdı, amma qızların oğlanlarla birgə oxuması yasaq idi. Təsadüfi deyildi, 40-ci illərdə, hətta 50-ci illərin ilk əvvəllərində qız və oğlan məktəbləri ayrı-ayrı faaliyyət göstərmişdir. Povestdə Əntiqə müəllime belə bir mühitə düşmüşdür. Ədalətin anası Səltənət, üstəgəl ailədə hakim mövqedədir, əri Həsən kişi zəhmətkeş kəndli və aciz adamdır. Güman ki, Səltənətin özü də məktəb üzü görməmiş, erkən yaşında Həsənə əre verilmişdi...

Ədalət maraqlı, bir az da inandırıcı təsiri oyadan obradır. Əntiqə müəllimənin təkidli məsləhətinə müsbət reaksiyasına da səbəb tapmaq pis olmazdı. Birincisi, onun xasiyyətində müstəqillik közərir, gələcəyini görmək istəyir. İkincisi, müəlliməsinin əsil pedaqoqluğu, şagirdlərinə qarşı şəfqəti, geyimi onda qibte hissi doğurur və ona oxşamaq istəyir. Üçüncüsü, nişanlısı Rüstəmə qarşı cüzi bir hiss - qığılıcm belə közərmir, yoxdur. Oxuduğu bədii əsər-

də öz taleyini görür. Toya hazırlaşan məqamda özündə cəsarət tapır: "Ədalət toy məqamında, mərasimə hazırlıq vaxtı həyətə doluşan çadralı qadınlara, yaxın, uzaq qo-humlara, ailəsinə dost və yaxud düşmən olan adamlara qarşı qəti, sərt bir cavab verdi: - Yox! Yox!"

Yazıcı bir məqamı - detalı verməklə bu etirazın səsin-dəki rəngi oxuculara göstərir: "Ədalətin səsi o qədər sərt və kədərli idi ki, bu sözlər camaatın qulağında mis kimi cingildədi. Hami ona diqqət kəsildi. Ancaq ətrafa baxanla-rın heç biri bu sözün kim tərefindən və kim üçün, nə üçün deyildiyini dərk edə bilmədi". Həqiqətənmi, Ədalət yaşla-rında zorla, instiktiv ovqatla əra gedən, verilən bu qadınlar anlamaq iqtidarına, zövqünə malikdirlərmi? Sualı ən lako-nik cavabı Mir Cəlal verir: "Ədalətin bütün qanunlardan güclü olan bu hökmü sanki məzlam qızların gözlərini açdı".

Artıq Əntiqənin təsiri kənddə siyasi-əxlaqi müstəviyə çıxır və Ədalət bütün "qalıqlara" üşyana qalxır. Rayon İcra Komitəsinin sədri Səfiyevin yumşaq "jesti" Ədaləti böyük-lər qarşısında düşünməyə çağırır. Kəndçi məktəblisi cəsa-rətlə deyir ki, siz hökümətsiniz, amma mənim ixtiyarım öz əlimdədir, daha köhnə zaman deyil ki, qızları qolundan ya-pışib satsınlar. Mən Rüstəmə görə dərsimi atmayacağam. Dünya dağılsa da atmayacağam. Xahiş edirəm mənim sö-zümü iclaslara salmayın. Mənim dərsimə heç kəs mane-ola bilməz. Ədalətin Səfiyevə sərt etirazı məktəbli çərvivə-sini ötür.

Ədalətin Rüstəmə əra getməməsinə həttə atası Ca-hangir kişi də narazı qalır, hökümətin gücünə və Əntiqə-nin nüfuzuna ehtiyatla yanaşır. Rüstəmə deyir: "Bala, əq-lin keçmişə getməsin, zəmanə pis olub, igidlilik, qoçuluq vaxtı deyil. Sən görən ağacların kökü kəsilib. Mənim atım

gedən cığırдан fayton yolu çəkilib .O vaxt kəhər kişnayəndə naxır yoldan qaçırdı. İndi zəmanə dəyişib, oğul, şəhər-dən ferman alıb gələn saçılıruq arvadlar rayonda ağalıq edirlər". Yaxud: "A bala, sən indi elə bir qızı tilov atmışan ki, o da Əntiqə xanımın yaxındır, məktəb qızıdır, səni də saya salan deyil". Ədalət yaşına uyğun olmayan cəsarətə oğurluq, faytonla rayon mərkəzinə, oradan da "Molla Nəs-rəddin"ə, Mirzə Cəlilə pənah gətirir. Onların arasında ata-balə söhbəti olur. Mirzə Cəlil gəlişinin səbəbini soruşur, Ədalət isə utanır, yeganə arzusu onu məktəbdən ayırma-sınlar, zorla edirlər bu işi. Mirzə Cəlil eşidəndə ki, o, Köş-kü kənd məktəbində Əntiqənin şagirdidir - qürurlanır. Ancaq qızların məktəbdən yayınmasının ümumi bəla olduğunu da gizlətmir: "Ədalət, qızım, bir sən deyilsən, bizim kəndlərdə qızlarını dərsə buraxmayanlar çoxdur. Şura hö-kümeti bu köhnəperstlərlə mübarizə aparır. Köhnə dün-yəni geri qaytarmaq olmaz". Və Ədaləti Ruhullanın yanına aparır. Ədalətin hansı məktəbdə oxuyacağını müəyyənləş-dirirlər.

Bu məqamlar Ədalətin anası Səltənətin intizarına, "qa-ra günlərinə" səbəb olur. O, qızını kim geldi soraqlayır. Daha xəbəri yoxuydu ki, Ədalət Bakı Darül müəlliminə qə-bul edilmişdir. Daha doğrusu, seminariya məktəbinin ehti-yat sinfinə, pansionata, dövlət hesabına.

Ədalət kəndə qayıdır, sakit nəfəs alır, ürəyi atlanır. Bə-li, indi yollar geri qayıdır. Yazıcı bu hissi şirin təsvir edir: "İndi onun qarşısında heç bir maneə yox idi. Komissarın əmrilə aldığı kağız daşdan keçərdi. İndi onun səadət yolu müəyyən olmuşdu. Anası da, atası da yəqin ki, Komissa-rın əmrindən məmənnun qalacaq, uşaqlarının seminariyada təhsil almasına sevincəkdilər...O, uzaq və çətin döyüşlər-dən qalib çıxan, qan-qadalardan keçən, odlar, alovlar gö-

rən bir əsgər kimi təmkinini saxlayır, az dinir, az danışır, gəlib-gedəni yaşına yaraşmayan bir ağırlıqla qarşılıyordı".

"Dağlar dilləndi" povesti Mir Cəlalın müstəqil əsəridir; onun pedaqoji fəaliyyətindən irəli gələn yaradıcı müşahidəsinin məhsuludur, hadisələr daha dinamik inkişaf edir, talelər mürəkkəbləşir və qarşında konfliktlərin səsi eşidilir. Belə düşünməyə əsas yaranır ki, Mir Cəlal əsərinin sonrası davam etdirmək üçün xeyli açılmamış hadisələrin, xarakterlərin psixologiyasını tamamlamamışdır. Təbiəti saf insanların taleyi təbiətlə ahəng yaratmaq ehtiyacı duyurdu və aşağıdakı təsvirlə povestin qurtarması da təsadüfi deyildi: "Buludları əmən uca və qarlı dağların işş zirvəsindən qopan səmavi bir Alov kimi coşub gələn, bütün ətrafi bürüyen bahar sularının həzin, riqqətli səsi isə get-gedə güclənir, gücləndikcə məntiqli bir ahəng alır, hüdudları ötərkən aləmi bürüyürdü..."

### III HİSSƏ

#### "TƏZƏ ŞƏHƏR" ROMANI

Mən ədəbiyyatda, xüsusilə, nəsrde əsərlərin yazılmışardıcılığını nəzərə almağı qəbul etmirəm və bunu ədəbiyyatşunaslığının tədqiqi mövzusu kimi də götürmürem. Öncə, yaziçini - onun ədəbi düşüncəsini (taxəyyülünü) maraqlandıran mövzular daha çox narahat edir. Təsadüfi sayılır ki, dahi Lev Tolstoy ədəbiyyat haqqında yazarkən fikrində birinci məzmunu götürürdü; bu isə mövzudan irəli gəlir, mövzudan asılı olaraq məzmun və forma seçilir, L.Tolstoy belə ümmümləşdirir ki, əvvəlcə məzmunu diqqət kəsilirəm, çünki sənətkarın yeni tərəfdən işıqlandırıldığı həmən məzmun hansı dərəcədə zəruridir, oxucular üçün də həmçinin; hər bir incəsənət əsəri yalnız həyatın yeni bir cəhətinə işıqlandırıldığı təqdirdə əsil sənət əsəri olur.

Məsələyə bu kontekstdən yanaşanda yaziçinin yaradıcılığında azadlığı, sərbəstliyi, mövzuya ləp dolanbac, fərdi-zövq həvəslə yanaşmanı və sairi arxa plana keçirməyə dəyməz. Bu kimi komponentlər əsərin istənilən vaxtda qələmə alınmasını şərtləndirir. Ona görə də yaziçinin yaradıcılığından danışarkən əksi ənənədən, mütləq yanaşmalarдан uzaqlaşmaq lazımlıdır. Əgər dahi tənqidçi V.Q.Bellinskinin roman nəzəriyyəsi barede dəqiq mülahizələrini xatırlatsaq, söz-söhbətə əlyeri qalmır: Bir bədii əsər kimi vəzifəsi gündəlik həyatdan və tarixi hadisələrdən təsadüfi hallarda ayırmaq, onların mahiyyətinin dərinliyinə, məzini - yaradıcı ideyasına vaqif olmaq, zahiri və dağınış hadisələri ruhun və şüurun qan damarına çevirməkdir... Roman öz vəzifəsini yerinə yetirmək cəhətindən azad xəya-

lın bütün digər əsərlərlə bir cərgədə durur və bu mənada camaatin ən vacib tələblərini təmin edən və ömrü uzun olmayan belletristika əsərlərindən ciddi bir surətdə seçilməlidir<sup>52</sup>.

Mir Cəlal romanının poetikasında xarakterlərin təmizliyi, istək və arzuların ümidi, gəncliyin canatması, hisslerin aldadıcı və qalibliyi, yeni həyata səy və ilaxır sosial-mənəvi məsələlər dayanır. Xüsusilə, müharibədən sonra ölkəmizdə (Azərbaycanı nəzərdə tuturam) gedən yeni həyat yollarında fəaliyyət psixologiyası "Təzə şəhər"də inikasını tapmışdır. Mən böyük tənqidçimiz Məmməd Arifin Cəfər Cabbarlinin yaradıcılığı haqqında dediyi fikri getirməli sandım: İnsanın xarakterindəki gözəl xüsusiyyətlər ancaq o zaman qüvvətli şəkildə meydana çıxır ki, o, daxilən böyük bir məsləklə, böyük bir ehtirasla yaşamış olsun. İnsanın mənəvi aləmi, hissleri və fikri belə bir mərkəzə tabe olmalıdır. Ancaq belə bir fikir və hiss, şüur və duyu, qəlb və beyin vəhdəti olduğu zaman və bu vəhdət insanın sürətlə məqsədə doğru getməsinə kömək etdiyi zaman onun bütöv xarakteri meydana çıxır. Bu fikir və hiss vəhdəti insanın mənəvi simasını, onun xarakterinin tamlığıni, həyatın əsas ruhunu, gözəlliyyini təyin edir<sup>53</sup>.

Və mən bu məqamda alim-ədəbiyyatşunas Yaqub İsmayılovun konkret roman haqqında obyektiv sözlərini nümunə gətirməyə bilməzdim: "Təzə şəhər" həyəcanlandıricı, sevindirici, diqqətləndirici bir hadisənin - müharibədə qalib çıxan sovet adamlarının öz evlərinə qayıtməsi hadisəsinin təsviri ilə başlanır. Bu hissə, şüura təsir etmək, diqqəti mühüm hadisə və mətləblərə doğru yönəltmək üçün uğurlu bir başlangıçıdır<sup>54</sup>.

52. Belinski V.Q. *Seçilmiş məqalələri*, Bakı, 1948, s.52.

53. Məmməd Arif. *Cəfər Cabbarlinin yaradıcılıq yolu*, B., 1956, s.257.

54. İsmayılov Yaqub. *Mir Cəlalin yaradıcılığı*, B., 1975, s.151.

Mir Cəlalin "Bir gəncin manifesti" və "Yolumuz hay-nadır" romanlarından danışmışlıq və yaziçinin poetikasını realist istiqamətə yozan tənqidçi münasibətimizi əlbəttə, dissertasiya tələblərindən yox, ümumi fantomda təhlil etmişik. Təəssüflüdür, dövrün sosialist realizmi, müsbət qəhrəman problemləri ədəbi tənqidimizi də çasdırmışdır, özü də şüurlu şəkilde. İnqilabdan əvvəlki dövrün realist təsvirində "milyonlarla insanların ehtiyac içərisində yaşaması, aqlıq və hüquqsuzluq, sinfi çarpışmalar, müharibələr, tökülen qanlar" və saire tənqidçi hökmətləri başdan-ayağa uydurmadır; hərçənd, yazıçılar belə bir hadisələri yetkin şüurla görməmişlər (əsasən, əgər inqilab, çarşılaşma Azərbaycanda baş vermişsə müəlliflər heç birinci sinfə getməmişlər, yaxud bəzisinin 10-15 yaşı olmuşdur) və bu gün mərhumlardan açıqlama istəmək bizə və onlara nəsib olsa idi - səmimi etiraf edərdilər. Amma həmən romanlarında, pəvestlərdə insan mənəviyyatı, etnogen yaddaşından gələn fəzilətlər və qəbahətlər təsvirini tapmışdır. Mən mərhum tənqidçilərə heç vəchlə haqq qazandırmaq istəməzdim ki: ədalətsiz və ictimai quruluşda faciəviliyi roman janının bir ünsürü kimi fağır, kasıb, köməksiz insanların qəlb aləminin bir əlaməti olaraq bədii əsərə gətirmək böyük humanizm və həyata sadıqlıq idi - yarığını qoparmağın vaxtı çatmamışmı? Təəssüf ki, yeni nəsil tənqidçilər asan yola daha çox üstünlük vermişlər - çağdaş nəsrən (eləcə də poeziyadan) əsərlər, məqalələr yazmaq həvəsinə!

Mir Cəlalin yaradıcılığında da belə bir yanaşma tendensiyası: bu faciəvilik inqilabdan əvvəl yazmış yazıçılarımiza (N.Nərimanov, Mirzə Cəlil, M.S.Ordubadi, A.Şaiq və başqaları) şamil edilməklə yanaşı: Mir Cəlalin "Yolumuz

hayanadır", "Dirilən adam" və "Bir gəncin manifesti" kimi romanlarında özünü göstərirdi<sup>55</sup>.

Yeri gəlmışkən mərhum tənqidçi Qulu Xəlilov Mir Cəlal yaradıcılığına özəl münasibətini ifadə edir və yüksək qiymətləndirir. Xüsusilə, Belinskidən gəlmə "romandakı lirik poeziya" müqayisəsinə qayıdır və yazar ki, dünya romanlarına xas olan bir xüsusiyyəti Mir Cəlalin da bir sıra romanlarında görmək mümkündür; bu da həmən romanlarda lirik poeziyanın qüvvətli olmasıdır.., lirik təsvir romanda epik təhkiyə ilə qaynayıb-qarışır ki, bunlardan birinin haradan başlayıb, birinin harada qurtarmasını qəti müəyyən etmək çətindir. Maraqlı cəhət odur, əllinci illərdə yazılan "Təzə şəhər" romanı haqqında ədəbi fikir xəsislik göstəmişdir. Belə ki, o illərdə qələmi tənqidə söz axtaran M.Arif, M.C.Cəfərov, C.Xəndan, O.Həsənov, Ə.Hüseynov kimi nüfuzlu simalar səmballı fikir söyləməmişlər. Mehdi Hüseyn və Yuri Karasyov<sup>56</sup> bəzi mülahizələr demişlər.

Mir Cəlal nəsrinə daima diqqətli olmuş Mehdi Hüseyn dəfələrlə məntiqli-analitik məqalələrində, çıxışlarında qələm dostunun "Bir gəncin manifesti", "Təzə şəhər" romanlarına subyektiv yanaşmalara obyektiv cavab vermişdir. "Təzə şəhər" haqqında yazar ki, həmən roman ("Təzə şəhər" - A.E.) Azərbaycanda yeni bir sahə olan poladəritmə sənayesi fəhlələrindən bəhs edir.

Mir Cəlalin "Təzə şəhər"i də ədəbi tənqiddən kənarada qalmadı və o vaxt dəbdə olan "istehsalat romanı" kimi qiymətləndirildi. Qoy olsun, lakin yaziçı diqqətdən kənar hekayə də, roman da qələmə alır və ədəbiyyat tarixi istənilən say-

55. Xəlilov Qulu. Həyat yaradıcılıq çeşməsidir. B., 1974, s.127.

56. Mehdi Hüseyn. Azərbaycan romanı haqqında, Əsərləri, X c. B., 1979; Karasyov Yuri, Cavabsız qalan suallar, "Ədəbiyyat qəzeti", 16.01.52.

da belə əsərləri tanır. Əgər o, mövzuya girişirsə, məzmunu ədəbi-bədii modelə salırsa, obrazlarını yaxından tanıyırsa - artıq daxili iztirabına gəlib çatmışdır, hissəliyə üzəbüz dayanmışdır və bu proseslərdə uduza da bilir, bir şərtlə, əsərinə məhəbbətini qorumağı bacarı. Xoşbəxtliyi ondadır, əsəbləriyle bacarmır, bax, əsil sənətkar bu şəxsdir. Mən ötəri xatırlamışdım ki, Mir Cəlalla Anton Çexov arasında ruhi yaxınlıq var və bu, hekayələrindəki satirayumorla bağlıdır. Məsələ ondadır, Çexov yaradıcı aləmin iztirabına sosioloji və mənəvi prizmalardan qiymət verir; özü də olduğu göründə. Budur, böyük sənətkar yazar ki, yaziçı mələk deyil, o, hər şeyi özündə təcəssüm etdirməlidir. Ruhdan düşə, iztirab çəkə, şən və kədər kimi təbii hissələr keçirə, kin və məhəbbət göstərə, yalqızlıq hissindən əzab çəkə bilər. Lakin onun bu ovqata və hissələrə aludə olmağa hüquq yoxdur. Həyat və insanlar haqqında mülahizələrində o, belə ani həyəcan və ovqatlardan yüksəkdə dayanmalı, ali düşüncələrin, məsələlərin obyektiv baxışlarının təsirilə deyil, əsəblərin, əsəblərin və yenə də əsəblərin təsirilə mühakimə yürütməyə yol verməməlidir.

Mir Cəlalin nəşr poetikası "istehsalat romanları"ni tamamilə inkar etmirse, hər şey hərəkətdədir, qəhrəmanlar narahatdır və məqsədin ilkin özülləri təşəkkül sərhəddini keçir. Sırf məişət situasiyaları hakim deyil, ictimai səciyyəlidir. Sumqayıtda gedən istehsalatdan doğan mənəvi prosesləri əvvəlcədən proqnozlaşdırılmışdı. Əsərdə qoyulan ictimai-əxlaqi ideal saxta təsiri bağışlamır.

Mir Cəlal fəhlələrin quruculuq əzmkarlığını nikbin görüdü və buna inanırdı; insanların fədakarlığını təsvir edirdi. Romanda sosial mühakimə kriminal səciyyə daşımı, əksinə, işin gedişində ədalətli səslənirdi. Əgər biz Sovet fəhlə sinfinin əmək mübarizəsinə müsbət yanaşırıqsa, be-

İə bir tezisi: **sosial-ictimai hərəkatın əsl səbəbi şəxsiyyətin mənəvi tələblərilə cəmiyyətdə qərarlaşmış sistemin doğura biləcəyi ziddiyət qabarıqdır.**

Romana gələcək sosial həyatın doğurduğu və sonralar gercəklişən həqiqət mənasında qiymət versək, bu zəhmətkeş sinif aldanmağa məhkumdur və cəmiyyət üçün, deməli, pis adamlardır; yalnız işləmək üçün yaranmışlardır. Mən əlbəttə, Dostoyevskinin "alçaldılmış adamları" ilə müqayisə aparmaqda bu gün ehtiyat etməzdim. Amma az sonra qərarımı dəyişdirməli olacağam. Çünkü, Dostoyevski yaradıcılığında da zahirən qəhrəmanları ümidsizlikdən qaçırlar. Belə ki, sosial yalan Sovet gerçəkliliyinin mahiyyətinə soxulmuşdu və bu, Dostoyevski üçün də gerçek faktdı, ona görə də problemi mənəvi və praktik müstəviyə çıxarırdı. Ve sual qoya bildi: Bəs nə etməli? Amma bizim Sovet yazıçıları həqiqətə söykənən sosial yalanın içərisində bu suali qoymağə cəsarət göstərmədilər.

\* \* \*

Romanı nəhayət, bir tanışım vasitəsilə tapdım: 1951-ci ildən üzüberi Mir Cəlalın çapdan çıxmış əsərlərinin heç bir cildinə salınmamışdır, o cümlədən, vəfatından sonra da. Bu, bir nüansdır. Xatırlayıram ki, yeddinci sinifdə ikən (1955) ədəbiyyat müəllimimiz əsəri oxumağı biz şagirdlərə tapşırmışdı. Bu yaşimdə yenidən oxumağa özümü hazırlayırdım, istədim o illərə yenidən qayıdım ki, yadımda qalan nəsə varmı? Nostalji hissələrdən qaçmaq mümkün mü? Gözlərimi yumdum: hə, ilk epizod - üç uşağın dəniz sahilində çimmesi, Hünərin atasının cəbhədən gəlişi həsrəti xatirimdə yaşamaqdı id. Yalnız bu təsvirdi!

Düşündüm: Əsər haqqında vaxtilə danışan və subyektiv qiymət verən tənqidçilərdən sonra... bəlkə heç oxumağa ehtiyac yoxdur? Qoy uşaqlıq təəssüratımla kifayətlənilim! Daşındım. Mən artıq öz tənqidçi təfəkkürümü formalasdırıdğım bir məqamlarda romanın qatlarına varmalıyam.

"Təzə şəhər" nə üçün bu dərəcədə unudulmuşdur? Əsərdə qüsurlar axtaran (nöqsansız əsər, deməli, boş fantastik ədəbi materialdır) tənqidçilər Yunis Əhmədov obrázını "çək-çevirə" salanda, Səfər kişini daha görməyəndə ilk səhifələrdən dərin nikbin ovqat və kövrək nostalji hissələrini ödəyən əsərin üstündən niyə yan keçmişlər? Nisbi olsa da romanın sujet xəttinə bir körpü salan uşaqların zahiri qayğısızlığı, yalnız balaca Hünərin gözlerini cəbhədən gələn yollara dikməsi və ümidsizliyi; mühəribədə qoyub orduya çağrılan, istehsalatçıların azlığı ucbatından şəhərin tikintisinin genişlənməsi, ləngliyi, arxa cəbhədəkilərin keçmiş iş yoldaşlarının yolunu gözləməsi; nəhayət, Yunis Əhmədovun leytenant kimi qayıtmazı nikbinliyə əsas verir...

Mühəribənin öz qanunları vardır, hər şey düşmanın susdurulmasına yönəldilmişdir və Xalq qələbə çalmışdır. İtkilər isə bol-boldur. Qayıdanlar azdır. Amma arxada, həyat məkanında yaşamaq, qurmaq, fəaliyyəti gücləndirmək iradəsi və emosiyası müsbətdir. Yəziçi məhz bu sosial və əxlaqi kriteriyadan çıxış edir: Raykom katibi, müəllim, inşaatçı, gənc nəsil, yaşılı müdrik adam - bütün bunlar tipikləşmişdir. Bir halda Təzə şəhər təzəcə dayanmış mühəribədən sonra da tikintiyə başa çatmalıdır - qayıdanlar əvvəlki həvəslə çalışmalıdır...

Mir Cəlal poetikasına xas nikbinlik əhvalı oxucunu "kökləyir", söhbət əllinci illərdən gedir və tariximizə də

hörmət etməyə borcluyuq. Yunis Əhmədovun gəlmişinə yaxıcı belə, sevinir. Hələ ordu psixologiyasından ayrılmamışdır, faşistlərin törətdikləri vəhşilikləri bir şəxsin piçıldadığı ana fəryadında duyur, qəlbini boğmur. Bunlar öz yerində. Mir Cəlal yüksək əxlaqi ilk öncə oxucuya təqlin edir: Aile qayğısı, övlad tərbiyəsi olmadan Vətəni də sevmək puç bir xülyadır. Bir də axı, müharibə minlərlə azərbaycanlıni da udmuşdur. Yeni nəsil bu boşluğu doldurmalıdır. Və yazılıçı yanılmamışdır: "Bu gün qatar Təzə şəhərə yaxınlaşdığı saatlarda Yunisin xəyalı nədənsə Sevilla, aile ilə, körpə Hünər ilə daha çox məşgül idi. Elə məşgül idi ki, kuplesində nələr olduğunu, uzaq yollara gedən, ona görə də arxayın-arxayı soyunub dincələn, deyib-gülən cəbhə yoldaşlarının bəzən nə dediyini də seçmirdi..."

Bu epizoda sadə bir təsvir gözü ilə yanaşmaq düzgün olmazdı. Romana belə meyardan tənqidin münasibətdir ki, lazımı dərəcədə "açılmamışdır". Biz bu məsələdə "əxlaqi uzaqlaşma", yəni əxlaqi soyuqluq anlamına müəllif münasibətini görürük. Sovet ideologiyası, şübhəsiz, insanda əxlaqi münasibətləri şeylərin münasibətlərilə sanki eyniləşdirirdi və nəticə olaraq neytral qeyri-insani münasibətlər kimi təzahür edirdi; insan bir əşya nəzərində funksional istifadə predmetiydi. Bir soyuq laqeydiliklə davranışlarını bürüze vermirdilər. Yunis Əhmədov oğlunu və arvadı Almas müəlliməni isti həsratla qarşılamağa özünü hazırlayırdı, bir azərbaycanlı kişi temperamentində: "Yunis tək və əziz oğlunu məktəb həyatında, əlində çanta ədəb-ərkan ilə yeriyən görəndə bir təhər oldu. Qəlbində qan qaynadı, vücuundan bir isti keçdi, əsəbləri titrədi. Özü hiss etmədən dodaqları qaçıdı, gözləri yaşırdı. Üzünə qızartı gəldi. Dö-

yüşlərdə bərkimiş qəlbinin nəsə isti bir havaya tutulub, mum kimi yumşaldığını düşündü, bir şeyi qucaqlamaq, ya əhatəli bir söz demək istəyənlər kimi qollarını yana açdı. Deyəsən o, oğlunu bağırna basmaq istəyirdi".

Mir Cəlal təbii şəkildə azərbaycanlı atanın, ordudan təxxis olunan keçmiş zabitin əxlaqi səbatlığını, müsəlmanlığını, türklüyünü sezdırır. Bəllidir ki, Sovet ideologiyasının tərkib hissəsi olan kommunist tərbiyəsi bizlərin - azərbaycanlıların davranışını "əxlaqi uzaqlaşma" prinsipi üzərində qurulmuşdu və çoxplanlı idi. Bu o deməkdir: əxlaqi sərvətlərimizi irəli sürmək (ümumi plandı - məkanda) və yaratmaq (rəsmiləşdirmək), onun əxlaqi subyekti kimi qabiliyyəti məhvə məhkumdır. Normalar, qaydalar uzaqlaşdırıldıqca, əxlaqi imperativlik (məcburilik) yerini möhkəmləndirirdi.

Yunis Vətəni Azərbaycanı dəhşətli sevir, lakin rus və qeyri millətdən olan əsgərlərin yanında bu hissini bürüzə vermek istəmir. Lakin yazılıçı qəhrəmanını anlayır və onu qatarda təsvir edir; necə də təbii, nostalji üslubda: "Yunis'in ürəyi çırpındı. Pəncərədən boylanıb aşağı baxdı, yadına nə düşdü, tez yoldaşları ilə görüşüb qapıya tərəf yönəldi. Yunis vaqondan düşən kimi gündən kiçilən, sevincdən isə böyükən gözlərlə əvvəlcə dörd yana baxıb geniş və rahat nefəs aldı. Çamadanını yerə qoyub, əsgər köynəyini, kəmərini təkrar düzəltdi, səkilərdə görünənlərə göz gəzdirib tanış axtardı. Vağzalda çalışanların çoxu qadınlar idi. Bufetdə yalnız ağ önlüklü cavan bir oğlan görünürdü, axsamağından müharibə əlininə oxşayırırdı. Yunis ondan bir şey soruşmaq istədi. Sonra lazım bilməyib səkidən çıxdı, qabaqda görünən kiçik ağacliğa yollandı".

Bu iktibasa bir neçə yönündən də baxmaq mümkün-

dür. Vətən həsrətindən savayı kişilərin cəbhədən qayıtmaması, qadınların istehsalatda çoxluq yaratması, gələnlərin eksərinin əllil olması. Bu müşahidə Yunisin gələcək planlarına aydınlıq gətirir. O, bir zabit olaraq cəbhədə qala da bilerdi və buna böyük ehtiyac çoxuydu, lakin "özgə aləm" onu cəlb etmir, eks halda, əxlaqi aləmdən uzaqlaşması baş verərdi, anlaşılmazlıqla, soyuqluqla əhətə olunardı.

Yunisin ilk dəfə vaxtile işlədiyi yerə - trestə gəlməsi, köhnə tanışları ilə görüşməsi, sürücü Ağabala ilə rastlaşması romanın sujetinə xeyirxah insanların daxil olması mesajını göndərir, xüsusilə Ağabalananın davranışını...

Yunis Əhmədov obrazı haqqında danışanlar onun xarakterini, fərdi keyfiyyətlərini ictimai quruluşun kontekstində ayıır, subyektiv mülahizə söyləyirlər, təessüf belə yanışmaya Yaqub İsmayılovun da fikirlərində rast gəlirik. Yunis Əhmədov 20-ci illərdə Azərbaycan gənclərinin komsomol, yaxud partiya təhsili almaq üçün göndərilənlərin tipik nümayəndəsidir. Onlardan müharibədən sonra sağ qalanları biz nəsil yaxşı tanıydıq və işlərinə, vəzifələrinə xəyanət etmədən yaşa doldular və XXI əsrə qalmadılar. Yunis də onlardan biridir və Mir Cəlal bu obrazı o qədər canlı, tarixi faktlar fonunda təsvir etmişdir ki, bədii simasından çıxmışdır. Yazıçı bu azərbaycanlı gəncdə bəzi xüsusiyyətləri - cəhətləri ümumi halda - şəxsiyyət kimi formalaşması prosesini təkamülde yaratmışdır. Belə ki: çeviklik, iradəlilik, inadkarlıq, sözübütövlük və s. əyanılışır və sonralar bunlar onun çizgilərində davam edir. Müəllif öz qəhrəmanının təsadüfən, oxucu marağının namənə Moskva mühitinə göndərməmişdir. O, bir müqtədir müəllim - pedaqoq intuisiyası və həqiqətiylə yeni cəmiyyətin gənc mütəxəssislə-

rində bir şəxsiyyət bütövlüyü üçün ilk növbədə əxlaqi idrak məzmununun inkişafında mənəvi tərəqqinin rolunu verir. İnsan vaxtında savada, dünyagörüşüne yiylənmezə, əxlaqın tərkib hissəsi olan davranışının münasibətlərin mühüm təcrübəsini, xüsusi qəbildən olan biliyi - sərvətlər və həyatı məqsədlərə xidmətli olan savadı toplamağı bacarmaz. Sabah o, deyək ki, Yunis Əhmədov idarəetmədə, kollektiv və rəhbərlikdə qəbahətlərə yol verə. Ona görə də əxlaqın (bütöv halda) müsbət cəhətlərinin təkmilləşməsi cəmiyyət, kollektiv üçün, eləcə də fərdin özü üçün davranış xəttinin maksimum faydalı seçiləməsi imkanını reallaşdırır. Yunis Əhmədovu hələ irəlidə mürekkeb situasiyalar, təmaslar, sosial münasibətlər gözləyir. Yunisi, yeniyetmə bu oğlanı yazıçı cəmiyyətin əbədi bir "xəstəliyilə", insanların isə ağrısı ilə üz-üzə qoyur.

— Yoldaş hökumət, Sarvan kəndində yer paylanmasında mənə zülm olub. Yeddi baş əvəzinə beş baş yazıblar. Diri gözlü iki uşağımı danıblar. Uşaqları da gətirmişəm, aşağıdadır, təvəqqə eləyirəm ərizəmə baxılsın.

Müavin onun familiyasını soruşdu.

— Necə olub ki, sənin ailəni az yazıblar?

Kəndlə yer paylanmasıının təfsilatını danışmaq istəyəndə müavin onun sözünü kəsdi. Barmağı ilə dəhlizin sol tərəfinə işaret etdi:

— Get — dedi, — on dördüncü otağa. Bunların hamısını danış, qoy yazuşınlar".

Gəlin, bu epizoda elə də sadə baxmayaq və Mir Cəlalın digər romanlarında olduğu ovqatla proqnozunu qiymətləndirək. O baxımdan: bədii əser o zaman əbədi yaşarlıq hüququ qazanır - cəmiyyətə üzünü tutub diqtasının inad-

karlığını pıçıldayır: hələ düzəlməmisiniz? Hökumət məmurları hələ özünüzə qoyulmamışınız? - Necə ki, müstəqilliyimizin müasir çağında qapıları döyen soydaşlarımızın silkindən: ziyalılığından, fəhləliyindən və s. asılı olmayaraq şikayətləri havaya sovrulur, rəsmi ərizələr arxivlərə tulazlanır. Mir Cəlalın bu kəskin etirazından (halbuki, əsərdə şikayət qanuni, insani ölçüdə baxılır) nəticə çıxarmamaq artıq absurdlaşmışdır. Camaati saya salmayan Yunis Əhmədovun nəvələri görəsən niyə bu anti əxlaqa yiyələnmişlər? Niyə belələrinin əxlaqi şüurunun strukturunu və funksiyaları təkmilləşmir? Ona görə ki, bu mənfi intellekt və emosiya qəlbin ehtiyaclı hissələrini, ümidişlərini doğrultmaq qabiliyyətindən uzaqdır. Mir Cəlal tək deyildi və sələfləri, hətta dünya ədəbiyyatının V.Şekspir, F.Dostoyevski, L.Tolstoy, A.Çexov, M.Qorki və b. korifeylər əsərlərində insanın ruhi vəziyyətlərini bütöv şəkildə təsvir etmişlər, mənfi adamların əxlaqi-psixoloji xarakteristikalarını açıqlamışlar - siyasətçilər demişkən...

Yunis Əhmədovun vücudunda inadkarlıqla romantiklik paralel hərəkat edir; buraya mən iradəni də əlavə edərdim. Moskvaya getmek arzusu, qatarda xəyalı niyyət, şəhərin özündə heyrətlilik - Mir Cəlalın həzin təsvir üsludur. İmtahan vaxtı, vəziyyətin hələ durulmadığı bir məqamda onun xarakterindən doğan romantikliyi baş qaldırır. Oxuyuruq: "Yunis həyat qapısından geniş, izdihamlı küçələrinə çıxdı. Məyusluğunu gizlətmək, deyə-gülə, dəstə-dəstə, sağa-sola ötən insanlara qoşulmaq istədi. Sərin payız gününün xoş havasında, böyük şəhərin geniş küçələrində insan elindən tərənmək olmurdu. Əli çantalı, yeyin gedən xanımlar, portfellilər, cəld yeriyən işçilər kim bilsin haralar-

dan, uzaqlardan gələn və Yunis kimi həvəslə şəhərin uca binalarına tamaşa edənlər, hamidan çox seçilən məktəb uşaqları" Yunisdə yaxşı mənada bir qıtbə hissi yaranır ki, bu isə onu öz arzusuna çatmaq inadını doğurur. Yunis Əhmədov Moskvada az sonra ona dərs deyəcək qayğıkeş insan Stepan Dimitriyeviç Mixailovdan həm yaxşılıq görür, həm də məsləhətinə əməl edir. Savadı olmayan, yazılı da, dili də naqis bu gənc inadı və iradəsilə etimadı doğruldur. Ona mütaliədə örnek Maksim Qorki idi. Yaziçi bu ədibi seçməkdə təsadüfə yol verməmişdir. M.Qorki ümumiyyətə, Bakıda olmuş, bu şəhəri Neapol gecələri ilə müqayisə etmiş, yazıçılarımızla dostluq əlaqəsini kəsməmişdir. M.Cəlal pedaqoqluğunu bürüzə vermişdir iki məqamda. "Gülzər" dərsliyinə salınmış Qorkinin bu şeirini xatırladır və o illərin məktəbinə ayaq açmış "briqada üsulu"nun təbiqinə toxunur.

Şeir ibretlidir:

Gün ki, səhərlər çıxır, axşam batır,  
Əksik olmaz zülməti zindanımın.  
Sanma ki, bir ləhzə keşikçim yatar,  
Fikri qalib məndə nigahbanımın.  
Ax, siz a zəncir, a zəncirlərim!

Yunis Əhmədov müsbət, işinə qarşı fanatikdir. Və o, quru təsiri də bağışlayır, çünkü, daxili aləmini, hissələrini açmır. Mir Cəlalı bunda tənqid etmək istəməzdəm, ideologiya, gənclikdə əməksevərlik ruhu aşılamaq ən başlıca deviz idi ki, məşhur "öhdəlik" anlayışı az qala Sovetin ailəməşətinə də ayaq açsın!

Yunis Əhmədov, xüsusiylə, yağış-sel vaxtı öz işgüzarlığını bir daha gösterir. Yazarı əlvan təsvirlə fəhlə və qulluqçuları gözləyəcək çətinliyə hazırlayır: "Buludlar Qafqaz silsiləsindən, qarlı, buzlu zirvələrdən keçidikcə yaş pambıq kimi ağırlaşır, kəsifləşir, enib Xəzər üstündə üzmək əvəzinə sahil boyu düzüklərə düşüb aşağı doğru gəlir, getdikcə sürət kəsb edirlər. Qəsdən gəlirlər. İpək ətəklərindəki bulanıq suyun bir damcısını da itirmədən, ağır yeriş ilə gəlirlər. Buraya dağ silsilələri qurtaran yerə, Abşeron düzənliyi başlanan yerə, Əhmədov Yunisin inşaat meydançalarına çatanda əllərini boş qoyub yüklərini boşaldırdılar. Geniş düzənliyi bir anda sərin qar suyuna qərq edirlər..."

Yunis isə nigarandır, buludun kecməsi intizarnı yaşıyır. Bulud isə keçmir, üfüqləri örtüb dayanır, trestin həyətində yağışın başına döyüyü cavan ağacların enib-qalxan budaqlarına, asfalt üstündə dolub-daşan xırda gölməçələrə, onlardan birikib axan bulanıq sulara tamaşa edirdi. Amma bir təsadüf Yunusun "nəfəs almasına" imkan verir, üç nəfər qonağı, xüsusiylə vaxtilə məktəbi oxumasına köməklik etmiş, məşhur Kazımkədə ilə görüşür. Onlar buraya gəlirlər, sel-yağışın əlindən kinomexanik Musanı tanıyır. M.Cəlal sırf istehsalat söhbətini ortaya gətirir. Xüsusiylə, işçi qüvvəsinə böyük ehtiyacdən danışır Yunis Əhmədov. Və imkan yaradıb müəllif ötən xatireye qayıdır. Sən demə, yuxarıda dediyimiz kimi, Kazımkədənin haqqı varımı: Kazımkədə söhbəti Yunisin özünə gətirəndə, onun nə zamandan burada çalışdığını soruşanda Yunis çoxdan demək istədiyi bir sözə fürsət tapdı:

– Mənim boynumda, - dedi, - şəxsən sizin haqqınız var!

Kazımkədə Yunisə diqqətlə baxıb fikirləşirdi: "Bunu mən nevaxt irəli çekmişəm? Partiyaya daxil olmağa zəmanətmi vermişəm? Hansı təsərrüfat kompaniyasında görüşəm, təltif işindəm? Xatırlaya bilmirdi.

– Yadıma gəlmir. Harada görüşmüşük?

Yunis dedi:

– Yadınıza gəlməz. Sizin qapınıza yüzlərlə dam gəlirdi. O zaman mən lap uşaq idim. Moskvaya, fəhlə fakultəsinə getməyə siz kömək etdiniz. Məni Maarif Komissarlığına göndərdiniz!.."

Kazımkədə xoş bir xatirəni yaşayır. Mən deyərdim: bu obraz geniş yer tutmur və epizodik halda görünür. Lakin dərin təsir oyadır oxucudə. Biz burada varisliyi görürük. O, vaxtılı Yunisə köməklik göstərmişdir, eləcə də digər gənc nəslin nümayəndələrinə. Artıq ikinci nəsil yetişmişdir və bunlar da üçüncü nəslə hazırlayırlar.

Kazımkədə işin axarına salınmasını görəndə qürur hissi keçirir. Və biz bu insanların, başda Yunis olmaqla əxlaqi motivasiyasını yaxından duyuruq, cəmiyyət şəraitində təzahür edir. Şəxsiyyətin borcu və inamı, məsuliyyəti və iradəsi əxlaqa müvafiq gələn təsəvvürlər əksini tapır və onun vasitəsilə tərbiyə edilir. Obrazların daxili motivasiyası nəinki onların öz davranışını tənzimləməyə, habelə öz əxlaqi şüurunun vəziyyətindən asılı olaraq özünə nəzarət etmələrinə də imkan yaradır, yardımçı rolunu oynayır. Yunis Əhmədov və digər inşaatçılar, rəhbər kadrlar ləyaqətsiz niyyətlərə qarşı çıxırlar, mənfi emosiyali motivləri kənara atırlar. İşin gedişində, müşavirələrdə, göstərişlərdə və s. əxlaq öz inkişaf yerini tutduqca, onlarda özlərinə nəzarətin müxtəlif psixoloji durumları formalaşır və vətənpər-

vərlik, insanpərvərlik motivləri mexanizmi rolunu görür. Bu isə sosializm cəmiyyətində şəxsiyyətin, hər bir fərdin təkmilləşməsiydi, ona meyildi. Yunis qonaqları yerbəyer edəndən sonra, yataqda da iş barədə düşünür, fəlakətin ötüb-keçəcəyini səbirsizliklə gözləyir: "Hacıandan haçana, lap o başdana yaxın sərin külək gücləndi, buludları qovub Cənuba doğru apardı. Göyün üzü açılmağa, uzaq üfüqlərdə, sanki yağışın yuyub təmizlədiyi göydə ulduzlar daha parlaq görünməyə başladı. Yağışın ötdüyünü duyanda Yunis əlini telefonə atıb şferi qaçırmış istədi. Nə düşündüsə, danışmadan telefon dəstəyini yerinə qoydu, pləşini çıynına atdı, boğazlı çəkmələrini ayağına çəkdi. Yatanları narahat etməmək üçün bormaqcu yeridi, səssizcə evdən çıxdı, inşaat sahəsinə yollandı..."

Maraqlıdır ki, Yunis Əhmədovun simasında, tipik obrazda Mir Cəlal işə, xalqa xidmətə çağırın motivləşməni insan həyatından, onun psixikasından ayrı götürmür. Psiyologiyadan məlumdur ki, insan öz davranışını əxlaqi baxımından əsaslandırarkən, əsasən mürəkkəb vəziyyətlərdə, əlaqəli reaksiyalarda, münasibətlərdə mühüm dialoqlara, məşvərətlərə, mübahisələrə gəlir. Belə halda o, (ümümləşmiş obraz timsalında), öz davranışını seçir, onun əxlaqını: fikrini, əqidəsini, məsuliyyətini qiymətləndirən adamların rəylərini fikrən götür-qoy edir. Məsələn, Hacıyevlə ötəri mübahisədə Əhmədov özünü haqlı sayır və kənar adamlar da, şübhəsiz, ona haqq qazandırırlar. Hacıyevdən həftəlik məlumat almağı Yunis Əhmədov bir problemə çevirir. Hacıyev öz arzusu ilə onunla telefon əlaqəsinə girir və aşağıdakı dialoq yaranır (bir epizod):

"– Hacıyev telefonadır, danışmaq isteyir.

Yunis dəstəyi qulağına alanda Hacıyevin səsini eşitdi:

- Yoldaş Yunis! Bu qız (katibe nəzərdə tutur - Klaranı – A.E.) nə istəyir, sizin katibin deyəsən dünyadan xəbəri yoxdur?

– Nə olbu bəyəm?

– Qrafikanı soruşur. Görmürmü ki, sel bizim qrafikanı vurdu dağıtdı.

Yunisin bu söhbətdən acığı gəlsə də, özünü saxladı.

– Yoldaş Hacıyev, sel var deyə biz qollarımızı yanımıza sala bilmərik ki. Dördəlli işləmək lazımdır ki, əvəzi çıxsın.

– Dörd əl yox, səkkiz əl də selin qabağını ala bilməz..."

Mübahisə əsəbi hal alır. Yunis özünü haqlı hesab edir və bir az da pedantlılıq xarakteri nümayiş etdirir. Şübhəsiz, iş, çətinlik yarananda çıxış yolu ortaya gəlməlidir. Lakin insan amilini də unutmamaqla, Yunis "biz Sovet adamı, axı" - cavabına Hacıyev "Sel nə baxır Sovet adamına" - deyir. Bu iki bir-birinə alternativ cümlədə xeyli mələb sezilir. Hacıyev tamamilə haqlıdır ki, adamların xarakterini, davranışını ümumiləşdirən bir mexanizm olduğu təqdirdə onu siyasi kateqoriyalara ayırmak səhvdir və təəssüf ki, kommunist tərbiyəsi bu mənbədən çıxış etmişdir. Yunis müsahibinin davranışını - əxlaqi aləmini qiymətləndirə bilmir və bu, özünü qiymətləndirmədir. Bu isə əməlin, işini bəyənmə, yaxud bəyənməmək (pisləmək) yolu ilə ictimai əxlaq normalarına tabe edilməsi israrıdır. Yunis bilməyə borclu idi ki, insanların müxtəlif davranış tərzi, daxili qayda-qanunu mövcuddur və müəyyən situasiyalarda qoyulan şərtlərin imkanlarını qiymətləndirməklə, normativ tələbi - əmri irəli sürmək mümkündür. Və Yunis məsələni

böyüdür, rəsmiləşdirir: "Deyəsən sənin nəzəriyyən ayırdır. Sel ilə birləşən nəzəriyyədir. Axşam müşavirədə izah edərsən görək nə demək istəyirsən" - sözünü deyir.

Yunis Əhmədovda mütilik də yox deyil və bu məsələdə Mir Cəlal Hacıyevdən istifadə edir. İkinci bir fərqləndirməni xatırladır. Yunis rəhbərə (Stalinə) imzalanıb göndərilən məktuba işaret edir:

"Hacıyev, rəhbərə göndərilən məktuba qol çəkmisiniz ya, yox?

- Bəli, qol çəkmişik. İndi də qol çəkirirk. Amma burada təbii fəlakət məsələsi var, axıl!" - Bu yanaşma müşavirədə səslənir. Yunisdəki rəsmiyətçiliyi yazıçı da xoşlamır və onu oxucuya natural təqdim edir sözlərlə: "Biz qol çəkmişik, mədəniyyət evini tikəcəyik. Ya dünyani sel basıb bizi də boğa gərək, ya da biz bu işi vaxtında başa vuraq gərək. Qərarımız budur! Ayrı cür də yol ola bilməz!"

Yunisin müşavirədə daha bir təklifi Hacıyev tərəfindən qəbul olunmur.

Romanda işlərin intensiv və dəqiq icrası rəhbərliklə sıx bağlıdır; burada əsas amil borc hissinin ödənilməsidir. Yazıçı bu məsələni təsadüfi təsvir etmir. İdarəetmədə şəffaflıq, halallıq, ictimai borcun yerinə yetirilməsi mühümdür. Sovet rəhbərlik sistemində uzun illər, əllinci illər də daxil olmaqla bu proses düzgün həllini tapmışdır. Ona bir səbəb də vəzifəli şəxslərin təmizliyi, ələbaxımlı olmamaları idi. Borc - dərk edilirdi və şəxsin öz iradəsinin yüksək əxlaqi vəzifəyə tabeliyi idi. Şəxsiyyətin ictimai mənafeyə münasibəti təzahür edirdi. Romanda idarəetməyə cavabdehlik daşıyan o adamlar xeyirxahlıqla bərabər sosial-sinfi mövqelərə üstünlük verirdilər. Yunis Əhmədov, Ağabala,

Beloborodov, Əlizadə və başqaları öz mənlik şüurunun yalnız ümumi nəzarət - psixoloji mexanizmini deyil, şəxsiyyət üzərində əxlaqi məsuliyyəti hiss edən sosial-sinfi fealiyyət sahələrində asılı olaraq müxtəlif məzmunu özündə ehtiva edərdi. Deməyə borc bilirik ki, sosialist əxlaqi şurə elə struktura malikdir ki, bu, vəzifə borcunun ahəngdarlığını təmin edir və beynəlmiləlçilik, əməksevərlik, qənaətçilik borclarına üstünlük verirdi.

"Təzə şəhər" romanında şübhəsiz "konfliksizlik" məsəlesi yoxdur və bu, sahə mühəndisi Hacıyev - Əsgər - Haşimov - Gəray paralellərində özünü göstərir. Əlbəttə, yeni şəhərin tikintisi təkcə "sürətlə başa çatdırmaq" prinzipine əsaslanırdı və vaxtile dəbdə olan bir sıra hadisə və şüarları nəzərə çarpdırır. Məsələn, hətta məktəblilərin dərsliklərinə yol almış məşhur "Staxanov hərəkatı"nın izlərə əsərdə də vardır. 60-cı illərdən isə "Ucuz, keyfiyyətli, sürtüli" adlanan devizi isə unutmamışıq.

Belə bir ruhlandırıcı amillər - əsas məqsəd istehsalatın irəliləyişlə əlaqədar idi. Biz romanda istifadəyə verilməkdə olan və davam edən tikinti obyektlərinin təsvirini görürük. Maraqlı odur, Mir Cəlal bu proseslərdə İnsan faktorunu, fəhlə psixologiyasını qabarıq verir. Sahə mühəndisi Hacıyevin başa çatdırıldığı obyekte baxışda mübahisələrin şahidiyik. Şübhəsiz, yazıçı o dövrün idarəetmə davranışına məxsus ətalət psixologiyasını görürdü. Rəhbərlərin sözləri, təkidləri və s. gen-boldur, lakin bir həqiqətdir ki, xüsusilə, istehsalata bilavasitə rəhbərlikdə böyük vəzifə adamlarının canlı görüntüsü vacib şərtdir. Əgər o dövrə, təzəcə qurtarmış müharibədən sonra Azərbaycanda, Xəzərin qonşuluğunda Təzə şəhərin - Sumqayıtin mövcudlu-

ğu tarixi faktdır, sosial möcüzədir. Usta Hüseynqulunun cavanları öyrətməsi o deməkdir, milli kadrlarımız yetişir və bu estafet irəliləyir.

Hacıyevə qayıdaq: O, maraqlı obrazdır, hələlik onu məşətdə görmürük, iş başındadır. Amma elə də təslimə qapılmaq, "bəli", "bəli, düz deyirsiz" və s. barışdırıcı xarakterə malik deyildir. Məsələn: "Hacıyev Fazilova zəng vurub, əsəbi bir dil və rəsmi xitabla soruşdu:

– Bura bax, yoldaş rəis müavini, təzə korpus niyə lövhəyə düşməyib? Məlumat lövhəsinə?

– Hansını deyirsən, nə çoxdur bizdə təzə korpus?

– On dördüncü! Mənzillər!"

Cümlənin - fikrin sonundakı "nida" işarələri təsadüfən deyil! Yaxud: "Hırsını tökməyə asan və münasib yer yenə telefon idi. Dəstəyi götürüb şəhərə zəng vurdu. Komisyon sədrinin telefon nömrəsini axtardı, tapa bilmədi. Rayon arxitektorunu tapdı:

– Sabah, – dedi. – Haşimovu çağırın, oturaq bir yerdə danışaq, görək bu işə mane olmaqdə arxitektorların məqsədi, əsası nədir axı?" Belə səpkili dialoqlar çoxdur və müəllif obrazların sırf "istehsalat mütiləri" olmadığını da ifadə etmişdir...

Hacıyevdə estetik zövq güclüdür və başqa bir ciddi etirazı da bununla bağlıdır və Haşimova deyir ki, bizi ev lazımdır, fəhlənin yaşaması üçün təcili mənzil lazımdır. Sən layihə vermişən, trest də tikib. İndi gözəllik məsələsinə qalan yerdə, el deyir, eybsiz gözəl olmaz. Etiraz eşidəndə isə konkretləşdirir ki, estetika böyük sahədir, tələbi də çox...

Mir Cəlal Təzə şəhərin tikintikintisinin gözəlliyi üçün balıqqulaqlarından istifadəni də irəli sürür (Bəli, artıq bu öz yerini bu gün də almışdır).

Hacıyev bir növ təklənmişdir; onu künçə sıxmaqdə davam edirlərsə o, sözünü birbaşa söyləyir, çəkinmədən. Haşimov hətta əsəbi halda ona deyir: "Siz məsələni mürəkkəbləşdirməyə çalışan bir vəkil dili ilə danışırınız". Və bu cavabı alır: "Mən real söhbət danışıram. Mürekkeb işdən də danışarlar. Binanın gecikməsini heç kəs boynuna götürməz. Əlavə iş üçün heç kəs əlavə vəsait verməz. Siz buyurun yazın ki, layihə səhvdir, mən də onu düzəldirim. Təzədən vəsait alım..."

Hacıyev digər obrazlarla müqayisədə kölgədədir, lakin o, o dövr üçün kəskin personajdır. Yaziçi belə bir planda onu verməklə, heç də mütilik, başəymə sindromunun olmadığını göstərir, Hacıyev Əsgərə dediyi sözlərlə daha açıq və daha kəsərlə büro iclasına hazırlaşır: "Açıq deyəcəyəm. Deyəcəyəm ki, arxitektorlar bizi mane olurlar. Onlar istəmirlər fəhləyə mənzil tikilsin, iş tez başa gəlsin. Onlarda güclü fantaziya var. Biz isə, fantaziyyaya uya bilmərik. Onlar addımbaşı bizim qabağımıza daş düşürlər! Yoldaş raykom, xahiş edirəm bunların işini yoxlatdırısınız. Yoxsa ki..." Cəsarətlidir və bizi M.Hüseynin "Abşeron" romanındaki Usta Ramazanı xatırladır. Və Hacıyevin xarakteri, istehsalata ayaq atan Bakı Komitəsinin katibi Ataķışlı, raykom katibi Yarməmmədov və digərlərinin istehsalat davranışları fikir deməyə əsas görürük. Müəllif məqsədi nədənsə bu məsələdə "düyüne" düşür.

Hacıyev və rəhbərlərdə əxlaqi şüurun dövrü, cəmiyyəti üçün spesifik strukturu mövcuddur və onu həmən kontekstdən ayırib "mütəsirləşdirmək" ehtiyacı yoxdur; bu gün "Ölü romanlar"ın da sıradan çıxarılması bu yanaşma ilə əlaqədardır; ciddi ideoloji çətinlikləri ayırmamaqdən irəli

gəlir. Hacıyevdə əxlaqi norma (baxmayaraq sonda o, rəhbərliklə razılaşmaq məcburiyyətində qalır) xarakterinin bir elementi olub (bəli, tənqid etmək, haqlı razılaşmaq və sair də mümkündür; söhbət insan psixikasından gedir), qarşılıqlı münasibətlərdə tabeliliyin müəyyən sistemində özünü bürüze verir və Hacıyev obrazında fərdi şür kimi təcəssümünü tapmışdır. Bu, birdən deyil, insanlara, ümumiyyətlə rəhbər adamlara, özünün yaxın ətrafına sosial-psixoloji davranışını - daxili narazılıqdan, barışmazlıqdan irəli gəlmüşdür. Çünkü, həmən rəhbərlikdə bir imperativlik əhvalı vardır. Həqiqətdir ki, sosial birliklərin: kollektiv, qrup və sairin mənafələri, insanların quru, sxematik tabeçilik davranışlarının ictimai zəruriliyi əxlaqi tələb olaraq qəbul etdirilirdi. Məşhur etiklərin fikrincə: Bu cür hərəkət et, çünki, yaxşıdır, yaxud lazımdır, ədalətlidir. Belə etmək yaramaz, çünki, pisdir; yaxud alçaqlıqdır, ədalətsizlidir - beləliklə, düzgünlük tələbi eyni zamanda həm qadağa formasında, həm də müsbət göstəriş şəklində ifadəsini tapa bilir. Necə ki: yalan danışma, həqiqəti saxla - daxili bir səsin təzahürüdür.

İstehsalat prosesində Sovet əxlaq-davranış normalarının tələblərindən irəli gələrək məsləhətlər verilir, rəhbərlər xatırlanır, qərarlar yada salınır. Bununla tabelik, normaların iyearxiyasi konfliktli situasiyadan uzaqlaşır, tələblər, etirazlar münaqişələrə imkan vermir. Əksinə...

"Katib qızın zirək, dilli-diləvərliyi haqqında ilk zənninin doğru olmadığından məmənun halda Ülfətin əli ilə işlənmiş düz, enli asfalt yola baxdı:

– Siz bu maşınları yaxşı idarə etsəniz, istədiyinizi nə il olacaqsız.

- Bizim də cəhdimiz rəhbərlərimizin etimadını doğrultmaqdır.
- İşinizdə nə çətinliyiniz var?
- Elə bir çətinliyim yoxdur!
- Katib üzünü yol fəhlələrinə tutdu:
  - Sizin necə, yoldaşlar, təkliflərinizi eşidirləmi?
  - Fəhlələr razılıq etdilər..."

Sovet ideologiyasında, hansı ki, o dövrün ən yaxşı nəşr əsərlərindən də yan keçməmişdir - adamların ictimai şürurunda möhkəmləndirilmiş əxlaqi normaların, qaydaların, prinsiplərin müxtəlifliyi müəyyən həcmində (dozada) çərçivəyə salılmışdır, birbaşa yuxarıya tabeçilik münasibətlərində idi. Hətta fərdi, özünü anlayan, ası insanların (vəzifelilər xüsusilik təşkil edir) malik olduğu - vərdiş halına keçdiyi əxlaqi şürurun özünəməxsusluğuna baxmayaraq mühakimələrdə, şəxsi fikirlərdə və s. birtiplilik özünü göstərirdi və ictimaiyyətə bu, "keyfiyyət bütövlüyü" kimi sarınırdı. Roman da belə bir ideoloji prinsipdən irəli gələrək bədii yanaşmada sosialist tipli əxlaqi şür obrazlarda ərimişdir: Kommunizm işinə, Stalin əməllərinə, Lenin prinsiplərinə sədaqət, hətta şəxsi-intim hissələri, məhəbbəti də bu kimi bu gün trafaret görünən qayda və normalara qurban getməliydi. Lakin Mir Cəlal romanın canını bu niyyətdən qismən qurtarırlar: istehsalatın gedişində Ağabala - Reyhan - Davud xəttini ortaya atır. Reyhan maraqlı qadın sürətidir və ilk səhifələrdən onda diribaşlıq, komsomolçuluq, narahatlılıq özünü bürüze verir. Şuşalı olan bu qız ilk dəfə Davuda rast gəlir: "Davud Reyhanı birinci dəfə Yevlax stansiyasında avtobus kassasının yanında görmüşdü. Onlar on nəfər idilər (7 oğlan, 3 qız). Şuşadan, rayon komso-

mol komitəsinin məktubu ilə gəlmişdilər. Komsomol komitəsi katibi Ağdama zəng vurub cavanların haçan gedəcəyini öyrənmiş, öz adamlarını Mirzəyevə tapşırmışdı".

Məhəbbət hissi (təbii ki, sevgi yox) ilk nəzərdən impulativ təsirlidir və Davuddan da yan keçmir: "İstər avtobusdan düşəndə və istərsə sonrakı söhbətlərdə Davud gözünü ağbəniz "şuşalı qızından" çəkmirdi". Cəsarət toplayıb Reyhanla söhbətə başlayır. Qatarda Davudda romantika oyanır. Kəndli balası şəhərə gedəndə bu hissi yaşayır, Davud da həmçinin: "Dəmir yolunun aşağısını, Kür boyu uzanıb gedən zəmiləri, bağları, ağacları, sahildə, yaşıllıqla otlayan kolxoz naxırını, yol boyu toz qoparan sıralanmış təzə maşınları, haradansa qayıdan, qatarla ayaqlaşmaya çalışanları seyr edir" və biz bu məqamda Moskva qatarı ilə gedən gənc Yunisi xatırlayıraq.

Ağabalada da ilk baxışda Reyhana körəbii məhəbbəti duyulur və oxuyuruq: "Ağabala Reyhanı ilk gördüyü gündən, kəlmə verib kəlmə aldığı dəqiqədən unuda bilmirdi. Ona elə galirdi ki, eşidilməyən, lakin duyulan bir səs həmişə onun qulağına yox, qəlbinə piçildiyib "ağbəniz qızdan xəbər" istəyir. O\ qızın bu saat harada olduğunu və nə ilə məşgül olduğunu bilmək istəyir".

Ağabala on ilin sürücüsü olsa da, Reyhan bu "qabiliyyətini", yəni bərk sürməsini bəyanmirdi. Lakin işin gedisində onların rastlaşması, arabir danışçıları aralarında ünsiyyəti daha da kövrəldir.

Bu obrazı biz sonalar görmürük, çünkü, o, öz missiya-sını yerinə yetirmişdir. Reyhanı sevəndə və oxu daşa də-yəndə qısqanlıqlıdan trestdən başqa yerə keçməyə qərar-laşsa da, fikrindən daşınır, Reyhan isə Davuda ərə gedir.

Belə halda Ağabalaya nə qalır? Adı işcidir, çalışır, vaxt gə-ləcək o da hansısa bir qızın ürəyini açacaq, ailə quracaq. Hələk o, oxucu üçün dərixdirci obraz deyil...

Və artıq Təzə şəhərin tikintisinin həcmi genişləndikcə yeni gənclər gelir, ustalardan öyrənirlər.

**Romanda usta-şagird münasibətlərində** bir varislik axtarmaq yerinə düşür. Axı, şəhərsalma, istehsal müəssisələrinin tikintisi və ilaxır hər bir dövlətdə davam edir və Azərbaycan da istisna deyil. Mir Cəlal bu məsələni qlobal götürür, məhz belə proseslərin daimiliyini proqnozlaşdırır. Valeri Mixailovun gənc Davud Qaraqalşını şagirdi kimi öyrətməsi fikrimizin təsdiqidir. Əgər əsərin bu fəslinə (IX) diqqət yetirsək, səsiolojiliyin eyni zamanda şəxsi-məişət məqamlarına aydınlıq getirir. Davudun fiziki sağlamlığı, iş-güzarlığı, səliqəsi və s. xüsusiyyətləri ustanın xoşuna gə-lir. Digər tərəfdən, kadrlar yetişməlidir. Beloborodov Mi-xailova tapşırımışı ki: yoldaş Mixailov, bize tikinti ilə bərabər gərək adam da verəsiniz. İldə beş-altı nəfər cavan usta hazırlanıb mən sizə minnətdar olaram. Bizim metallurgiya mütəxəssislərinə ehtiyacımız çoxdur. Məktəb, institut öz yerində, istehsalatda işləmək də öz yerində...

İdarəetmədə rəhbər şəxs cari məsələnin fonunda per-respektiv vəziyyəti görməyi və qiymətləndirməyi bacarmanın-lıdır. Romanda fikir versək, yaşlı nəslin hansı ki, vəzifə daşıyırlar: əvvəla, müharibə görmüşlər, ikincisi, tapşırılan işi ali məqsəd hesab edirlər, üçüncüsü, şəxsi-məişət maraq-larını arxa plana keçirmişlər, dördüncüsü, gənclərə qarşı həssas, diqqətli və qayğılaşdırılara. Deməli, onlarda yetəri əxlaqi şürə, ali seçmə imkanları və davaraniş instinktləri güclüdür.

Mir Cəlalın "Təzə şəhər" romanı haqqında danışanları isə tamam roman nəzəriyyəsinin bəzi ünsürləri maraqlanmışdır. Bunlar inkarolunmaz elementlardır, lakin yazıçının bədii məqsədi - pinsipini "tutmaq" daha vacibdir. Büttün sosial, siyasi məsələlərin həlli insan əxlaqı ilə ölçülür və tənzimlənir. Sovet rejiminin mahiyyətində varsaq və bu kontekstdən kənar çıxmaga haqqımız yoxdur və əksinə olarsa, yazılışını danmaq kimi bir şeydir. O vaxt norma, qayda, qanun, qadağa, tələb və s. anlayışlar güclü idi, bər-qərarlığını qoruyurdu və insanı ideala, ədalətə, xoşbəxtliyə və sairə səsləyirdi, ruhlandırdı. Onu da xatırlamağa dəyər ki, normaların, prinsiplərin dərc olunmuş məcmuu əxlaq kodeksini təsbit edirdi. Belə ki, tabelik, yaxud müstəqilliyyin iyerarxiyası mübahisəli situasiyalarda, norma və tələblərin münaqişəyə rəvac verilməsi zamanı aydın nəzərə çarpıldı. Qüvvədə olan normalar: əsasən rəhbərlik prinsiplərində və istehsalat prinsiplərində gücünü göstərirdi, davranışın hansısa xüsusi tərəfini tənzimləyirdi: vətənpərvərlik və beynəlmiləlçilik, yorulmadan işləmək, kollektivçilik və s. prinsipləri şərtləndirirdi. Bu nöqtəyi-nəzərdən romanın personajlarının ictimai şururunda xalqa gərekli, firanın, rahat yaşayıb işləməsi üçün təzə şəhərin, onun istehsalat müəssisələrinin tikintisi əsas sosial-mənəvi motivdir. Mir Cəlal artıq zəngin həyat yolu keçmiş, maraqlı romanlar, povestlər yazmış bir yazılıçı idi və qarşısına "oçerk yazımaq" məqsədini qoymamışdır; bu sonuncu iddia absurdur mənim qənaətimcə. Ən böyük rəhbər şəxslər fəhlələrlə insani davranışın, istehsalatı ümumdövlət işi hesab edir, tapşırılan xidməti vəzifələrini vicdanla yerinə yetirirlər. Be-tapşırılan xidməti vəzifələrini vicdanla yerinə yetirirlər. Be-tapşırılan xidməti vəzifələrini vicdanla yerinə yetirirlər. Be-tapşırılan xidməti vəzifələrini vicdanla yerinə yetirirlər. Be-tapşırılan xidməti vəzifələrini vicdanla yerinə yetirirlər.

rünür. Çünkü, onlarda ictimai şurur daha üstündür, nəinki şəxsi marağa yönələn şurur. Onlardakı əxlaqi şururun struktur elementləri bir-birinə qarşılıqlı tabelilik münasibətlərində qurulmuşdur.

Əsərdə fərdi əxlaqi şururun spesifikliyi vardırsa da, hər bir obrazın mühakiməsində, söhbətində, yaxud dialoqunda bir ümumilik, yəni birtiplilik də yox deyildir. Amma bütöv yanaşanda bu şurur keyfiyyət tamlığı kimi xarakterizə edilməlidir. Məlumudur ki, sosialist tipli əxlaqi şurur əsas prinsiplərə, məsələn: kommunizm işinə sədaqət, kollektivçilik, əməksevərlik və s. prinsipləri əsas götürürdü. Belə halda Mir Cəlal özündən "Amerika keşf etməliydim?", eləcə də xüsusilə, istehsalatdan yanan digər ədiblər?! Bunun üçün obrazlardakı fərdi təcəssümlərin az-çox müxtəlifiyyətə baxmayaraq, onlarda normaların tabeliyinin əsas xətləri eyni xarakterli təsiri bağışlayır və bu cür də olmalıdır. Əxlaqi şururun quruculuq işinə hədsiz sədaqəti qəhrəmanların sevgi, ailə qurmaq kimi ciddi və zəruri işlərə qoşulmağa da imkan vermir. Əlbəttə, yazılıçı qarşısına qoyduğu ədəbi qayəni kənara qoyub, bol-bol bu sahələrə səhifələr verməməliydi.

Əgər əvvələ qayıtsaq, iri hacmli roman olan "Abşeron"da Tahir-Lətifə xətti də elə bir gen-bol yer almamışdır. Buna baxmayaraq Mir Cəlal Reyhan-Davud xəttini unutmur və burada müəllif mentalitetimizi gözləyir. Hətta rus Mixailov da gənclərin məhəbbət əhval-ruhiyyəsinin reallaşmasında rolunu görür. Reyhani hətta qardaşı oğluna yoluxmaq üçün gələn Məmməd Qaraqışlı da görüb xoşlaysırdı və ürəyindən keçir ki, Davuda yaraşan qızdır. Ötəri ünsiyyət olsa da, həssas Məmməd Qaraqışlı Davuda deyir:

"Qardaş oğlu, mən səni özgə bilmirəm. Səndən gizli bir sırrım də yoxdur. Reyhan xoşuna gəlirsə, ürəyiniz bir-biri-nizi tutubsa, xeyir işini ləngitmə, ləngitməyə gəlməz! Gö-tür-qoy eləmə. O sənə, sən ona layiqsən, özü komsomol-çu yoldaşın, özü sənət sahibi, özü staxanovçu, sabah-biri gün kimyaçı, özü də çiçək kimi təmiz, mərifətlı, gözəl! Sə-ni də istəməməyinə şəkk şübhə yox".

Bu iqtibasa diqqət yetirsək, məsləhətin, subyektin məhiyyətində komsomol dəyanəti, əməksevərlik də kənardə qalmır. Bu, o deməkdir və o dövrün yeniyetmə nəslin də yadındadır ki, işləmək və oxumaq prinsipinin aşılanması bağça yaşıdan başlayırdı. Bir həqiqətdir ki, işləyən istehsalatçılar maddi təminatını alırdılar. O da reallıqdır ki, istər kənd təsərrüfatı, istərsə sənayeyə subyektiv, şəxsi maraqlardan rəhbərlik edənlər camaati maddi, mənəvi sıxıntıılara düşər edirdilər...

Romanda bu məsələ düzgün qoyulmuşdur və sosial-siyasi və maddi-mənəvi ideyaya çevrilmişdir. Hətta rəhbər adamlar kabinetlərində görünmürələr, daima hərəketdə, istehsalatçıların yanında olurlar...

Romanın poetikasında, təbii ki, bizim irəli sürdüyümüz tezisdə obrazların əxlaqi şüurunun statik "kəsiyini" görürük, onların hərəkətində, fəaliyyətində, tələbatında əsas funksional mexanizmlər sırasında mühümü, neçə-neçə əsərlərdə özünə yer almış sərvətə meyillilik və məişət sapmaları hissələrini görmürük. Analitik yanaşmadan uzaq onu deyərdik ki, Mir Cəlal yeni bünövrəsi qoyulan, gələcəkdə əhalinin yaşayış məskəninə çevriləcək Təzə şəhərin əxlaqi-dini təmizliyini gözləmişdir, neçə deyərlər, bünövrədə daş əyri qoyulursa, o bina uculacaqdır. Birinciyyə - sərvətə

meyilliyə qayıdaq. Əsas rəhbər şəxslərdən - obrazlardan başlayaraq onların həyatlarının məqsədə uyğunluğu əxlaqlarına hopmuş mənəvi sərvətləri, eyni zamanda ümumiyyətlə, insan şüurunu, iradəsini, hissələrini özünə tabe edən sərvət meylinin nə olduğunu yazıçı ortaya qoymuş və gələcək rəhbər şəxsləri xüsusilə təmizliyə çağırmışdır. Romanda bunun bədii həllinin fonunda qəhrəmanların adı həyatda, yaxud məişətdə özlərini tamamile: öz peşələrinin sırlarına yiyələnməyə, elmi-texniki problemlərin həllində yaradıcı axtarışlara nail olmağa, gəncləri arxalarınca aparmağa, dövlətin tapşırıqlarına sözsüz əməl etməyə və mümkün qədər rifah halını yüksəltməyə meyillilik məqsədi güdülmüşdür.

Romanda habelə ictimai nüfuz qazanmaq, yaxud, ixtiyar sahibi əldə etmək hallarının da müşahidəcisiyik. Bu sadaladıqlarımızın məhiyyətində isə əxlaqi sərvət fenomeni dayanır. Hər bir bədii əsərdə müasirlik durur, baxmayaq 100-200-300... illər keçir; müəllifin bədii proqnozlaşdırması, intuisiyası qarşıya çıxır. "Təzə şəhər" romanının en böyük bir dəyəri də məhz yarım əsrən sonra rəhbər şəxslərdən, məmurlardan, hətta yaradıcı-pedaqoji vəzifə tutanlardan cılız əxlaqi şüurun güclü sərvət toplamaq hərisliyinin şahidiyyətə çevriləməsidir. Bəli, əsərin də canlı, ömrü var və öz əbədiliyini saxlayır. Mirzəyev, Əlizadə, Əhmədov, Beloborodov, Atakişi - bu obrazlar xalq, dövlət malına haram əli uzatırlar, halbuki imkanları vardır. Şəxsiyyət olaraq onlar həyat fəaliyyətində ən ali əxlaqi sərvəti: insanlara xidmət etmək, xalqın gələcək həyat tərzini yaxşılaşdırmaq yollarını tapmaq, yeni nəsilə nümunə olmaq və ilaxırı düşünürələr. Eyni zamanda öz peşə və idarəetmə qabiliyyə-

yətlərini sınamaq və aşkara çıxarmaq, peşələr üzrə yeni praktik meylə istiqamət götürmək məqsədi. Belə tipli əxlaqi şüurun bu obrazların hərəkətlərinin vəhdətini təmin edən ümumi qiymətləndirmə - imperativ səyi, davranışın tənzim olunmasının məqsədyönlülüyüdür. Sərvətə meyilli vəzifəli məmurlar da, əxlaqi şüurun bütün strukturunun imperativ vəhdətinə təminat verir. Və əxlaqi şüurun müəyyən istiqamətində onun (sərvətə meyilli adamın) əsas amalının, normalalarının məcmuunu özündə təcəssüm etdirir.

Gənc kadrlarla iş sisteminin humanist əsaslarla qurulması əsərdə təbii təsvir edilmişdir. Bir maraqlı cəhət də odur, gənclər çevik, ağıllı, təmiz, təhsilə meyilli idirlər. Bu ənənə hətta yaşılı nəsildən gəlir və cavanlar da bu yolu tuturlar. Yeni oxoculara bəlkə də maraqsız görünər ki, yazıçı Stalini, Lenini, onların əsərlərini, konstitusiya kitabının adını tez-tez çəkir. Elə deyil; hər bir bədii materialı, xüsusi, nəşr əsərini mövcud dövrün ideologiyasından ayırməq səhvdir. Roman Vətən müharibəsindən sonra Azərbaycanda yeni, nəhəng bir şəhərin salınmasından bəhs edir. Bu şəhər bu gün biz nəslin gözü qabağında günbəgün inkişafdadır... Mətləbə qayıdaq. İnsanları ruhlandıran belə kitab ortadadır: Partiya tarixinin qısa kursu. Bu sətirlərin müəllifi hələ aşağı siniflərdə oxuyarkən həmən qalın cildli kitabı görmüşdür, eləcə də konstitusiya kitabçasını.

Bunlar tarixdir, 70 il yaşmış güclü dövlətin ideoloji dərsliyidir. İntina etməməliyik; hər halda Sovet dönməsi biz azəri türklərini oxutmuş, sənət adamlarımızı dünya arenasına çıxarmışdır. Yerlərdə haqqı tapdalanan yüzlərlə, minlərlə insanın taleyini müsbət mənada Moskva həll etmişdir. Tarix göstərir ki, görkəmli şəxsiyyətlər yetişir və

xalq onların arxasında gedir. Qabaqlar belə bir siyasi tezis vardi ki, tarix şəxsiyyəti yaradır. Bu nə dərəcədə həqiqətdir - israrlı deyiləm, lakin şəxsiyyət tarixi yaradır - israrlıyam. Layiqli şəxsiyyət siyasi tutumunda xalqı öz arxasında aparır və özünün ləyaqəti, obyektivliyi, andı namənə missiyasını yaşaya bilir. Stalin bütün anatomiyası etibarı ilə mənfi tiran idi və tirana layiq taleyinin qisməti ilə öldü. Lakin o, Rusiyani çamurluqdan çıxarıb qüdrətli hərbi dövlətə çevirdi. Bu, artıq faktdır. Hitler savaşından sonra o, xalqları sivil səviyyəyə çatdırmaq üçün müxtəlif yollar or-taya atdı və başlıcası isə ideoloji silahdan istifadə idi. Və SSRİ xalqlarını özünə inandırmışdı. Mir Cəlal bir yazıçı olaraq kosmosdan yazmırkı necə ki, Aleksey Tolstoy fantastik əsərlər qələmə almışdı. O, Təzə şəherin doğuluşundan və gələcək inkişafından bəhs etmişdi, əsas sevimli qəhrəmanı da Yunis Əhmədov idi. Əgər o, Stalin ideologiyasına şübhə etsəydi, böyük qurucu kollektivi arxasında apara bilməzdi. O da böyük inamla, pafos ovqatı ilə bu ideologiyadan kənardə dayana bilməzdi. Budur, Yunisin düşüncələri: "Mübarizələr və qələbələr kitabını əlinə aldı, dəftər, qələm götürdü. Neçə dəfə oxudu və haşiyələrində işarələr qoyduğu məşhur kitaba - bu saat dünyada ən çox oxunan, ən çox yayılan və ən çox öyrənilən kitaba həmişəki həvəslə baxır, qeyd etdiyi yerləri təkrar gözden keçirir, dəftərcəsinə köçürürdü. Yunis hər dəfə bu kitabı qarşısına açanda, onun sahifə və cümlələrini təkrar oxuyanda nədənsə ilk dəfələr hiss etmədiyi yeni-yeni fikirlər öyrənir, çox hökmətlər sevinc və heyrətlə dəftərinə köçürürdü. O, bu hökmətlərə nəhəng bir ölkənin və xalqın qələbələr tarixini aşkar görürdü..." Bu, bitməyən iqtibasda işıqlı cəhət var:

her bir vətəndaş dövlətinin yürüdüyü siyasetə inanmalıdır. Onun əxlaqı irəli sürülen prinsiplərə uyğun gəlməlidir. Sovet dövləti öz idarəetmə mövqeyi kimi kollektivimizin konkret-tarixi təbiətini başa düşmək üçün xüsusilə üç cəhəti nəzərə almağı irəli sürmüdü (Və hər bir Sovet yazıçısına bu müddəalar bəlli idi). Hansılar idi? Birincisi, o əxlaq obyektiv şəkildə determinlaşdırılmışdır, yəni öz xarakterinə görə ictimai istehsalatda birləşmiş fəhlə sinfinin (romanda bu daha genişdir) həyat şəraiti, habelə istehsal vasitələri üzərində ictimai mülkiyyətə əsaslanan sosializm ictimai varlığının özünəməxsusluğunu kollektivin əxlaqi şüurunun formalaşmasının maddi-iqtisadi imkanını yaratır. İkinci, o, fəhlə sinfinin və onun müttəfiqlərinin mənafeyini uyğun olaraq: mübariz həmrəyliksiz burjuaziyaya qalib gəlməyi bacarmazlar, yoldaşlıq, əməkdaşlıq prinsiplərini dəbərqərar etməzlərsə, sosializm cəmiyyəti qurulmazdı. Daha doğrusu, kollektivism özünüñikşafın mühüm formasıdır. Üçüncüsü, o, əxlaqi inkişafın ümumi məntiqilə uyğunlaşır ki, öz mahiyyəti etibarilə fərdiyətçi əxlaqının aradan qaldırılmasını şərtləndirir.

"Təzə şəhər" romanında oxucu belə bir qənaətini - tezisini müəyyənləşdirir: hər bir fərd - fəhlə - obraz öz qabiliyyətini, bacarığını hərtərəfli inkişaf etdirmək istəyirse, kollektiv ən optimal vasitədir. - Buradan da insanın şəxsi azadlığı məsələsi ortaya gəlir. Roman boyu həm idarə edən vəzifəlilər, həm də icraçılar bir kollektivdə birləşir və geniş fəaliyyət göstərirler. Bir fərd kollektiv üzvlərini bir-biri ilə bağlayan həlqə rolunu oynayır. Məsələn, Davud gəncidir və o, çətinliklə, ölümlə üzləşir. Qəza baş verən zamanı Davud özünü irəli verir. Yunis isə buna imkan vermək is-

təmir, əsəbi halda: "Yunis irəliyə yeriyb yuxarıya, binanın kəlləsinə bir də baxdı. İndii o, təhlükəli bir hücumu keçən və bunun üçün də qüvvələrini son dəfə yoxlayan komandirə oxşayırdı. O, cəld paltosunu soyunub gözətçinin üstünə atdı:

- Sırınmanı mənə ver!

Gözətçi özü irəli yerdi:

- Yoldaş Yunis, elə iş...

Əhmədov bir az da ucadan və hırslı dedi:

- Sözümə qulaq as..."

Və Davud cəld irəli yeriyir, səqfə çıxməq istəyəndə Yunis mane olmağa çalışırsa, alınmır - sual çıxır: Nə üçün insan davranışındaki kollektivciliyə maraq, birgə sərbəst motivləşmə və s. xüsusiyətlər mövcuddur? Biz əxlaqcı alimlərin yenə də üç tezisine - nəticəsinə üz tuturuq: Birincisi, kollektiv yegana birluktur, qrupdur ki, hər bir insanın (Yunisin, Davudun, Privalovun və digərlərinin) iç narahatlığının, intellektual və emosional inkişafının mənbəyi kimi ardıcıl ünsiyyətə, əməkdaşlığa zəmanət verir. İkinci, mühüm məqsədlərin həyata keçirilməsi namənə kollektiv səyələr lazımlı gəlir. Üçüncüsü, fərdin şəxsiyyət kimi inkişafi, fəaliyyəti tələb edir ki, birlik yaransın və formalaşın...

Davud fəlakəti aradan qaldırmaq üçün ömrünü də fəlakət qarşısına qoyur. Sonda isə sakitləşir: "Bu gecəki vəziyyətdə o da özünü fəlakət və təhlükə içinə atdı. Ancaq kor-koranə, təvəkkül, ehtimal, qorxu, vahimə ilə atmadı... İradəsini toplayaraq adı günlərdə, düz yerdə, günün günorta çığı etməli olduğu sadə bir işə necə arxayı və ürekli gedirsa, ölüm ayağına da elə getdi".

Romanın poetikasında irəli sürdüyümüz tezisdə biz

sosial sərvətlər sistemində əmək məfhumunun yerinin əxlaqi şürurun strukturunda əsaslı dəyişikliklərin mənbəyi ki mi götürürük. Elə isə əsərin sujetinin - əhvalatların, proseslərin daşıyıcısı olan obrazların fəaliyyət dairəsinə daxil olan bu dəyişikliklərə hansı oxucu zövqündən yanaşılmalıdır? Axi, Mir Cəlal o yazıçılardandır, urbanizasiya tariximizdə əsaslı yer tutan (bunu tarix göstərdi) Təzə şəhəri dünyaya gətirən bu bütöv sosial sərvət necə qiymətləndirilməlidir və vaxtilə ədəbi tənqid bunu görmüşmü? Söhbət insan əxlaqında, onun yönəlişində əməyin bir dəyər statusunda təsvirindən gedir. Beləliklə, biz yenə üçlüyə - triada ya qayıdırıq. Birincisi, sosializmdə insanın ictimai-faydalı əməyin ümumi vacibliyi reallaşır. Və buna o cür də baxmamalyiq ki, əməye həyatda onun layiq olduğu qiymət verilir, daşıyıcı fərd əməyinin layiqli bəhərsini görür. Şübhəsiz, tüfeylilik, rüşvətxorluq, xudbinlik və sair əxlaqi naqislik mövcud idi. Amma mühümü onda axtarmalıq ki, sosial varlığın bünövrəsində fəndləri (insanları) birləşdirən və bərabərləşdirən, bununla da böyük əxlaqi əhəmiyyət kəsb edən faktlar mövcuddur. Filosof İ.Kantda belə bir fikir vardır ki, əxlaqılıyin ümumi qanunları olacaq maksimalar axtararkən, məlum olmalı idi ki, bu prespektivsiz bir işdir, çünki, istismarçı siniflərin mövcudluğu şəraitü prinsipə ümumi nümunə ola bilməz. Yalnız zəhmətkeşlərin varlığı (mövcudluğu) formaları "ümumiləşdirilər" və cəmiyyətə aid edilər. İkincisi, əmək növlərindən xüsusilə, məhsuldar əməyin dəyəri ictimai əhəmiyyətlidir. Üçüncüüsü, sosializm cəmiyyəti insan əməyinə ictimai qiymətləndirmənin həlli-dici ölçüsü kimi yanaşırıdı. "Təzə şəhər"də bu proseslər personajların məqsədlərində təcəssümünü tapmışdır. Öz

tərcüməyi-hallarını, şəxsi həyat fəaliyyətlərini ümumi işdə, sosial-əxlaqi proseslərdə axtarır və məmkunluq duyur.

Davud o əhvalatdan sonra rahatlanır, eləcə də digərləri: "Davud enib aşağı gələndə külək, boran, şaxta nəinki şiddətini azaltmışdı, daha da artmışdı. Gecə boranı gurlayırdı, şiddətdən yer səslənirdi. Ağacların, divarların, binaların şimal tərəfi buz ilə, cənub tərəfi burularaq müxtəlif şəkil almış qalaq-qalaq qar ilə örtülmüşdü. Ancaq baş mühəndisin çağırışı ilə zavod binasından gələn adamların heç biri bu şiddəti hiss etmir, dönüb getmirdi..."

Davud Reyhanla evlənir. Biz toy-şənlik mərasimini görmürük. Sovet əxlaq tərzi toyun əleyhinə çıxmırkı, lakin dəbdəbəni qəbul etmirdi və haqlı yanaşmadır. Romanın "Sevinc" fəslində bu nikbin hiss Reyhanın istehsalat uğurları ilə bağlıdır. Habelə usta Pavel Andreyeviçin öz yetirməsi (əgər demək mümkünsə) Reyhandan razılığını görü-rük.

Reyhanın qısa tərcüməyi-halı ümumiləşdirilmiş gənciliyin ömrü təsiri bağışlayır. Ailənin yeganə qızıdır və könüllü Təzə şəhərin tikintisine valideynlərinin razılığı ilə gelmişdir. Reyhan bir növ atasını buna təqlin etmişdi, tez-tez Təzə şəhərdən söz salırdı, atası bir gün - "Qızım, - demişdi, - görürəm könlün atlanıb. Amma on illiyi qurtarıb gedəy-din.

– Nə olar, ata, orada oxumaq buradan da yaxşıdır. Bi-zə mühəndisler dərs verəcəklər. Lap ali məktəbə getmək olar, deyir təki səndə həvəs olsun."

Və atası Behram uşaqlara qoşulub Yevlağacan qızını ötürür. Reyhan diri-basdır, yaşı 18 olanda seçkilərdə iştirak edir və hətta gənc ikən ailə qurur da! Deputatlığa na-

mizəd verilən institutun direktoruna onu qəbul etməsinin də xahişini dilinə gətirir. Mən deputat seçimi məsələsinə toxunardım. Mir Cəlal Sovet vaxtı millət nümayəndələrinin əsasən formal seçildiyinə incə şəkildə toxunur. Dövlət Sənaye İnstytutunun direktoru (adsızdır, deməli tipikləşdirilmişdir) namizəd kimi təqdim olunur. Barəsində danışanlardan birincisi Yunisdir: "Yoldaşlar, bizim namizədimiz hələ iyirmi beş il bundan qabaq mənə və yaşıdlarlıma dərs verib. Bu, bir kənara, mən bu yoldaşı texnika elmlərinin fədakar və təvazökar bir nümayəndəsi bilirəm. Biz ona ürəklə səs verəcəyik". Bu qısa çıxışda biz yenə də namizədin adını eşitmədik. Yaziçi eyhamıdır ki, deputatları xalq yox, yuxarıların sıfarişi seçilir. Amma həqiqətdir ki, tarixi olaylar var, təkrar olunur!.. Amma Reyhanlara bəlli deyildi ki, irəlidə bu cinsləri nələr gözləyir?

Təzə şəhərin surətlə tikintisi bütün qəhrəmanların ən başlıca məqsədi, amalıdır və hətta şəxsi-həyatı məsələlər də bu yöndə ikinci plana keçir. Yəqin, bu günün tələblərində, bədii qiymətvermə meyarında Mir Cəlala "əhsən" deməzlər və "istehsalat romanının" gözəl nümunəsi kimi ya-naşırlar. Qoy olsun. Lakin əsərdə yüksək ali hissin - Azərbaycanda Bakı ilə qonşuluqda Sumqayıt böyüklüyündə bir sənaye şəhərinin salınmasından bəhs edir. Bu perespektivli şəhər sanatoriya deyildir - mövsümü gəlib istirahət et-sinlər. Bu məkan əhalinin minlərlə məskunlaşması, çalışması və kəskin artması deməkdir. Məhz M.Cəlal belə bir ədəbi təxəyyülün real təsvirini verir və əsasən rusların, onların mütəxəssislərindən istifadədən də danışır. Gizlin deyil ki, neft sahəsində Usta Ramazanlar, İsmayıllzadələr çox idi, amma tikinti - quraşdırma işlərinin yeni (o dövr üçün)

texnologiya üzrə aparılmasında milli kadrlar çoxluq yaratmadı. Privalov, Stepnay, Mixailov kimilər əsərə təsadüfi daxil olmamışdır və burada beynəlmiləlciliyə üstünlük vermək də düzgün olmazdı. Ona görə də müəllif mərkəzi surəti Yunis Əhmədovu bir inşaat mühəndisi kimi hər cəhdən təsvir etmişdir. Müharibə qurtarmışdır, ancaq cəbhə həyatındakılar, bir yerdə olanlar ilbəil müxtəlif vəziyyətlərdə, hadisələrdə hətta təsadüf nəticəsində rastlaşırlar. Təzə şəhərin tikintisində praktik rəhbərlik edən Yunis Əhmədov da istisnalıq yaratmır. Stepnay bir faktdır. Yunisin yolda Stepnayın qızı Qalya ilə görüşməsi, səmimi söhbətləri maraq doğurur və azərbaycanlıların nə qədər insanpərvər olduğunu təsdiq edir. Yunis vəzifə sahibidir, Qalya texnikumun tələbəsidir. Yaş və vəzifə fərqi. Buna baxmayaraq o, Qalyanı maşına əyləşdirir, aralarında söhbət işlə bağlı olur.

"– Atan necə, sənin sözünə baxır ya yox?  
– Mən atamın sözünə baxıram.  
– Dedik bize kömək edərsən.  
– Atam hamidian çox sizin sözünüzə baxar!  
– Nədən bilirsən?  
– Trestə çağırılanda tələsir, az qalır piyada getsin".  
Yunisla Stepnay arasında gedən sərf istehsalat söhbəti tamamilə məsuliyyətə əsaslanır. Yeri gəlmışkən deyərdim ki, Mir Cəlal professional mühəndis dəqiqliyilə prosesləri məharətlə vermişdir. Nə qədər ardıcıl müşahidə aparmışdır ki, xırda "vintçiklər" də, dinamika da əyanıleşir və oxucu özünü istehsalatda qəhrəmanların yanında hiss edir...

Romanın poetikasına baş vururuqsa, məsuliyyətin

mənbəyində obrazların əxlaqi seçmə məsələsi durur. Və o zaman üçün "insan hər şey üçün cavabdehdir" şüarı səslənirdi. Fatalizm konsepsiyasından fərdi şəkildə eksistensializmdə hər bir işçinin, mühəndisin, fəhlənin və s. şəxsi məsuliyyətini özündə ehtava edirdi. Mir Cəlalın obrazlarının istehsalat fəaliyyətinə səhifələr ayırması tənqidin "başa düşülməsi" nəzərinin tam əksidir və məsələ yeni bir insan məskəndən və onun gələcək sivilizasiyaya qoşulmasından gedir. Eksistensial yanaşmanın müsbət roluna aidliq gətirmək üçün məşhur yazıçı Sartrdan iqtibas gəti-rəcəyəm; hansı ki, hər bir adam öz məsuliyyətini başa düşür, öz üzərinə götürdüyü işi: "Qəflətən meydana gələn və məni cəlb edən heç bir ictimai hadisə xaricdən gəlmir: əger mən mühəribəyə səfərbərliyə alınmışsam, bu mənim mühəribəmdir, mən burada günahkaram və mən buna layiqəm. Mən ona birinci növbədə ona görə layiqəm ki, çəkinə bilərdim: ya fərari ola bilərdim, ya da intihar edə bilərdim. Bir halda ki, mən bunu etmədim, deməli, onu seçdim, onun iştirakçısı oldum".

Romanın istehsalatla bağlı yazıçı təfərruatını ekzistensiallıqla əlaqələndirmək və valyuntarist ideyaya da istiqamətləndirərdim. Lakin romandakı obrazların insan görünümü şəxsi məsuliyyət daşıyır və qeyri hipertrofiyaya meyllənir. Daha doğrusu, Yunis Əhmədov, Fazilov, Hacıyev, Stepnoy və digərləri işə ürəkdən bağlılıqlıda, fanatik səviyyəsinə çatmaqdə kiməsə pislik haqqında düşünmək, sosial münasibətlərdə kimisə günahlandırmış əxlaqi yoxdur. Romanda o nəticəyə gəlmirik: hər şey üçün cavabdehlik daşıyan fəhlə, rəhbər şəxs praktikada kənar heç nəyə konkret cavab verməsin. Müəllif qəhrəmanların şəxsiyyətini

mütəqələşdirmir ki, məsuliyyətdən uzaqlaşın. Məsələn, Stepnoy müharibə iştirakçısıdır, tankçı olmuşdur, zədələrə məpuz qalmışdır. İndi Azərbaycandadır və Təzə şəhərin tikintisində çalışır. Baş mühəndis Yunis Əhmədovla fikir mübadiləsi aparır və ondan səmərəli təkliflər eşidir. Lakin hər ikisi məsuliyyəti başa düşərək şəxsi iddialarını ortaya qoymurlar. Əlbəttə, Yunis bu konfliktdə şərait yaratmış, müşahibi lə rəğbətini yaşıyır: "Yunis qarşısındaki gödək adəmin işinə böyük göstərdiyini düşünürdü. Stepnoyun əllərini ilk dəfə ovcuna alanda Yunis duymuşdu ki, barmaqlarının neçəsi yoxdur. Döşündəki Sarı-qırmızı cızıqlar, üzündəki çapıq, biliyində yara yeri onun kim bilir, neçə dəfə ölümü basıb, ayaqlayıb öldüyünü söyləyirdi. Stepnoy yaranıb arxaya göndərilən kimi inşaatçılar onu Biləcəri vağzalında qarşılıyıb gətirmişdilər..."

Ümumiyyətlə, böyük perespektivli işin sakit, münaqişəsiz getməsində məqsəd dayanır. Mir Cəlal: "məqsəd vasitələrə haqq qazandırır" prinsipini sosiallaşdırırsa, bədii metodu ona qurban vermir. Biz bu tezisi ("məqsəd vasitələrə haqq qazandırır") sual şəklində təsəvvür etməli olsaq və yezuitizmə yönəltməsək - cavabı "haqq qazandırmaq" -dır; şübhəsiz, yazıcının məqsədi qəhrəmanlarının davranış tərzinə - ümumən əxlaqi xarakterinə məqsədin özünün bir vasitə olduğunu kəsdirmiş olardıq.

"Təzə şəhər"də obrazlar arasında müəyyən anlaşılmaqlar da baş verir və əsasən, şəxsi fikirlərdən doğur, lakin ümumi məqsəd naminə kompromisə də gedilir. Bu anlayış: əxlaqi seçmənin daha mürəkkəb və incə aktı olmaqla, məqsədə çatmaq yolunda onun əxlaqi xarakterinin məhv edilməsi təhlükəsi böyükdür. Əlbəttə, kompromisli

əxlaqi seçmədə sosial konfliktin elementlərinə əsərdə təsadüf olunursa bu, qlobal səciyyəyə çatdırılır.

Yunis Əhmədov Stepnoyla işgüzar söhbəti zamanı ortaya körpü salmaq məsələsi çıxır. Əvvəlcə Stepnoy razılaşmışır:

"Əhmədov dərənin yanına gəlib dayandı.

– Hər dəfə yüz əlli addım oyana, o qədər də bu yana gedincə buradan bir körpükük tikə bilərikmi?

– Mən körpü tikənəm?

– Sənə burada beş-altı rels, beş-altı lay da qum ələyən dəmir tor lazımdır. Lap xarab olmuşu da yarar. Tunel açanda sənin yoluñ gödələcək, relsin artıq qalacaq, götür ucucu cala, vur buraya, olsun körpü! Düz deyirəm, ya yox?

Stepnoy dinmədi. Dayanıb dərəyə baxdı:

– Qardaş, – dedi, – sən buranın tamam quruluşunu dəyişəcəksən, deyəsən.

– Düzünü de, mümkündür, ya yox?

Stepnoy körpü yerinə baxdı:

– Razıyam, - dedi, - yoldaş Əhmədov, tunel açanda körpükük də salınacaq".

Münaqişədən uzaq - mübahisə Fazilovla kolxoz sədri İbrət Atayeva arasında da baş verir. Təzə şəhərin tikintisi nə fəhlə qüvvəsi toplamaq üçün Saray kəndi istiqamətinə gedir. Kolxoçuların işini, kənd havasını görür, duyur. Qumluqda bitən ağ, qara şanı ona xoş təsir bağışlayır. Və İbrət Atayeva ilə tanış olur, gelişinin məqsədini deyəndə bu, İbrət xanımın xoşuna gəlmir; mübahisəyə səbəb olur:

"İndi olmasa da, beş gün sonra məhsul yığıımı qurta-randan sonra bizə yenə qırq-əlli adam verəsiniz, çox yaxşı olardı.

İbrət söz verə bilmirdi.

– Məhsul yığıllır, dirrik başlanır, əkin başlanır, yem tədarükü...

– İbrət xanım, bu tikinti dövlət işidir!

Mühəndisin bu sözü İbrətin xoşuna gəlmədi... Bir də ki, "dövlət işi" deməsi, Fazilovun kənd işinə etinasızlığı kimi çıxdı, kolxoz sədrinə toxundu.

İbrət məhsulu yığanlara işaret edib dedi:

– Bu da dövlət işidir! Bunu bizə dövlət tapşırıb. Dövlət sizə Təzə şəhərdə boru zavodu tikməyi tapşırıb. Mənə də neftçiləri bağ məhsulundan təmin etməyi tapşırıb. Bu da mənim dövlət tapşırığımdır. Mən hansı briqadani pozub sənə verim?..."

## IV HİSSƏ

### "YAŞIDLARIM" ROMANI

Mən Mir Cəlal romanlarının poetikasını üç əsər ilə tamamlamışdım. Və xeyli yüngülləşmişdim. İçimi az-çox boşaltmışdım, imkanımı əsirgəməmişdim. Lakin qəzətlərin birinə sizmiş bir sorğunu oxudum və pərişan oldum: Qarabağ müharibəsi əlilinin başına yerli icra hakimiyyəti orqanlarının nümayəndəsinin gətirdiyi müsibət və 15-17 yaşılı yeniyetmə-gənc məktəblilərin bu dava barədə soyuq, laqeyd sözləri və hər iki faktdan daha "yuxarıda" əyləşənlərin xəbərsizliyi, yaxud biganəliyi (hər ikisi acınacaqlıdır) məni yenidən böyük insan və yazıçı Mir Cəlala qaytardı. 1946 -ci ildən başladığı "Yaşidlарım"ı hərçənd çox sonra (1963) bitirəcə də, hər bir ölkənin, hər bir vətəndaşın fikrində, əməlində döyüşə, Vətənini qorumağa-bu müqəddəs hissələri müqəddəsləşdirməyə ehtiyac duymalıdır. Dövlətlər və onların maraqları varsa, müharibə həmişə gözləniləndir. Və iş elə alındı-müstəqilliyimizi qazandıq və əvəzində daşnaq erməni əcləfləri torpağımızın zəbtə iddiyasına düşdü. Və tarixə dənən Müharibə reallaşdı.

Başqa bir fakt isə "Təzə şəhər" romanının müəllif tərefindən bitirilməsi gedişində ardıcılıq məsələsidir. Rəqəmə qalarsa, "Yaşidlарım" sonra tamamlanmışdır. Mən belə hesab edirəm, məhz bu romanın qəhrəmanları müharibənin sonlarında arxaya qayıdlar, tikinti (istehkam) işlərinə başlayırlar. Və təbii ki, bu nəsil və müharibədən qayidacaq döyüşçülər-Nərimanla, Səlimlə bir növ həmyaşıdlar yeni

bir şəhərin tikitisinə başlayırlar və necə ki Təzə şəhəri tikməkdə idilər. Deməli, ideya ardıcılığını gözləməyi daha məqsədə uyğun hesab etmək da olardı...

Mən romandan bir iqtibas getirməli oldum. Sonra mülahizələrimizi ifadə edərək. Oxuyuruq: "Mən uzaq və təhlükeli səfərə gedirəm. Vətən davasına gedirəm. Vətən mənim ana yurdum, gözümü açdığını ilk üfüqlər, ilk ayaq basdığını doğma tormaq, mənə süd veren ana, tərbiyə verən ata, oxudan, öyrədən, silahlandıran məktəb, komsomol, məni bəxtiyar gənclər sırasına verən partiya, dövlət və qanunlarımızdır. Vətən mənim azadlığım, namusum, vicdanım, hüququm, heysiyyatımdır. Vətən mənim odlu məhəbbətim, eşqim və sevgimdir. Sənin hər məktubun, sözün, səsin ən ağır, qanlı vuruşmalarda mənə dayaq, təselli və qüvvət verə bilər!.." Bu sözləri yazıçı gənc qəhrəmanı Nərimanın dilindən söyləyir.

Müharibə ilk növbədə insan əxlaqını: Onun işiqli və kölgəli görüntüsünü üzə çıxarıır. Necə ki, "Böyük Vətən Müharibəsi" adı ilə yaddaşlarda tarixləşmiş bu anlam Sovet tərbiyəsi sisteminin ideoloji mahiyətini ortaya qoydu. Bu quruluş dağlımışsa da, ondan bəzi mühüm məsələləri, problemləri başqa prizmalarda inkişaf etdirmək ehtiyacı bu gün duyulur. Gəlin, etiraf edək ki, vətənpərvərlik hissi son dərəcədə güclü idi və o, sınaqdan çıxdı. Rusyanın soyuq torpaqlarında "Za Rodinu" hayqırması ilə ölümlə pəncələşdilər. Mir Cəlal müharibəni görmüşdü və hansı fəlakətlər töretdiyini unutmamışdı; O yaxşı bilirdi ki, döyüş, savaş-müharibənin ağırlığı cavanların payınadır. Bu isə iki cəhətdən xarakterizə olunur. Birincisi, ruh yüksəkliyi, mərdlik əhvalı, qorxusuzluq cəsarəti, ikincisi, fiziki məh-

volmadır, ölümdür. Birincisi ikincisini xilas edir, ikincisi birincisini özü ile əbədiyyətə aparır. Deməli, ailədən başla- yaraq məktəb-təhsil mərhələlərinədək uşaq-yeniyetmə - gənc, bu "üç"lük" mühərribəyə, torpağını qorumağa və qalib gəlməyə hazır dayanmışdır.

M. Cəlal romanında ciddi problemi qoymuşdur: Gənc-lər hansı ailədən boy atır və necə bir ovqatla orduya gedirlər. Nəriman yazıçı Kərimzadənin qız nəvəsidir və onun tərbiyəsilə məşgül olmuşdur. Ali təhsilli memar-mühəndisdir. Qonşu qızı Kiçikxanımı sevir, hətta nişanlanmışdır. Sual çıxır: Olmazdım yazıçı bu sevgini ortaya atmayıaydı, rahat hisslerilə qəhrəmanını cəbhəyə yola salayıdı?

Mir Cəlal vətənpərvərlik məsələsini bir problem kimi qaldırmış və bədii həllini vermişdir. Əsəri oxuyanda gözü-müzün qarşısından cəbhənin məxsusi görünümü, əsgərlərin, əlbəttə, cavanların ruhi çırpıntıları yaşanır. Və müəllif ordu həyatının ilk təməli sayılan təlim-məşqləri dəqiqliyilə ləkənik, isti təsvirlə qələmə almışdır. Birinci epizod: "Qarabağ qacqınlarının əməyində, iki təpə arasında sıçınmış dərə qarışından sonra Nərimanın məktub həvəsi yavaş-yavaş qarışandan sonra Nərimanın məktub həvəsi yavaş-yavaş azaldı, zərf-kağız isə çəntada bükülü qaldı. Şəhər açılmışdan başlanan və günü-gündən çətinləşən, sürətlənən təlimlər bəzən gecəyə çəkirdi". Biz Nərimanın-sevgisinin cəbhəyə gətirən gəncin psixologiyasının ilk "konturu" ilə tanış oluruz.

Adətən, gənc əsgərlər vaxt tapıb sevgililərinə, yaxud, qadınlarına məktub yazılırlar, romantik xəyalə qapılırlar. Nəriman isə özünü ordu həyatına hazırlamaq barədə düşünür, kurs rəisinin tapşırıqlarına əmel edir; komandirini

qiymətləndirir: "Nəriman sözündəki ciddiyyətə, səsindəki əzəmetə diqqət verib düşünürdü ki, komandırılıyə məhz əcdahalar lazımdır. Kim bilir neçə dəfə oddan çıxıb, ölüb öldürmələrdən keçib.

İkinci epizod: "Yoldaş mayor! Nahaq yera vaxtimizi al-dınız! Hazır deyilsiniz! Əsgərlərin üçdə ikisi hələ arxa ilə, dinclik əhval-ruhiyyəsilə yaşayırlar. Biri müəllimliyinin, biri şoferliyinin, bir başqası ailəsinin hayındadır. Bu ruh, bu təlim ilə düşmən qabağına getmək olmaz. Özü də necə düşmən! Siz bunu məndən yaxşı bilirsınız. Proqramı təkrarlayın, ciddi və dərindən təkrarlayın! Bir ay əlavə vaxt verirəm, bir də yoxlar, baxarıq". Bəlliidir ki, ordu həyatının ilk günləri, ayları arxada qalmış xatirələrini oyadır, hələ alışmadığı üçün. Əsgərlərlə komandirin dindirilməsində onlar öz peşələrini sadalayırlar. Yegana Nəriman "Döyüşçü-yəm" cavabını verir. Az keçmir Nəriman cəbhədə görünür. Artıq döyüşlər xırda həcmə olsa da gedir. Rus qışının qarlı İliyə işləyən soyuq. Bir əsgər isə gənublu: Nəriman. Yazıçı təsvirində biz qar dənələrini görürük, çovğunun səsini eşidirik. Oxuyuruq: "Bir saat çəkmədi ki, çovğun şiddetləndi, üfüq tutuldu, göy qaraldı, yer ağardı. Sürətlə burularaq göydə oynayan qardan beş addimlıq məsaflədən hər şey görünməz oldu. Qar havada müxtəlif istiqamətdə elə burulurdu ki, bilmək olmurdu göydən yerə yağır, ya yerdə göye qalxır. Adama elə gəlirdi ki, göy-yer də-bütün kainat qar püskürür. Hər şey qardan ibarətdir". Belə çətin havada atışma baş verir və Nəriman almanın əsgərinin qıcıdan tutur və yerə çırpıb boğazlayır: "Nəriman dilini başa düşmədiyi bu adamın əlində fənər yandırlığını görüb əllerini tutdu, dizilə boğazını elə bərk basdı ki, hərifin nəfəsi kəsidi.

Deyəsən hər şey bu məlun admanın nəfəsində imiş!" Bu sonuncu fikir rəmzi səslənir və həqiqətən faşistlərin məglubiyyətiyle bəşər cəmiyyəti yeni-yeni siyasi, iqtisadi, mənəvi platformalar, təşkilatlar yaratdı, yeni əxlaqi seçməyə gəlib çıxdılar.

Biz bu gün də "faşist əxlaq"ını işlədirik. Belə tip əxlaq Marksın göstərdiyi: şəxsi asılılıq, bilavasitə hakimlik və məhkumluq münasibətlərini özündə əks etdirir. Bu asılılıq zahirən sadə görüne biler, əslində amansızdır, bəşəriyyətin ölümü ilə nəticələnən bir arzudur. Bu niyyətin hüceyrəsində hökmranlıq əxlaqi dayanır və aşağı təbəqənin ona qarşı duran əxlaqını anlamaqla məhdudlaşdır, cəmiyyətdə fəaliyyət göstərən mənəviyyəti öz psixologiyasına tabe etdirir. Faşist əxlaqına bəlliyi ki, ölkədə (cəmiyyətdə) əsas və qeyri əsas sınıflar mövzudur, buraya aralıq təbəqələr və qruplar da daxildir. Hitler Almaniyasının sürətli əhalinin sosial mövqeyini, məqsədini və psixologiyasını tutması ilə öz ideoloji mənafelərini ortaya qoydu. Məsələ onda idi, Sovet hakimiyəti ilk olaraq onların niyyətini başa düşmədi. Və nəticədə müharibə üzünü Sovet İttifaqına yönəltdi. Bu, sosial-siyasi məsələ idi və hər ehtimala qarşı Sovet xalqı müharibəyə hansı mənbədən: maddi, yoxsa əxlaqi-davranışdan hazır idi? Əlbəttə, ikincidən. Bütün müharibə illərində əsgərlərimiz maddi sıxıntı çəkmişlər, lakin yüksək vətənpərvərlik ali əxlaqlıq duyusunu itirməmişdir. Yaşlılar və onların övladları ideal cəmiyyət və azadlıq ehtiraslarını qorumuşlar. Cün, tarixən də o informasiya bəlliyi ki, bütün azadlıq hərəkatları zəhmətkeş sınıfların, qrupların, təbəqələrin nəinki mənafelərini, eyni zamanda onların əxlaqi tələbatlarını bürüzə vermişdir. Və aşılanmışdı ki, xalqı

inqilabi mübarizə birləşdirmişdir. Gəlin, hələik mövcud durumun yaratdığı əxlaqla müqayisə aparaq və səmimi olaq; o sistemdə də biz yaşamışq, fəaliyyət göstərmışik.

Sovet vətənpərvərliyində proletar mənəviyyəti motivləri dəbdən düşməmək şətirlə, sınıfların və təbəqələrin əxlaqına ümumi bir cəhəti olmayan davranış nöqtəyi-nəzərindən yanaşılmırı; bunu filosoflar göstərmışdır. Onların nəticələrində bir fikri oxuculara xatırladıram: cəmiyyətin və insanın istismardan azad olması vəzifələri, şəxsiyyətinə humanist inkişafının və insanlararası ədalətin yaradılmasının məqsədi digər zəhmətkeş sınıfların mənəviyyatında olduğuna nisbətən proletar əxlaqında daha düzgün, ardıcıl ifadəsini tapmışdır. Belə bir yanaşmanın bəzi əbədi dayaqları vardi: mənəviyyatın-davranışın ümumi cəhətləri (istismara nifrət, əməyə məhəbbət hissi və i. a.), humanizmin spesifik nöqtələri (antipatiya və simpatiya, insan-insanın dostu və qardaşdır və i. a.). "Yaşidlərim" romanında Kərimzadə arxa cəbhəni təmsil edir və tanınmış ədibdir, mühəribə başlayan kimi, Vətənin qorunması barədə düşüñür. Gəlin, tələsməyək və yazılıçı məqsədli şəkildə insanlar arasındaki əmin -amanlığı, məişət məsələlərini, quruculuq işlərini təsvir edir. Nəvəsi Nərimanın ucaldacağı binalarda, yaxud mövcud tikintidə milli qürur hissini yaşayır. Bir epizodu yada salaq: "Kərimzadə lap binanın kəlləsinə baxdı. Uzun eyvanın daş məhcərinə söykənib, "Bahar" mahnısını odlu bir həvəs, şirin bir dillə oxuyan qırmızıyanaq pionerii dinlədi.

**Arxam qaranlığa, günə doğruyam,  
Azad bir ölkənin azad oğluyam.**

**Dağlardan dağlara qanad vururam.  
Dünyada yeni bir dünya qururam- və sairə.**

Kərimzadə nəvəsi, oğul əvəzi Nərimanın sevgisini eşidib sevinir; bu faytonçu qızı Kiçikxanımla olan münasibətlərə etiraz etmir. Nisə qarının da, Orucəliyevin də, öz məqsədləri yox deyil. Hər şey öz axarincadır. Lakin Qarabağ dağlarının ətəklərində məşq də unudulmamışdır! Nəriman da burdarı! Və davanın başlaması insanların normal əhvalını birdən-birə dəyişir. Yeganə məqsəd müharibədə qalib gəlməkdir. Mir Cəlal artıq inkişaf etmiş əxlaqa yeni mənəvi hissin elemətlərini gətirir ki, bu da tədricən insandakı mübarizə aparmaq əzmini formalaşdırmağa yönəlir. Cəmiyyətdəki əxlaq ilə ayrı-ayrı fərdlərin mənəvi dünyası təbii ki, eyni olmur; şəxsi əxlaq sosial-siyasi, psixoloci, ailə-məişət faktorlarının və sairin mürəkkəb konqlomeratı ilə ölçülür. Və bu amillər hətta ümumən cəmiyyətin əxlaqi çərçivəsində onun müxtəlifliyinə səbəb olur.

Kərimzadəcə cəmiyyətə inam güclüdür, baxmayaraq o, həbs də olunmuşdur. Lakin daxili aləmi, mənəviyyatı onu əyməyi bacarmamışdır. İngilabın ildönümündə o, xalqı təbrik etmiş, alovlu nitq söyləmişdir. Cavan olsa da bayrama gələn yurdsuz uşağı diqqətlə yanaşmış, onu qucağına alıb, ayaq üstə xitabət kürsüsünə qoymuşdur. Bu vəziyyət iyirmi ildən sonra nəvəsi Hədiyyənin başına gəlmişdir. Ata-anasını müharibədə itirmiş bir rus uşağıni evə gətirmiş, saxılmışdır. Varisiyi diqqət yetirək. Büyüklərin, ziyanlıların uşaqlara məhəbbəti vətənpərvərlik hissini də inkişaf etdirmişdir. Həmən (1921-ci il) uşaqlar (və onların nəsl) Vətən müharibəsində böyük rəşadətlə vuruşdular. Mühari-

bədə yetim qalmış uşaqlar (Yurik kimi) sonralar arxa cəbhədə kişi vicdanı ilə işlədilər ("Təzə şəhər" romanındaki qəhrəmanların çoxu Vətən müharibəsində qayıdanlar deyildimi?), ordu sıralarında xidmeti borclarını yerinə yetirdilər. Həmən cəmiyyət və onu idarə edənlər bu müqəddəs hissi aşılımışdır. Gəlin, XXI əsrə qayıdaq, müstəqilliyyimə baxaq: hani yeniyetmə və gənclərdə vətənpərvərlik? Qarabağ savaşında geri çəkildilər, fərərilik edirlər. Nədir bunun səbəbi? Bəşəriyyətin müsbət əxlaqi təcrübəsinin arxa plana ötürülməsi, təhsil ocaqlarında bütün səyələrin yalnız bilik almağa, intellektual səviyyəyə yiyələnməyə istiqamətlənməsi! Vəzifəli və varlı balaların cəbhə bölgələrindən "xilas edilməsi" prinsipi?!

Kərimzadənin XX əsrin XX ilində dedikləri: "Bunları, füqara balalarını küçələrdən, qapılardan yiğaraq, ata kimi böyüdəcəyik. Bunlar axırındır. Bundan sonra uşaqlar hökümet xərcinə yaşayacaq, oxuyacaq, sənət sahibi olacaqlar. Bündan sonra uşaqlar bəxtiyar böyüyəcəklər". Deməli, əxlaq yüksələn xətlə getmişdir, hərəkətdə olmuşdur. Və məmər özbaşinalığı, uşaqların məktəbdən yayılması və ehtiyacın kütləviləşməsi, valideynlərin işsizliyi, hüququn tapdalanması və ilaxır ciddi proseslərin bu günə gelməsi vətən sevgisinə laqeydlik toxumu sapdı. Əxlaqi hərəkətlilik indi geriyə çevrildi, əxlaqın təkmilləşməsində maneaya oldu.

Kapitalist fərdiyyətçiliyi mövjud vəziyyətdə müsbət əxlaqi prinsipdən uzaqlaşır, insanın silki-korporativ münasibətlərini etalətdən xilas edə bilmir və şəxsiyyətin əxlaqi təkmilləşməsində buxova çevrilir. Müasirlərimiz sərvət sahiblərinin hansı kimsəsiz, miskin hala düşmüş uşağı (la-

rı) qanadı altına almışdır? Lap ədibi də, akademiki də, deputatı da! Ədib Kərimzadə rus uşağına şəfqət bəsləyir: "Kərimzadə dönüb uşağa baxdı. Dünyanın bütün dərd-qəmindən xilas olmuş və tam rahat yuxuya getmiş uşaq ədibi o qədər məşğul etmişdi ki, fikrini bir yerə cəmləyə bilmirdi. Əslən fikri cəm idi. "Ancaq buraya, bu körpəyə, məsum, atasız, dərbədər uşağın başına cəm idi".

Mir Cəlal diqqətin özünə fəlsəfi -sosial baxımdan qiyomat verir və diqtə edir bir növ ki: cəmiyyətin tipik fəzilətlərinə, hətta rəzalatlılarına də realist baxmaq, onların gələcəkdə dəyişilməsi perspektivini görmək lazımdır. Ziyalılar müsbət əxlaqi keyfiyyətlərin qoruyucuları və daşıyıcıları sosial-əxlaqi naqışlıyin aradan qaldırılmasında, mənəviyyatın təkmilləşdirilməsində daha münasib imkanlıdır. Bu gün də siniflər: fəhlə və kəndlilər, onların içərisindən çıxan ziyalılar mövcuddur. Xalq-millət isə birdir- azərbaycanlı türkləri. Bəs nə səbəbdəndir. Vətən bütöv halda əxlaqda parçalanır, ona sevgi günbegün azalır? Əxlaqın sinifi səciyyəsi hər bir əxlaq sisteminin məzmununda (və məhiyyətində) ümumibəşəri cəhətləri eks etdirir və bu, istisna deyil. Amma istər-istəməz mənəvi-sosial proseslərin mənfi mənada qloballaşması bizi metafizik düşüncəyə aparır: hər bir sinfin, təbəqənin, qrupun (bu "üçlük" bizimlə yanaşı yaşayırlar) əxlaqa-davranışına digər əxlaqi sistemlərdən fərqli şəkildə, əslinde müqəddəs Vətən duyuşsu ilə əlaqəsi kəsilməkdə olan hansısa qapalı sistemə qovuşmaqdadır. "Yaşidlarm"da Mir Jəlal bir ədib, ata, pedagoq kimi o məsələni qoyur ki, insan mənəviyyatında sinifi təbəqələşmə məzmunu ilə dialektik qarşılıqlı təsirdə bəşəri əxlaq olmalıdır ki, müharibəni birinci şəxsden başlaya-

raq sonuncu vətəndaşa qədər içərisində duymalıdır. Belə ki, yaşlı nəslin nümayəndəsi Kərimzadədir, genç nəslinsə Nəriman və onun yaşıdlarıdır. Ədib Kərimzadə yaşına baxmayaraq, daima hərəkətdədir və xalqın nüfuzundan sui-istifadə etmir. Oxucuları ilə görüşür, yazar, orduya cəbhəyə gedir və ailə-məişət məsələlərini unutmur. Bir təsədüf nəticəsində oğlu ilə görüşür. Bu obrazı hələlik diqqətimizdən uzaqlaşdırıraq.

Mir Cəlal orta nəslin cəbhə ömrünü vermir; Kərimzadənin nəvəsi Nərimanı atasını yox, onun oğlunu müharibə iştirakçısı edir: Vətənin müdafiyesi artıq üçüncü nəslin ixtiyarına düşür. Nəriman tək deyil, dostları var, hətta biriyle cəbhədə rastlaşıır. Nəriman romanda çox canlı, təbii obrazdır, oxumuş, işləmiş, sevmiş və cəbhəyə getmişdir. Bax, bu sonuncuya, əsil ığid zabit olaraq üç əxlaqi- mənəvi və sosial- ictimai proseslərin harmoniyasından adlamışdır. Və önce bir ədibin, ziyalının tərihyəsini almışdır.

Roman müharibədən sonra qələmə alınmışdır; bu isə yaradıcılıq psixologiyasıdır. Lakin Mir Cəlalı o mövqe də düşündürmüştür ki, dinc-quruculuq işlərini unutmaq olmaz. Qalib bir ölkə dağılmış şəhər və kəndləri bərpa etməli, üstəlik yenilərini təkməlidir. Mir Cəlalı "Təzə şəhər" romanının yazılması ovqatı özünə çekmişdi. Yaradıcılıq davam edirdi. Əlbettə, praqnoz-fərziyyə kimi israrlı olardım ki, "Bir gəncin manifesti", "Təzə şəhər" və "Yaşidlarm" romanları trioliyadır. Mərdandan başlanan ideya Qəhrəmanda toxdayır...Qəhrəman şəhərdə böyümüş, təmin olunmuş ziyali ailəsində tərbiyə almış gənclərin tipikləşmiş obrazıdır. Və romanın poetikasında bu xətti də fərqləndirməliyik. Tələbə vaxtı ərköyün olmamışdır, seçilmə-

mişdir. Səmimi davranışsızdır, sevmışdır, bir növ nişanlanmışdır. Memar kimi sənetini işləmişdir. Bütün əlaqə dəyərlərin sonu hər bir şəxsin Vətəninə, torpağına munis məhəbbətində yekunlaşır. Vətənin dar günündə özünü, yaxud övladını xarici ölkəyə ötürən, sərvət toplamaq hərisliyini gücləndirən...şəxsləri hansı kateqoriyaya daxil etməli? Jəbhədə və işində Vətən nigaranlılığı çəkən qadınların yalnız ayaqqabılırını geyindirmək vəzifəsini etibar etmək də insafsızlıqdır! Nəriman bütün yaxşı, romantik günlərini arxada qoymuşdur, cəbhədə yalnız düşünmək fəzilətini özünə rəva görür. Yaziçı burda da yaxşı mənada bədii xəsislik edir. Axı, dava gedir! Oxuyuruq: "Düşünürdü ki, indi yoldaşları onu çoxdan ölüyə, ya itdiyə, sıradan çıxdiya hesab eləyiblər...Düşünürdü ki, bəlkə başqa hissəyə getməli oldu, hara getsə onu can-başla qəbul edəcəklər...Düşünürdü ki, daha indi Nəriman xam əsgər deyil. Daha indi özünü itirməyəcək, ən təhlükəli dəqiqələrdə komandır təmkinini daha da artıracaq, silah işlətməyin nümunəsini göstərəcək"...Gənc bir əsgərin döyüş əzmi. Jənublu oğlan dəhşətli çovğunla üzləşir, nə dəxli?

"Çovğunun ən pis cəhəti bu idi ki, bütün yolları, təkər izini basıb itirmiş, çölü başdan-ayağa qalın qar layları ilə örtmüştü. Jəhətləri seçmək çətin idi. Nəriman dönüb dala baxanda gəldiyi yerin də izini itmiş gördü. Elə bil bütün kainat qar altına batmışdı. Qar elə səpir, sovrulur, ətrafda təpələr yaradırdı ki, haranın hara olduğunu seçmək olmurdı. Bütün kainat küləkli fəzada yuvarlanan qar küresi kimi duyulurdu. Qarlı külək dəhşətli səslə uğuldayır, güllə kimi inildəyib dururdu."

Nərimani əsil döyüsdə, təhlükəli məkanda görürük.

Meşədə, faşistlərlə üz-üzə, komandirin tapşırığını yerinə yetirəndə. Bu, yazardının ölüm, həyat fələsəfəsidir. Lakin məncə, bundan da güclü belə ağır məqamlarda insanların, əlbəttə gənc əsgərlərin Vətən uğrunda bürüza verdikləri əlaqə məzayyətləridir. Romanda on səhifəlik bir epizodun təsviri bizə böyük bir əsərin təsirini oyadır. Nəriman Səlimlə bir yerdə icraçıdır. Nəriman ağır yaralanmış Səlimi bir rus qadınının evine aparır. Əhməd Orucaliyev (əsərin ilk səhifələrindən bizə tanışdır) həyatla pəncələşir. Nəriman Kiçikxanımı- sevgilisini onun əlindən alı - təcili, əziyyətlə xəstəxənaya göndərir. Nəriman dörd gün meşədə ac qalır, bir tikəyə möhtac olur. Bir rus qızçıqazı ona çörək gətirəndə yaralanır. Nəriman onu qoruyur; bu qızçıqaz bacısı Hədiyyənin evə gətirib məktəbə apardığı, qayğısını çəkdiyi Yurinin bacısıdır. Romanın poetikasında bu xətlər İnsan məfhumunun humanist məziyyətlərini açır. Mir Cəlal gənclərin Vətəni, onun vətəndaşlarını qorumaq iqtidarıni əyanıləşdirir.

Gənclərdəki döyüş ruhu və fiziki tablıq mənəviyyatın özüntəsdiqidir, məsuliyyət hissinin ödənilməsidir və cəmiyyətin yaşaması və inkişafının labüdüyunün-bunların bağlılığı hadisəsidir. Mənəvi ideal-onlara aşılanmışdır-şəxsiyyətin mənlik şüurunun tərəqqisi və özünütəkmilləşdirilməsidir. Mir Jəlalın təsvirində: "gənc komandire təsəlli verən bu idi ki, hissə geri çəkilmir, torpaq vermır, əksine irəli gedir. Vətən torpaqlarının düşməndən təmizlənməsində iştirak edir".

Mir Cəlal Kərimzadə və Nəriman, Səlim və digər yaşlı və gənc nəslin timsalında psixologci hazırlığın məhəng daşı olan müharibəni predmet kimi görmüşdür. Əgər dinc

quruculuqda doğulan nəsil vətənpərvər ruhda təbiyə almırsa, valideynlər və idarə edən yuxarı elita vasitəsilə, nə Vətənin, nə də Dövlətin mövcudluğu, beləliklə insanların xoşbəxtliyi qeyri-mümkündür. Vay o günə, idarəolunanların idarəedənlərə ciddi sosial və əlaqə məglubiyyəti baş tuta-dəməli, bir qrupların, təbəqələrin xoşbəxtliyi aşağı və orta sinfin bədbəxtliyi üzərində qurulur. Əsər boyu biz görkəmli ədibi, təhsil xadimini bütün situasiyalarda xeyir-xah işlərdə, əhalinin xoşbəxt yaşamasında görürük. Antik filosof Aristotel (e.ə. 384-322) məhşur "Siyasət" əsərində xoşbəxtlik, həyatın mənası, ən yüksək nemətin nə olması barədə nəzəri fikirlərini irəli sürmüdü. Bu "Üç"lük-anlayışı bir kökdə evdemoniya<sup>56</sup> adlandırmışdır səhv etməmişdir.

Aristotelin firkincə, insanın son məqsədi istisnasa səadətə, xoşbəxtliyə can atmasıdır. Bu, ən ali məktəbdür; amma bir şərtlə ki, dövlət səviyyəsində və aşağı (nisbətən) etaplı hökumət məmurları fərdi xoşbəxtliyə yox, bütün ölkə əhalisinin səadətinə nail olmalıdır. İnsanların müəyyən təbəqəsi imkanlarına üstünlük verir və rəzil, alçaq ehtiraslı meydən açırlar. Aristotel bunun xilası yolunu ağılda, idrakda görür. Roman boyu (bu "Təzə şəhər"də də vardır) yazıçı belə bir həyati-məntiqi-sosial konsepsiyanın çıxış edir. Kərimzadə əslində şəxsi xoşbəxtlik haqqında düşünmək belə istəmir, ailəsi də bu əlaqa əməl edir, nəvəsi Nəriman da. Ədib Nəvəsinin məmnunluqla müharibəyə yola salır. Yaşı kövrəkliyində ağlayar, ah-zara yer verədi və biz bunu təbii qarşılıyadıq. Amma onu yalnız Vətənin təhlükəli bir dövründə onun xilası maraqlandırır.

56. Yunan sözüdür, "səadət" deməkdir.

Mən təkrar qayıtmaga, mərhum yaziçimizin gələcək nəsillərə bədii əmanət kimi bağışladığı romanın poetikasından çıxış etməklə, məhz bu günümüzə müqayisə aparmaya bilmədim. Artıq rəsmiləşmiş bir qrup hökumət məmurları və mühafizə olunan korruptionerleri. Qarabağ müharibəsi, itirilmiş torpaqlar, əsirlərimiz əsla maraqlandırır. Rəsmi və təsdiqlənmiş əyani maddi ehramlar, kaəşanələr xarici bankların qoruduğu milyonlar və s. Azərbaycanımızın hərbi qüvvəsinə şəxsi vəsaitlər ilə yetərli yardım edə bilərlər! Kimsəsiz uşaqlarımızı küçələrdən, diləncilikdən yayındırmağa gücləri çatar. Lakin onların "müharibəsi" sərvət toplamaq hissidir... Aristotelə qayıdaq. Filosof xoşbəxtliyə nail omağın üç şərtini fərqləndirmişdir: 1) İnsan tam inkişaf etməlidir. 2) İnsan sağlam, firavan, başqa nemətlər bolluğuına sahib kəsilməlidir. 3) İnsan dövlət işlərində iştirak etməlidir.

Romanda müəllif bu konsepsiyanın mahiyyətində ədalət prinsipini qoyur; daha doğrusu, bu sadalanınlar (filosof bu kompleksi "qızıl orta hədd" adlandırmışdır) reallaşırsa, insanlar ədaləti olmaya bilməz. Həqiqətdir bu: maddi və mənəvi təminat niyə mənfi, qısqanc emosiyalarla müşayiət edilməlidir? Haqq öz yerini tutursa, dövlət səviyyəsində yerliçilik, qohumbazlıq, rüşvətxorluq, dostbazlıq və ilaxır nifrətə layiq proseslər yoxsa... yalnız ədalətdən danışılır. Məsələn, M. Cəlal romanda sadə, tünəkə bir kəndli personaj Abbası təsvir etmişdir. O, savadsızdır, oğlu Səlimin tanımadığı, təsadüfən rastlaşdığı Kərimzadədən bağışlanan qırımızı kitab (bu rəmzidir) kişini yeni bir ovqata-oğlunu oxutdurmağa təhrikleyir. Və bir başa Bakıya gelir, kitabı "izinə" düşür, o birinci şəxsi-rəhbəri ona təpizdirlər.

Ata-oğul Ağ evə gəlirlər. O şəxsin qoruyucuları bu kəndli-lə qarşılaşır, öz xidməti vəzifəsini yerinə yetirəndən sonra "boşalar" rahatlaşır. Baxaq bir epizoda və təəssüflə bu günlə müqayisə aparaq: "Enlikürək adam irəli yeridi. Rusca nəsə dedi, gülümsəyərək Səlimin başını sığalladı. Tapancalı cəld enlikürək adamın qabağına yeriib, nəsə dedi, sözlerinin içində Leninin də adını çəkdi. Abbas kişi bilir ki, axtardığı adam budur, tapancalı onun sözünü danişir. Enlikürək işaret ilə: "gəlin" deyib içəri yeridi.

– Keçin içəri, özü sizi çağırır, keçin! Və görüş baş tutur. Bu epizod inanmiram oxucuya adı təsvr kimi çatsın, çün hamımız belə "qapı"ları döymüşük. Mir Jəlal böyük şəxsiyyət, elə lazımlıca qiymətini almayan ədibdi, alimdi. Görünür, yox bəlkə də həqiqətdir- qapılar arxasında dari-xan həyansız adamları görmüşdü. Axi, nə üçün ölkəsinin vətəndaşları, əzilmişlər ürək sözlerini demək, haqqını tələb etmək üçün rəhbər məmurların, nazirlərin, hətta hökumət, dövlət rəhbərlərinin qəbuluna düşməmək ehtimalına inanırlar! Həqiqəti danmayaq. Bədii əsər ən ali şəxsə qədər təriyəvi funksiyasını diqtə edir, anladır. Gəlin, insanı hissələrimizi yalana bükməyək. Məmləkətimizin nazirlərinin, qurum başçılarının qəbuluna düşmək, latereyada (həyif yoxdur) ən qiymətli maşın udmaq kimi bir səadətdir! Adı qapıda dayanan polis nəfəri bir üz göstərir, gəl görəsən! Mir Jəlal nəyi diqtə edirdi? Birincisi, ölkədə hamı eynidir və konstitusiya bütün vətəndaşlara aiddir. İkincisi, ürək sözünü adı kəndli, fəhlə də deye bilər və onu dinləməmək xalqına xəyanətdir. Üçüncüsü, yaşlı və gənc nəsil-lər ali rəhbərlərdən (eləcə də orta təbəqə məmurlardan) xeyirxahlıq, canlı temas, obyektivlik görərlərsə, onlar Vət-

nə, Dövlətə heç vədə xəyanət etməzlər, xüsüsilə cavanlar. Bunun bariz timsalı Səlimdir.

Mühəribə ölümdür, amma insanların mahiyyətini üzə çıxarıvə tərbiyə edir. Mühəribənin fəlsəfəsi, psixologiyası vardır. Məşhur rus publisisti və tarixçisi N.Berdyayev məraqlı tərif vermişdir: "Səthi nəzərlə mühəribə maddi kütlələrin yerdəyişməsi və toqquşması, fiziki zor, öldürmə və şikəstetmə, dəhşətli mexaniki alətlərin fəaliyyətidir". Ölüm mühəribədə adiləşir, lakin öldürmək əxlaqi hadisədir, çünki mənəviyyatla əlaqədardır. Jəbhədə əsgər vuruşur, öldürməlidir ki, düşmənə qalib gələsin, rəhbər şəxslər, mühəribə alovunu yandırınlar isə yaxalarını məsuliyyətdən kənarə çəkirələr. Zorakılıq, öldürmək günahdır, ona görə də qəbahət sayılır. Və hansı məqamları? Öldürən əsgər haqlıdır, günahkar deyil, onu bu hala zorən məcbur etmişlər. Nəriman və onun həmyaşıdları heç vaxt mühəribəni görməmişlər, ancaq gördülər və öldürdülər. Məşhur rus yazıçısı və publisisti İlya Erenburqun cəbhə qeydlərində iibrəlli epizod təsvir olunmuşdur: londonun küçələrində birinə müəyyən vaxtdan sonra partlaması nəzərdə tutulan bomba atılır. Bombanı zərərsizləşdirmək üçün bir fəhlə təcili onu qucağına götürüb, hava hücumundan müdafiə qərarğahına üz tutur, bu zaman həmən fəhlənin balaca oğlu atasının önündə qaçır və hamını təhlükədən xəbərdar edir, çünki bomba qəfil partlaya bilərmiş! Nə böyük cəsarət! Əger bu şəhərin belə igid uşağı varsa o, düşmənə təslim olmaz! Nəriman ağır sınaqlardan çıxır, bir təsadüflə ölümdən qurtarır. Almanlara əsir düşür. Bu məqamda Mir Cəlal vətənpərvərlik hissiniñ tarixən formalaşmasına-Gədəbəydə atası qızıl mədənləri axtaran Simensin oğlu, ka-

pitan Robertlə qarşılaşır. Mənzərəli və bərəkətli Azərbaycan tormağı balaca Robertin yaddaşında əbədi qalmışdır. O, unutmur və isteyir nostalci hissələ əsir cavan partizanı Nərimanı öz tərəfinə çəksin. Nəriman Yurinin bacısının ölümünə acıyp, göz yaşı tökür, sanki günahkar özüdür. Nəriman qızçıqazı qorumağa çalışır, ona təsəlli verir, özünü unudur, tekçə qızı xilas eləsin: "Heç fikir eləmə, səni partizan qərargahına göndərəcəyəm. Orada en təcrübəli həkimlər, hər cür dərmanlar var. İlk köməkdən sonra təyyarə ilə arxaya aparacaqlar. Adres verəcəyəm. Görüşərsən, mənim dilimdən də salam deyərsən! Deyərsən ki, dava qurtaranda gələcəyəm, onacan siz beşinci olarsınız. Mən sizi texnikuma göndərərəm. Oxuyub inşaatçı olarsınız..." Bu şirin təsəlliverici sözlərə Nəriman inanırdı. Lakin taleyin hökmü başqa cürdür: "Uşağı yerə qoydu; gülümsər sıfətlə ona baxıb, nəsə demək istəyirdi. Birdən rəngi dəyişdi, üzündə iztirablı bir ciddiyət duyuldu, qızın gözləri çoxdan axmış, nəfəsi kəsilmişdi...Nəriman qızı həsrətlə çağırıldı, çağırıldı, onun nebzini yoxladı. Uşaq çoxdan ölmüşdü"...Nəriman "Mənim bir tikə çörək tamahım" deyə vicdan əzabı çəkir, qovrulur, dəhşətə gəlir...Nəriman acliğə, susuzluğa sonakan tab gətirirsə, taqətdən düşür. Qalxıb getmək istəyirsa, ayaqları sözünə baxmır. Qüvvəsini toplayıb addım atmaq istəyir. Lakin Mir Cəlal bu ağır səhnəni kövrək qələmlə təsvir edir; bu isə oxucuda bir nikbənlilik oyadır, sanki işiq vəd edir: "Yaş və yumşaq otlar üzərində bir müddət hissiz qaldı. Gözünü açanda yanığın, od tutulmuş bir biçaq kimi içini doğradığını hiss etdi. Ona elə gəldi ki, bir ovuc su ilə dodaqlarını da islatsa qüvvətə gələcəkdir. Bir cida boyu qalxan, meşəyə sanki isti gətirən

günəş indi onun lap qurumuş, taxtaya dönmüş sinəsini döyürdü. Nəriman üzü üstə döndü. Su ümidi lə yavaş-yavaş aşağıya süründü. Günəş şüaları gah yarpaqlarda, gah daş parçalarında, gah da əlindəki silaha düşüb bərəq vururdu. Parılıtlar onu iraliyə çağrırdı"...

Nərimanla almanın zabitli arasındaki dialoq kəskin gedir, sanki güllədir və bu iki zabitdən birinin taleyini həll edəcəkdir. Elə də olur..."Biz ölməyə yox, öldürməyə gəlmışık!" cavabı-fikri fəlsəfi mənalıdır, bir gəncin əqidəsinin səsidi. Ardınca "Mühəribə meydanında hərifin adı və adresi soruşulmaz" cavabı da məntiqdir, içəridən püşkürən nidadır. Bunlar borcun dərkidir, şəxsiyyətin özünə nəzarətin əxlaqi psixologoci təzahürüdür. Bu isə davranışın sosial-siyasi tələblərinin insan qarşısında şüurlu başa düşülmüş vəzifəsidir, məsuliyyət hissidir.

Mən yenə assosiativ bir paralel aparmalı oluram. Düşmən əlinde olan Kəlbəcərimiz, vaxtilə Simensin axtardığı qızıl mədənlərimizi niyə xilas edə bilmirik? Bunun siyasi tərəfi aydınlaşdır, bəs haçansa geri qaytarmağa necə, gələrimizi hazırlayıraqmı? Sualdan qaçmağa hacət yoxdur. Mir Cəlal intuisiyası bu məsələdə yanılmamışdır: "Həmən bu enliburun, göygöz, qırmızı sıfət zabit "Yelizavetpol" mahalindəki mis mədənlərinin sahibi Simensin kiçik oğlu Robert idi. Ağası Şərqdəki mədən müəssisələrinin hamisini gəzəndən, "bəzi işlərdən", "bəzi adamlardan" əsəbileşəndən sonra birbaş buraya, Qafqaz silsilələrində gözəl, sakit, cazibəli dağlar arasına gələr, şam ağaclarının altında, bülbüllerin, qumruların, sarıköynəklərin mahnısı, kürəsindən qızıl püşkürən mis mədənlərinin eşqi, havası ilə, nökər-qulluqçular əhatəsində rahatlanırdı". Maraqlı və ib-

rətli xatırlamadır. Mir Jəlalin fəhminə gəlsək, tarix həqiqətən təkrarı xoşlayır. Daima milli sərvətlərimizə göz tikən və nail olan xaricilər uzun vaxtdan sonra həmən alman sahibkarının oğlu azərbaycanlı balasını ölümlə hədələyir. Bu, bir yana. İndi ermənilər o qızıl mədənlərini ələ keçirmişlər. Alman zabitini Şərq cəbhəsinə getiren də nostolci xatirələrin əks-sədasıdır, köhnə mədənlərin, heç olmazsa onların bir hissəsini ələ keçirməkdir. "Vəhşi Qafqaz" cənnətinin əla bir guşəsinə yenidən yiyləlməkdir. Budur, 60 il önce Sovet vətəninə soxulan almanların zabiti Robert, döyüşü azərbaycanlı Nərimanı güllələyib, buranı tərk etməlidir. Yəziçi yollar arayır: Simenslərin ayaq basdığı torpağın övladını güllələməlidirmi? Bu, baş tutarsa necə qarşılanır roman? Əzab çəkmərikmi ki? Nəriman fəndkir və ölmək istəməyən (düşmən əliylə) bir gənc olaraq, hər ehtimala qarşı tədbirini görmüşdür: "Qanının həlqəsi şaqquşdayanda Nəriman ayağa qalxmışdı. Qaravul həmişə qapını ehmalca açar, özü lap qırqaqda dayanıb avtomati tuşqlayandan sonra alman dilində deyərdi: - Çıx!" Bu sonuncu söz onu ölümə aparmaq üçün səslənmişdir. Ölümqabağı xəyalı arzular bu zəhimli səsə qoşulub zirzəmiyə ayaq açmışdır. Lakin insan ölüm ərefəsində qeyri-adi fikrə, cəsarətə gəlir, axı, həyat ən şirin nemətdir. O, ağır daşı alman zabitinin başına endirir və alıcı quş kimi zabitin üstünə atılır. Nəriman "unudulan bir xəyal kimi küçənin qaranlıqlarına qarışdı". Beləliklə, sağalır və arxa cəbhəyə qayıdır. Arxa istehkam hissələrində birinə işə göndərilir. Mühüm bir vəzifəni: "Bakı qapılarında aylardan bəri hazırlanıb istehkamları, səngərləri yoxlayıb, nəticə və qiymət verməli" olur.

"Yaşıdlarım" romanında əsas (və bütünlük) personajların qarşısında üç "əbədi" sual dayanır: insanın ümumən tələbata meyilli; həyat fəaliyyətinin müstəqil təşkil planlaşdırılması, bunları məqsədəyənlü idarə etmək, zərurəti. Hər bir şəxs -fərd özünü parçalanmış şəkildə təsəvvürə gətirmir, bütövləşir daxilində hərəkətlərini komplektləşdirir. Lakin bu yolda müyyəyen məqamlar ortaya çıxır-onları normalaşdırmaq, ifratı özündən uzaqlaşdırmaq lazımdır. Tarixən əxlaqçılar-filosoflar belə bir global hissi aşılmışlar, xüsusilə Şərq mühitində. Belə ki, daosizmdə ("Dao" yol deməkdir) insanın yaxşı, normal -xoşbəxt yaşamasına təbii həyat prinsipləri prizmasından baxmışlar və əsas işi sadəlikdə, təvazökarlıqda görmüşlər. Əvvəzdə ifrat ehtirasları, arzuları kənarlaşdırmaq, aza qane olmaq və sairdir. Şübhəsiz, sonrakı əsrlərdə belə bir ideya, konsepsiya hakim siniflərə itaət etmək, mütilik, nəhayət şər işlərə xeyirlə cavab verməklə nəticələndi. Dahi Lev Tolstoy da bir vaxt özünün etik görüşlərində bu prinsipi qəbul etmişdir.

Biz Mir Cəlalin poetikasında - konkret "Yaşıdlar"ında həmən fikrin, məqsədin tamlığı ilə özünü göstərən elementlərin epik təsvirini görürük. Birincisi, Kərimzadə, Nəriman, Səlim, Abbas kişi, Hədiyyə, hətta Kiçikxanım, Orucəliyev və başqalarının davranışlarında, praktik fəaliyyətlərində bu cəhətləri bürüzə verirlər. Məni az da olsa təecübələndirən yazıçının, xüsusilə gənc nəslin bir şəxsiyyət kimi tədricən dəyişməsi: mətinləşməsi, şüurlarında vətəndaşlığın, fəzilətlərin, həyatı vəzifələrin harmonik bir-birini tamamlamasının əxlaqi-sosial inikasının bədii təcəssümüne nail olmasının təngidi inkaridir. Yaqub İsmayılovun yazdığı: "Düzdür, "Yaşıdlarım" müəllifin əvvəlki romanları

qədər şöhrətlənmedi. Səbəbi də əsərdə səthi yerlərin olması, bəzi zəruri mətləblərə ötəri toxunulması, bəzən məsələlərin uzadılması, dövrün mürəkkəb şəraitinin, adamlarımızın gərgin psixoloci vəziyyətinin həmişə emosional-bədii cizgilərlə canlandırılmamasıdır. Hadisə və surətlərin bir çox hallarda yazıcının real imkanlarından aşağı səviyyədə təsvir edilməsidir"<sup>57</sup>...fikrimin davamına toxdaqlıq vərib bu qeydlərə münasibətimi bildirməli oldum.

Tədqiqatçının bu qənaeti, əvvəla, şübhə etməzdim ki, o dövrün ədəbi-tənqid mühitinin məhsuludur; nəşr əsərlərinə, "biblioqrafik" mövqedən yanaşmadır. İkincisi, romanın yazıcının digər romanlar səviyyəsində şöhrət tapması da o illərin oxucu zövqü ilə əlaqədardır. Hətta bəzi nüfuzlu ədəbiyyatşunaslar tədqiqatlarında kiçik povestlərin adını çəkirlər, nədənsə "Yaşıdlarım"ı unudurlar...Əllinci və altmışinci illərdə oxucu meyli məhəbbət, sevgi münasibətlərinə, mövcud həyatı məsələlərə yönəlmüşdi. Üçüncüsü, bəzi məsələlərin uzadılmasına, səthi toxunulmasına - yanlış fikirdir. Hər bir əsərin yazılmış psixologiyasını müəllif planlaşdırır və bu xəttdən çıxmamağa çalışır. Ümumiyyətlə, Mir Cəlal bəzi romançılar sağayı yox, konkretliyi sevəndir, onun üçün oxucuya elə gəlir (və həqiqətdir) süjetdəki hadisələrin, obrazların gələcək talelərinə müəllif haçansa qayıdacaqdır.

Dördüncü, Mir Cəlal araşdırıcının mülahizəsinin əksinə, mühərabənin, çətin vəziyyətlərin real təsvirində, qəhrəmanlarının gərgin hallarında "oxucu ağırlığını yüngülləşdirərək, kövrək, yumşaq, emosional üslubuna sadıq qalır. Nə-

57. İsmayılov Yaqub. Göstərilən əsəri, səh. 138.

rimanın ölümlə həyat arasındakı məqamlarında xəyalpərvərliyi, ötən günlərinə qayıtması, təbiətin şahidliyi məgər psixoloci-emosional təsvir deyilmi? Beşinci, yazıçı öz real, faktiki imkanlarını fərdi üslubuna tabe etmişdir; bu, tənqidçi hədəfini qəbul etmir! Kərimzadənin ideali mühəribədə hamının eyni əhval-ruhiyyədə nəfəs alması, arxada ziyanlıların, fəhlə və kəndlilərin yardımını: mənəvi və maddi cəhətdən. Jəbhəyə cavanların yüksək ruhla yola salınması və onlarda arxayincılıq psixologiyasının qorunması. Həyatın mövcud-mühərabə zamanı mənəsi, səadət barədə personacların təsəvvürlerinin Motivində əxlaqılık dayanır, çünki bu bütöv qənaət (təsəvvür) davranışın tənzim edilməsini şərtləndirir və əyani olaraq əsaslandırır. Yazıçı gerçəkliyi ümumiləşdirir və həyatın, gələcək quruculuq işlərinin yerinə yetirilməsində davadan qabaqçı ovqatın bərpasını verir; səadətin xoşbəxtliyin insanın real qüvvəsində olduğunu əxlaqi prinsiplərdən kənardı götürmür. Oxucuya hörmət əlaməti kimi, hətta hadisə və situasiyaların "qiymət şablonları"na şəxsi zövqləri baxımından əlyeri qoyur. Və özünəməxsus qiymətləndirməyə ehtiyac duyur. Xaraktercə humanist, təvazökar olan Mir Jəlal tədqiqatçının vurğulduğu kimi, romanın sünü şöhrətləndirilməsinə çalışmış, sıfarişli təqdimatlar, resenziyalar yazdırılmamışdır...Əlbəttə, hələ Mir Jəlalın romanın müəyyən menada üst-üstə düşən fikirlərinə aydınlıq gətirməli olsaq (onların ruhuna hörmət borcumuzdur!) razılaşmaq istəməzdim: Birinci, əsər mühərabədən sonra mühərabədə gənclərin vətənpərvərlik hissələrini, onların aldıqları tərbiyənin bütövlüyüni, ağlayıb-sızlamamaq əhvalını və ilaxıri özündə eh-tava edir. Və bol-bol materialları görmək lazımkən gəlirdi.

İkincisi, xüsusilə, mərhum Mehdi Hüseynin tənqidçi psixologiyasında bir cəhət aparıcı idi: Əsər barədə fikir söyləyəndə yazıçılığını unutmaq. Mən bu psixologiyani ona görə qəbul etməzdim ki, yazıçı əməyini, onun üslubunu, sücətə münasibətini və ilaxırı qiymətləndirməyi bacarmalısan. Tənqidçi -sərf peşə mənasında- məhz bədii əsər yaza bilmədiyi qısqanlığından bütün hirsini tökməyə hazır olur. Üçüncüsü, digər əvvəlki əsərlərlə müqaysələr aparmaq və bu kontekstdə qiymət vermək olmazdı, konkret danışmaq lazımdı. Amma Mehdi Hüseyn qələm dostunun əməyini yerə vurmur: müharibə mövzusu qoldal səviyyəlidir və onun bütün səhnələrini təsvir etmək üçün yalnız Lev Tolstoy qüdrəti lazımdır. Amma müharibənin ayrı-ayrı detalları, doğurduğu psixoloci ağırlır və saire rus və Azərbaycan ədəbiyyatında təsvirini tapmışdır. A.Fadeyevin "Gənc qvardiya", B.Polevoyun "Əsil insan haqqında povest", V.Katayevin "Alay oğlu", Əbülhəsənin "Müharibə", M.Hüseynin "Ürək", Həmid Axundlunun "Ağır günün dostları", İ.Qasımov və H. Seyidbəylinin "Uzaq sahillərdə", H.Abbaszadənin "General" və digər əsərlərdə bütöv "müharibə" məfhumu yoxdur, mümkünsüzdür, yalnız ayrı-ayrı görüntülər, qəhrəmanlar, münasibətlər vardır. Mir Cəlal bir vətəndaş olaraq müharibəni kənardan görmüşdü, ağrını yaşamışdı. Maraqlı o idi, adını çəkdiyim həmən əsərlərin demək olar ik, hamısı çox sonralar qələmə alınmışdı. Unutmayaq, "Yaşıdlarım" 1946-ci ildən yazılmaya başlanmışdır və əsasən bədii hüceyrəsi hazırlıdı. Bu da bədii şərtlərin başlıcasıdır. Mir Cəlal müharibəyə yazıçı müşahidəsindən yanaşmışdır; döyüşüllerin hünərini, bütün ölkənin səfərbərliyini, insan əhval-ruhiyyəsini - bu müqəddəs pro-

sesləri yazıçı təxəyyülündən keçirmişdi. Yaqub İsmayılov yerinə düşmüş bir fikri - Mir Cəlalın sözlərini unutmur: "Bizim adamların bir hünəri ondadır ki, gərgin döyük məqamında öz idealları və yüksək insani hissələrle yaşaya bilirlər. Düşmən bizi müharibə dövründə çox şeydən məhrum etsə də, qəlbimizin əməllərindən məhrum edə bilmədi. Edə də bilməzdi. Əməllər hər zaman, hər yerdə bizə qüvvət, üstünlük və qabiliyyət verir. Mənim əsil qəhrəmanım bu əməllərlə yaşayan qəhrəmanlardır"<sup>58</sup>.

Bələ aydın olur ki, qələbəyə bir xeyli qalmış yazıçı romanı fikri əməliyyatında canlandırmışdır. Mir Cəlal poetikası baxımından düşünsək, romanın yazılması başlanğıcında və gedişində ədiblik, dübarəlik və s. xüsusiyyətlər özünü göstəririd; görünür, rasionallıq sxemi həyatı müşahidəleri, yazıçı yanaşmaları, təsvir çalarları ilə ahəngdar idi və ümumi idəya və ictimai mühitin içinde olmaq yazımağa təhrik edirdi. Ümumi, həm də fərdi bədii qəlibdə götürsək: Mir Cəlalın müharibə barədə düşüncələri dərindi və aydın olmaq üçün vaxt tələsdirirdi, eyni zamanda bəzi səbəblər ucbatından ləngidirdi. Vaxt uzandıqca yazılıması prosesi canlı müşahidəyə, proqnoza yönəldirdi. Mir Cəlal həyat materialına obyektiv, realist yanaşırıdı və çox-çox yazıçılarda olduğu kimi: həyat-varlıqda baş verən hadisələri işıqlandırmaq lazımdır, bədii yaradıcılığın poetikasına məxsus idəya-fəlsəfi-sosial əsaslardan kənarə çıxmamalıdır, bu bədii prinsip isə poetika tələblərində bədii strukturu inkar etmir. Bunlar əlbəttə ki, yazıçı şərhindən asılıdır, hadisələrə müdaxilə bacarığından asılıdır. Və roma-

58. Bax: "Ədəbiyyat qəzeti", 31 mart 1945-ci il.

na bir ədib obrazının gəlməsi təsadüfi deyildir. Mir Cəlal əsərdə təhkiyədən qədərinə istifadə etmişdir, bu bədii metodun obyektivliyini əvvəlki əsərlərində duymuşdu, çünki bu yazıçı dünyagörüşünü əks etdirir. Mir Cəlali mühakimə yürütməkdə, hadisələrin canlı təsvirindən yan keçməkdə, daha çox nəticə çıxarmaqda suçlandırmada da tələskənliyə yol verilmişdir. Əgər hansıa müəllifdə belə bir təhkiyə, üslub mövcuddursa bu, yazıçı xoşbəxtliyidir. L. Tolstoyun "Hərb və sülh" epopeyası -romanında əger əsərin həcmilə müqayisə aparsaq, yazıçının kənardan müşahidəsi-mühakiməsinə heyran kəsiliyik. Əbülhəsənin "Mühəribə" romanı da istisna deyil. Mir Jelalda insafa qalsa, tənqidçinin tələb etdiyi xüsusiyyət az deyil, öncə yazıçıda "dialog" güclü bədii vasitədir. Lakin romanın əsas subyekti insandır ki, o, müəllif mühakiməsində tipik obraza çevrilir. V.Q. Belinskinin nəzərindən bu cəhət yayınmamışdır və yazmışdır ki, roman üçün həyat insandan ibarətdir və insan qəbinin, ruhunun mistikası, insanın taleyi, onun xalq həyatına olan bütün münasibətləri roman üçün zəngin, tükenməz mövzudur<sup>59</sup>. Romanın bir epizoda diqqət yetirək. Nəriman qatarla gəlir, nə məqsədlə, hansı əhvalla... demirik. Yazıçının sözlərini, bədii mühakiməsinin ünvanını oxucu aydınlaşdırır: "Qatar sanki Nərimanı duyğu üçün sürətini artıraraq qoşa və parlaq reislər üzərində süzüb gedirdi. Təkərlər taqqıldadılqca, fit səsi xəbərdarlıq etdikcə, sərnişinlər tez yığışdırılıb hazırlanıqla, Bakının ilk əlaməti olaraq mazutlu maşınlar, buruqlar, neft çənləri, za-

59. Belinski V.Q. Seçilmiş əsərlər. B., 1948. sah. 51.

vod bacaları, elektrik xətləri, fəhlə mənzilləri göründükcə Nərimanın qəlbİ daha bərk döyüñür, ürəyi tələsir, vücuduna hərarət gəlirdi".

"Bu gəliş-gediş vaqonda bir müsahiblə də baş tuta bilərdi və bir yazıçı üçün adı bir şeydir. Lakin obrazın hissələri oxucu üçün kifayət edir...Nərimanla arxa cəbhədəki görüşün mahiyyətində bir də o dayanır ki, dava uzanar, illər keçər və hələ əsgər yaşına çatmamış yeniyetmələr, gənclər xəbərsiz böyüməsinlər, faşizmi bir ideologiya olaraq öldürməklə səadətə qovuşmaq xülyasını bir əsgərin zabitin dilindən eşitsinlər. Bu, bir yana, bəzi müharibə görməyən yaşlılara qələbə üçün nəyin necə olması da vacib şərtidir. Axihami Kərimzadə kimi düşünə bilməz. Yazıçı yaralanmış, azca sağalmış Nərimanı bu mənada arxaya-Bakiya getirmişdir. Mir Cəlal almanın fəlsəfəsinin Şopenhauer, Nitsše, Hartman kimi nümayəndələrinə az-çox bələd idi və qələm dostu S. Vurğunun "İnsan" dramına da baxmışdı. Alman -faşist ideologiyası Artur Şopenhauer (1788-1860) cazibəsində fırıldarı. Bu filosofun "Dünya iradə və təsəvvür kimi" əsəri XX əsrə gəlib çıxmışdır. İdeya isə: həqiqi varlıq irrosionaldır, dərkolunmazdır, deməli, insanın-son məqsədi üçün mübarizə aparmasına dəyməz, əxlaqi xoşbəxtlik prinsipi üzərində qurmaq əbəsdir. A.Şopenhauerə görə, xoşbəxtlik xalis mənfi anlayışdır, bu isə iztirabın olmamasıdır. İztiraba pozitiv nəzərlə baxır. Və cəhdə mənfi emosiyaca qiymət verir. Romanda Mir Cəlal məhz "cəhd" anlayışına yüksək müsbət mövqedən yanaşır. Bütün xalq ona cəhd gösterir ki, faşizmi məhv etsin, çətinlikləri aradan qaldırmaq cəhdli psixoloji stimula çevrilisin. Hərçand, Nərimanın nitqində bu məsələ ümumi-

dir, lakin konkretdir, əyanidir. Nəriman onu dirləyənlərə nəzakətlə baş əyir, sözünə başlayır: "Mənim mühəribədən, cəbhə həyatından danışmağım bəlkə də bəzilərinə qəribə gələ bilər, çünki mən mütəxəsis hərbçi deyiləm. Döyüş işinə nəzəri cəhətdən o qədər də bələdliyim yoxdur. Mən sizə ancaq bir əsgər, cəbhəçi gözü ilə görən, mühüm bir iş görməsə də meydanda şəxsən olmuş, barit qoxusundan çıxmış bir adam kimi gördükərimi deyə bilərəm. Mənim dediklərimdə səhv və yanlışlıqlar olsa bağışlamınızı xahiş edirəm, çünki Tolstoyun "Hərb və sülh" əsərində dediyi kimi, bir əsgər mühəribə meydanında öz bölüyünün, ancaq öz döyüş sahəsinin həyatını yaxşı bilir". Bu sözlərlə o, özünün yüksək əxlaqını, təvazökarlığını, yanlan pafosdan əzaqlığını çatdırır və diqtə edir ki, mühəribə cəbhədir, səngərdir, atəşdir, düşmənə qalib gəlməkdir. Və hər bir vənəndaşa bu nəsibdir. Nəriman "hazırlıq" mərhələsindən, ritorik təsvirindən sonra mətləbə keçir: "Davada necə lazımdırsa, eləcə də düşmənə üz-üzə gəlməli oldum. Faşistlərin işgal olunan yerlərdə camaatımızın başına nə gətirdiklərini mətbuatda oxuyursunuz. Bu qədər zalim, qaniçən və qəddar adamları mən təsəvvür etməzdim. Elə bil ki, bunlar mühəribəyə gəlməyiblər: mütəxəssiz cəlladlar kimi əldə silah, qabaqlarına çıxan hər bir kəsi qırmağa, hər şeyi dağıdıb xaraba qoymağa gəliblər. Daş kimi sərt baxışlarından düşünürsən ki, bunlar Hitler təriyəsi alıblar. Bunlarda duyğu, hissyyat yoxdur"...

Bu nitqdə zahirən mühakimə vardır: O, döyüşdə dəfələrlə ölümlə qabaq-qənşər dayanmış, tapşırığı yerinə yetirmiş, döyüşü Səlimi ölümün əlindən almış; hətta bir faşist əsgərini cəhənnəmə yola salmışdır. Bunu yazıçı detalları-nan təsvir etmişdir; elə isə: mühakimədə ölçü hissinin

itirilməsi, mühakimənin yerinin, məqamının düzgün təyi-ni, mühakimə ilə təsvirin bağlılığı, daxili əlaqəsinin yara-dılmaması- absurd tənqidçi mühakimesidir.

Nəriman faşistlərin Nitsshedən, Şopenhauer'dən maya-lanın əxlaqlarını əyani çatdırımlı olur- hər bir döyüşü is-tirabla, işkəncə ilə üz-üzə gəlir. Əgər məglub olsan üç mü-hüm nemətlə vidalaşırsan: sağlamlığını, gəncliyinlə və azadlığınıla. Deməli, bu üçlük-triada-şərin qalibiyyyətilə itiri-la bilər, onda xeyir, fəzilet üstün gəlməlidir. Məşhur filosof Leybnitsin sözlərini xatırladı: "Dünyada yalnız real surət-də xeyir mövcuddur, şər xeyirin kölgəsidir. Şər, iztirab, rə-zalət yalnız xeyirin daha qabarlıq surətdə görünməsi, özü-nü en parlaq surətdə bürüze verməsi üçün mövcuddur". Belədir.

Nəriman sevdiyi Kiçikxanımı itirir; Əhməd Orucaliyev üstün gəlir. Bu qızın əsgər oğluna xəyanətdir. Nərimanın şüuruna işləmiş bu sevgi xüsusiyyə toy zamanı onu sarsıdır. Yaziçı bunu təsvir edir və qayıtməq istəməzdəm. Təbii ki, hər bir gənc oğlan sevgisini oğurlayana rəqib kəsilir, onu Otello-sayağı boğmağa hazırlıdır.

Və mən bir oxucu intizarı ilə bu anı gözləyirdim. Ancaq Mir Cəlal yazıçı əxlaqı ilə bu yolu seçmir. Məsələyə aydın-lıq getirək. İnsan faktoru baxımından. Və bəllidir ki, insan varlıq bütövlüyündə mahiyyətində sosial-tarixi-missiyasını daşıyır və bu əsasda onu daima öz içərisində, mənəviyya-tında dəyişmədə, yaradıcı fəaliyyətində axtarır və tapır. Belə olduqda insan ünsiyyətin sosial formalarına, ictimai münasibətlərə xəyanət etmir. Belə bir determinlaşmənin hər iki tərəfi insanın ictimai varlıq olaraq özünü mədəni-tarixi yaranışını təsdiqləyir. İnsanın mahiyyəti- iç dünyası onun bioloji-fizioloji təbiətində yaranır və fövqəltəbii qüvvə ilə daxil olur; yəni öz-özüñə determinlaşır. Belə tarixi və sosial mərhələlərin məhsulu kimi İnsan bir-birini məhv et-

məyə hazır olmamalıdır. Pislik naminə rəqibini-sevgisini, sərvətini, pulunu, sözünü və s. oğurlayanı həyatdan ayırmamalıdır. Mir Cəlal təbiətinə məxsusi bir əxlaqı ilə Nərimanı məhz Əhmədlə cəbhədə qarşılaşdırır. Yaralı əsgərin iniltisi eşidilir. Nəriman "kimsən"-soraq tutur. Yaralı çevrilib gələn adama -Nərimana baxır. Əsgərin sıfəti yanmış, qaralmışdır. Qanı torpağı islatmışdır. Yaralıda taqət tükənmişdir. "Ölürəm! Ölürəm" fəryadı. "Nəriman onun üzünə diqqətlə baxanda tanış cizgilər gördü:

– Haradansan?

Yaralı başını aşağı saldı və siziltili, qırıq səslə dedi:

– Azərbaycan, Bakı!

Nəriman onun əzab çekdiyini, danışmağa taqətsiz olduğunu görüb medalyonunu çıxardı. İlk sətri oxuyanda zənninin həqiqət olduğunu gördü:

"Orucəliyev!"

Nəriman uca səslə onun adını çağırıdı:

– Əhməd! Sən haçandan cəbhədəsan, sən ki...

Yaralı baxdı. Onun göyərmiş sıfətində qəribə bir həyəcan duyuldu. Büyümüş gözləri hərəkətsiz, dik-dik baxındı. Alınının, üzünün qırışqları qocalarda olduğu kimi dərinləşirdi, həm də sanki bu saat dərinleşirdi"...

Nərimanda yalnız o hiss baş qaldırır ki, əsgəri ölümün pəncəsindən xilas etsin. Onsuz da cəbhədir, hər şey uzaqlardan boylanır. İndi isə: "Ancaq indi bu adam Nəriman üçün nə Orucəliyev, nə rəqib, nə də bir tanış idi. Şəxsən nə dost, nə də düşmən idi. İndiancaq o, bir döyüşçü yoldaş, cəbhəçi, bir yaralı əsgər idi". Əhməd Orucəliyevi çətinliklə sanitər məntəqəsinə yola salır. Biz Nərimanı iradəli, haqsızlığıla barışmayan insan, əsgər kimi görürük. O, ən qorxulu məqamlarda ağılı, iradəsilə vəziyyətdən çıxır, Allahı onu qoruyur. O, bir dəfə sarsılır və bunu özünə bağışlamır. Yuxarıda toxunduğumuz kimi, qızçıqazın ölü-

mündə özünü bəiskar sayanda. İlk baxışda adama elə gəlir o, intihar yolunu seçəcəkdir. Və bir də alman zabiti Robertin sərəncamına keçəndə. Lakin o, özünü şerdən, iztirabdan qurtarmağı bacarır.

Biz romanı təhlil edəndə yazıcının irəli sürdüyü xeyir və şər konsepsiyanının mənfi yönümüə münasibətini görürük. Daha doğrusu, onun obrazi cəhənnəmə tələsmir. Mir Cəlal şər fəlsəfəsini və şərq hikmətini bilirdi. Şopenhayerin bir ideyası vardi ki, şər, iztirab, işkəncə yaşadığımız dünyada hökmran qüvvədir, bunların pəncəsindən qurtarmaq asan deyil. Ona görə də qeyri-varlıq varlıqdan, mövcud olmamaq mövcudluqdan, yaşamamaq yaşamadan yaxşıdır. Deməli, həyatın iztirablarından xilasın yoluñu intiharda axtarmır; belə olarsa (intihar nəzərdə tutulur), insan fiziki cəhətdən birdəfəlik özünü xilas edər. Lakin filosof daha uzun əzabverici yola üstünlük verir: İnsan həyat iradəsini, həyat əzmini öldürməlidir, həyatdan zövq almamalıdır, seyirçi mövqə tutmalıdır. Bu isə pessimizmdir. Almanlarla müharibədə uduzmamağın ən başlıca, birinci faktoru əsgərlərimizin, xalqımızın nikbinliyi idi. Haqqın qələbə çalması ümidiydi.

"Yaşıdlarım" romanında aparıcı motiv nikbinlik ideyasıdır; bu, müharibədə qələbənin mühüm şərtidir və bunun üçün yazıçıya irad tutmağa dəyməz. Bir vintciyin boşalması fəlakətlə nəticələnə bilir. Və insanın zehni, əxlaqi inkişafı tədricən gedir. Heç də bütün personaclar savadlı, yüksək əxlaqlı görünmürler. Lakin ideya-məqsəd birdir. Mir Cəlalın sənətkarlığı bir də ondadır, obrazları keçmişindən ayrılmırlar, bir variqlik gözlənilir və bu hərəkətdədir. Abbas kişinin özü, savadsız bir kəndli də sonralar münasib savada, oxumağa, yazı-pozuya yiyələnir və təsərrüfatda qabaqcıl işçiyə çevirilir; bu, inandırıcıdır, sünü təsiri bağışlamır. Fermada pətəklərin sayını 300-ə çatdırır, şuar isə:

"hər şey cəbhə üçün, hər şey qələbəmiz üçün" idi. Mənim vaxtilə oxuduğum bu şiarın arxaikləşdiyini dəqiqləşdirəndə təəssüfləndim. Bu gün Azərbaycan da müharibə şəraitindədir, ara-sıra şəhidlərimizin ruhu doğma ocaqlarına qayıdır. Ermənilər isə iddialarından geri dönümlər. Elə isə biz həmən şüarlardan, hansı ki, babalarımız, atalarımız bu çağırış altında qəhrəmanlıqla döyüşmüslər, xeylisi həlak olmuşlar-yararlanmalıyıq! Görünür, bir qrup elita nəfərləri üçün şurə sərfəli deyil. Yoxsa, Məməkətimizdə sərvətlərimizi talamaq, insan hüquqlarını tapdalamamaq, əsassız bəhaneləri rəsmiləşdirmək və ilaxılara status qazandırmaqda çətinlik çəkərdilər... Onlar nə üçün Abbas kişilərin, Nəriman cavanlarının, Kərimzadə ziyalıların tarixi xidmətlərini ayaqlar altına atmaqdalar?! Abbas kişi əməyi ilə öyünür ki, cəbhəyə yardımçıdır. Nazir qürurlanır ki, bu ağır vəziyyətdə haram tikəyə göz yetirmir. Keçmiş döyüşçü qayıdır, ruh yüksəkliyilə işləyir. Mir Cəlal Abbas kişini başqa bir ovqatla əmək meydanına getirməklə gələcək nəslə qeyrətə səsləyir. Oxuyuruq: "Nazir onun əlini sıxıb təbrik etmiş, gələcək işlərində müvəffəqiyətlər arzulamışdı. Abbas kişi təşəkkür alandan sonra bilmirdi sevincini ən-əvvəl ki-mə desin, necə desin, nə dil ilə desin"... Abbas kişi münasibəti də unutmamışdır. Kərimzadəgilə gəlir. Kərimzadə evdə olmasa da, nəvəsi Hədiyyə ona qulluq göstərir. Abbas kişi qoltuğundakı qəzeləri Hədiyyəyə verir ki, oxusun, xoş xəberlərdən hali olsun.

"Yaşıdlarım" romanında Kiçikxanım obrazı kövrək xətdir və gənclərarası sosial-məişət münasibətlərinin bütün zamanlar üçün "vahid əxlaq" resepti olmadığını göstərir. Kiçikxanım ümumiləşmiş həmyaşıdlarının xarakterini özündə eks etdirir və heç də xoşbəxt olmaqdan imtina etmir. Nərimanla sevgisini də inkar etmir. Lakin ona ailədən gələn təsirlər, Əhməd Orucəliyevin maddi imkanları və

Nərimanın orduya çağrılması daxili səbatını üzə çıxarı. Mən onun bu hərəkətini görəndə məşhur yazıçı Mark Tve-nin kəlamını düşündüm: "Xoşbəxt olmaq yaxşıca aldadılmaq deməkdir". Əlbəttə, paradoksaldır: xoşbəxtlik bəd-bəxtlər içərisindən adlayaraq onları aradan qaldırmaq, əl-verişsiz vəziyyətlərə müqavimet göstərmək instiktividir, eyni zamanda mənfi emosiyalara və ovqatlara qalib gelmək, müvafiq tələbatlardan imtina etməkdir. Eyni zamanda lazımı vaxtlarda risqə getmək, qüvvələri səfərbərliyə almaq. Özünü ələ almaq bacarığıdır. Deməli, yalnız istəmək hər şey deyil, Hegelin verdiyi "təsəlli" kimi: "Təkcə istəməyin dəfnə çələngi heç vaxt yaşışlaşmamış quru yarpaqlardır".

Mir Cəlal Nərimanla Kiçikxanımın məcaralarının təfərrüatını söyləməyə tələsmir. Müharibə vaxtı əsgərin diqqəti parçalanmamalıdır. Nərimana sevgilisinin naqis davranışlığı məlumdur, toyda kövrək faciyyəyə bənzər "açıqlama"-nın şahidi olduq. Nəriman döyüşdə ciddi yaralandıqdan sonra arxa istehkam hissələrində birinə xidmətə göndərilir. Mahaçqalaya gəlcək onu arxa ehtiyat istehkamlarına müayinəsi və qəbulu üçün yaradılmış komissiyaya üzv seçilər. Payızın sonlarında mayor Remenyukun başçılıq etdiyi komissiya ilə Sumqayıta gəlir. Və bu işlər "Təzə şəhər" romanının "hazırlıq" mərhələsi təsirini oyadır. Hələ müharibə gedir. İş prosesi dinamikdir və Mir Cəlal İakonik canlı təsvirlə oxucuya təqdim edir: "Qazılanda yaş, ağır və parça-parça çıxan qumları bir anda qurudub qova döndərir, qismən göyə sovururdu. Qalanmış torpaq layları silsilə dağlar kimi uzanıb getdikcə gedirdi. Minlərlə adam qarışqa kimi əlleşirdi. Göydə oynayan belləri, külüngləri, küküryərək yeriyən, daş, tormaq daşıyan maşınları, traktorları uzun və zəncirli burnunu sağa-sola çevirərək ağır daşları götürüb tikintidən uzağa atan ekskavatorları, bir az kənar-

da uzun lüləsini göye çevirib keşik çəkən topları görəndə adama elə gəldi ki, insanlar yerin bağını dəlməyə qət etmişlər"...Nərimanı belə bir iş gözləyir, Kiçikxanım barədə düşünmək vaxtı deyil. Lakin bədii qanuna uyğunluq var ki...

Kiçikxanım bu sahəyə göndərilmiş, artıq 46 gündür işləyir. Müharibə bu zərif, peşəcə müəllimə olan qadını düzün ortasında səngər qazmağa, çadır altında yaşamağa məcbur etmişdir. Ondakı intuisiya hansısa bir sevincli xəbəri, hadisəni diqtə edir, olacağını təsdiqləyir. Və həmən gözlənilən gün çatır. Buna qədər Kiçikxanım səhvini etiraf edir, peşmanlılığını gizlətmir, ilk və müqəddəs məhəbbətinə xəyanətini özünə bağışlamır. Tənhalıq onu evi tərk etmək məcburiyyətinə qoyur. Onda ruhdan düşmə halı yaranır, əli hər şeydən üzülür: "Mənimki qara gəldi! Ya göz dəydi, ya əsgər anasının qarqıştı tutdu, nəsə mənimki qara gəldi.

Bu ağır, lakin amansız hökmə inandığı üçün müvəqqəti bir zaman hər şeydən -qızlara, gənclərə məxsus olan hər şeydən əl çəkmək istədi. Müəllimliyə gedə bilərdi, ancaq rayona təyin edirdilər. Maarif Nazirliyinin tələbini baxmadı. Diplomundan əl çəkib evə, təkrar atasının yanına qayıtdı". Onu ər evinə qaytarmaq istəyən Nisə qarını böhörmət edir: üzünə ağ olur, özünü intiharla hədələyir. Kiçikxanım səngər işinə razılıq verir.

Mir Cəlalın qadın qəhrəmanı azadlığa can atır, fərəh-siz məisət həyatından bezikir, həyatın təzadalarını indi anlayır. Mir Cəlal Kiçikxanım-Nəriman xəttində fərdi xoşbəxtliyin heç də hər zaman baş tutmamasını göstərir. Bu cütlüyü Əhməd Orucəliyevi də əlavə etmək lazımlı gəlir. Əslinə qalsa, romanın ideya-mərkəzində-poetikasında insanın xoşbəxtliyi dayanır, bu isə bu varlığın əxlaqından keçir. Kərimzadə çox şeyi itirmişdir, amma övladları və nə-

vələrini tapmışdır. Abbas kişi sadə kəndlidir. Savadsızdır, amma ləyaqətli oğlu Səlimi qazanmışdır. Yurik valideyn-lərindən xəbərsizdir, amma Hədiyyə xanımı rast gəlmışdır. Bunun əksi də var: Əhməd Orucəliyevin və Kiçikxanımın taleyi hələlik işıqdan mehrumdur. Fərəh, səadət-xoşbəxtlik insanın sonuncu "dayanacaq" nöqtəsidir. Dahi filosof, ədəbiyyatşunas Əl-Fərabi bu mənada xoşbəxtliyə bələ qiymətlə yanaşır: "Xoşbəxtlik hər bir insanın cəhd göstərdiyi bir məqsəddir. Onun kortəbii meyli ən uca mükəmməllikdir. Xoşbəxtlik insanın əldə etməyə cəhd etdiyi böyük nemətdir ki, bundan yüksəkdə dayanan, üstün olan başqa bir nemət yoxdur. Bu xoşbəxtliyə səy, cəhd insanın ən mükemmel məqsədidir!!"

Kiçikxanım üçün hələlik özünəqaydış hissi güclüdür və xatirələrinə təslimdir. Müəllif bu ürəkdən acıldığı qadının halına acı'yırsa, onu ruhdan düşməyə çəkmir, amma labirintsiz ötüşməyəcəyinə də inandırır: "Mütərrəddid baxışlarında Kiçikxanımın qəlbən nə yaşadığını, nə düşündüyünü, xəyalından nələr keçdiyini yazsan bir kitab olar. İnsanın göz giləleri nə qədər kiçikdirse də, böyük bir aləmi əhatə edə bildiyi kimi, Kiçikxanımın ani xəyalı da az qala bütün həyatını xatırlaya bildiyi bütün sevinci, kədərli günləri qarşıya getirirdi. Lakin gözlər geniş bir şəhər, ya təbiət lövhəsinə baxanda yalnız böyük şəyləri gördüyü, təfsilatı seçə bilmədiyi kimi, gəncin xəyalı da həyatın zahiri və qabarıl səhifələrini çizir, bu səhifələrdəki yazıları bunların mənasını seçə bilmirdi. Seçə bilməkdə aciz idi".

Əvvəllər Kiçikxanım bize adı sevən, gələcəkdə ana olacaq bir qız təsiri bağışlayır. Nəriman da belə düşünüb onunla ailə qurmaq həvəsinə, sevgisine düşür. Amma müharibə "sevgi" anlayışını da imtahana çekir. Və bu xüsusiyyəti yaziçı nəhayət açır: "Kiçikxanım zahirpərest idi, gəncliyini belə zahirlə keçirmişdi. O, həyatı haçan, kim tə-

rəfindən və nə üçünsə tərtib olunmuş bir ziyaflət məclisinə bənzəirdi. Onun zənnincə bu məclisin zəhmətini çəkənlər də, lezzətini çəkənlər də vardır. Kiçikxanım həmişə özünü ikincilərdən sayırdı; nə üçün ikincilərdən sayırdı? Bunu bilmir və bu sual onu düşündürmürdü də"...

Kiçikxanım "qızıl əsgərə, cəbhəciyə etibarsız çıxandan" sonra ictimai qınaq obyekti olur, yoldaşları, tanışları üz döndərirlər. Bu yanaşma bəlkə də oxuculara rəribə görürən: yazılı yeganə qadın obrazını niyə miskinləşdirir? Elə deyil. Gənclər bilməyə borcludular ki, ən ağır, kritik məqamlarda, olaylarda sevgini satmaq olmaz, xoş güzərəna qurban verməyə dəyməz. Müharibənin ilk aylarında böyük rus şairi Konstantin Simonov məşhur "Gözlə məni" şeirini təsadüfən yazmamışdı. Deməli, Kiçikxanımları yaxşı olmayan mənəvi aqibət gözləmişdir: "Orucəliyevə gedəndən sonra Kiçikxanım dərgahdan qovulmuş, pənah yeri tapmayan bir günahkar vəziyyətində qalmışdı, yoldaş içine çıxmaga üzü yox idi. Ər evindən, qaynanadan başqa heç bir ünsiyyət yeri, vasitəsi qalmamışdı. Yoldaşları onun barəsində həmişə təəssüflə danışır, hərəketlərini pisləyirdilər. Kiçikxanım Nərimanı rəsmi yerdə görür: Nərimanın sol yanlığındaki xala gözü sataşır, sanki başına bir qazan dağ suyu çiliyirlər. Onu qan-tər götürür və güllədən qorunan adam kimi boynunu qısır. Acınacaqlı tale qisməti. Və fəryad içində qaçıv və qaça-qaça tez özünü qum qalıqlarının arasına salıb gözdən itdi. Kiçikxanım öz briqadasına çatanacan nə geri baxdı, nə yuxarı. Ayağının altına, qumlara baxa-baxa xəcalətindən iki əlli üzünü tutaraq, elə müttərəddid, elə pozğun gedirdi ki, uzaqdan baxan hər kəs onun nə isə, həyatında ən qiymətli bir şeyi itirdiyini və başına gələn faciəni heç kəsə danışmağa üzü olmadığını asanlıqla duyardı".

Misal var: Sonrakı peşimanlılıq fayda verməz! Kiçik-

xanım Nərimanı görəndə bu hissi keçirir, ona xəyanətini anlayır. Nəriman isə Kiçikxanıma nifrət bəsləməyi bacarmır, mərhəməti bu hissə yol vermir. Lakin ilk məhəbbət unudulmur. Kiçikxanımın halının pisləşməsi məqamında ötənlər-keçənlər qəlbini sixir. Bu zərif sevgilisindən hansı cizgilər dəyişməmişdir? Yaziçi da axı, bu kövrək macəradan xəbərdardır. Onun üçün bu gəlin daxili çırpıntılarını gizlədə bilmir və yazılı da müşahidə edir. Bəlkə də daha onların qarşılaşacağına şahidinə çevrilməyəcəkdir: "Nəriman onu, sıfətində böyüyen dəyirmi gözler və qələm qaslardan başqa heç nəyi qalmayan sevgilisini çətinliklə tanıdı. Tanıdı və suya döndü. Xəcalet ifade edən və məsum-məsum ona baxan, bu yaşlı qara gözlər Nərimandan sanki mərhəmət dileyirdi. Onun ürəyi elə çırpındı ki, nə edəcəyini unutdu. Ancaq onu bildi ki, vaxtilə məftun olduğu, həsrətini çəkdiyi və xəyalında ideala çevrildiyi gözlərəindi bir an da baxa bilmir. Sanki oradakı işıqlar arasında Nəriman itirdiyi və həmişəlik itirdiyi bir məhəbbətin izlərini görür və bu görüşdən iztirab çəkirdi".

Kiçikxanım axır ki, içərisini söken, amma tikməyən xəyanətin müqabilində üzr istəyir, onu bağışlamasını rica edir: Gərək məni bağışlayınız!- deyir. Bu səs tamam başqa bir dünyada əbədiləşmiş ah idi, ilk məhəbbətin nağası idi. Hər nə idisə, artıq qocalmışdı, ünvanını itirmişdi! Kiçikxanım qəlbində özüyle danışır, məhəbbətin qüdrətini şərh etməyə çalışır. Nəriman artıq onun üçün gənc bir oğlana oxşamır, müdrik, alicənab bir kişi təsiri oyadır. Mir Cəlal bu xətlə bağlı Əhmədi və Kiçikxanımı, Kiçikxanımı və Nərimanı qarşılaşdırır. Nə üçün? Buna ehtiyac varmı? Məsələ bundadır, Əhmədin taleyi müəmmalıdırsa, Kiçikxanım Nərimanın yanındadır. Güman, Əhməd burada-görüşdə olsa idi Nərimandan centimənsayağı üzr isteyərdimi? Ölümündən qurtaran bir insan önündə hansı əxlaqi

hərəkətə yol verərdi? Bütün bu boşluğu Kiçikxanım üzərinə götürür: Mənəvi təmizlənmə-katarzis!

"Yaşıldılarım" romanında katarzis effekti obrazların açılmasında xəzif xətti təşkil edir. Aristotelə görə, bu anlayış "oxşar effektlərin-hisslərin vasitəsilə təmizlənmə kateqoriyasını şərtləndirir. Belə ki, bu, obrazları sınaqlardan çıxarıır və bunun təsiri kimi, təbiyəvi funksiyani yerinə yetirir, bir növ daxili aləmlərini təmizləyir. Rus estetiki N.M. Çernişevski yazır ki, ictimai hadisələrdə "komiklik katarzisi də mümkündür və bu, müəyyən sübutlara əsaslanır"<sup>60</sup>. Bədii yaradıcılıqda yazıçı qəhrəmanlarının günahlarını yuyur. Kiçikxanım Nərimana qarşı xəyanətilə məhəbbətin insanı xoşbəxt etmək gücünü sarsıtmalı həyatın harmoniyasını pozmuş olur, tarazlığı əyir; davranışa zərbələr vurur. Və xarakterin yenidən tənzimlənməsinə yönələ bilər, ümidiłr oyadalar. Kiçikxanım Nərimanı komandır görəndə bu hissəri keçirir: "Yox! Bu oğlan, bu "şair oğlu" deyilən şəxs gənc adı adamlardan deyildir. O, kin bəsləmir. O, məni mülayimliklə və mehribanlıqla dindirdi. O, mənim qəlbimi zorlamaq fikrinə düşmədi və hərəkətlərim üçün pisləmədi, danlamadı. Mənim çəkdiyim mənəvi əzabları duydü. Və bunu mənə kifayət bildi. O, mənim qəbahətlərimi üzə vurmadi. Dünyada nə səbirli, nə təmkinli, nə nəcib insanlar var! O, nə qəribə adamdır! Gör mən nə qafıl olmuşam, gör nələr düşünmüşəm!" Xoşbəxtlik şansını itirməyən Kiçikxanıma biz o qiyməti verməməliyik-əxlaqi məmənnunluq aşılıyır özünə və bu isə heç də özündən razılıq deyil. Bu qadınnda öz davranışının, hərəkətinin nəticə çıxarmanın nail olunmuş səviyyəsinin təngidi vardır; elə deyil. Bu ikinci həyata atılmışın qarşısına qoyduğu yeni vəzifələrin, hərədəsa arzuların qoyulmasına, qorunmasına stimul verər və onun

60. Çernişevski N.M.Komediya Aristofana i antiçnoye teorii smexa. M., 1956, sah. 103.

yenidən özünübərpasına təkan olar. Nərimana qarşı qəbəhətlərinin kölgəsindən çıxməq, iztirab keçirmək onun qeyri-məmənnunluq, yəni təmin olunmamaq vəziyyətindən fərqlidir; bu isə Kiçikxanımın psixikasının, sağlamlığının qeyri-sabitliyinə gətirib çıxarar. Bize hələlik Kiçikxanımın gelecek taleyi qeyri-müəyyəndir, ümudsızlık ovqatı da beləcədir...

Mir Cəlal bununla romanın oxucu tərəfindən qavranılması neticəsində yaranan psixi-davranış affekti-durumu obrazın mənəvi səviyyəsindən asılıdır. Bununla katarzis obrazın mənəvi-fiziki harmoniyasına kömək- yardımçı olan vəzifəsi insanın təbiyələndirici təsirinin tərkib hissəsidir. Bununla tədricən Kiçikxanımın özündə qüvvət tapdıığını görürük: "O, əsgərin, cəbhəçinin məhəbbətinə etdiyi xəyanətin ağırlığını duyaraq nə qədər daxili əzab çəkirdi, indi ona verilən işi və şəriati doğrultmaq cəhdini də min qat artırırdı".

O, başqa bir "cəbhəyə" qədəm basmışdır. Təbiyəçi olduğu bağçada yeddi nəfər cəbhəçinin uşaqlarına qulluq edir, onlardan beşi isə yetimdir. Kiçikxanım əsgər arvadıdır, belə tanıyırlar. Lakin o, bu müqəddəs addan daha çox xəyanəti barədə düşünür, tərəddüdlər keçirir. Hissinin müqəddəsliyini itirməmişdir: "Qızı dəhşət götürdü, o, işləri heç öz adına, özünün indiki etibarlı vəziyyətinə qovuşdurra bilmirdi. Kiçikxanımı düşündürən onun zehnini vaxtba-vaxt məşğul edən də bu idi. O, bəzən bağça mürəbbiyəsi Telli ilə oturub dərdləşir, ürəyinin dərinliklərindən gələn soyuq ah ilə köksünü ötürürdü. Özüne cəsarət verib hər şeyi açmaq, heç olmasa anası yerində olan bu qoca qadınla danışmaq istəyirdi".

Kiçikxanımın məhəbbətini Y.İsmayılov belə səciyyələndirir. "Kiçikxanımın məhəbbətində iki xüsusiyyət görüruk. Bu məhəbbət tam-bütöv deyil, parçalanmış, iki hissə-

yə ayrılmışdı. Qaynar və coşgun gənclik dövrünü yaşayan Kiçikxanım həm qonşusu Nərimana, həm də atasının iş yoldaşı Əhmədə bağlanmışdı".

"Yaşidlارım" romanının üslubu, dil çalarları obrazların və situasiyaların psixolocisini tamamlayır. Mir Jelal əvvəlki romanlarında olduğu kimi, bu əsərində də xoş ovqat aşılıyır. Təbiəti canlı təsvirdə verir. Mən iki epizodla kifayetlənəcəyəm; hansı ki, oxuyanda özünü həmən məkanda hiss edir, duyğulanırsan: "Meşə sıx və dərin, gecə zil qara, göy tutqun, hava sakit idi." Sadədir, amma bu görüşlə Nəriman haraya düşdүүнү bələdləyir. Yaxud: "Payızın son günləri idi. Kəpəzdən, Qoşqardan axıb gələn mülayim külək Kirovabad çayının sağ və sol sahilinə buz sərinliyi gətirməkdə idi. Ancaq aydın göyün uzaq çatlarında yuvarlanmaqdə olan günəş sanki hələ şaxtalara yol verməyəcəyini təkid ilə bildirirdi. Ağacların çoxu lütləşsə də bağlar arasında bir-birinə sığınan qarağac, tut, gilas, çinar ağaclarının eləsi var idi ki, yarpaqların yaşıllığını da itirməmişdi. Lakin yaxınlaşmaqdə olan qışın əlamətləri hər yerdə, hər cəhətdən özünü bildirməkdə idi".

Mir Cəlalın nəsr poetikası çox zəngindir və bu ırsın nə qədər dərininə getsək, yeni-roman strukturu aşkara çıxara bilərik. Sovet məkanında və ideologiyasında yaşayan sənətkar xalqımızın keçmişini, mübarizəsini və qazandığı dəyərləri də, itirdiklərini də eks etdirmişdir. Müəllif yaradıcılıq məqsədindən kənara çıxmamışdır, səmimi məramında səmimi söz demişdir: obrazlarının və özünün sözlərini!

Mir Cəlal romanında mükəmməl "atalar-oğullar" məsələsini məhz müharibə zamanı Vətəni qorumaq iddiasında həll etmişdir. Kərimzadənin təmsil etdiyi yaşlı ziyalılar, xüsusilə ədiblər-söz adamları Nəriman timsalında oğullar-gənclər öz borclarını yerine yetirirlər. Əgər müharibənin sonlarında ordudan tərxis olunanlar arxa cəbhədə isteh-

kam<sup>61</sup> qazırlar- düşmənə qarşı müdafiə olunmaq üçün. Mir Jelal mübarizənin təsvrini realizmlə müşayət edir. Bu, ona imkan vermişdir ki, süceti əlavə ritorik faktlarla ağırlaşdırmasın.

"Yaşidlarım" romanının Qarabağ müharibəsi dövrü üçün əxlaqi-mənəvi əhəmiyyəti baqa bir istiqamətdə təhlil edilməsi zərurəti yaranmışdır.

---

*61. Bir yeri müharibə üçün istehkam halına gətirmək haqqında hərbi mühəndislik elmi.*

## BƏZİ NƏTİCƏLƏR

Mir Cəlalın romanları haqqında ətraflı o nəzərlə danışdıq, bu əsərlərin ideya-məzmunu iki siyasi-əxlaqi səciyyəli dövrün bəzi məqamlarını əks etdirir. Birində məşhur Sosialist inqilabının qədər Azərbaycanda baş vermiş hadisələr, digərində Vətən Müharibəsində gənclərin vətənpərvərlik əzmi ve ordudan tərxis olunmuş insanların yeni quruculuq fəaliyyəti dayanır. Tənqidçi, mərhum pedaqoq Əhəd Hüseynovun yazdığı kimi: "Bir gəncin manifesti" romanında 1918-1920-ci illərdə Azərbaycan zəhmetkeşlərinin Sovet hakimiyəti uğrunda qəhrəman mubarizəsinə həsr olunmuş, "Yaşıdlarım" romanında Böyük Vətən müharibəsində Sovet xalqının göstərdiyi misilsiz vətənpərvərlikdən, "Təzə şəhər" romanında Sumqayıt şəhərinin qəhrəman qurucularının istehsalat nailiyyətlərindən, "Yolumuz hayanadır"da isə xalqımızın böyük oğlu Sabirin həyat və fəaliyyətindən. İngilabi mübarizənin müəyyən mərhələsindən söhbət açılır.

Bu romanlar əslinə qalsa bir xalqın gələcək həyatı uğrunda apardığı işin: əxlaqi, mədəni, siyasi, sosioloji fəaliyyətinin realist, məlum mətləblərin bədii inikasıdır.

Mir Cəlalda fərdi taleler ümumi bədii kontekstdən ayrı götürülmür, mənəviyyatlarına yapışmış qəbahətlərdən tez üzüllüşə bilirlər. Mərdanın qardaşı Bahar, Kərimzadənin nəvəsi Kərim və onun həmyaşısı Səlim, məlahətli səsli Əntiqə- bu personajlar harmoniya yaradırlar davranışlarında. Mir Cəlalın obrazları daima çatınlıklarla üz-üzə gəlir və rəqibləri güclü çıxır. Amma məglub olmurlar, ümidsizli-

yə qapılmışırlar. (Sona arvad timsalında). Yaziçinin roman janrında bir keyfiyyəti diqqəti çəkir ki, təsvir edilən situasiyalar təbiidir, qeyri-adı əzabvermələr, işgəncəalmalar, intiharlar yoxdur. Oxucu sarsılmır, obrazların nikbinliyile rəziləşir. Lakin mübarizə zamanı əvvəlkəşirlər, bərk ayaqda geri çəkilərlər. Mərdan, Nəriman, Yunis Əhmədov və başqları məqsədlərindən dönmürlər.

Mir Cəlalın poetikasında insan əxlaqının - davranışının sosial-mənəvi və mənəvi-daxili dünyası qabarıl verilir, metaformaza yaxına gəlmir; çün, qəhrəmanlar reallığı inkar etmir. Və müəllif mənəvi-sosial ovqatdan obrazlarına pay göndərir, daha doğrusu, insan öz mahiyyətini saxlayır. Mir Cəlalın poetikasında "ideyalar axtarışı" ideyası ilk faza olaraq qiymətləndirilməlidir; bunun reallaşması üçün yeni üslub, bədii vasitələr tapıldı, lokal məişət səhnələrindən uzaqda dayanırdı. Səbəbsiz deyildi: oxucu zövqü, intellekti tələb edirdi ki, bədii konstruksiya xeyli dərəcədə mürəkkəbləşsin, sujet mahiyyətcə adı sferadan çıxın. Romanlarında (eləcə də hekayələrində) personajların davranışları xarakterik məişət səhnələrində təsvir olunurdu. Bu şərtlə ki, sərbəst təhkiyə qəhrəmanların daxili aləmlərinə tabe edildirdi.

Mir Cəlalın nəsində təkamül daima baş vermişdir. Məsələn, "Bir gəncin manifesti"nə qədər iri həcmli "Dirilən adam" romanını bitirmişdi. Yaziçi duyumu, müşahidəsi bir sıra mövcud ictimai-siyasi vəziyyəti, "pərdəarxası" iddiaları gizletmirdi. Tarixə dönüş, hadisələrin epik təsviri, obrazların həyatiliyi və sair məsələləri daima müşayət etmişdir. M.Cəlalda insan əxlaqının-davranışının müxtəlif aspektləri real həyat materialına əsaslanır. Təəssüf ki, yazı-

Çin'in roman nəsrindən danışanlar obrazların bu baxımdan poetikasına yanaşmamışlar. Cəfər Xəndan, Əhəd Hüseynov, Yaqub İsmayılov - ilk ədəbiyyatşunaslar, görünür, belə bir məqsədi qarşılara qoymamışlar, bəlkə də mövcud dövr bunu tələb etmirdi. Halbuki Mir Cəlalda əxlaqi hiss eksistensializm iddiasından yan keçilməməlidir. Hansı ki, bu seçimdə Bahar da, Ağaməcid də öz hərəkətlərində bu cəhəti nəzərə almışlar. Şəxsi məsuliyyət məsələsinin irəli sürülməsində və həllində bu obrazları əhatə etmişdir. Sonralar yazdığı "Yaşıdlarım" və "Təzə şəhər" romanlarında müəllif əxlaqda eksistensializm - şəxsi məsuliyyəti hipert-qofiyalaşdırılmasını və onun obyektiv nəticəsi olaraq pisliyin sosial mənbələrinin bədii həllini vermişdir. Mir Cəlal yeganə nasırlardan biridir ki, obrazlarının davranışında insana xas bərabərləşdirici, tarazlaşdırıcı yanaşmanı onuna əsaslandırır ki, cavabdehlər heç nə üçün cavabdehlik daşımırlar; bu o deməkdir, məsuliyyətin mütləqləşdirilməsi şəxsi cavabdehliyi aradan qaldırır.

Mir Cəlal konkret "Yolumuz hayanadır" romanında ədəbi proqnozlaşdırma aparmış, o dövrün əxlaqi meyilləri - bazar münasibətləri ölçülərini düzgün nəzərə almışdır. Əxlaqi seçim daxilən xudbinliklə istiqamətləndirilir. Və Sovet etiklərinin riyakarlıqla yazdığı: "burjua əxlaqının alverçi mənəsi xeyli dərəcədə riyakar, ikiüzlü xarakterini əvvəlcədən müəyyən edir" - başdan-başa absurd məntiqdən yan keçmir. Yaziçı məhz bu romanında sosial mühitdəki durumu, ictimai xadimlər arasındaki qütbleşmənin bir-birinə zidd mövqeyini təsvir edir və cəsarətlə göstərir ki, Əli bəy Hüseynzadə fenomeni ideoloji aspektin təsirindən müsbət obraz kimi yerini almır. Və bu bədii proqnozunu

sistemləşdirir. Lakin yaziçı Əli bəyin şəxsiyyətinə istiqamətin geniş marağını obyektiv təsvirə getirməklə, onun nüfuzunu təsdiqləyir.

Mir Cəlal nəsrində "Ədalət" anlayışı qırmızı xətla keçir və onun personajları bu "məhəng daşına" dəyirlər. O, ədalətin ictimai-mənəvi mənbələrini sosial təlim forması olaraq göstərmişdir. Əslində bunu "Üç" mövqedən əsaslandırmışdır: 1) Tərifdə və tənqiddə ifrata varmamaqdə; 2) İqtisadi məsələlərdə unudulmamaqdə; 3) Bölgü məsələlərində aldanmamaqdə.

Mir Cəlalin roman poetikasında xarakterlərin təmizliyi, istək və arzuların ümidi, hisslerin yeri galəndə aldadıcı olması və qalibliyi, yeni həyata səy və s. sosial-mənəvi problemlər dayanır. Xüsusilə, müharibədən sonraki proseslər ("Təzə şəhər") fəaliyyət psixologiyasında özünü tapır. Yaziçı konkret şəkildə fəhlələrin quruculuq əzmkarlığına nikbin baxırdı, buna inanırdı. Hərçənd, M.Cəlal belə ya-naşında "istehsalat romanları"ni inkar etmirdi, hər şeyi hərəketdə, qəhrəmanları narahat ruhda görürdü. Sırf məişət situasiyaları aparıcı deyildi, ictimai səciyyəlidir, mənəvi proseslər praqnozlaşdırılmasıdır. Romanda qoyulan sosial-əxlaqi ideal saxta təsir bağışlamır. Hətta sosial mühabimə kriminallıqdan uzaqdır, işin gedişində ədalətli səslənir. Və əsas tezisi yaziçinin belədir: İctimai (sosial) hərəkatın əsil səbəbi şəxsiyyətin əxlaqi tələblərilə cəmiyyətdə qərarlaşmış sistemin doğura bileyəyi qabarıldır. Digər bir tezisdə: obrazların əxlaqi şüurunun statik "kəsiyi"ni görürük, onların hərəkətində, fəaliyyətində, tələbatında əsas funksional mexanizmlər sırasında mühitin müsbətini və mənfisini də görürük. Mir Cəlal Təzə şəhərin hətta əxlaqi-

təmizliyini gözləmişdir.

Mir Cəlal romanlarında insan əxlaqının fəzilətini ən başlıcası bəşəriliyin motiv-tezisi kimi qoymuşdur. Sovet dövrü ideologiyasını unutmamaqla, yazıçı mövqeyini qıymətləndiririk və hətta idarəetmədə kollektivlərin konkret tarixi təbiətini başa düşməkdə müəllif xüsusilə "üç" cəhəti-"triada"nı oxucu qarşısına çıxarmışdır: 1) Əxlaq (yazıçı niyyətində) obyektiv şəkildə determinləşdirilir, yəni öz xarakterinə görə ictimai istehsalatda fehlə sinfinin yaşam tərzi kontekstində sosializm ictimai varlığının özünəməxsusluğunu əxlaqi şüurun formallaşmasının maddi-iqtisadi imkanını yaradır. 2) Əxlaq fehlə sinfinin, onun müttəfiqlərinin mənafeyinə müvafiq olaraq müsbət həyat tərzi yaradılmalıdır. 3) Əxlaqi inkişafın ümumi məntiqilə uyğunlaşmalıdır ki, öz mahiyyəti etibarilə tərbiyələndirici davranışın aradan qaldırılmasını şərtləndirir. Beləliklə, poetikada eyni zamanda obrazların əxlaqi seçmə məsələsi durur və o zaman üçün: "insan hər şey üçün cavabdehdir" şüarı səsləndirdi. Buradan belə bir tezisi də xatırlaya bilərik: fatalizm konsepsiyasından fərdi şəkildə eksistensializmdə hər bir işçinin (mühəndisin, fəhlənin) və s. təbəqənin şəxsi məsuliyyəti mövcuddur.

Mir Cəlalin yaradıcılığı tədqiq olunmuşdur: M. Hüseyin, H.Əfəndiyev, C.Xəndan, Ə.Hüseynov, Y.İsmayılov, A.Zamanov, M.Arif, M.C.Cəferov kimi nüfuzlu söz sahibləri məqalələr, kitablar yazmışlar. Onların bir qismi M.Cəlalin nəşr yaradıcılığını obyektiv təhlil etmişdir. Yaqub İsmayılov və Əhəd Hüseynovun adlarını xüsusi çəkmək istərdim.

Biz araşdırımızda xeyli həcmədə ədəbiyyatşunaslarının obyektiv təhlilini göstərməmişik. Lakin ünvanlarına tənqidi

di sözümüzü də gizlətməmişik. Yaqub İsmayılov monoqrafiyasında Mir Cəlalin bütün yaradıcılığını: hekayələrini, romanlarını və elmi əsərlərini tədqiq etmişdir. Yaqub İsmayılov yazar: "Ədibin əsas bədii tədqiq və inikas obyekti, hər şeydən əvvəl, insandır; onun mənəvi dünyası, fikri-hissi həyatı, mübarizə və fəaliyyətidir. Həqiqi sənətin, sosializm-realizm ədəbiyyatının-müsbat və mənfilər, xarakterlər yaratmaq tələbi bir sənətkar kimi Mir Cəlalı da həmişə ciddi düşündürmiş və eksər hallarda o, məqsədinə nail olmuşdur. Müəllifin realist qələmi ilə canlandırılmış bədii surətləri bir-birinə oxşamır, hərəsinin öz daxili aləmi, həyata öz baxışı, öz təfəkkür tərzi, orijinal xarakteri, bu xarakterləri fərdiləşdirən və ümumiləşdirən tipik keyfiyyətləri var".

Cəfər Xəndanda oxuyuruq: "Mir Cəlal ən böyük siyasi-ictimai hadisələri ailə-məişət məsələləri ilə və eksinə, ən kiçik ailə-məişət məsələlərini də döyük ictimai siyasi hadisələrlə bağlamağı bacaran bir yazıçıdır. Mücərrəd mənada hadisə, təbiət və ya əhvalat təsviri onun yaradıcılığına yaddır. Bunlardan söhbət açan yazıçı mütləq tiplərin səciyyəvi xüsusiyyətlərini daha yaxşı aydınlaşdırmaq məqsədi ni güdür".

Əhəd Hüseynovun qeydi: "Mir Cəlal xüsusi üslubu, ifadə tərzi və yazı manerası olan nasirlərimizdəndir...Mir Cəlal Azərbaycan sovet ədəbiyyatı tarixində gözəl hekayələr ustası, rəngarəng mövzulara həsr olmuş romanlar yaradıcısı, ədəbiyyatımızın klassik və müasir dövrünü, müxtəlif problemlərini işıqlandıran onlarla dəyərli tədqiqat əsərinin müəllifidir".

Bu "triada" - fikir böyük yazıçı Mir Cəlalin nəşr, əlbətə, roman yaradıcılığının poetikasını görməyə və dərinə

getməyə şans verir. Mənim qənaətimcə, zəngin mövzular və ideyalar müəllifinin poetikasına ilk dəfə müraciət edən ədəbiyyatşunas-tənqidçi ovqatının məsuliyyətini; imkanlarını tam səfərbərliyə alınma mümkünsüzlüyünü və eyni zamanda nailolma təntənəsini yaşadıım. Amma bu nəsrin maviliyində hələ çox "uçuşların" olacağını da istisna etmirəm. Və buna ümidiyəm...

**10.04. - 12.12.07**

## MÜNDƏRİCAT

### I hissə

"Bir gəncin manifesti" romanı.....	3
------------------------------------	---

### II hissə

"Yolumuz hayanadır" romanı.....	151
---------------------------------	-----

### III hissə

"Təzə şəhər" romanı.....	247
--------------------------	-----

### IV hissə

"Yaşıdlarım" romanı.....	288
Bəzi nəticələr.....	328

*Nəşriyyatın direktoru:  
Əlirza Sayilov*

*Allahverdi İskəndər oğlu Eminov  
Mir Cəlalın poetikası  
Bakı, "Araz" nəşriyyatı, 2011*

*Kompüter tərtibatçısı: Tünzalə Vahabova  
Korrektor: Əsmər Əlirzaqızı*

*Yığılmağa verilmişdir: 07.01.2011.  
Çapa imzalanmışdır: 28.01.2011.  
Kağız formatı 60x84 1/16  
Şərti çap vərəqi 23  
Uçot nəşr vərəqi: 22  
Sifariş: 09  
Sayı: 150  
Qiyməti müqavilə ilə*

*"Araz" nəşriyyatının mətbəəsində  
offset üsulu ilə çap olunmuşdur.*

AZ 2011  
2289



## Azərbaycan Dö-

Universitetin tarix-filologiya fakultetini bitirmiştir. Uzun illər müəllim və elmi işçi işləmişdir. Müxtəlif illərdə bir sıra vəzifələr daşımışdır: «Azərbaycan məktəbi» jurnalında məsul kətib, «Azərbaycan müəllimi» qəzetində şöbə müdürü, Azərbaycan Dövlət «Maarif» nəşriyyatının baş redaktoru və direktoru, Azərbaycan Müəllimlər İnstututunun Salyan filialının direktoru vəzifələrində çalışmışdır.

Elmi və bədii yaradıcılığa 60-cı illərdə başlamışdır. Belə ki, 185 elmi əsərin, 450-dən artıq elmi-publisist məqalənin, 1000-dən artıq müxtəlif janrlı yazıların müəllifidir. A.Eminovun «Şagirdlərdə yaradıcı fantaziya təriyəsi», «Gördüklerim, yazdıqlarım, unutduqlarım», «Səsimiz niye quzeydən gəlir», «Şərq ailəsi», «Səmed Vurğunun poetikası», «Baba Mirzəyevin musiqi fəlsəfəsi», «İsa Məmmədov və idarəetmə psixologiyası», «İsmayııl Şıxlının poetikası», «Bir dərsin 7 möcüzəsi», «Sahib İmanov: yaxşı insanlar arasında», «Musa Yaqubun poeziyası», «Nizami Göydərəlinin poeziyası», «Kəşf haqqında novella», «Pedaqogika (1993 və 2006)» və s. kitabları, monoqrafiyaları, dərslikləri çap olunmuşdur.

A.Eminov bədii yaradıcıla da məşğuldur. «Sarı çiçək» (1989), «Yuxuda dirilən adam» (1993), «Boz itin ölümü» (2003) roman, povest və həkayələr kitablarının müəllifidir.

Hazırda Allahverdi Eminov Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidən hazırlanma İnstututunun dosentidir.

96371